


Rafiq Yusifoğlu

UŞAQ ƏDƏBİYYATI



2015

85, 95AZT 44, 2015

RAFIQ YUSİFOĞLU

Y 94.

X

UŞAQ ƏDƏBİYYATI

Dörslik Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Məktəbəqədər tərbiyə və ibtidai məktəb" bölməsinin qərarı (17.04.2002-ci il, protokol №2) və Azərbaycan Respublikası Təhsil Nazirinin 07.05.2002-ci il tarixli əmri ilə (qrif 433) təsdiq edilmişdir.



Bakı
Şirvannəşr
2006

Elmi redaktoru: *filologiya elmləri doktoru,*
professor Zahid XƏLİL

Rəyçilər: *Məhərrəm QASIMLI,*
filologiya elmləri doktoru,
professor

Şamxəlil MƏMMƏDOV,
pedagoji elmlər namizədi

Rafiq Yusifoğlu. Uşaq ədəbiyyatı. Ali və orta ixtisas məktəblərinin tələbələri üçün dərslik. **Bakı, Şirvannəşr, 2006**
268 səh.

Əməkdar mədəniyyət işçisi, "İlin ən yaxşı kitabı", "Vətən", "Qızıl qələm", "Araz", "Tofiq Mahmud" ali ədəbi mükafatlarının laureati, filologiya elmləri namizədi, tanınmış şair, ədəbiyyatşunas Rafiq Yusifoğlunun "Uşaq ədəbiyyatı" adlı dörs vəsaiti müəllifin ali və orta ixtisas məktəblərində oxuduğu mühəzirələr əsasında hazırlanmışdır. Topluya ister Azərbaycan, istərsə da dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri haqqında yiğcam məqalələr, habelə müəlliflərin əsərlərindən nümunələr daxil edilmişdir. Kitab tərbiyəcilor, müəllimlər, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

83.3.Az(2)

R -----

054

© R.Yusifoğlu, 2002.
© R.Yusifoğlu, 2006.

Bakı-Az 1021. Badamdar şos. 77.
Tel: 492-92-27, 492-93-72, 402-70-94, (050)316-23-40

USAQ ƏDƏBİYYATININ MAHİYYƏTİ, XÜSUSİYYƏTLƏRİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Həmişə uşaq ədəbiyyatı haqqında fikirləşəndə nədənsə yadına görkəmli ispan şairi Federiko Qarsia Lorka düşür. Bir dəfə ondan sorular ki, nə üçün sonin şə'rərin mə'nali, qisa və aydındır? Lorka gülümşənərək belə cavab verir: "Ona görə ki, mən şə'r yazanda həmişə gözlərim qarşısında balaca bir qız uşaq canlanır. O, özündən hündür gülü dərmək üçün boylanır, ancaq əli çatmır".

Bəli, uşaq ədəbiyyatı nəinki özündən hündür gülə, güneşə, aya, gələcəyə boyunan bəşər övladının ədəbiyyatıdır. Ancaq təessüf ki, çox zaman uşaq ədəbiyyatına barmاقارası yanaşıblar, onu uşaq-muşaq ədəbiyyatı hesab edənlər də tapılıb. Ancaq günüşi qara buludlarla örtmək mümkün olmadığı kimi, uşaq ədəbiyyatını da danmaq, inkar etmək, onu ikinci növ ədəbiyyat hesab etmək düzgün deyil. Azərbaycan sovet ensiklopediyasında oxuyuruq: "Bədii ədəbiyyatın üzvi tərkib hissisi olan uşaq ədəbiyyatında xalqların və uşaqların həyatına dair, onların yaş xüsusiyyətlərinə, qavrama qabiliyyətlərinə uyğun janr, forma və üslubda müxtəlif problemlər qaldırılır, gənc nəsildə yüksək əxlaqi keyfiyyətlər, vətənpərvərlik, sədaqət, dostluq, doğruluq, əməksevərlik, beynəlmiləlcilik, insanpərvərlik və humanizm tərbiyə edilir. Uşaq ədəbiyyatı əsərləri xeyirxah, mərd və cəsur qəhrəmanları, maraqlı süjet və kompozisiyası, anlaşıqlı, sadə və aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Uşaq ədəbiyyatı folklor qaynaqlarından bəhrələnir".

Bu cümlələr uşaq ədəbiyyatı, onun mahiyyəti, mövzu dairəsi haqqında bizi az-çox təsəvvür verir. Öyrənirik ki, uşaq ədəbiyyatı ümumi ədəbiyyatın aynılmaz tərkib hissəsidir. Heyatda elə bir problem yoxdur ki, uşaq ədəbiyyatında ona toxunmaq mümkün olmasın. Yerin altını da, üstünü də bilən müasir uşaq həyatın elə bir problemi yoxdur ki, onunla maraqlanmasın. Uşaqların maraqlı selini səngitmək, onu lazımı məcraya yönəltmək üçün uşaq ədəbiyyatının xidməti əvəzsizdir. Hamiya mə'lumdur ki, insan dünya, kainat, tabiat, comiyət və s. haqqında gərəkli informasiyaların əksəriyyətini körpə vaxtlarından hafızasına həkk eləyir. Elə buna görə də uşaqın gələcək dünayagörüşünün formalaşmasında, onun layiqli vətəndaş kimi böyüüməsində uşaq ədəbiyyatını ovəz edə biləcək ikinci bir vasitə yoxdur.

Uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatının hərəsinin özünəməxsus xüsusiyyətləri olsa da, onların arasında Çin səddi çökəməyə də heç bir ehtiyac yoxdur. Yaxşı uşaq ədəbiyyatı nümunələrini böyükler də maraqla oxuduqları ki-

mi, uşaqlar da öz növbələrində tez böyüməyə can atur, "ÖZLƏRİNDƏN HÜNDÜR GÜLÜ DƏRMƏYƏ" çalışır, ciddi ədəbiyyat nümunələri oxumaqdan belə çəkincimirlər.

Fikrimizde dayaq, söykək olmaq üçün Əziz Mirəhmədovun tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lügəti"ndəki aşağıdakı cümlələri xatırlatmaqdır yerinə düşərdi: "Bədii ədəbiyyatda ideya məzmununu qabaqcıl, surətləri qəhrəman və insanpərvər, süjeti maraqlı, bədii ifadə forması sadə və aydın olan elə klassik əsərlər var ki, onları uşaqlar da həvesle oxuyur və bu əsərlər uşaq ədəbiyyatında görkəmli yer tutur. Puşkinin xalq nağılları və bilinaları, Qorkinin, Nekrasovun, Tolstoyun, Çexovun, Füzulinin, Sabirin, C.Məmmədquluzadənin, A. Şaiqin və başqa yazıçıların bir çox əsərləri buna misal olabilir."

Yaxşı, təqdirolunası cəhətdir ki, Azərbaycanda qismən de olsa uşaq ədəbiyyatına maraq var, ali və orta ixtisas məktəblərində uşaq ədəbiyyatı kursu üzrə mühazirələr oxunur. Qara Namazovun "Azərbaycan uşaq ədəbiyyatı" və Zahid Xəliliin Moskvada çap olunan "Detskaya literatura Azerbaydjana" adlı kitablarını uşaq ədəbiyyatımızın öyrənilməsi, sistemləşdirilməsi və tədqiqi sahəsində atlın ilk uğurlu addımlar kimi qiymətləndirmək olar. Lakin bu əsərlərin heç birində müasir uşaq ədəbiyyatının, onun uğur və nəqsənləri öz obyektiv təhlilini tapmamışdır. Təəssüf ki, soviyəsiz əsərləri ilə ara-sıra mətbuatda çıxış edən, ədəbiyyata heç bir dəxli olmayan müəlliflərin adı istedədli qələm sahibləri ilə bir sırada çəkilir, sosioloji təhlillər, uzun-uzadı məzmun danışmaq meyli bədii təhlilin, sənətkarlıq məsələlərinin üstündə qara bir bulud, "sosializmni alqışlanan tüstüsü"na çevrilir.

Qara Namazov uşaq ədəbiyyatına belə tərif verir: "Uşaq ədəbiyyatı - ədəbiyyatın tərkib hissəsi olub, məqsəd və vazifəsinə görə 17 yaşına qədər müxtəlif oxucu qruplarının təlim, təhsil və əxlaqi-estetik tərbiyəsinə yönəldilən bədii əsərlərə deyil".¹

Göründüyü kimi, hər üç mənbədən gətirdiyimiz fikirlərin arasında bir uyğunluq vardır.

S. Vurgun "Balalarımız üçün gözəl əsərlər yaradıq" adlı məqaləsində yazırkı ki, biz uşaqla danışdığımız zaman insanla danışdığını, uşaq üçün yazdığımız zaman insan üçün yazdıığımızı unutmamalıyıq.

Doğrudan da, uşaqları sevmədən, onların psixologiyasına yaxından bələd olmadan gözəl sonərleri yaratmaq mümkün deyil.

Vətənpərvəlik və əmək tərbiyisində, uşaqın xarakterinin formalasmasına bədii ədəbiyyatın tə'sir gücü böyükdür. Lakin aktual mövzü arxasında gizlənməklə bu vəzifənin öhdəsindən gəlmək mümkün deyildir. Mövzu öz yüksək bədii həllini tapanda əsər müvəffəqiyətli və sirayetedici olur. Ancaq çox təəssüflə qeyd etməyi lazımlı bilirik ki, dərsliklərə çox zaman əsər salanda əsas me'yar bədiilik, yüksək sənətkarlıq yox, aktual mövzü olmuşdur.

Uşaq ədəbiyyatı ilə məşğul olan mütəxəssislərin fikrincə, uşaqlar üçün yazılmış əsərlərde her cür həyatı problem qaldırmak olar və bu zəruridir. Həyatın, cəmiyyətin inkişafı ilə bərabər, müasir insanların, o cümlədən uşağında xarakterində müyyən deyışikliklər əmələ gəlir. İndiki uşaqlar 30-40 il bundan əvvəlki uşaq səviyyəsindən yedildir. Onun yaşayış tərzi də, dünyagörüşü də, mühakiməsi də əvvəlki illərin uşaqlarından seçilir. Tez-tez valideynlərdən bu sözləri eşitmək olur: indiki uşaqlar mö'cüzədir. Və acı da olsa e'tiraf etməliyik ki, vaxtilə uşaq ədəbiyyatı sahəsində qələm çalıb səhərətlənən yazıçıların zamanın sinağından çıxmayan xeyli əsəri indiki uşaqlar üçün maraqsızdır. Çünkü müasir uşaqın maraq dairəsi çox genişdir. O, noinki adı həyat hadisələri ilə, təbiətə, habelə elm və texnikanın nailiyyətləri ilə, insani münasibətlərə dərindən maraqlanır.

Təbiət gözəlliklərini uşaqlara sevdirmək, ağaclar, quşlar, heyvanlar haqqında poetik bir dillə səhəbət açmaq həm balaca oxucuların dünyagörüşlərinin genişlənməsinə, həm də onların estetik zövqlərinin inkişafına mühüm köməkdir.

Son illerde Azərbaycan uşaq ədəbiyyatı yeni-yeni əsərlərlə zənginleşmişdir. Əlli cildlik uşaq ədəbiyyatı dəstinin hazırlanıb neşr olunması mənəviyyat tariximizdə çox mühüm hadisə hesab edilmişdir. Gənc müəllimlər, tərbiyəciler öz gələcək işlərini mütləq bu əsərlər üzərində qurmağa çalışmalıdır.

Qazaxistanda uşaq ədəbiyyatı günləri keçirilərkən qələm dostumuz Zahid Xəliliin söylədiyi aşağıdakı fikirləri bütün respublikalardan, eləcə də xəridən gələn yazıçılardan, mətbuat işçilərinin razılıqla qarsılıqlılarını yaxşı xaturlayıram: "Yaxşı uşaq ədəbiyyatı uşaga ana südű qədər zəruridir".

Uşaq ədəbiyyatının qarşısında intellektual səviyyəli, elmlı, biliqli, dərrakəli, Vətoni, təbiəti, başqarıyyəti, seçdiyi ixtisası dərindən sevən insan, vətəndaş tərbiya etmək kimi mühüm bir vezifə durur. Unutmaq lazımdır ki, Vətonin, xalqın taleyi bu yeni insandan asılı olacaqdır. Elə buna görə də həm uşaq yazıçıları, həm tərbiyəçilər, müəllimlər, həm də valideynlər bu işin vacibliyini dərindən dərk etməlidirlər.

Fikrimizə, uşaq ədəbiyyatının qarşısında aşağıdakı vəzifələr dayanmalıdır:

1. Uşaqın qəlbində nəcib insanı hissələr oynaması.
2. Körpələri tarixi keçmisişimizə, qəhrəman babalarımıza, nənələrimizə məhəbbət ruhunda tərbiya etmək.
3. Xalqımızın keşməkəşli tarixini, onun uğurlarını, bürdəmələrini, başına gələn müsibətləri sadə, sənətin e'cəzkar dili ilə oxuculara çatdırmaq, ulu yurd yələrimizi, qədim şəhərlərimizi, kəndlərimizi tanıtmaq və sevdirmək.
4. Doğuluğu torpağa məhəbbət oynaması, zəngin təbiətimizi, bərəketli əkin sahələrimizi, başı qarlı dağlarımızı, qeynunda sellər-sular çağlayan dərələrimizi, durnagözlü bulaqlarımızı, bol sulu çaylarımızı, göllərimizi sevdirmək, adı bəcəkdən, otdan, çıçəkdən tutmuş bütün təbiət cisimlərini uşaq təfakkürüna uyğun şəkildə onlara təqdim edib tanıtmaq.

¹ Bakı: Qara Namazov. Uşaq ədəbiyyatı. Bakı, Maarif, 1984, səh. 4.

5. Əməyə məhəbbət hissi oyatmaq.
6. Düzlüyü, doğruluğu, sadəlik və təvazökarlığı, mə'nəvi saflığı təqdir və təbliğ etmək.
7. Balalarımı Vətənin düşmənlərinə qarşı amansız olmaq ruhunda təbbiyyət etmək, eyni zamanda, humanizm, insanşərvərlik ideyalarının en ali hiss olduğunu heç zaman unutmağa imkan verməmək.

8. Yoldaşlıq, dostluğda sədəqət, satqınlıq nifrat hissleri aşılamaq.
9. Dözümlülük, ən ağır dəqiqliklərdə özünü itirməmək, mübarizlik ruhunu təbliğ etmək.

10. Uşağı müraciətə dinimizə, adət-ənənələrimizə məhəbbət ruhunda tərbiyələndirməyə çalışmaq.

11. Doğma dilimizi, ədəbiyyatımızı, incəsənatımızı, musiqimizi sevdirmək.

12. Uşaqdə ilkin poetik, bədii təfəkkür formalasdırmağa çalışmaq.

13. Gözəlliyyət məhəbbət ruhu aşılamaq.

14. Uşaqdə humor hissi oyatmaq və i. a.

Əlbəttə, bu deyilənlər uşaq ədəbiyyatının qarşısında duran bütün problemləri əhatə etmir. Ancaq onu da unutmaq lazıim deyil ki, bu bölgülərin özü də chxam deyil, şərtidir.

Çalışmaq lazımdır ki, qas düzəltdiyin yerde gözü kor eləməyəsən. Zorla öyrətmək, əzberlətmək, nəyiso toblığ etmək heç zaman fayda verə bilməz, əksinə, nifrat, ikrəh hissi oyadır.

Bernard Shaw həmişə deyərmış:

- Xahiş edirəm, mənim əsərlərimi dərsliklərə salmayın. Çünkü belə etsəniz, uşaqlar məni sevmayəcəklər, mən Şekspiri sevmədiyim kimi.

Yazıcıının bu sözlərində çox böyük bir haqiqət gizlənir. Deməli, əsəri necə təqdim etməkdən də çox şey asılıdır. Bu işdə sinif müəllimlərinin, tərbiyəçilərin boynuna böyük məsuliyyət düşür.

Yazıcıının şətti olaraq aspaza bənzətmək olar, müəllim, tərbiyəçi isə xörəkpaylayan rolunda çıxış edir. Dili şirin, qarşısında əyləşənин psixologiyasına yaxından bələd olan, səliqə-səhmanla xörək götəren ofisiant xörəyi elə bil ki, dada, müştərini isə istəha götürir. Əksinə, səriştəsiz, pintl xörəkpaylayan xörək no qədər dadlı olsa belə, qarşısında oturan müştəriderə ikrəh hissi oyadır. Necə deyərlər, xörəyə əl vurmanız istəh küsür.

Deməli, uşaq yazıçıları ilə birlikdə müəllimlərin, tərbiyəçilərin də professional peşə hazırlığı vacibdir. Müəllim və tərbiyəçi, hər şeydən əvvəl, uşaq yazıçılarının həyatını, yaradıcılıq nümunələrini dərinlən öyrənməli, onları saf-çürük etməyi bacarmalıdır. Əgər müəllim yaxşı sənət əseri ilə ortabab, boz ədəbiyyatı bir-birindən fərqləndirə bilmirse, vay onun dərs dediyi uşaqın halına!

Karl Marksın gözəl bir kolamı var: "Tərbiya etmək üçün əvvəlcə tərbiyə olunmaq lazımdır". Həmin fikrə nəzirə kimi gələcəyin tərbiyəçilərinə bunu xatırlatmağı vacib sayıram: "Öyrətmək üçün öyrənmək lazımdır. Özü də tək-xatırlatmağı vacib sayıram: "Öyrətmək üçün öyrənmək lazımdır. Özü də tək-

Uşaqlardə poetik duyum güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünü uyğundur. Çünkü bu təfəkkür böyüklerin dünyagörüşünə, həyata münasibətinə nisbəton daha poetikdir, obrazlıdır, romantikdir. Uşaq otun, çiçəyin, quşun, heyvanın danışığına, Ayın küsmosinə, ulduzların göz vurmasına, şəh düşəndə çiçəklərin üşüməsinə, yarpaqların piçlətsinə, çayların mahni oxumasına, buludların ağlamasına və s. bu kimi ifadələrin doğruluğuna qətiyyən şübhə etmir.

Uşaq dünyası çox zəngindir. Həssas müşahidəçi, müəllim təkcə usağı öyrətməkə kifayətlənməməli, onun özündən çox şey öyrənməlidir.

Moskvada ölkənin uşaq mətbuatında işləyən yazıçı və jurnalistlərin aylıq kursu təşkil olunmuşdu. Bizə uşaq ədəbiyyatının müxtəlif problemlərindən mühazirələr oxuyurdular. Adını xatırlamadığım professorlardan birinin dediyi sözü isə unutmamışam. Onun nəvəsi birinci sınıf gedirdi. Dərsdən qayıdan sonra babasına deyir ki, mən daha məktəbə getməyəcəyəm. Səbəbinə sorusunda uşaq belə cavab verir:

- Bizim müəllim heç nə bilmir, elə hər şeyi bizdən soruşur.

Bu səhəbət xoşuma geldiyinə görə elə mühazirədəcə aşağıdakı şe'ri yazdım:

İlk dəfə dərsərə getsəm də,
Bacarıram oxumağı.
Bu "A", bu "B", bu da "V"di,
Burda cötün nə var axı?

- Bu nə hərfidi? - Oğlanandan,
Gah da ki, qızdan soruşur.
Bizim müəllim heç nə bilmir,
Hər şeyi bizdən soruşur.

Belə misalların sayını istədiyimiz qədər artırmaq mümkündür. Bunları deməklə onu nəzərə çatdırmaq istəyirəm ki, yaxşı tərbiyəçi, müəllim olmaq üçün həm ədəbiyyati, həm də uşaq psixologiyasını dərinlən öyrənmək lazımdır. Bunları həyata keçirmək üçün isə bir şey vacibdir: balalarımıza və sevib seçdiyiniz peşəyə məhəbbət.

FOLKLOR

ŞİFAHİ XALQ ƏDƏBİYYATI VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Hər bir şeyin mahiyyəti ona qoyulan adlarda bu və ya digər dərəcədə gizləndiyi kimi, şifahi xalq ədəbiyyatı sözünün arxasında da onun mahiyyətinin iki əsas xüsusiyyəti görünürkədər. Bölgələrdən biri şifahilik, digəri isə xalqa məxsus olmaqdır. Şifahi xalq yaradıcılığına verilən, dünyadan əksər ölkəsində qəbul edilən bir ad var: folklor. Folklor əngilis sözü olub, hərfi mə'nasi xalq müdrikliyi deməkdir. İndi bu söz daha geniş sahəni, ümumiyyətlə bütövlükda xalq yaradıcılığının möfhümünü əvəz etə də, hərfi mə'nada olan hikmət sözünü də özündə saxlayır. Xalq müdrik olduğu kimi, onun yaratdığı folklor nümunələri də hikmətlidir, atalarımızın, babaşalarımızın çoxəsrlik həyat tacrübəsinin bəddi ifadəsidir. Deməli, xalq yaradıcılığına məxsus üçüncü komponent kimi yadımızda xalq müdrikliyi qalır.

Folklor daha geniş anlayışdır, o, təkcə şifahi xalq ədəbiyyatına yox, həm də müsiqiya, rəqşa, incəsanətin ayrı-ayrı sahələrinə də addır. Bütün xalqın və yalnız şifahi xalq ədəbiyyatı materialları əsasında danışmağı qarşımıza məqsəd qoymuşdur.

Xalq yazmağı öyrənməkdən əvvəl danışmağı, bir-biri ilə insan dilində ünsiyyətdə olmağı öyrənmişdir. Zaman keçdiyikcə, insanlar heyvan mühitində ayrıldıqca, hiss etmişlər ki, heyvan kimi yeyib içməklə gün-güzərən keçirmək mümkün deyil. Folklor, onun ən vacib sahələrindən biri olan şifahi ədəbiyyat nümunələri də xalqın mə'nəviyyatındaki boşluğu doldurmaq, onun əməyini ritmikləşdirmək, xalqın mə'nəviyyat tarixini yaratmaq ehtiyacından doğmuştur. Primitiv əmək nəğmələri ilə həyata vesiqə alan şifahi ədəbiyyat müdrik atalar sözləri, derin məzmunlu bayatular, nağıllar və dastanlarda kamala çatmışdır. Başqa sözlə desək, folklor xalqın mə'nəviyyat tarixinin, onun təkamülünün, inkişafının poetik salnaməsinə çevrilmişdir.

Folklor xalqın malıdır, onu xalq yaradır, xalq da yaşıdır, inkişaf etdirir. Şifahi xalq ədəbiyyatında xalqın arzu və istəkləri, onun məsələti, yaşayış torzi, dünaygörüşü, müxtəlif həyat hadisələrinə, dostluğa, yoldaşlığa, mərdliyə, nəmərdliyə, nifrətə, sevincə, yaxşılığa, pisliliyə, məhəbbətə, nifrətə və onlara bu kimi problemlərə münasibəti öz bəddi əksini tapmışdır. Ümumiyyətlə de-sək, folklor xalq həyatının poetik aynasıdır. Ona görə xalq yaradıcılığını xal-

qın həyatından ayrı götürüb öyrənmək olmaz. Maksim Qorkinin sözləri ilə de-sək, şifahi xalq yaradıcılığını öyrənmədən zohmətkeş xalqın həyat tarixini bilmək mümkün deyildir. Karl Marksın "yunan incəsənətinin əsasını yunan mifologiyası təşkil edir" fikri də obyektiv reallıqdan doğmuşdur. Doğrudan da, xalq ədəbiyyatı, folklor yazılı ədəbiyyatı formalasdır, ona zəmin olan mühit rolunu oynamışdır. Yalnız xalq arxalanın, onun iradəsinə, adət-ənənələrinə hörmətlə yanaşan, xalq yaradıcılığından yaradıcı şəkildə behrelənən, xalqı özünə dayaq, mülliim hesab edən sənətkarlar yaradıcılıqda böyük uğurlar qazanmış, dünya şöhrəti yaziçılar saviyəyəsinə yüksəlmışlər. Nizami, Füzuli, Puşkin, L. Tolstoy və başqalarının yaradıcılığı dediyimizə en güzel sübutdur.

Şifahi xalq yaradıcılığında, onun xüsusiyyətlərindən, yazılı ədəbiyyatla fərqlindən danışarkən diqqəti aşağıdakı məsələlərə yönəltmek lazımdır.

Əvvələn, unutmaq lazıim deyil ki, şifahi xalq ədəbiyyatı da yazılı ədəbiyyat kimi söz sənətidir. Obrazlılıq, poetik deyim torzi bu ədəbiyyatların hər ikisi üçün xas olan xüsusiyyətlərdir. Bu ədəbiyyatların hər ikisinin qida mənbəyi həyatdır. Bütün bu ümumiliklərə baxmayaraq, folklorla yazılı ədəbiyyatı bir-birindən fərqləndirən mühüm cəhətlər vardır. Şifahi xalq ədəbiyyatı aşağıdakı xüsusiyyətlərinə görə yazılı ədəbiyyatdan fərqlənir:

1. Şifahi xalq ədəbiyyatı adından görünürkən kimi, şifahidir, ağızdan-ağıza, dildən-dilə keçərek, gündən-güne cılalanaraq yaşayır.
2. Şifahi xalq ədəbiyyatının yaranma tarixi yazılı ədəbiyyata nisbətən da-ha qədimdir.

3. Şifahi ədəbiyyat nümunələrini yaradan müəllif mə'lum deyil, o, kollektiv yaradıcılığın məhsuludur. Əlbəttə, bayatı, atalar sözü, lotifa, nağlı və s. yaratmaq üçün bütün xalq bir yere toplaşmayıb. Hər hansı istədəlli adamın ilk dəfə dediyi atalar sözü, bayatı və s. ağızdan-ağıza, dildən-dilə keçərək cılalanıb, forma cəhətdən daha gözəl, məzmun cəhətdən daha dolğun olub. Deməli, hər hansı folklor nümunəsinin yaranması, yayılması və yaşaması üçün xalqın ayrı-ayrı nümayəndlərinin, ayrı-ayrı nəsillərin bu və ya digər dərəcədə əməyi var. Yazılı ədəbiyyat nümunələrini isə bir nəfər yaradır.

4. Şifahi ədəbiyyat nümunələrini hamı istədiyi kimi dəyişə bilər, yazılı ədəbiyyat nümunələrini isə dəyişməyə heç kesin ixtiyarı yoxdur.

5. Şifahi ədəbiyyat çoxvariəntlidir. Bir folklor nümunəsi müxtəlif yerlərdə müxtəlif cür ifa oluna bilər. Yazılı ədəbiyyatda variantlılıq isə ancaq sənətkar laboratoriyasına aid olur. Məsələn, deyilənə görə "Yer kürəmiz sevinçün bu gün az yararlıdır" misrasının on bir varianti varmış. Nəhayət, axırıncı misra Mayakovskinin xoşuna gəlib və həmin varianti oxucuların mühakiməsinə verib. Əvvəlki on variant isə sənətkarın öz əlləri ilə məhv edilib.

Folklor xalqa məxsus olduğu üçün ondakı kədər də, ümid də ümumbəşəridir. Xalq ədəbiyyatı ilə məşğul olan insan özünü xalqın bir parçası sanır, onuna birlikdə kədərlərin, onunla birlikdə sevinir.

Təcrübə göstərir ki, uşaqlar folkloru çox sevirlər. Bu da təsadüfi deyildir. Hələ körpəliyindən ana laylasını "ana südüylə" bərabər "içən" uşaq dil açar-

kən folklor nümunələrindən istifadə edir, nağılları dinləyə-dinləyə həyat haqqında, insan münasibətləri haqqında xeyli şey öyrənir.

Dil sadəliyi, təfəkkür aydınlığı, mənəviyyat təmizliyinin, insan pərvərliliyin², Vətəna, el-obaya məhəbbətin, düşmənə nifzətin təbliği folklor nümunələrinin əksəriyyətinin uşaq ədəbiyyatı nümunəsi kimi tədrisine, öyrənilməsinə, eləcə də əlavə oxusuna imkan verir. Yaxşı cəhətdir ki, dörsliklərimizdə müəlliflər folklor nümunələrinə xeyli yer vermişlər. Ona görə də müəllimlər, təbiyecilər folkloru dərindən öyrənməli, xalq yaradıcılığı nümunələri vəsiyyəti ilə uşaqları tərbiya etməyə çalışmalıdır.

Yeri gölmüşkən bir neçə kəlmə də Azərbaycan folklorşunasları haqqında deməliyəm. Müəllimlərimiz, təbiyecilərimiz Azərbaycan folklorşunaslığının cəfakəşlərini - Rəşidbəy Əfəndiyevi, Abdulla Şaiqı, Firdun Köçərlini, Həniş Zeynalımlı, Yusif Vəzir Çəmənəzəminlini, Vəli Xuluflunu, Salman Mümtazi, Hümmət Əlizadəni, Məmmədhüseyn Təhmasibini, Əhliman Axundovu, Əliyar Qarabağlı, Mirəli Seyidovu, Paşa Əfəndiyevi, Mürsəl Həkimovu, Məhərrəm Qasımlını, Bəhlül Abdullayevi və başqalarını tanumalı, onların əsərlərinə, toplaşdıqları folklor materiallarını oxumalı, öyrənməlidirlər. Bu, gələcək nəsilin təlim-təbiyəsində onlara çox kömək edə bilər.

LİRİK FOLKLOR VƏ ONUN NÖVLƏRİ

Lirik folklor nümunələri öz ləkələşmə, yığcamlılığı, az sözlə dərin mənəna ifadə etmək xüsusiyyəti ilə seçilir. Bu cür folklor nümunələrində, xüsusilə də bayatlarda dərin bir lirizm özünü göstərməkdədir.

Şifahi ədəbiyyatın janrları əlvən və rəngarəngdir. Engels "Mcymunun insana çevrilmesində əməyin rolu"³ əsərində yazırı ki, insanı insan olmasına üçün əmək həlliçidi əhəmiyyətə malik olmuşdur. Bu baxımdan insan dilinin və ədəbiyyatın da yaranmasında əmək başlıca rol oynamışdır. Buna əsasən deyə bilərik ki, əmək nəğmələri, mövsum və mərasim nəğmələri şifahi xalq ədəbiyyatının janrları içərisində tarixən ən qədimidir. Doğrudur, bu nəğmələrde həzinlik, bədiiilik, fəlsəfi mənəna folklorun digər janrlarında olduğu kimi deyildir, ancaq onlar əsl ədəbiyyatın yeni vüs'ətlə inkişafı üçün zəmin yaratmışdır. Folklorşunas Paşa Əfəndiyevin fikrincə, əmək nəğmələrinin məqsədi onmayı ritmikləşdirmək və yüngülləşdirməkdən ibarət olmuşdur.²

Əmək nəğmələrinin ən geniş yayılmış növlərindən biri holavarlardır, yəni cütçü nəğmələridir:

Qara kəlini naz eyler,
Quyruq bular, toz eyler.
Ay garanlıq gecədə,
Kotanı pərvaz eyler.

Folklorşunas Azad Nəbiyev çox doğru olaraq çoban nəğmələrini, sayaçı sözlərini, sağlam nəğmələrini, ovçu nəğmələrini, hana nəğmələrini, ipəkçi və balıqlı nəğmələrini də əmək nəğmələrinə aid etmişdir. O, həm də bu nəğmələrin xeyli hissəsini toplayıb nəşr etdimişdir.³

Mövsüm nəğmələri ayrı-ayrı fasillərin gəlməsi ilə əlaqədar yaranmışdır. Bu da təsadüfi deyil. Ona görə ki, Novruz bayramı münasibətlə hər il keçirilən el şənliklərində baharı, səmənini, günəşini alqışlamaq artıq adət halını almışdır.

Novruz golir, yaz golir,
Noğma golir, saz golir.
Bağçalarda gül olsun,
Gül olsun, bülbül olsun.

Yaxud:

Qodu, qodunu gördünmü,
Qoduya salam verdinmi?
Qodu burdan keçəndə,
Qızımı gűnű gördünmü və i. a.

Folklorda mösətlə bağlı mərasim nəğmələri də mühüm yer tutur. Bu cür nəğmələrə vəsf-i-halları, adaxlı oxşamalarını, şirni, xonça və nişantaşma nəğmələrini, xinayaxdı və gəlin aparma nəğmələrini, halay mahnılarını və s. məsal götürə bilərik. Bunların arasında vəsf-i-hallar mühüm yer tutur:

Doğu günsə qırımızı, can gülüm, can-can!
Sosladı oğlan qızı, can gülüm, can-can!
Hər birmiz bir çiçək, can gülüm, can-can!
Bir baxçanın ulduzu, can gülüm, can, can!

Bu vəsf-i-hal uşaqlar üçün deyilməsə də, indi onu uşaqlar həvəslə öyrənirlər.

Mərasim nəğmələri içərisində ən geniş yer tutanlardan biri də ağıldır. Ağiların əksəriyyəti forma c'tibarılı bayatılara bənzəyir, ancaq onlar məzmunca bir-birindən seçilirlər. Belə ki, ağilar ancaq yas mərasimləri ilə bağlı söylənilir:

Mən aşiq ulu dağlar,
Çəşmeli, sulu dağlar.
Burda bir qorib ölüb,
Göy kişişor, bulud ağlar.

Lirik folklorumuzun içinde ən çox yayılan və sevilən növ bayatıdır. Bayati cəmi dörd misradan ibarət olur. Hər misrada yeddi heca var. Birinci, ikinci və dördüncü misralar bir-biri ilə həmqaşıq olur, üçüncü misra isə sorbəst buraxılır. Bayatların daxili bölgüsü belədir: 4+3=7; 3+4=7.

Mən aşiq neylim sənə,
Düşübdü meylim sənə.

² Bax: İ. Babayev, P. Əfəndiyev, Azərbaycan şifaⁱ i xalq ədəbiyyatı, Bakı, Maarif, 1970, sə 79.

³ Bax: Nəğmələr, inanclar, alqışlar, Bakı, Yəzici, 1986.

Mən dönsəm üzüm dönsün,
Sən dönsən neylin sən?

Mon aşıq qolbilindi,
Ay doğdu qolbilindi.
Noyə desən and içim,
Bu qəlb o qolb iləndi!

Dağlara bina gollom,
Gedorom, yeno gollom.
Bir deşə üzün görəsəm,
İmanı, dino gəlləm.

Mən aşığam qanlı gül,
Qanlı danış, qanlı gül.
Yemiş bülbülbəğrimi,
Çixmış ağızı qanlı gül.

Köklik daşda no gəzər?
Qələm qəşədə no gəzər?
Son tok yarı olanın
Ağlı başda no gəzər?

Bayatılar dərin fəlsəfi məzmununu, yüksək bədii sənətkarlığı, dərin lirizmi, emosionallığı ilə digər ədəbi növlərdən seçilir. Onların mövzu dairəsi də çox genişdir. Sevgi, ailə-moisət, narazılıq və şikayət, Vətən məhəbbəti, ayrıqliq və intizar mövzusunda yüzlərlə gözəl bayatıları toplandıb nəşr edilmişdir. Sənətkarlarınımız əksriyyəti öz qələmlərini bayatıda sınamış, yeni ruhlu gözəl əsərlər yaratmağa nail olmuşlar. Bayatı formasında yazılan şe'rlerin bir qismi uşaqlara ünvanlanmışdır. Məmməd Namazın "Vətən bayatıları"ni buna misal göstərə bilərik.

Ön geniş yayılmış ədəbi növlərdən biri də laylalarıdır. Analar öz balalarının beşiyi arasında həmişə məhəbbətlə layla çalmış, ana südündən az rol oynamayan bu laylalar körpələrin milli ruhda təribiyəsində böyük əhəmiyyət kəsb etmişdir:

Leylay çaldım həmişə,
Karvan enər enişə.
Yastığında gül bitsin,
Döşəyində bonövşə.
Balam laylay, a laylay,
Gülülmə laylay, a laylay!

Göründüyü kimi, laylaların əvvəlki dörd misrası forma e'tibarilə bayatılar oxşayır. Fərq yalnız dörd misradan sonra təkrarlanan "Balam laylay, a laylay, körpəm laylay, a laylay" misralarındadır.

Oxşamalar da uşaqlara ünvanlanmış lirik folklor nümunələridir. Burada analar öz balalarını oynada-oynada oxşayırlar, onlara bağlı arzularını ifadə edirlər.

Bir böyük atlar,
Çəməndo otlar.
Örsiz arvadlar,
Bu balama qurban!

Mən çalım oyna,
Qurban boyuna.
El-oba gəlsin,
Sənin toyuna!

Arzulamalar da məzmun e'tibarilə oxşamalara yaxındır. Lakin arzulamalar dörd yox, iki misradan ibarət olur:

Balama qurban ilanlar,
Balam no vaxt dil anlar?

Balama qurban alçalar,
Balam no vaxt ol çalar?

Uşaq təfəkkürünün, cələcə də onun dilinin inkişafında "Düzgülər" müüməhəmiyyət kəsb edir. "Üşdüm ha, üşdüm" belə düzgülərə ən yaxşı məsalidir.

Üşdüm ha üşdüm,
Dağdan alma daşdım.
Almacığımı aldılar,
Məni quyuya saldılar....

"Sanamalar" isə uşaqlara asan dillə say öyrətmək məqsədində xidmət edir:

Baş barmaq,
Başala barmaq,
Uzun hacı,
Qıl turacı,
Xirdəca bacı.

Bu vurdub, bu tutub,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı...

Uşaqların ən çox sevdikləri folklor nümunələrindən biri də "Acıtma-lar"dır:

Həsonağə,
Doldu yarağə,
Mindi ulağə,
Sürdü uzağə,
Bir quş vurdub,
O da qurbağə.

Qoydu çanğı,
Verdi qonağə,
Qonaq yemədi,
Saldı yağı,
Başladı qovurmağa.
Qoydu qabagə,
Başladı yeməgə,
Düşdü yatağı.

Uşaq təfəkkürünün, cələcə də nitqinin inkişafında tapmacaların və yaniltmacaların xüsusi əhəmiyyəti var. Tapmacalar uşağı düşünməyə, yaniltmaclar isə diqqətlə olmağa, sözü düzgün tələffüz etməyə sövq edir.

Gəlirdim kənddən,
Sos verdi borkdən.
Ağzı sümükdən,
Saqqalı atdon.

* * *
Ay qılqırnuq qırqovul, gəl bu kola gir, qılqırnuq qırqovul.

* * *
Nənəm qatığı sarımsaqlaşa da yeyəcəyəm, sarımsaqlamasə da...

NAĞILLAR, ATALAR SÖZLƏRİ, MƏSƏLLƏR VƏ LƏTİFƏLƏR

Sifahi xalq ədəbiyyatının ən geniş yayılan, həm uşaqlar, həm də böyük-lor torəfindən sevilən növlərindən biri də nağıldır. Xalqın həyatını, onun məişətini, etnoqrafiyasını öyrənmək baxımından nağıllar tədqiqatçılara daha geniş material verir. Nağıllar qodim mədəniyyətimizin yaddaş salnaməsidir. Dünyada elə bir xalq yoxdur ki, o, nağıl yaratmamış olsun. İnsan öz həyatını, məişətini, arzu və düşüncələrini, xeyirin şər üzərində qəlebəsinə inamınına nağıla çevirməkdən xüsusi zövq almışdır. Demək oları ki, dünya xalqlarının əksər nağıllarının mərkəzində xeyrli şərin, haqla nəhaqqın əbədi-ezeli mübarizəsi bu və ya digər formada öz bedii əksini tapmışdır.

Dünyada elə uşaq tapmaq olmaz ki, o, nağıl sevməsin. Ata-analarımız da nənələrimizin, babalarımızın danışdıqları gözəl, həyat eşqi ilə dolu nağılları dinləyə-dinləyə böyüyübələr.

Görkəmlı sənətkarlar, şairlər, yazıçılar həmişə xalq yaradıcılığından ilham almış, nağıllar əsasında gözəl sənət əsərləri yaradmışlar. Xalq ruhu Nizami, Füzuli, A. Bakixanov, S. Ə. Şirvani, A. Səhhət, M. Ə. Sabir, C. Məmmədquluzadə, S. S. Axundov, Rəşidbəy Əfandiyev, Y.V. Çəmənzəmonlı, A. Şaiq kimi görkəmlı Azərbaycan yazıçılarının əsərlərinə toravət götürmişdir.

Nağıl mövzularına tez-tez müraciət edən, xalq yaradıcılığından qidalanan Apuley, Höte, Balzak, Jorj Sand, Anatol Frans, Andersen, Puşkin, L. Tolstoy, Qrim qardaşları, Coni Rodari və onlarca başqa görkəmlı sənətkarların əsərləri bütün dünyada məşhurdur.

M. Qorki xalq nağıllarını çox sevirmiş. O yazırkı ki, biz nağıllarda heyvanların ohlılaşdırılması, şəfali otcların tapılması, əl altlarının ixtirası işlərinin əksini eşıdirik. Uzaq keçmişdə insanlar havada uçmaqın mümkün olmasına haqqında düşünmüşlər. Buna "uçan xalça" haqqında əfsane bir misaldır. Çayda onun təbii axarından daha sürətlə üzümək arzusu avar və yelkən ixtirasına səbəb olmuşdur...

Qorkinin bu fikirləri ilə tanış olandan sonra adam istər-istəməz fikirləşir: xalq nağılları təkcə əyləndirmək, baş qatmaq məqsədi daşımamış, o həm də soñorbəredici bir qüvvəyə malik olmuşdur.

Bütün bunları nəzərə alan folklorşünaslarımızdan Y. Vəzir, H. Zeynalı, Ə. Axundov, M. Təhmasib, N. Seyidov, Ə. Qarabağlı və başqları nağıllarımızın toplanması, nəşri və tədqiqi sahəsində xeyli iş görmüşlər. Bu iş müasir folklorşünaslarımız tərəfindən indi də davam və inkişaf etdirilir.

Nağıllar mövzusuna və məzmununa görə çox rongarəngdir. Onlar, əsəsən, aşağıdakı kimi qruplaşdırılır: sehrlili nağıllar, məisət nağılları, heyvanlar və quşlar haqqında nağıllar və tarixi nağıllar.

Sehrlili nağıllarda sehrlili qüvvələr, uçan xalça, sehrlili üzük, çiraq, başşaq, sehrlili süfrə, dil bilən at və s. həm nağıl qəhrəmanlarının yardımçısına, həm də əsərlərdəki bədii fikrin yüksək səviyyədə ifadəsinə kömək edir. Azərbaycan

sehrlili nağıllarına misal olaraq "Molikməmməd"i, "Ağ atlı oğlan"ı, "Oxqayıñ nağılı"nı, "Pashı qılınc"ı, "Uçan xalça"nı, "Qızıl şəmdan"ı və s. misal göstərə bilərik.

"Yetim İbrahimin nağılı", "Dərzi şagirdi Əhməd", "Daşdəmirin nağılı", "Saleh və Valeh", "Yeddi qardaş bir bacı", "Həsən Qara" və s. bu kimi nağıllarımız isə məisət nağıllarımıza aiddir.

Uşaqlar heyvan və quşlar haqqında olan nağılları da çox sevirlər. Bu nağıllarda isə heyvanların, quşların, bütün təbiət cisimlərinin sırrını öyrənməyin, dilini bilməyin nə qədər faydalı olması, on ağır doqiqələrədən bəcərili, canlıların qəhrəmanlarına "kömək eli" uzatması təsvir olunur. "Ovçu Pirimin nağılı", "Əliyarla doşyan", "Müqəddəs balıq", "Göyçək Fatma", "Şəngülüm, şüngülüm, məngülüm" alleqorik nağıllarımıza misal ola bilər.

Tarixi şəxsiyyətlər haqqında olan nağıllar da az maraqlı doğurmur. Xalq görkəmlə adamların hayatındakı ibretlərimiz hadisələrə nağıl donu geydirib onu yaşatmağı, ağızdan-ağıza, dildən-dila örürək gələcək nəsillərə ərməğan göndərəməyi də unutmayışdır. "İsgəndərin balıqlardan xərac alması", "İsgəndərin zülmətə getməsi", "İsgəndər və üzük tapan çoban", "Daranın nağılı", "Baftaçı şah Abbas" və s. belə nağıllara nümunədir.

Sifahi xalq ədəbiyyatı içerisinde həcməc ən kiçik, lakin mə'naca ən dərin olan bir ədəbi növ var ki, buna atalar sözü deyirlər. Atalar sözü dönyanın bərkinə, boşuna düşən, həyatın hər üzünü görən babalarımızın dünya, həyat, insan, cəmiyyət haqqında göldikləri hikməti qənaətdir. Atalar sözlerinin mövzusu da çox rəngarəngdir. Bu qiymətli folklor nümunələrinin toplanmasında və nəşrində Əbü'lqasim Hüseyinzadənin xidmətləri əvəzsizdir. Onun topladığı atalar sözlerində bəzəyi nümunələri nəzərinizə çatdırıram: "Yemayıñ dadi duzdadır, dönyanın dadi gözde", "El gözündən düşən boy atmaz", "Sükut fikrin bostamıd", "Elm bir xəzinədir, nə qədər sərf edərsən, o qədər artar", "Aile xoşbəxtliyin açarındır", "Adəmi sözündən tutarlar, öküzü buyuzundan", "Evin yarağı uşaqdu" və i. a.

Atalar sözlərinə müxtəlif adlar verilib. Kimi onu ibretəmiz, kimi hikmətli, kimi qanadlı söz adlandırıb. "Sözlərin sultanı", "İpə-sapa düzülməmiş incilər", "Dilin güzərti" və s. bu kimi ifadələrə atalar sözlərinə ünvanlanmışdır.

Atalar sözü ilə yanaşı çox vaxt məsəllərin də adı çəkilir. Görkəmlə rus dilçisi V. İ. Dal yazır: "Məsəl xalq arasında gəzən, ancaq hələ tamam atalar sözü təşkil etməyən, səlis, qısa danışdır. Xalq dilində, ifadələrdə qəbul olunmuş nesihətlər, şərti danışq terzi, adı ifadə üsuludur".

Folklorşunas Paşa Əfəndiyevin fikrincə isə, atalar sözü fikri tam ifadə edir, onlarda ümumiləşdirilmə, fikir dərinliyi mühüm yer tutur. Əksinə, məsəllər çox zaman bu və ya digər konkret hadisəyə aid olub, natamam fikir ifadə edir. Məsəllərdə hadisəyə işarə vurulur, adı çəkilir, tamamlanmağa ehtiyac vardır. Məsələn: "Sən çaldın", "Həc hənanın yeridir" və s.

Xalq arasında ən geniş yayılan və sevilən folklor nümunələrindən biri də lətifədir. Lətifə öz yiğcamlığı, ləkonizmi, dərin humor hissi ilə folklorun di-

gər janlarından seçilir. Lətifədən danışanda onun qəhrəmanları: Molla Nəsreddin, Bəhlul Danəndə və başqları yada düşür...

DASTANLAR, XALQ OYUNLARI, XALQ DRAMLARI

Şifahi xalq ədəbiyyatı nümunələri içərisində həcmən ən böyük, əhatə dairəsi geniş olanı dastandır. Bu geniş əhatəli janr tarix e'tibarilə də çox qədimdir. "Azərbaycan xalq dastanları" şə'rle nəsrin növbələşməsi prinsipinə əsaslanır. Bu, dastanlarımızın qədimlərdən başlayaraq gələn və bugündək davam edən əsas xüsusiyyətidir" - bu fikir görkəmlı folklorşunas, dastanlarımızın ən gözəl tədqiqatçısı M. Təhmasibə məxsusdur. O, "Azərbaycan xalq dastanları" adlı fundamental tədqiqat əsərinin müəllifidir.

Dastanlarda əsas hadisələr nəşrlə olur. Aşıqlar bu hissələri danışib qurtardıqdan sonra qəhrəmanların əhvali-ruhiyyəsini, onların hiss və həyəcanlarını ayrı-ayrı şə'r parçaları ilə ifade edirlər. Əsasən qoşma və gəraylı fomasında olan bu şə'rələr özü də bitkin, kamil sənət əsərləri səviyyəsindədir.

Azərbaycan dastanlarını mövzularına görə iki əsas yerə bölmək olar: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarımızda, əsasən, əfsanəvi xalq qəhrəmanlarının xarici işgalçılara, zalimlara, satqınlara, xalqı çapıl talayanlara qarşı apardıqları mübarizə öz bədii əksini tapır. Belə dastanımıza misal olaraq "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi", "Qaçaq Kərəm", "Səttarxan" və s. əsərləri misal göstərə bilərik. "Dədə Qorqud" və "Koroğlu" dastanlarını siz artıq orta məktəbdə oxuyarkən keçmisiniz. Ən qədim dastanımız hesab edilən "Dədə Qorqud" dastanının boylarında oğuz qəhrəmanlarının, bizim ulu babalarımızın qəhrəmanlığı, onların vətənpərvərliyi, mərd və sədaqətli olmaları, duz-çörək qədri bilmələri və s. əxlaqi keyfiyyətləri haqqında çox şey öyrənmisiniz. Bu qəhrəmanlar içərisində sözsüz ki, Qazan xani, Qaraca Çobani, Beyrəyi, Uruzu, Burla Xatunu, Buğacı və başqlarını yaxşı xatırlayırsınız.

"Koroğlu" dastanı nəinki böyüklerin, həm də uşaqların ən çox sevdiyi, mütaliə etdiyi əsərdir. Koroğlunun, onun dəlilərinin - Dəmirçioglunun, Dəli Həsənin, Eyyazın, Tanritanımazin, Küpdağıtmazın, İsabalının, Bəlli Əhmədin və başqlarının bədii obrazı son dərəcə yaddaqalan ştrixlərle işlənmişdir. Əsərdəki qadın surətləri də yaddaqalandır. Onların hamısına Nigar xanım ağbirçəklilik edir. Bu qadınlar öz qorxmazlıqları, sədaqəti ilə diqqəti cəlb edirlər.

Azərbaycan dastanları içərisində məhəbbət dastanları çoxluq təşkil edir. Belə dastanlar, əsasən, ustادnamə ilə başlayır, əsas hadisələrdən sonra isə duvvaparmaqla gəlir. Qəhrəmana buta verilir. O, öz sevgilisinin dalınca gedir, hər cür əzablara, əziyyətlərə qatlaşır və haqq aşığı olduğu üçün öz sevgilisinə qoşuşa bilir.

Məhəbbət dastanımıza misal olaraq "Tahir - Zöhrə", "Əslı - Kərəm", "Aşıq Qərib", "Abbas - Gülgez", "Leyli - Məcnun", "Valeh - Zərnigar", "Ali-Xan - Pəri" və başqa əsərləri göstərə bilərik.

Şifahi xalq ədəbiyyatı nümunələri içərisində xalq oyunları da xüsusi əhəmiyyət kəsb edir. Uşağın xarakterinin formallaşmasında oyunlar mühüm yeri tutduğu üçün bu janra tərbiyəcilerin müraciəti vacibdir. Azərbaycan uşaq oyunları içərisində "Yoldaş, səni kim apardı?", "Bənövşə, bəndə düşə", "Gizlənəpəç", "Çilingağac", "Dirədöymə", "Siçan-pişik", "Gözübağlıca", "Beşdaş" və s. uşaqların sevdikləri oyunlar sırasındadır. Yeri göldikcə digər xalqların oyunlarını da öyrənmək, ondan istifadə etmək olar. Xatırladıram ki, "Göyərçin" jurnalında "Əvvəl öyrən, sonra oyna" rubrikası altında xeyli oyunlar dərc edilmişdir.

Xalq dramları isə əsasən müxtəlif mərasimlərlə əlaqədar olmuşdur. Məsolon, novpuz bayramı ilə əlaqədar "Kosa-kosa", "Kosa-gelin" oyunları geniş yayılmışdır. H. Sarabski öz xatirələrində yazdı: "Kosa-kosa" oyunu qədim bir oyun idi. Bir nəfər zirək uşağa kürkü tərsinə geydirib, bir parça çitdən üzline maska taxar və kelle qənd kağızından başına şış papaq qoyar, ayaqlarına uzun ağac və boynuna da zinqirov salıb məhələ uşaqları evbəev gəzdirib oynadardılar. Kosanı oynadarkən mahnilər da oxuyardılar.

"Tənbəl qardaş", "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" dramları da maraqlıdır. Bu əsərlərin əsas ideyası zəhmətə məhəbbət hissə oyatmaq, tənbəlliyyi ifşa etməkdir. Ailə-məişət mövzüsündə xalq dramlarından "Aşna", "Bic nökər", "Tapdıq çoban" dramlarını göstərə bilərik. Kuklalar vəsitsilə göstərilən tamaşalar da maraqlıdır. Belə tamaşalara misal olaraq "Kilimərasi oyunu"nu göstərə bilərik.

Ümumiyyətə göstərsək, folklorun elə bir növü yoxdur ki, uşaq üçün maraqlı olmasın. Elə buna görə də uşaqların tərbiyəsi ilə məşğul olan hər bir əsər xalq yaradıcılığı nümunələrini yorulmadan öyrənməli, təlim və tərbiyə içinde folklor nümunələrdən geniş istifadə etməyə çalışmalıdır.



AZƏRBAYCAN KЛАSSİKLƏRİNİN YARADICILIĞINDA UŞAQ ƏDƏBİYYATI

XAQANI
(1120 - 1199)

"N'e'məti behtər eəz azadi nist" - "Azadlıqdan gözel ne'mət yoxdur". Bu misra Azərbaycan ədəbiyyatı tarixində xüsusi xidmətləri olan Əfzələddin Xaqanının özü, şəxsiyyəti və yaradıcılığı haqqında az söz demir. Ziddiyətli hayat və yaradıcılıq yolu keçən, heç zaman öz əqidəsindən dönməyən bu qüdrətli sənətkarı Nəsiminin mə'nəvi atası da hesab etmək olar.

Şairin əsl adı İbrahimdir. O, 1120-ci ildə Şamaxı şəhəri yaxınlığında olan Məlhəm kəndində anadan olmuşdur. Atası Əli ömrünü, həyatını zehmətə həsr edən bir nəccar - dülərgə, anası isə sonradan islam dinini qəbul etmiş bir xristian qızı olmuşdur. Xaqanının şəxsiyyətinin formalasmasına, şübhəsiz, onun valideynlərinin xidməti az olmamışdır. Qüdrətli sənətkar atasının sərt xasiyyətdən şikayətlənən də, həmişə onu və anasını məhəbbətlə yad etmiş, övlad-valideyn münasibətləri haqqında poetik söhbət açmaqdan yorulmamışdır.

Atam nəccar idi, dərs alıb ondan,
Oldum zəmənədə ustad sözyonan.
Təsdiq etməsə də neçə xam kişi,
Bildi Xaqaniyələ söz yonmaq işi.

Şe'rlerindən hiss olunur ki, nəccar Əli səxavəti, "sənətdə Azər, söhbət də İsa", ailəsinə derin məhəbbətlə sevən, heç kəsə boyun əyməyen bir insan olmuşdur. Şair yazar ki, əgər övladı üçün lazımlı olsa, nəccar Əli bütün var-yoxunu satıb onun üçün dərman almağa qadir bir insan imiş:

O, can sərf edərdi hər istəyimə,
Əger quş südü də istəsə, yene,
Hənsi yolla olsa tapardı, inan:
O mənə canını edərdi qurban.

Xaqanının babası da sənətkar olmuşdur:

Sənətca toxucu olmuşdur babam,
Mən də yavaş-yavaş söz toxuyuram.

Xaqanının anasına həsr etdiyi şe'rler daha çox maraqlı doğurur. Bu əsərlər uşaqları anaya məhəbbət ruhunda tərbiyə etmək üçün tərbiyəçinin, müəllimin əlinde qüdrətli silaha çevrilə bilər. Xaqani yazar:

Əgər olmasayıda ana zohmatı,
Qazana bilməzdim heç bu şohrəti.
Onun ruzisilə xoş olar halim,
Onun duası ilə gülər iqbalmı.
Onun her sözündən alıram qüvvət,
Qalbinin munis etdi, verdi nəsihət.
Düşmən tə'ənsilə kəsilə qolum,
O zaif qandan güclərələr qolum.
Onun duaları olmasayı, ah,
Ömrüm puç olardı yəqin bir sabah.
Onunla fəxr edir şirvənlər olan,
Odur bu torpağı məni bağlayan.

Xaqani təkcə valideynlərini yox, qohumlarını da məhəbbətlə yad etmişdir. Belə adamlardan biri də şairin əmisi Ömer ibn-Osmandır.

Ömer ibn-Osman sayısında mən,
Yetimlik divinin qədümələndim.
Atam dözənəyərək dərəcə cahanda,
Şəm Zalı atan tek mənəti atanda,
Ənim Simurğ kimi uşub gələrək,
Qanadı altına alaraq Zal tek
Qaldırıcı biliyin Qafına həmən,
Bəsləndim onun öz yuvasında mən...

Daha sonra Xaqani əmisinin onun tə'lim-tərbiyəsi ilə necə məşğul olmasından, onu kitabxanaya aparmasından, müdrik adamların kəlamlarını töbülgə etməsindən söhbət açır.

Xaqani üşyankar şair olmuşdur. Məşhur saray şairi Əbül-üla Xaqanını Şirvanşahlar sarayına aparmış, onu xaqana təqdim etmiş, Xaqani təxəllüsünü vermişdir:

Səni xaqana mən özüm göstərdim,
Xaqani adımı sənə mən verdim...

Lakin Xaqanının azadlıqsevən ürəyi saraylara siğnamışdır. Şair "İstəmərəm adımı çağırıalar Xaqani, mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani" deyərək zalimliğə, zülmkarlığa əsyan etmiş, həbsxanalarla düşməkdən belə çəkinməmişdir. Xaqanının həyatındaki bu məqamlar uşaqları əqidəsi uğrunda mübarizə aparmaq ruhundada tərbiyə etməyə çox kömək edə bilər. Şairin həbsxanada yazdığı şe'rler "Həbsiyyə" adı ilə məşhurdur:

Her sohor qalxar göyo ah ilə əfşanum mənim,
Qərq olar qanda şəfq tok çeşməni-giryanum mənim.
Oxşayar kündə ayağında doyırman daşına,
Qanlı göz yaşımıla işlər bu doyırmanum mənim.

Mübarizlik, öz əqidesindən dönməmək şairin xarakterinin ən ümde cəhətlərindən biri hesab edilə bilər. Bir yerdə qapılıb qalmaga dözməyen şair daim səyahətə, dünyani görməyə, insanlar arasında olmağa, onların sevincinə, kədərinə ortaç çıxmaga can atmışdır:

Sədəfçin qətrələr göylərdən enir,
Mirvari gözəmkələ qıymətə minir.
Xüsəsun seyahət, dünyani gozmək,
Böyük adamlara olmuşdur bəzək.

Şair 1199-cu ildə Təbriz şəhərində vəfat etmişdir. O, "Məqberətüşüəra" qəbiristanlığında dəfn edilmişdir.

Şairin "Cörök" rədflisi şə'ri onun xarakterinin yeni bir cəhətini açmaq baxımından maraqlıdır:

Rüsvay etnərom özümü bi daha, çörək.
Öz ruhumu odu edərom mən qida, çörək.
Nakəsədən alımarım çörök, öz qanum yeyib,
Batsam qana, sənə demərom "aşına" çörök.
Həsrət qalıñ günsüzünə, ay camalına,
Baxsam sonin dalınca gözüm kor ola, çörək...

Connətdən ayrı salıda bir bugda Adəmi,
Əzmi iradəden moni qıldı cida çörök.
Adəm behiştə tərk eldi, mənse yurdumu,
Bugda ona qonim, mənə do son bəla, çörök.

Namordlorla açınca ağız haqqā üz çevir,
Şahlardan istəmə, sənə versin xuda çörök!

Şair vətən torpağını behiştə müqayisə edir və onu məhəbbətlə tərənnüm etməkdən yorulmur. Bu baxımdan onun Şirvanın, Savalan dağının tə'rifinə həsr etdiyi şc'lər maraqlı doğurur:

Şamaxı, ey mənim sevimli yurdum,
Mon sonin qoynunda xanıman qurdum,
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidiim, pənahım Təbrizdir. Təbriz.

O şəhər də mənə əzizdir, əziz.
Siz mənə həyatı etdiniz atə.
Son mənə anasən, Təbrizdir atə.
Anasından küsən körperə bir uşaq,
Ata ağusunda yer tapar ancaq.

Xaqani uşaqları, gəncləri dərin məhəbbətlə sevmiş, onları həmişə ağılla, kamalla hərəkət etməyə səsləmişdir. "Gənclərə nəsihət" şe'ri bu baxımdan diqqətimizi daha çox özünə çəkir:

Dost müttəhim edib, kimi etsa redd,
Qardaşın olsa da, öňüno çox sədd.
Qırsa bir budağı dost hırsınlərək,
O, cənnət ağacı olsa da, ol çek!

Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerdən onu atma sen.
Özgenin əliyli adam olanlar,
Dost qədri bilməzələr, nankor olarlar.

Bir kiçik adama novaziş etsən,
Sənin böyüklüğün getməz olındən.
İtə no rong vursan, itdir, asıldan,
Qalan sümükleri yeyor her zaman.

Gördüyün hor kəsi zənn etmə insan,
İnsan var ki, eslən şeytandır, şeytan.
Dünyada ağıl tek bir ustاد varmı?
O, bir qul yanında şagird olarmı?

Xaqanının ister yaradıcılığında, isterse də həyatında öyrənməli çox şey var. Gələcəyin müəllimi bunu həmişə yadında saxlamalıdır.

XAQANI

ŞIRVANIN TƏ'RİFİ

Şirvan ki var, hor cəhətdən ülviyətin anasıdır,
Onun hor cür şəhər yelci dördlörinin davasıdır.

Men vətənə qurban olum, qurulmuşdur düzgünlükə,
Bağdadı da dolandırın onun bolu qidasıdır.

Şirvan ohlu aliconab yaranmışdır başdan-başa,
O yer gözəl töbəti bir lətafət mövəsidi.

Bağdad iso bir olliller ölkəsidir, orada bax,
Hor tərəfi çulğalayan ahū naşə sədasıdır.

Vətənimin fəqirləri dözümlüdür hor zəhmətə,
Gözleri tox, ürəkləri sənki kərəm dəryasıdır.

Cörökləri arpadan da olsa, yenə qançedirlər,
Düyü kimi pul saymaq da onların öz ədasıdır.

İndi Şirvan həsrət ilə mənə qalmış intizarda,
Çünki ora ədab yurdur, casur şırlar yuvasıdır.

Mo'rifdə Şirvan əqli yüksək durur ərebəldən,
Xaqqaniyo həyat verən doğma yurdun havasıdır.

RÜBAİLƏR

Istəsən ki, olsun şorəfin yüksək,
Daim təvazökar olanın gərek.
Sade adamlarla get həmsəhəbet ol,
Yüngül şey tez qalxar yuxarı, bişək.

Şe'r səməsində günəşən bu gün,
Sözümüzür her keçin sözündən üstün.
Günaş yeddi göyo sultan olsa da,
Feqir gedəsidiş şe'r mülkümün.

Xaqqanı, hümmətə siğindıqca son,
Alçaqlar tek cəfəl, şöhrət güdməzsən.
Bir piyada olub düz getmek xoşdur,
Bir vezir olub da ayri getmekdən.

YENİCƏ DOĞULAN QIZIM

Yenico doğulan qızım gördü ki,
Qarşıda gözlənlərin min bəla, öldü.
Qeybdən golon o töhfə duydı ki,
Dardlara olacaq mübtəla, öldü.
O kiçik gövherin yaxşı anladı,
Çox pis yaranıbdır bu dünya, öldü.
Bildi ki, üroyim dordo düşəcək,
Üzümü tutaraq binəva, öldü.
O, böyük qızımı pardədə görçək,
Dedi: - Kifayətdir bir cəfa, - öldü.

RƏŞİDİM...

Rəşidim ölen zaman ona belə söylədim:
Üroyindo bir arzun varsa istə, müxtəsel.
Cavab verdi ki, arzu həyat üçün gorokdır,
Həyat əldən gedirkən arzu qalırıı mögər?

NİZAMİ GƏNCƏVİ (1141 - 1209)

Dünya ədəbiyyatının ən görkəmlı nümayəndələrindən biri olan İlyas Yusif oğlu Nizami Gəncə şəhərində anadan olmuşdur. O, dövrünün müxtəlif elmlərini: tarixi, fəlsəfəni, məntiqi, poetikanı, astronomiyani, həndəsəni, coğrafiyanı və s. müükəmməl öyrənmiş, əsərlərini yazarkən bu elmlərin qabaqcıl nailiyyətlərindən yaradıcı şəkildə bəhərlənmişdir.

Burada mənim yadımı istər-istəməz şair Zeynal Cabbarzadənin bir xatirəsi düşür. O, "Pioner" jurnalında redaktor olanda yanına tez-tez gedirdim. Arabır şə'r, sonət haqqında səhbat edirdik. Bir dəfə o, belə bir xatirə danışdı:

"Nizaminin yubileyini keçirməyə hazırlaşırıq. Mən "Ədəbiyyat qəzeti"nin məs'ul katibi idim. Səməd Vurğun məni yanına çağırtdırb dədi ki, get qoşluqlarda Nizami haqqında nə qədər material varsa, ver bu kişiye, qoy oxuyub tanış olsun! Qarşısında dağ cüssəli bir alim-həkim dayanmışdı. Biziş otşa getdik. Sənədləri çıxarıb stolun üstüne qoydum və sorusдум ki, sizə nə qədər vaxt lazımdır? Dədi bir saat kifayətdir. Çıxıb getdim. Başım necə qarışdisa, aradan 4-5 saat vaxt keçdi. Başı alovlu iş yerinə qayıtdım. Yavaşça qapını açdım. Gördüm ki, qonaq divardakı xalçanı açıb üstündə uzanıb. Kağız-kuğuz yero sepələnib. Alım başını qaldırıb mənə baxdı və yena öz işi ilə məsələ olmağında davam etdi. İstəmdən üzr istəyəm, imkan vermedi. Heyrətlə dedi:

- Tekce Nizaminin təbəbat haqqında fikirlərini öyrənmək üçün bir ömür lazım imis. Mən isə axmaqcasına dedim ki, bir saat kifayətdir..."

Doğrudan da, Nizaminin hansı əsərini oxuyuruqsa oxuyaq, orada müxtəlif elmlərdən xəbərdar müdrik bir insanın düşüncələri ilə rastlaşırıq.

Nizami lirik şe'r in görkəmlə ustası olmuşdur. Hələ sağlığında onun qəzəl-ləri xanəndələr tərafından sevilə-sevilə oxunmuşdur. Lakin Nizami ədəbiyyat tariximizdə poemalar müəllifi kimi məşhur olmuşdur. Onun qələmindən çıxan "Sırələ xəzinəsi", "Xosrov ve Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərname" poemaları müəllifinə dünya şöhrəti qazandırmışdır. Əlbəttə, bu əsərləri surf uşaq ədəbiyyatı nümunələri kimi təqdim etmək sadəlöh-lük olardı. Lakin Nizami elə ismətli, abırlı, böyük-kicik yeri bilən sonetkar olmuşdur ki, onun əsərlərini çəkinmədən uşaqlara oxutmaq olar. Lakin Nizami elə dəryadır ki, təzə-təzə üzmək öyrənen körpələri bu dəryaya buraxmaq ol-maz. Ancaq bütün bunlarla bərabər, Nizaminin əsərlərində elə iibratımız he-kayelər var ki, onları uşaqlara oxutdurmaq və öyrətmək yalnız fayda verə bilər. Bu parçaları müükəmməl öyrənən, sevən uşağın qəlbində Nizamiyə mə-həbbət oyansa, onun böyüdükçə, təfəkkür sahibi olduqca Nizamidən dəha-çox öyrənəcəyi şübhə doğurmur. Nizami yaradıcılığı ahərnəruba kimi oxucuları özüne çəkmək qüdrətinə malikdir.

"Sırələ xəzinəsi"ndən xeyli heykət orta məktəb dərsliklərinə düşmüşdür. Belə əsərlərə misal olaraq "Kərpickəsən kisinin dastanı", "Sultan Səncor və qarı", "Zalim padşahla zahidin dastanı"ni misal göstərə bilərik. Poemada

olan "Süleyman və əkinçi", "Ovçu, it, tülkü dastanı", "Meyvəsatınla tülkünün nağılı", "Bir şahزادının dastanı", "Yarahı usağın dastanı", "Bülbül ilə qızılquşun dastanı" adlı məqalatlar da uşaq təfəkkürünə uyğundur. Uşaqların təbiyəsində belə ibrətamız hekayətlərin rolü əvəzsizdir.

Şairin ikinci poeması "Xosrov və Şirin" məhəbbət dastanı olsa da bura-dan da uşaqlar üçün maraqlı parçalar seçmək mümkünkündür. Çünkü əsərdə doğruluq, düzgünülük, seçilən peşəyə, əmək adamına məhəbbət motivləri güclüdür. Xüsusiə "Bütürgümüdün" "Kəlile və Dümna"dən qırx məzmun danışması" hissəsi öz yüksəmliliyi ilə diqqəti cəlb edir. Ayri-ayrı beytlərin hər biri oxusunun gözləri qarşısında bir ibrətamız səhnəni canlandırır:

Ehtiyatlı olan uduzmaz sözsüz,
Necə ki, qorunuñ aslanдан öküz.
* * *
Boş arzuya uyma, bu çox mahaldır,
Meymun xarrat olmaz, əbəs xeyaldır.
* * *
Zəmane torundan biliklə qurtar,
Nece ki qurtardı bəzəkli quşlar...

Uşaq ədəbiyyatının tələbləri baxımından yanaşdıqda "Yeddi gözəl" əsəri də çox diqqətəşayandır. Buradakı "Xeyir və Şər" dastanı orta məktəbdə uşaq-ların sevə-sevə oxuduqları, öyrəndikləri əsərlərdəndir. Dünyanın yeddi ölkə-sindən gətirilən qızlardan hər birinin söylədiyi nağılı ibrətamız və maraqlıdır. Bu əsərlərin məzmunu ilə də uşaqları tanış etmek faydasız olmazdı. Bundan başqa, Fitne ilə bağlı səhnələr də dərin maraqlı doğurur.

Nizaminin əsərlərində son dərəcə gözəl peyzajlar yaradılmışdır. Bu löv-holəri uşaqlara oxutmaq onlarda gözəlliyyət məhəbbət ruhu aşılıya biler. Nizami demək olar ki, fəsillərin hamisina gözəl şə'rər hər etmiş, hər fəsl öz xarakterik cizgisini, rəngləri ilə verməyə nail olmuşdur.

"İsgəndərnəmə" əsərində də uşaq oxucu üçün münasib olan xeyli maraqlı parçalar vardır. Bərdənin tə'rifinə hər edilən misralar daha cazibədardır:

Bərdə no gözəldir, necə qəşəngdir,
Yazı da, qış da guldür, çıçəkdir.
İyulda dağlara lələlər sapar,
Qişını bahansın nəsimi öpar.
O yaşıl meşəsi canname bonzor,
Şəhər atəklərinə bağlamış kövsər.
Söyüdüllük cöllərini vermişdir ziynət,
Ağ bağı elə bil həqiqi cənnət.
Qırqovul yuvası hor sorv ağıçı,
Oxuyur kekliyi, ötür turacı.
Səssizlik içində dincəlir gülşən,
Torpağı silinmiş qayğı-kədərən.
Reyhanı yaşlıdır illər uzunu,
Hər çeşid naz-ne'mət bürümüş onu.
Yem üçün gələr quş bu gözəl yurda,

İstəsən "quş südü" taparsan burda.
Torpağı yoğrulmuş qızıl suyundan,
Elo bili hər yerdə bitmiş zo'fəran...

Nizaminin hikmet və nəsihətlərindən də yeri göldikcə istifadə etmək la-zımdır. Ona görə ki, bu aforizmlərin mövzusu çox rəngarəngdir. Müəllim hansı mövzuda səhbət aparırsa-aparsın, Nizaminin müdrik kəlamları onun köməyinə gelecekdır.

Məsələn, vətən və xalqa xidmət, xeyirxahlıq haqqında deyilmiş aşağıdakı kəlamlara fikir verek:

Calış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zorxara.
(*"Yeddi gözəl"*)

Bacarsan hamının yükünü son çek,
İnsana on böyük şərəfdür omok.
Sən də əldən düşüb yorulsan eger,
Sən in də yükünü bütün el çeker.
(*"Leyleli və Məcnun"*)

Xidmət etmək sayılsın kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdür insana.
(*"Sirlar xəzinəsi"*)

Calış ki, kirpiyin olsun almas tək,
Ayiq ol, ölkəni keşiyini çök!
(*"İsgəndərnəmə"*)

Nizaminin sülh, mühəribə, ədalət, dostluq, düşməncilik, hünər, cəsarət, mərdanlılıq, çalışqanlıq, tənbəllik, idrak, cəhalət, söz, şə'r, sənət, gənclik, qo-caqliq, övlad təbəyəsi, səbr, qənəət, sərr saxlamaq və s. bu kimi problemlər haqqında söylədiyi müdrik fikirlər təbəyə işində müəllimin əlində qüdrətli si-laşa çevrilə bilər...

NİZAMİ

"İQBALNAMƏ" NİN BAŞLANĞICI

Ağıl bir yerdə ki, xəzino təpar,
Allahın adını cyloyar açar.
Allah ağılhyə nevazışkardır,
Ağlışları da olacı vardır.
O, söz əsirini xilas eyleyər,
O verər zəlili, acızu hünər.
Qolba də xoş gələr ondakı qüdərət,
Əqlədə vacibdir ona itaat.
Bütün varlıqların fəvqündə durur,
Varlığı hər şeyi yaradıb qurur.
Hikməti gizlidir, hökmü aşkar,

Onun to'rifino dil aciz qalar.
Varlıqlar hamisi onun möhtaci,
Onunsa heç kəse yox chtiysi.
Əgər qüdrotindən onun danışsaq,
Hökümüne təbedür bu göy, bu torpaq.
Azanın yoluna nur saçan odur,
Bağlı qapıları ilk açan odur.
Hökümüyle yaranmış bütün kainat,
Bütün canlıları o verir hayat.
Ondan od almışdır bu varlıq tamam,
O, tamdır, qalanlar no var - natamam.

NİZAMİNİN HİKMƏTLİ SÖZLƏRİNDE

Bir gün bar götürür ağac ekenler,
Xəzine aparar asemek çəkenler.
Tənek ağlamasa vaxtında zar-zar,
Yetirməz axırda sevinclərə bar.

Dünya zirəklərin karvan yoludur,
Düz və təmizlərin sadıq quludur.

Bu dörya yolunda vardır çok zohor,
Əziziyət çəkenlər dürr olda edər.

Sən çalış yaxşıca öyrən dünyamı,
Başəri, bitkini, daşı, heyvani.
Qalacaq əbədi no şey dünyada?
Öyrən günlərinə vermodon bada.

Ucalmaq istəson, bir kamala çat,
Kamala chtiram göstərər hayat.

Bir elmi öyrənmək istədikdə son,
Çalış ki, hər şeyi kamıl bilesən.
Kamıl bir palançı olsa da insan,
Yaxşıdır yarımcıq papaqlılıqdan.

Dünyada keçməsin boş cavav çağın,
Yol get ki, güclüdür hələ ayağın.

Oğul, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz.

"SIRLƏR XƏZİNƏSİ" NDƏN

ZALIM PADŞAH VƏ QOCADA

Bir gün qoca bir kişi dilini dinc saxlaya bilmir. O, zalim şahın ədalətsizliyindən danişir. Casuslar bu xəbəri şaha çatdırırlar. Padşah bərk qozəblənir. Əmr edir ki, qocanı hüzuruna götərsinlər.

Qoca dəstəməz alıb, namaz qılır. Sonra boynuna kəfən dolayıb şahın hüzuruna gedir.

Qezebli padşah soruşur:

- Ey qoca, eşimmişən ki, məni zülmkar, qatil adlandırmışan. Söylö, bu doğrudurmu?
- Bəli, ey padşah, bundan da keskin sözər demişəm. Mon bir ayna kimi sənin özünü özü-nə göstərmişəm. Əgər üzündə ləkə varsa, güzgüni sindirə, ləkəni temizlə!

Söz padşahın çox xoşuna gəlir. Qocanın boynundan kofoñi açırdı, ona xeyli baxış verdi-r. Həmin gündən sonra padşah əlkəni ədalətli idarə etməyə başlayır.

MEYVƏSATANLA TÜLKÜNÜN NAĞILI

Keçmişdə Yemondo bir meyvəsatın var imiş. Bir tülük onun malımı qoruyarmış. Öğrular no qodır çağlışalar da, tulkünün qorxusundan baqqalın dükənini yaxın düşə bilməzmişlər.

Lakin tülük yavaş-yavaş arxayına läşir. Bir aksam başını yerə qoyub rahatca yatar. Öğrular bundan istifadə edib, dükəni yanırlar.

Kimin ki, peşəsi yata-mdır, yə onun başı əldən gedər, ya da başındakı papaq.

VARALI UŞAĞIN DASTANI

Bir uşaq öz homyaları ilə oynayırı. O, yürürkən qoşłotən yixildi və ayağı sindi. Yol-daşları bərk qorxular. Bilmədilər ki, no etsinlər.

Uşaqlardan biri dedi:

- Gəlin, onu quydúa gizləyib gedək!

Ayağı sınmış oğlanla heç arası olmayan başqa bir uşaq fikrə getdi. Öz-özüne düşündü ki, əgər belə etsək, bütün günahı məndə görəcəklər. Ona görə o, qaçıb yaralı uşağına atasına xəbor verdi. Ata galib oğlunu apardı və xəbor götürən oğlana öz təşəkkürünü bildirdi.

BÜLBÜL VƏ QIZILQUŞ

Baharın gözəl bir çağında Bülbül üzünü Qızılquşa tutub dedi:

- Ey Qızılquş, sən dünyaya gələndən bir nəğmə oxumamışan. Bəs necə olur ki, şah səni bu qodar çox istəyir? Yediyin köklük döşüdür. Mənim xörəyim iso cücü-müçü, qurd-quşdur. Sən gözəl sarayda yaşayırsan, mənim məskənim işə kol-kosdur.

Qızılquş dedi:

- Eh Bülbül, mənim sözlerimə yaxşı-yaxşı qulaq as! Mən gündə yüz iş görsəm də, bu haq-da heç kəso xəbor vermırıam. Son iso bir gördüyüni yüz yera car çökirsən. Elə buna görə də mə-nim qonduğum yer şah əlinin üstü, sənin məskənin işə qaratikanlıqdır.

MƏHƏMMƏD FÜZULİ
(1494 - 1556)

Məhəmməd Füzuli dünya poeziyasının ən tanınmış nümayəndələrinin dən biridir. O, 1494-cü ildə Bağdad şəhərinin 80 kilometrliyindəki Kərbəla şəhərində anadan olmuş, bütün ömrünü burada keçirmiş, 1556-ci ildə isə vefat etmişdir. Füzulinin atası Süleymanın ailisi ilə birlikdə Azərbaycandan İraqa köçməsi haqqında müxtəlif rəvayətlər vardır. Ş. Cəmşidovun topladığı rəvayətlərdən biri belədir: "Süleyman kişi Ağcəbədinin Bayat kəndindən imiş. Onun ata-babası buraya Örəngəla şəhərindən gəlibmiş. Hindistandan gələn bir mühəndis Qarqar çayınyı bir qolundan arx çökib Bayatın cənubi-sinqirdəki düzə çıxarmışdı. İndi həmin kənd Hindarx adlandırılır. O hindli mühəndis Süleyman kişinin qızı ilə evlənir. Bir az sonra ölkədə qarşılaşlıq qopur və Süleyman kişi yeznəsinin köməyi ilə Kərbəlaya köçür. Guya o vaxt Füzuli təzəcə anadan olubmuş..."

Bu rəvayətin nə dərəcədə düzgün olub-olmadığını deyə bilmərik. Ancaq Qəzənfər Paşayevin topladığı Kərkük folklorundan nümunələr göstərir ki, onların dili ilə bizim dilimiz eynidir. Deməli, Füzuli sənəti də belə bir məkanda formalılmışdır.

Füzulinin Xacə Rehmətullah adlı bir alimdən ərəb dili dərsi alması, onun qızına aşiq olması, Həbibidən dərs alması və onun qızını dərin məhəbbətlə sevməsi də rəvayətdir. Ancaq bu həqiqətdir ki, Füzuli sənətinin cövhəri eşqdır. Füzuliye görə eşsiz dünyanın heç bir dəyəri yoxdur. Eşq insan üçün ən zoruri həyat mənbəyidir. Onun poeziyasında əsl sevgi, dərin məhəbbətlə sevmək, sevgilisinin yolunda hər cür cövrə-cəfaya dözmək qəhrəmanlıqdır. Eşq elə bir sabit zövq mənbəyidir ki, mey öz hərəretini, ney isə öz yanıqlı səsini ondan almışdır:

Menda Məcnundan füzün aşılık istə'dadi var,
Aşiqi-sadiq monom, Məcnunun ancaq adı var....

Olsayıdı məndəki eşq Məcnuni mübtələde,
Quşunu qorar tutardı başındakı yuvadə?

Yarəb, bələyi eşq ilə qıl aşına məni,
Bir dəm bələyi-eşqdon etmə cüda məni.

Azərbaycan ədəbi dilinin inkişafında Füzulinin xidmətləri əvəzsizdir. Tosadüfi deyil ki, o, türk şairlerinin babası adlandırılır. Dünyanın ən görkəmli tədqiqatçıları Füzuli ədəbi irsini çox yüksək qiymətləndirirlər. O, Şərqi ən səmimi, ən həssas şairi adlandırılır.

Füzuli özündən sonra zəngin ədəbi irs qoyub getmişdir. Onun türkçə, farsça və ərəbcə yazdığı əsərlər heç vaxt öz təravətini itirməmişdir. Bütün

dünyada ürek, qəlb şairi kimi tanınan ustad sənetkar lirik şe'rlerindən başqa bir sıra gözəl əsərlər də yazılmışdır. "Leyli və Məcnun", "Söhbətlə-əsmar", "Bəngü-Badə", "Həft cam" şe'rle yazılmış gözəl epik əsərlərdir. "Şikayətnamə", "Səhhət və Mərəz", "Rindü-Zahid" bədii nəsrimizin gözəl nümunələridir.

Füzulinin əsərlərində təlim-tərbiyə məsələlərinə də diqqət yetirilmişdir. "Anasının Leyliyə nəsihiyi" indiki tərbiyə işimizdə də karımıza çatır:

Qızsan, ucuz olma, qodrını bil!

"Leyli və Məcnun"da da əsas ideya tamiz, saf məhabbətdir. Elə buna görə də orta-məktəbdə onun qəzəlləri ilə birlikdə "Leyli və Məcnun" əsəri də töbliq olunur. Təcrübə göstərir ki, böyük yaşılı uşaqlar bu əsəri sevə-sevə oxuyurlar.

Nisbətən kiçik yaşılışlar üçün daha çox maraqlı doğuran əsər isə "Söhbətlə-əsmar", yəni "Meyvələrin səhbəti" əsəridir. Bu allcqorik poemə ideya cəhətdən Füzulinin dünyagörüşünə çox uyğundur.

Baharın gözəl bir çağında bağı gedən bir nefər görür ki, meyvələr bir-biri ilə mübahisə edirlər. Əvvəlcə səhbətə alça başlayır. O deyir ki, mon çox faydalıyam, baş ağrısının dərmanıymam. Bunu eşidən Alı qəzəblənir:

Əklindo sonin qamaşı dişlər,
Xoş tə'blərə rütubət işlər.

Gilas gavalını, erik isə gilası tənqid edir:

Bir qətro su, bir də üstüxansan,
Hər kim ki, yeso ona ziyansan.

Alma əriyin sözünü eşidən kimi qəzəblənir, onu tənqid atəşinə tutur, özünü isə to'rifləyir. Buna da armud dözmür:

Gər yaxşı olardin, al deyordin,
Alma adını neçin qoyardin.

Bu minval ilə meyvələr bir-birini tənqid atəşinə tutur, özlərini öyürələr. Üzüm armudu, heyva üzümü, narincə heyvanı, turunc narincı tənqid edir. Daha sonra bu mübahisəyə digər meyvələr: nar, badam, xurma, püstə, fındıq, şabalıd, tut, albali, əncir, zoğal, cəvəz, limon, şəftəli, fistiq, iyədə qoşular. Bostanda da xiyar, qarpız, qovun... mübahisə edirlər.

"Meyvələrin səhbəti" bir neçə baxımdan maraqlıdır. Əvvələn, uşaqlar meyvələr, onların faydalı və zərərlə cəhəti ilə tanış olurlar. Digər tərəfdən loyğalığın insana yaraşmayan sıfət olduğunu görürələr:

Bostançıya əmr qıldı qovun,
Verdirdi cezasını buların.
Soydurdı dərisini xiyanın;
Aldırdı əlinən ixtiyarın...
Həm gərməyə vurdu nəçə yaro,
Cismini clətdi paro-paro.
Qarşılığı o dəmdə şəqqalatdı,
Şəmməmanı bir konara atdı.
...Əlqışsə ki, bustanda Qavun,
Vəsf etdi özünü həddən əfzun.
Qeyz ilə o dom ayağa durdu,
Öz başını xişm ilə ayndı.

Bütün bunları görən insan dərin xəyalə dalır, dərk edir ki, dünyani sevənlər cəfa çökməlidirlər:

Dünya işinin mədəni yoxdur,
Bir kimsoyə c'tibarı yoxdur.

MƏHƏMMƏD FÜZUL

QIT'ƏLƏRDƏN SEÇMƏLƏR

1

Ey müəllim, aleti-təzvirdir əşrərə elm,
Qılma əhli-məkər təlimi-mərərif zinhar.
Hiylə üçün elm təlimin qılan müfsidlər,
Qotlı-am üçün verər collado tığı-abidar.
Hər nə tezvir etsa əhli-cahl ona olmaz səbat,
Məkri-əhli-elmdir, əsl-i-fasadi-ruzigar.

2

Əhli-komale cahil egor qədr qulmasa,
Məzurdur, molamotin etmək rəya degil.
Cahil töbiətində mezaqı-komal yox,
Hər nəfəs iqtida-i-təbiət xəta degil.
Ülfət homişə for'i olur aşınalığın,
Cahil fəziət əhli ile aşına degil.

3

Elm kəsbiyələ rütbəyi-rifət,
Arizuyi-mühəl imiş ancaq.
Eşq imiş hər nə var aləmdə,
Elm bir qayıyü-qal imiş ancaq.

O mülkü-mal ki, viran olub golib gedocok,
Ümid evin bu əsas ilə payidar elemə.
Fəzilətin, hünərin bağı qalmاق istərsen,
Bilikdə cəhd elə, kesbi-hünərdən ar elemə.

4

İki sınıfə bölünmüş əhli-cahan,
Biri elm əhlidir, biri cahil.
Şə'r cahillər anlamaz, hərgiz,
Cün hünərdən olub olar qafıl.
Alimin qarşısında şə'r demək,
Səhvdür şə'r'də və həm batıl.
Ah, bu qüssədən ki, aləmdə,
Əmrin olmuş çətin, işim müşgül.
Ele bir işdə ömrü sorf etdim,
Ki, ona kimse olmayırlı mail.

5

Ey ağıl sahibi, unutma bunu,
İki kəsən sənə çətinlik olar.
Biri odur ki, sevmeyir o səni,
Hər görənde səni olur bizar.
Həm ikinci odur ki, qolbin onu,
İstəmir, gərməyin olur naçar.

6

Dün pariçohrə bir uşaq gördüm,
Dedim, ey nazonin, sekərgöftər.
Nə üçün lovğalıqla zəhmətdən,
Çəkinirsen, onu bilişən ar?
Qatlaşır zəhməto atan və anan,
Tək səni baslamakla leyli nahar.
Kamilik, səylədi, biz aləmdə,
Leyk nögsənlərdir gürühi-kübar.
Uşağıq čünki biz, uşaqlar üçün,
Qayda-qanun na vacib, ey hüşyar?
Ki, xilaf eylədikdə, Allahın
Biz olaq qohri möhnətinə düber.
Deyk çox yaşı bu uşaqlar ki,
Əqlidən, həm vügarden dəm urar,
Olınmamışdır o cür ki, lazımdır,
Cümlesi naqis eqldir, kəm əyar.
Kamilə xidmət etsa naqis əğər,
Bölli dir aləmə ki, olmaz ar.

XIX ƏSRDƏ UŞAQ ƏDƏBİYYATI

ABBASQULU AĞA BAKIXANOV (QÜDSİ)
(1794 - 1847)

Azerbaycan xalqının görkəmli oğlu Abbasqulu ağa Bakıxanov 1794. ildə Əmirhacıyan kəndində anadan olmuş, ömrünün böyük bir hissəsini atasının Qubanın Əmsar kəndindəki malikanəsində keçirmişdir. Abbasqulu ağa II Mirzə Mehəmməd xanın böyük oğludur. Fars və orəv dillərini mükəmməl öyrənən Abbasqulu ağa klassiklərin əsərləri ilə ya-xından tanış olmuş, özü de bədii yaradıcılığı başlamışdır.

1819-cu ilin dekabrında Tiflisde Yermolovun dəftərxanasında mütercim vəzifəsinə qəbul olunmuşdur. O, praporşık rütbəsinən polkovnik rütbəsinədək yüksəlmüş, o dövrün en ali mükafatlarına layiq görülmüşdür. 1827-ci ildə Yermolov Paskeviçə əvəz edildikdən sonra Bakıxanovun dövlət qulluğundakı uğurları daha da artır.

Bakıxanov Azərbaycanın ilk maarifçilərindəndir. O, dərindən dərk edirdi ki, xalqın goləcayı elmlı, biliqli insanlardan asılı olacaqdır. Elə buna görə də o, məktəb açdırmaq haqqında çox düşünür və təşəbbüs göstərir. Onun hökumətə təqdim etdiyi layihədə yazırlırdı:

"Maarifo doğru ilk addım məktəb tə'sis etməkdir. Mən həmvətənlərimin faydası üçün var qüvvəmi bu işə həsr edirəm və nəzarətim altında məktəb tə'sis etmək haqqında fikir irəli sürməyə casarət edirəm."

Abbasqulu ağa hayatını elmə həsr etmək qararına gəlir. O, Rusyanın bir çox şəhərlərini, o cümlədən Varşavani gəzib dolaşır, görkəmli adamlarla tanış olur.

1835-ci ildən e'tibarən Bakıxanov Əmsar kəndində ciddi yaradıcılıqla məşğul olur. O, burada "Təhzibül-əxlaq", "Kitabi-nəsihət", "Kitabi-Əskəriyyə", "Mışkatüll-ənvar" əsərlərini yazır. 1841-ci ildə "Gülüstani-İrəm" əsərini tamamlayır.

Bakıxanov 1845-ci ildə şərqi ölkələrinə getmək üçün hökumətdən icazə istəyir. 1846-ci ildə sayahətə başlayır, Təbriz, Tehran, İstanbul, Qahirə kimi böyük şəhərləri gəzir, sonra Məkkəyə gedir, Mədinə ilə Məkkə arasındakı "Vadiyi-Fatimə" adlanan yerdə vəba xəstəliyindən ölü.

Bakıxanov hərtərəfli biliyi malik bir şəxsiyyət olmuşdur. Elə buna görə də onun yaradıcılığı çoxşaxəlidir. "Qanuni-Qüdsi" fars dilinin grammaticasına, "Kəşfəl-qəraib" və "Ümumi coğrafiya" coğrafiyaya, "Əsrarül-mələkut" astro-

nomyiyaya, "Təhzibül-əxlaq", "Kitabi-nəsihət" pedaqogikaya, "Gülüstani-İrəm" tarixə aiddir.

A. Bakıxanov tə'lim-tərbiye işinə xüsusi diqqət vermişdir. "Təhzibül-əxlaq" və "Kitabi-nəsihət" Abbasqulu ağanın bu sahədəki elmi axtarışlarının, pedaqoji düşüncələrinin yekunu kimi maraq doğurur. Bu əsərləri oxuduqda hiss olunur ki, Bakıxanov özündən əvvəl yaşamış pedaqoqlarının və alimlərin əsərləri ilə tanış olmuşdur.

"Təhzibül-əxlaq" müqəddimə, on iki fəsil və nəticədən ibarətdir.

"Kitabi-nəsihət" əsərində esas məqsəd insanın əxlaq və tərbiyəsini yaxşılaşdırmaqdır. Özündən böyükə börmət, ata-ananı sevmək, onların itaətindən çıxmamaq, qohum-aqrabaya məhrəbənliq, dostluqda sədaqət, işdə və haqq-hesabda düzətlik, doğru danışmağa adət etmək, pis və "hərzək" adamlarla ünsiyyət etməmək, özünə rəva görmeyən işi başqasına rəva görməmək, həyatdakı çətinliklərə və müsibətə dözmək, sebirli olmaq, mərdlik və qorxmazlıq, zəhməti sevmək, təbəlliyyə nüfrət, elm və təhsilə həvəs və s. bu kimi əxlaqi nəsihətlər "Kitabi-nəsihətin" əsas məzmununu təşkil edir.

A. Bakıxanov bədii yaradıcılıqla da ciddi məşğul olmuşdur. Onun klassik şərq şə'rî üslubunda xeyli gözəl şe'rî, "Kitabi-Əskəriyyə" həkəyasi, "Mışkatüll-ənvar" poeması, "Təbriz əhlində xitab" satirası və s. məşhurdur.

Yuxarıda qeyd etdiyimiz kimi, A. Bakıxanov uşaqların tə'lim-tərbiyəsinə xüsusi fikir vermişdir. Elmi-pedaqoji mövzuda yazdığı əsərlərlə bərabər, uşaqlar üçün maraq doğuran bir neçə bədii əsər yazmış, Kırlovun "Eşşək və bülbü'l" təmsilini dilimizə tərcümə etmişdir. "Hind nağılı", "Harun-ər-Rəşid ilə qoca qadının əhvalatı", "Üç sual", "Kəndlinin şaha şikayəti" və s. bu kimi həkəyətlər uşaqların oxusu üçün tam yararlıdır.

"Qurd və İlbiz" təmsilində almanın içindəki qurdun alma ilə bərabər yera düşməsindən danışılır. Qurd əvvəlcə qorxur, sonra sağ qaldığını görüb lovğalanır, almanın içindən çıxıb "Gö mən nə qoçagam" deyir. Bunu eşidən İlbiz heç nə deməyib öz e'tibarlı qızına çəkilir. Elə bu vaxt budaqdan başqa bir alma düz qurdun başına düşüb onu xəmiraşına döndürür. İlbiz qızından çıxıb deyir:

İlbiz ahəstə dedi: - Budur şöhrətin sonu,
Yersiz öyünmək, qürur məhv etdi axır onu.

Bundan sonra müəllif aşağıdakı qənaətə gəlir:

İnanın bu İlbizə, bir hikmət söyləyim mən,
Öz yurduna siğınmaq xoşdur sərsaq ölümən.

"Yersiz iftixar" şe'rində isə çinara sarmayıb qalxan, özünü öyen kudu təqid edilir. Kudu lovğalanıb özünü öyəndə çinara ona belə cavab verir:

Çinar gülüb dedi: - Öyünmə sən de,
Hünər mə'lüm olar xəzan əsəndə...

Şairin "Tülkü və qoyun" təmsili də maraqlıdır. Qoyuna kələk gəlmək is töyən, qurdı yalançı şahid getirən tülkünün arzusu gözündə qalır. İt qurdı boğazından yapışır, tülkü baş götürüb qaçır. Şair təmsili aşağıdakı iibrətamız misralarla bitirir:

Qüdsi, sən işlədib də hiylovü zür,
Olma heç öz novan ilə mögrur.
Gücsüze rohnsizcə zülm etsən,
İntiqamı alar bir it səndən.

ABBASQULUAĞA BAKIXANO

USAQ VƏ GÜNƏS

Doğuldú qaranlıq bir evdə uşaq,
Ordaca ustaddan o, dərs alaraq,
Şəmdan başqa işiq görmədi bir an,
Güneşi görmeye olmadı imkan.
Ustadi ne qədar dediso tokrar,
Dünyada işıqlı, nurlu günəş var,
Uşaq da inadla dedi ustada:
"Şəmdan işıqlı şey yoxdur dünyada!"
Bir gün səhər evdən çıxarkən uşaq,
Güneşi gördükdə inandı ancaq...

QARI VƏ HARUN

Bağdadda bir qarı yaşırdı küskün,
Taleyi ömrü tek zavallı, düşgün.
Harun sarayına yaxın yaşırdı,
Virana qalan bir daxması vardi.
Saray genişlənib düzələn zaman,
Lazımdı sökülsün bı ev də, haman.
Qaraya na qodor əvəz verdilər,
O dedi: "Daha çox qiyəməte deyər!"
Hər yandan dedilər: - Dəlisen, nəsən,
Getmirsən bu uğurq, boş viranodon?!
Dedi: - Mən dəliyəm, bəs Harun niyə,
Bəlo çox pul verir bı viraneyə?
Ey Qudsı, dövlət bir pardadir, inan,
Onunla örtülür cinayot, nöqsan.
Bir məsol dedilər dövləte bağlı,
Harunun nöqsanı, qadının ağlı.

KOR

Birinin çox ağır keçirdi günü,
İstədi açılsın işin dütünү.
Bir az pul götürdü, küçədə haman,
Korları çağırdu ki, versin ehsan.
Korlardan başqa bir gözlü gələrək,
Tə'kidlə o da çox istədi kömək.

Dedi ona - "Az dil aç, dilən,
Pulu kor olana verəcəyəm mən.
Sen ki kor deyilsən, nadir bu tələb?
Rədd ol, mane olma, arsız, biebed!"
Bir alim keçirdi bu dom küçədən,
Söhbəti cəsidiş dayandı birdən.
Gülərək söylədi: "Ey ali məqam,
Korlardan daha çox kordur bu adam.
Əger olmasayı o, kor, ağılkəm,
Səndən yox, istərdi elindən kərem."

NƏSİHƏTLƏR

Öz atə-ananı hamidən artıq eziz tut ve hər ne buyursalar əmel elə, onları heç vaxt incitmə... Sonra böyük qardaşına, bacı, əmi və dayına da itaət elə.

Xalqın xeyrinə olmayan bir iş ələmə vo ya bir söz demə ki, sonə ondan zoror yetişir.

Yalan danışmaqdən çəkin, cüntki səni yalançı tanisalar, doğru sözünə də inanmazlar.

Tənbəllikkən qorx ki, ən böyük eyib odur. Dünyada heç şey işsizlikdən pis ola bilməz.

Elm və kamal tohsilinə hər seydən çox çalış, cüntki hər şey onların köməyi ilə eldə edilir.
Yaxşılıq etməkən azad kişini özünə qul edərsən. Əziyyət vərsən, tabeliyində olanlar sən-dən üz dönderərlər.
Bu gün gərə biləcəyin işi sabaha qoyma, bəlkə sabah onu ede bilmədin.

QASIM BƏY ZAKİR
(1784 - 1857)

Zakir sözünün mə'nesi qeyd edən, xatirladan, zikr edən mə'nesinə gəlir. Görünür, XIX əsr ədəbiyyatımızın en görkəmli nümayəndəsi özündə bu təxəllüsü seçərən keşməkəşli zəmanədə gördüklerini yaşıya almaq, onu gələcək nəslə yadigar qoymaq məqsədini güdmüşdür. Doğrudan da, Qasim bəy romantik qəhrəmanlar axtarmamış, qoşmalarında, gərayıllarında müasirlərinin hiss və həyəcanlarını əks etdirmiş, satiralarında isə dövrünün eybəcorliklərini çəkinmədən qəmçiləmişdir. Həyata real gözlərə baxmağa çalışın şairin lirik şe'rlerində də zəmanədən şikayət motivləri üstünlük teşkil edir. Bu baxımdan onun "Durnalar", "Ay mədəd" rədifi qoşmalanın daha xarakterikdir:

Dost yolunda cəfa çökdüm, can üzdüm,
Yetişmadım bir məkəna, ay mədəd.
Sorasor endəmim mum tek əridi,
Eşq atəsi düşüb cana, ay mədəd...

Qasim bəy Zakirin heyati ve yaradıcılığı haqqında ilk dolğun mə'lumat verən görkəmli müəllim, ədəbiyyatşunas Firidun bəy Köçərli olmuşdur. O, "Azerbaycan ədəbiyyatı tarixi" kitabında yazır: "Qasim bəy Zakir həqiqi bir milli şair iması. Öz əsərinin aynası olubdur və məişəti-milliyəsini-necə ki, varlığı - eyni ilə yazab bizim üçün böyük yadigar qoyubdur. Öz əsərində şayanimiş, dəqiqət olmuş olan bir şey qoymayıbdır ki, ona əl aparmamış olsun. O vaxtin adamlarının adabı əxlaqını və dolanacaqlarını övzavü əsəsini mahir nəqqaş kimi özlərinə məxsus rənglərlə çəkib bize göstərir."⁴

Görkəmli ədəbiyyatşunas Zakirin bütün əsərlərinə, onun xalq şe'reni ruhunda yazdığı qoşma və gərayılara, eləcə də klassik şe'r ənənəsini davam etdirən qazəllərinə, müstəzəndlərinə, tərcibənd və tərkibəndlərinə yüksək qiymət versə də, şairin zəmanəni qəmçiləyən satirik şe'rərinə, müasirlərinə yazdığı mənzum məktublara daha çox üstünlük verir. Çünkü bu şe'rəri ilə şair zəmanənin aynasına çevirilir, böyük bir dövrün poetik salnamosunu yaradır.

Yaşadığı dövrdə çox adaletsizliklərlə rastlaşan, "gündə bir zakon görən", "məmləkəti dana-dolğun çapmasının şahidi olan" şair acı-acı şikayətlənir, millatın qanını içen tüfəyliləri, dövlət adamlarını qamçılamadından çəkintir. Elə buna görə də Zakir çox cəfalar görür, qoca yanında ikən ailəsindən ayrılmazla Bakıya sürgün olunur.

Gorək bu aləmdən cılomak həzər,
Öz yerində deyil cünki xeyrү şor -

M. F. Axundova yazdığını mənzum məktubdan götürdüyümüz bu iki misra onun zəmanəsinə münasibətini göstərmək baxımdan çox mə'nalıdır.

Əlbəttə, Zakir uşaq şairi deyil. Ancaq onun əsərlərinin bir qismi - "Tisbağa, qarğı, kəsəyen, ahu" təmsili, "Durnalar" qoşması, "Keçdi növbəti-zimistan" misrası ilə başlayan gərayılışı və M. F. Axundova yazdığını mənzum məktublardan biri - "Xəbər alsan bu vilanın əhvalını" misrası ilə başlayan şe'reti orta məktəb dərsliklərinə salınmışdır. Təcrübə göstərir ki, yuxarı yaşılı uşaqlar bu əsərləri maraqla öyrənilir.

Lakin fikrimizcə, Qasim bəy Zakirin təmsilləri uşaq oxusu üçün daha xarakterik olıbilər. Çünkü bu təmsillərin hamısı iibrətamız sonluqla bitir.

"Aslan, qurd və çäqqal"⁵ təmsilində təsvir olunur ki, Aslan, Qurd və Çäqqal bir qoyn, bir quzu, bir dənə də toyuq tuturlar. Aslan Qurda deyir ki, qəniməti bəlsün. Biçarə Qurd əslində ədalətli bölgü aparır: qoyunu şirə, quzunu özünə, toyuğu isə çäqqala verməyi təklif edir. Bundan qəzəblənən Aslan pəncəsi ilə vurub Qurdun gözlerini çıxarır, indi də qəniməti bəlməyi Çäqqala tapşırır. Biçarə Çäqqal deyir ki, qoyn Aslanın naharı, quzu şam yeməyi, toyuq isə səhər qəlyanaltısı olsun. Aslan bu bölgündən çox razı qalır və soruşur:

Şir dedi: "Aferin sana, ey pürfən,
Bu bölgünü kimdən öyrənilən sən?!
Dedi ki, bilməzdim binadan, başdan,
Öyrəndim o gözü çıxan qardaşan."

"Dəvə və Eşşək" təmsilində isə böyüklerin nəsihətinə qulaq asmayanların aqıbətinin pis olacağından söhbət açılır. Köçdən ayrı düşən Dəvə ilə Eşşəyin xoşbəxt günləri başlayır. Onlar yeyib, içib kef elayirlar. Eşşək dəvəyə deyir ki, manım oxumağım gelir. Dəvə hirslenir və deyir ki, gel bizim başımıza oyun açma. Eşşək səzə qulaq aşmir, anqır. Bunu eşidən adamlar gəlib onları tapır və işlətməyə aparırlar.

"Xain yoldaşlar haqqında" adlı təmsildə isə təsvir olunur ki, Dəvə, İlən və Tisbağa bir girdə çörek tapırlar. İlən ilə Tisbağa Dəvəyə kələk gəlmək, çörəyi ondan qoparmaq isteyirlər. Onlar kimin əvvəl doğulmasını müzakirə edərkən, dəvə hər şeyi anlayır və çörəyi götürüb yeyir. Şair belə nəticəyə gəlir ki, yoldaş yoldaş ilə qiyamet gününədək dost olmalıdır:

Özündən böyüye etse xeyənat,
Ac qalır, etməsin, əlbət, sed əlbət.
Bir adam ki, qoya hıyle binası,
Aqıbet özüne dəyər xətası.

"Tülkü və Şir" təmsili də iibrətamızdır. Heyvanlara zülm edən Şiri Tülkü hıyle ilə məhv edir. Onu su ilə dolu quyunun yanına gətirib deyir ki, sənə gətirdiyim ovu ayrı bir Şir elimdən alıb bu quyuya girdi. Şir suda öz əksini görüb quyuya tullanır və məhv olub ölürlər.

⁴ Firidun bəy Köçərli, Azerbaycan ədəbiyyatı. Bakı, "Elm", 1978, 1-ci cild, sə 377.

Şairin ən ibrətamız təmsillərindən biri də sədaqətli dostlar haqqındadır. Tisbağa, Kəsəyən, Ahu və Qarğā dostluq edirlər. Təsadüfen bir gün Ahu gəlib çıxmır. Qarğā havaya qalxıb dostunu axtarır və görür ki, biçarə ovçunun toruna düşüb. O, tez qayıdırıb əhvalatı dostlarına danışır. Sığanı qanadının üstündən alıb onu toru yanına götürür. Kəsəyən toru tezəcə kəsib qurtaranda Tisbağa gəlib çıxır. Dostların Tisbağıaya acığı tutanda o, çox ağıllı cavab verir:

Dedi: "Ey yarani-ba istiqamət,
Ayini-dostluqda deyil mürvəvvət -
Aşınanın biri gözərə asude,
Şol birisi qalı damı-qayğuda.
Girəm ki, mosrosim yoxdur bir karə,
Neca dura billəm sizdən kənarə."

İndi isə ovçu Tisbağını götürüb torbasına salır. Yoldaşlar yeni tədbir tökürlər. Ahu özünü axsaqlıq vurur. Ovçu torbanı yerə qoyub onu tutmağa çağlılığı müddət ərzində kəsəyən torbanı kəsib dostunu azadlığa çıxarıır.

Bu mosolın vardır ona nisbəti:
Bir kesin bir kəsə ola ülfəti,
Gerok zar olanda o da zar ola,
Həmişa dostundan xəbərdar ola.

Göründüyü kimi, təmsillərin hamısı ibrətamızdır. Ona görə də bu əsərləri uşaqlara öyrətmək yalnız fayda verə bilər.

OASIM BOYZAKIR

DƏVƏ VƏ EŞŞƏK

Karvanda bir dova, bir də bir eşşək,
Yorğun düşməndülər mənim yabım tek.
Sahibləri culun, alığın soydu,
Aparı bilməyib, yol üstə qoydu.
Basəfa yer idi, olofzər idi,
Türfə-türfə nobatati var idi.
Yedilər, idilər bir neçə müddət,
Aparıllar lozzət, sürdüllər vəhdət.
Xilas olub ronci-bəni adəmdən,
Zülmi-peydər-peydən, cövri sitəmdən,
Ol qədər kökəldi hər iki heyvan,
Guya ki, hər biri kuhı-Bağınqan.
Sağrısında, yelpiyində qat-qat,
Dönbən qasına bilməzdə heyhat.
Bir güi eşşək dedi: - Ey dəvə qardaş,
İstərsən savaşma, istərsən savaş,
Xatirimə düşüb ahəngi-tazo,
Xahişim var qalxım suri-sahnəzə,
Havayı-zövq ilə bir neçə ofrad,
Oxuyum sövt ilə, horçι bədə-bad.

Dəvə dedi: - Bu nə sözdür, ay əhməq,
Müsəmmə imişən ismine, əlhoqq.
Güclən qurtarmış ronci toobdən,
Növ-i-beşər eylədiyi qozobbdən.
Ötüb-keçən oğur eşidə səsin,
Ol qəder yüksət, kəsələr səsin.
Əmanat, əmanat, keç bu sevdadən,
Bihudə fikirdən, əbos binadən...
Eyləməyib pəndi-dəvəni qəbul,
Qulağın şəkleyib xəri-biüssü,
Bir növ anqırmaq qoydu ki, bara,
Səsi düşdü sohralara, dağlara.
İtufaq yol ilə keçirdi karvan,
Eşidib çarvadər dağlıdı hər yan.
O kolu, bu kolu basıb tapıldılar,
Sevin-sevinə minib çapıldılar.
Hər birino bir ağır yüksət çatıldılar,
Bizləyo-bizləyo köçə qatıldılar...

SEYİD ƏZİM ŞİRVANI

(1835 - 1888)

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Seyid Əzim Şirvanıdır. O, Şamaxıda anadan olmuşdur. Atası Seyid Məhəmməd olmuş, balaca Seyid Əzim ana babasının - Molla Hüseynin himayəsində yaşamışdır. Dağıstanın Yaqṣay kəndində yaşayan Molla Hüseyn nəvəsinin təlim-tərbiyəsi ilə ciddi məşğul olur, ona fars və ərəb dillərini öyrədir. Seyid Əzim Şamaxiya qayıdan sonra mədrəsədə dini təhsilini tamamlayır. 1956-ci ilde İraqa gedərkən əvvəl Nəcəfdə, Bağdadda, daha sonra isə Suriyanın Şam şəhərində təhsilini davam etdirir.

Seyid Əzim Şirvanı mükəmməl dini təhsil aldıdan sonra doğulduğu şəhərə qayıdır, ancaq ömrünü dinin təbliğinə yox, uşaqların təlim-tərbiyəsinə həsr edir.

S. Ə. Şivani özündən sonra zəngin ədəbi irs qoyub getmişdir. O, qəzəlləri, öyüd və təmsilləri, satiraları və mənzüm hekayələri ilə şöhrət qazanmışdır. Füzulidən sonra qəzelin ən görkəmli yaradıcısı da Seyid Əzimdir.

Seyid Əzim Şirvanının ədəbi irsi içərisində onun maarifçi şe'rləri xüsusi yer tutur. Təsadüfi deyil ki, şair Azərbaycan uşaq ədəbiyyatının ilk görkəmli nümayəndələrindən biri hesab olunur.

Yeni tipli məktəbdə dərs deyən, şagirdlərinə dünyəvi elmləri öyrədən Seyid Əzim uşaqların yaş səviyyəsində uyğun, tərbiyavi əhəmiyyətə malik əsərlər yazmış, məktəblilər üçün ilk oxu kitabı hazırlamışdır. O, həyatını təlim-tərbiyə işinə həsr etmiş, ömrünün sonuna kimi xalqın maariflənməsi üçün əlindən gələnə əsircəməmiş, müasir elmlərin qızğınlıq təbliğatçısı olmuşdur.

İngilizi satıramızın banisi M. Ə. Sabir Şirvaninin dərs dediyi məktəbin yətirmələrindəndir.

"Qafqaz müsəlmanlarına xitab" şe'rində başqa millətlərin tərəqqisindən səhbət açan Seyid Əzim avam müsəlmanları kəskin tənqid atəşinə tutur, din xadimlərinin onları soymasından ürək ağrısı ilə dənişir:

Həminn fikri xalqı soymaqdır,
Quru yerdə bu xalqı qoymaqdır.

Başa əsərlərinə nisbətən şairin maarif, təlim-tərbiyə məsələlərinə həsr etdiyi şe'lərin dili sadə və aydındır. Çünkü bu əsərləri yazarkən S. Ə. Şirvani birinci növbədə millətin geleceyi olan uşaqları düşünmüdürlər. Belə şe'lərdə o, xalq ifadələrindən, atalar sözü və məsəllərdən yeri goldikcə istifadə etmiş, şe'lərinin bədii tə'sir gücünü qat-qat artırmağa nail olmuşdur.

"Oğluma nəsibət" şe'rində S. Ə. Şirvani öz balaca oxucularını əməksevər olmağı, elm öyrənməyə, hər hansı bir peşəyə yiyələnməyə çağırır. Şairin fikrincə, cəhalət, nadanlıq xəstəliyinin yeganə əvəzolunmaz dərməni elmdir:

Bunu bizdən deyibdiler əqqəm,
Sonotı olmayan deyil adəm.
Puç olub getsa dövlətin zaya,
Geno sonotdır oldo sormayo.
Elmdir ohli-sonotın hünarı,
Elmsiz sonotın nadir deyəri?

Şair şe'rini ikinci hissəsində oğluna, onun şəxsində bütün gənclərə rus dilini öyrənməyi məsləhət bilir və yazar:

Ey oğul, hər lisane ol ruhib,
Xasso ol rus elmino talib.
Onlara ehtiyacımız çıxdur,
Bilməsək dil-olacımız yoxdur.

Şair daha sonra dostluqdan, onun faydasından səhbət açır.

Rus klassik ədəbiyyatına dörin rəğbət bəsləyən S. Ə. Şirvani məşhur təmsilcilərdən İ. İ. Dmitriyevin və İ. A. Krilovun əsərlərindən bə'zi nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.

S. Əzimin yaradıcılığında onun öyüd və təmsiləri mühüm yer tutur. Bu baxımdan "Xan və dehqan", "Eşşək və arılar", "Sığan balası", "Dəvə balası" şe'ləri daha çox maraqlı doğurur.

"Qaz və Durna" təmsilində lovğa, özündən razı, bir neçə sənəti alayaram - ciq öyrənməkləri ilə fəxr edənlər kəskin tənqid atəşinə tutulur. Şair öz oxucularını hər hansı bir peşəni mükəmməl öyrənməyə, sənətinin ustası olmağa çağırır:

Kişi bir sənəti biler xalis,
Çoxuna meyl edən qalar naqış.

Seyid Əzimin 28 təmsili elm aləminə mə'lumdur. Bunlardan yeddisi nəşrlə, qalanı isə nəzmlə yazılmışdır. Onun maraqlı, tərbiyəvi əhəmiyyətə malik təmsillərinə misal olaraq "Aslan və iki Öküz", "Qarışqa və Taxta", "Musal", "Dəvə və Eşşəyin yol getməsi", "Eşşək və Arılar" və s. əsərlərini göstərə bilərik. "Aslan və iki Öküz"da təsvir olunur ki, Aslanın iki Öküzə gücü çatmur, yalnız onların arasına nifaq salandan sonra hər ikisini parçalayır. "Musal" təmsilində Maralın öz əksini suda görməsi təsvir olunur. Buynuzları ilə fəxr edən Maral nazik ayaqlarından utanır. Ancaq bu cybəcər ayaqlar onu ölümündən xilas edir, iri buyunuzlar ağaca ilişib onun başına fəlakət gətirir. "Eşşək və Arılar" təmsilində eşşəyo bal vərən arının yuvasının dağılmasından səhbət açılır. Təmsil aşağıdakı misralarla bitir:

Eşşəyo bos dadızsa hər kəs bal,
Dağlılar xanəsi onun bu misal.
Seyyida, elmi aćma nadano,
Ki düşərsən cahanda nōqsana.

"Xoruz və Çaqqal" təmsilində ağılli xoruz "qılı", zorba köpəyi yada salmaqla Çaqqalı qorxudur. "Dəvə və balası" təmsilində Dəvə heç nədən başı çıxmayan balasına deyir ki:

Gedirom oldo bir məhərim yox,
Öz olimdə bir ixtiyarım yox.

S. Ə. Şirvani təmsil yazarkən "Kəlil və Dimnə" dən, şərq, eləcə də rus klassiklərinin əsərlərindən yaradıcı şəkildə bəhərlənmişdir. Məktəbdə dərs deyən şair təcrübədə görmüşdür ki, uşaq müəyyən fikri quru nasihotçılıklə verməkdənə, maraqlı təmsillər yolu ilə məqsədə çatmaq daha asandır.

Seyid Əzimin istər nəzmlə, istərsə də nəşrlə yazdığı hekayələr uşaq oxusu üçün çox yararlıdır. Uşaqlar üçün nəzərdə tutulan bu əsərlərin əksəriyyəti höcməç çox kiçikdir. Hekayələrdən birində cavan oğlan ağsaqqaldan neçə yaşı olduğunu soruşduqda qoca yaşının dörd olduğunu söyləyir. Cavan təccübələndikdə qoca ona çox ibretmiz bir cavab verir: "Bəli, mənim azizim, dörd ildir ki, özüm və həqiqi olan xalqımı tanıdım. Qalan əyyam ki, cəhalətdə keçibdir, ömür hesab olmaz."

"Şair və tavangir" hekayəsində oxuyuruq:

"Bir hazırlıocab olan şair bir tavangırın yanına geldi. Elə yavuq oturdu ki, şair ilə tavangır arasında bir qarış qaldı. Tavangır bu səbəbdən bərhom oldu, qaşqabığını töküb, üzünü turşub şairi dedi ki, səninlə eşşək arasında no qodor yer var? Şair dedi ki, ey xacə, bir qarış! Tavangır şərmənak oldu."

Bələ nümunələrin sayını istədiyimiz qədər artırı bilərik. Şairin "Məcnun
gözü ilə bax", "Qoca ana və oğlu", "Bir də vursan, heç şey", "Axır qəbristanı
göləcək", "İnkır və Minkir", "Məkri-zənan" və s. əsərləri maraq doğurur.

S. Ə. Şirvanının hekayələrində və təmsillərində ince bir yumor vardır.
Onun Azərbaycan satırılış şərinin inkişafında da xidmətləri böyükdür. "Allaha
rüşvət", "Köpəyə chsan", "Dəli seytan", "Bəlx qazisi və xarrat", "Qazi saqqalı
yandırın", "Elmsız alım", "Ruhaniylə təhsil" və s. bu kimi şə'rleri satırık
poeziyamızın bənzərsiz inciləridir. Öz kəskinliyi, reallığı, yumorlu ilə seçilən
bu şə'rələr bədii sənətkarlıq baxımından da diqqəti cəlb edir. Qədirbilən xalqımız
müəmrünü vətən övladlarının təlim-tərbiyəsinə həsr edən S. Ə. Şirvanının
xatirosına homişə əziz tutmalıdır.

SEYID ƏZİM ŞIRVAN

QAZ VƏ DURNA

Bir göl içərə üzürdü bir yekə Qaz,
Özüno faxr edib uzatdı boğaz.
Dedi: "Mon bir oċiba cür qusam,
Üç hünər var məndə xeyli xoşam.
Uçaram göydo, həm suda üzörəm,
Quru yerdə boyun cökib gözoram.
Bəs menəm quşların şahənşahı".
Durna oldu bu naqlin agahı.
Dedi: "Axmaklındı yoxdur şəkk,
Qarətindir diraz, eql gödək.
Göyde terlan tek uçağın varmı?
Ya maral kimi qaçmağın varmı?
Bir balıq tek üzərməsən sude?
Nodi bu köftəguyi-bihüde.
Qaz utandı o göldə Durnadon.
Vaqif ol, ey oğul, bu mo'nadon.
Ya'ni bir elma daim ol talib,
Zifon ol, züfünəndür qalib.
Kişi bir sənəti biler xalis,
Çoxuna meyl edən qalar naqış.

MƏKTUBLARDAN SƏTİRLƏR

Günü gündən zəlili xar olur,.
Mölnötü qüsseyə düşcar olur,.
Bu qədər dord kim olur hadis,
Ona bielmlik olur baiis.
Bir bələdir bə dardı-nadani,
Ki onun elm olubdu dərmani.

* * *

Elmsız kimsonə hünərsizdir,
Elmi-biterbiyət sənərsizdir.
Tərbiyət mayeyi səadətdir,

Tərbiyət şoxse malü dövlətdir.
Elmdir bəisi-tərəqqiyi-tam,
Alimo tay deyil gürühi-əvəm.

MƏKTƏBLİ İLƏ MÜƏLLİMİN ƏHVALATI

Bir uşaq incimişdi məktəbdən,
Dedi: - Eyi xalqı-zəminü-zəmon,
Bir ölüm ver bizim bu ustado,
Ta olum məktəbindən azadə!
Bir doyuncu gedim gəzini bağı,
Həm edim bağı seyr, həm dağı.
Bu duanı eşitdi mollası,
Dedi: - Oğlum, bunun no ma'nası?
Mən oğor rehlet etsem üqbayo,
Qoyar atan özgə bir mollayo.
Atannı mərgin istə, ey nadan,
Qalasan ta yetimi sorgordan...

NUŞİROVAN VƏ BÜZÜRGMEHR

Nuşirovan Büzürgmehrən soruşdu ki, şücaət nə şeydir?
Həkim dedi ki, şücaət qəlbin qüvvətidir.
Nuşirovan dedi ki, nə üçün demədin ki, əlin qüvvətidir?
Həkim dedi ki, əger qəlbde qüvvət olmasa, əldə qüvvət qalmaz.

KORUN HEKAYƏSİ

Bir şoxs bir kora dedi ki, mən belə eşitmışəm ki, Allah-taala her kəsi kor elesə, əvəzində
ona bir yaxşı şey etə elər. Aya, sənə ne mərhəmət edibidir?

Kor cavab verdi ki, Allah-taala mənə bunu etə edibidir: sənin kimi qəlbə qəsəvətlə, dilşikən
və diləzar olan şoxsin nəhs üzünü görmürom!

Sail suständən şərmsər oldu.

PADŞAH VƏ BAĞBAN

Bir gün bir padşah sübh tezden şəhərdən çıxıb, şikara gedərkən bir nəfər bağban onu qə-
bağına goldı. Ciynində bel var idi. At hürküb padşahı yixdi. Padşah bağbanın qotlinə hökm elədi
və dedi ki, sən no şum adam imişən ki, mən sənə rast goldım, atdan yixildim?

Bağban dedi ki, ey padşah, gör sən necə şumsan ki, mən sabah-sabah sənə rast goldım,
ölümə getdim.

Padşahın bu sözdən xoş golub bağbanın qotlindən keçdi.

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATI

XX əsrin əvvəlində Azərbaycandakı iqtisadi-siyasi vəziyyət Azərbaycan ədəbiyyatının, incəsənətinin, eləcə də uşaq ədəbiyyatının inkişafı üçün yeni zəmin yaradırdı. Bu illərdə ayri-ayrı mətbuat orqanları fəaliyyətə başlamışdı. Bu illərdə N. Nərimanov, C. Məmmədquluzadə, M. Ə. Sabir, R. Əfəndiyev, Ə. Haqverdiyev, S. Sani Axundov, F. Köçərli, Ü. Hacıbəyov, A. Şaiq, A. Səhhət, S. M. Qənizadə və başqaların yaradıcılıqla ciddi məşğul olur, balalarımız üçün əsərlər yazardılar. Yeni üsulla təlimin mahiyyətini dərinlənba düşən yazıçılar uşaqlara eqli inkişafin kömək edəcək əsərlər yazmağa, tərcümə eləməyə çalışırdılar. Əsrin əvvəlində təlim-terbiyə məsələləri qabaqcıl ziyanlarımızı dərinlənmişdirdi. 1906-ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayının keçirilməsi uşaq ədəbiyyatına olan diqqəti daha da artırdı. N. Nərimanov uşaqlara dil öyrətməyin vacibliyini dərinlən dərk etdiyindən "Türk-Azərbaycan dilinin müxtəsər-növü" kitabını yazdı.

Uşaqlar üçün yeni dərsliklər hazırlanırdı. Rəşid bəy Əfəndiyevin tərtib etdiyi "Uşaq bağçası", "Bəsirətül-Ətfal" kitablarında uşaq yazıçılarının əsərlərinə geniş yer verilmişdi. "Birinci il", "İkinci il", "Üçüncü il" dərsliklərində həm uşaq oxusu üçün maraq doğuran tərcümələr, həm də müasir yazıçıların əsərlərinə geniş yer verilmişdi.

Bu illərdə Abdulla Şaiq də uşaq ədəbiyyatı sahəsində çox ciddi yaradıcılıq axtarışları aparmaqdı idi. Onun tərtib etdiyi "Uşaq gözlüyü" və "Gülzar" dərslikləri uşaqların və təbiyəçilərin sevimli kitabına çevrildi.

XX əsr uşaq ədəbiyyatının inkişafında Rəşid bəy Əfəndiyevin xüsusi xidmətləri vardır. Lakin tövəssüf ki, nə Q. Namazovun, nə də Z. Xəlilin kitablarında bu maarifpərvər yazıçıının həyat və yaradıcılığı haqqında bəhs olunmur. Rəşid bəy Əfəndiyev 1863-cü ildə Şəkidə anadan olmuş, 1942-ci ildə isə vəfat etmişdir. O, öz dərsliklərini böyük çətinliklə nəşr etdirmiştir. Bu maarifpərvər ziyanı bütün həyatını təlim-terbiyə işinə həsr etmişdir. 1892-ci ildə Tiflisə köçən R. Əfəndiyev on altı il Qori müəllimlər seminariyasında dərs demişdir. Sovet hakimiyəti illərində Şəkiyə qayğıdan R. Əfəndiyev ömrünün sonuna kimi pedaqoq fəaliyyətlə məşğul olmuşdur.

Rəşid bəy "Bəsirətül-Ətfal" kitabında yazardı: "Hər bir şairimizin asarıqləmlərini toxsun və təmiz edib ele bir hala getirilməlidir ki, ondan ancaq ədəb və mərifət dərsi alınsın!" Görkəmlı yazıçı bütün həyatı boyu məhz belə

"ədəb və mərifət dərsi" vərə bilən əsərlərə üstünlük vermiş, öz yaradıcılığını da məhz bu istiqamətdə qurmusdur. R. Əfəndiyevin uşaqlar üçün yazdığı əsərlərə misal olaraq aşağıdakılardır: "Naxoş aslan və ehtiyatlı tülkü" "Payız feslinde", "Bahariyyat", "Elimin şorafatı", "Qələm" və s. "Ay havada uçan durna" şe'ri dərsliklərdə özüne uzun müddətdir ki, möhkəm yer tutmuşdur:

Ay havada uçan durna,
Bizi qoyub qaçan durna.
Get, xoş getdin, sefa getdin,
Gələcəksən haçan, durna?

R. Əfəndiyev tərcümə ilə də məşğul olmuşdur. O, Krılovun "Ayine və meymun", "Kəndli və ilan", "Qurd və pişik", Puşkinin "Su pərisi", "Bağçasaray çeşməsi", "Torcu və baliq", "Qafqaz", Firdovsinin "Rüstəm və Söhrab" əsərlərinə diliimizə çevirmiştir.

S.S. Axundovun "Qorxulu nağıllar"ı, Y.V. Çəmənzəminlinin "Məlik Məmməd", "Əziz", "Bir qəpik", S. M. Qənizadənin "Tülü və Çax-çax bay" İ.Musabəyovun "Cəhalət fədailəri", "Rzanın qutusu" əsərləri XX əsr uşaq ədəbiyyatının gözəl nümunələridir.

XX əsr uşaq ədəbiyyatının inkişafında görkəmlı ədəbiyyatşunas, pedagoq Firdun bəy Köçərlinin xidmətləri də evezsizdir. Onun əsasən folklor nümunələri əsasında hazırladığı "Balalara hədiyyə" (1912) kitabı böyük şöhrət qazanmışdır. Bu əsəri oxuyan Seyid Hüseynin aşağıdakı fikirləri maraqlıdır: "Hərçənd bu kitab zahirədə uşaqlar üçün yazılmışdırsa da, lakin bütün ənənəyi milliyyəsi... nağıl və hekayələri... milli misal və nəğmaları, uşaqlara məxsus oyuncاقları tərtib etdiyindən bizi keçmişimizlə aşına edir. Keçmişimizə qarşı bizdə milli duygu oyandır. Möhtərəm Firdun bəy Köçərli cənabları bizdən ötrü kəndi hədiyyəsi ilə böyük bir cığır açdı."

F. Köçərli Azərbaycan ədəbi dilinin inkişafı üçün elindən gələni əsirgəmir, diliimizi ərəb, fars mənşəli sözlərə doldurmağın əleyhine çıxış edirdi. Onun en böyük xidmətlərindən biri də Azərbaycan ədəbiyyatşunaslığı tarixində ilk dəfə iki cildlik "Ədəbiyyat tarixi" kitabını yazmasıdır.

XX əsr romantik ədəbiyyatımızın en görkəmləri nümayəndələri hesab edilən Məhəmməd Hadi, H. Cavid, Əhməd Cavad və başqalarını uşaq yazıçısı adlandırmak düzgün deyil. Ancaq bu görkəmləri sənətkarlar həmişə yeni tipli məktəbi töbliği etmişlər. Onların yaradıcılıq nümunələri içərisindən uşaq oxusu üçün xeyli əsər seçmək mümkündür. M. Hadinin "Məktəb şərqisi", "Qızlar bağçası", "Tərəqqiyi-sənaye", "Qələm nə söyləyir" şe'rlerinin dili çətin olsa da, onları uşaqlara oxutmaq olar. "Gülbərgi-pərişan" şe'ri cəmi dörd misradan ibarətdir:

⁵ Sihat Q. Namazovun kitabından götürülüb.

Hosod o milloto kim aşiqi-hoqiqotdir.
Xoyalı, fikri mosaisi kosbi-qeyrotır.
Bilib ki, elmdödür şon-i-növ-i-insani,
Cohalat iso boşşorçın böyük folakotdır.

Şairin ana, qadın haqqında yazdığı şe'rleri də uşaq oxusu üçün ayırmalar.

H. Cavidin "Qız məktəbində" şe'rini də uşaq ədəbiyyatının gözəl nümunələrindən biri hesab etmək olar. Qızın aşağıdakı sözləri mənalıdır:

Mülliimim hər gün söyler, onların yox qiyməti.
Bir qızın acaq bilikdirdir, tozuzlıkdır ziynəti.

Divanbəyoğlunun "İlan", "Föhle" həkayələri, Əhməd Cavadın "Müslim", "Quşlara", "Beşik", "Mən tuqayam, bir quşam", "Uşaqların əylənmə üçün", "Çırpındın, Qara donız" və s. şe'rleri uşaq ədəbiyyatının yaxşı nümunələri hesab oluna bilər.

UŞAQ MƏTBUATI

Azərbaycan uşaq ədəbiyyatının yaranmasında uşaq mətbuatının rolə vezsizdir. XX əsrin əvvəlində ayrı-ayrı mətbuat orqanları fealiyyətə başladı. "Molla Nəsrəddin", "Zənbur", "Kəlniyat", "Babay Əmir", "Məzəli", "Tuti", "Bəhlul", "Lək-lək" satirik jurnallarının ardınca uşaq mətbati da fealiyyətə başladı. 1906 - 1908-ci illərdə "Dəbistan", 1906-1907-ci illərdə "Rəhbər", 1911-1920-ci illərdə isə "Məktəb" adlı uşaq jurnalların nəşr olundur. Bu jurnallarda çıxış eləyen M.Ə.Sabir, A.Səhhət, A.Şaiq S.S.Axundov və başqları uşaq üçün məhəli əsərlər yaratmağın məsuliyyətini dorindən dərk edirdilər. Pedaqoji fealiyyətlə məşğul olan bu yazıçılar uşaq ədəbiyyatına böyük ehtiyac olduğunu hiss etdiklərindən bu sahədə yaradılmış bilmədən fealiyyət göstəririldilər.

"Dəbistan"ın ilk nömrəsi 1906-ci il aprelin 16-da, son nömrəsi isə 1908-ci il martın 10-da çıxmışdır. Cəmi 27 nömrəsi işq üzü görən bu jurnalın sohbetlərində pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər gərkəmli şöxsərinə həyatı, elm və texnika yenilikləri, coğrafiya, fizika, həvanat aləmi və s. haqqında yazılar dərc olundur. Jurnalın işində N.Nərimanov, H.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, S.M.Qənizadə, R.Əfəndiyev və başqları fəal iştirak edirdilər. Jurnalın birinci nömrəsində yazılan aşağıdakı sözürlər onun fealiyyət dairəsi və məramı haqqında çox şey deyir: "Uşaqlanımız məktəbdən azad olandan sonra asudə vaxtlarını uşaqlara məxsus jurnalarda və kitablarda ana dilində yazılmış iibrətamız həkayələr və mənzum məlumat qiraatının sərf edələr, təki elm və tərbiyəyə dair məktəblərdə öyrənilməs mümkün olmayan əhvalatları böylə jurnalalar və kitablardan vəsítəsilə öyrənsinlər."

N. Nərimanov "İşşad" qəzetində yazdı: "Bu vaxtadək kitabsızlıqlıdan uşaqlarımız zərərli, əqidəni pozan kitablar oxuyub naəlac qalmışlar. "Dəbistan" in isbu tövər kitabların aradan götürülməyinə səbəb olub zəmanəmizə lazım olan mə'lumatlar verməyini gözleyirik."

Maarif xadimləri Ə. Cəfərzadə və M. Əfəndizadə jurnalın redaktörünü olmuşlar.

Təlim-tərbiye işinə kömək məqsədiylə ayda bir dəfə "Valideynə məxsus verəqə" adlı əlavə də nəşr olundur. Jurnalda müasir Azərbaycan yazıçılarının əsərləri ilə yanaşı Krılovdan, Puşkindən, Lermontovdan, Hötedən, Hüqoqdan, Qorkidən, Se'diden və başqlarından edilmiş tərcümələrə də geniş yer verildi. Çap ömrü o qədər uzun olmasa da, görkəmli maarif xadimi Məmmədbəyovun nəşr etdirdiyi "Rəhbər" jurnalının da uşaq ədəbiyyatının inkişafında müyyəyen xidmetləri olmuşdur. Bu jurnalın cəmi 5 nömrəsi çap olunmuşdur. Jurnalda təlim-tərbiyəyə, ictimai məsələlərə dair məqalələr, Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələr dərc olunmuşdur. M. Ə. Sabir, A. Səhhət, F. Kocəri, S. M. Qənizadə, A. Şaiq "Rəhbər" in əsas müəllifləri idilər. Demokratik istiqamətli bu jurnal elmi və texnika bilikləri təbliğ etmişdir. Maddi çətinlik ucbatından təz bağlanan bu jurnalın Azərbaycanda pedaqoji fikrin inkişafında, eləcə də uşaq ədəbiyyatının təşəkkülündə mühüm xidməti olmuşdur.

Uşaq mətbati sırasında "Məktəb" in də xüsusi rolu olmuşdur. "Məktəb" elmi-pedaqoji, ədəbi-bədii, demokratik istiqamətli bir jurnal olmuşdur. Bakıda, Azərbaycan dilində nəşr edilən bu jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çıxmışdır. Jurnalın redaktorları Qafur Rəşad və Əfəndizadə idi. Jurnalın cəmi 95 nömrəsi çıxmışdır. Birinci nömrəde N. Nərimanovun "Əziz balalar" başlığı ilə uşaqlara müraciəti verilmişdir: "Şükr olsun ki, bu axırıncı illərdə məktəbler artır, camaatda məktəbə az da olsa bir reğbət, bir ehtiyac hissi oyanır. Məktəblər artıraq başqa ehtiyaclarımız da meydana çıxır. O cümlədən bu gün möhtac olduğumuz şəylerdən biri də uşaqlara məxsus bir məcmuə olduğu şübhəsizdir. Doğrudan da, bu böyük ehtiyacımızı hər kəs bilib təsdiq etməkdədir. Bu, bir vəzifədir, böyük bir xidmətdir. Bu xidmət üçün çalışmaq lazımdır. Şübhəsiz ki, bunun üçün uşaq ataları və bilsəsə möhtərem müəllimlər və müəllimlər çalışmalıdır. Bütün işə yalnız bir vasita ola bilərik."

Jurnalın "Məktəbə də'vet" adlı baş məqaləsində isə yazılırdı: "Məktəbən böyük, ən qiymətli və ən sevimli bir binadır. Ən gözəl keçirilən ömr, ən ləzzətli vaxt məktəb günləridir. İnsan oraya gözləri qapalı, zehni örtülü girir... Gözleri işq, zehni açıq çıxar. Məktəb həyatın nizamnaməsidir."

"Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsinin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində mühüm rol oynamışdır.

MİRZƏ ƏLƏKBƏR SABİR (1862 - 1911)

Firdun bəy Kocərlə Sabir haqqında yazırıdı: "Sabir ərimizin ən müjtədil və xoşbəxt şairlərdən birisidir. Sabirin tə'bində bir o qədər zərflilik və dilində elə bir lətfat var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldür".

"Güldürə-güldürə ağladan, ağlada-ağlada güldürən" şairimiz 1862-ci may ayının 30-da Şamaxıda anadan olmuşdur. Onun atası Məşədi Zeynalabidindər bir adam idi. Elə buna görə də oğlunu mollaxanaya qoyur. Sabir molla xanada darıxa da, sixılsıda, yaxşı oxuyurdı. Atası buna sevinir, oğlunun fərasatlı molla olacağı ilə qürreləndirdi. Sabir isə başqa aləmdə idı. O, cizmaqən etmək, şəkil çəkməkdən zövq alardı. Bir dəfə bunu görən molla onu döyüd. Atası zorla ona oruc tutdurur. İlk e'tiraz səsi kimi aşağıdakı misralar yaranır:

Tudum orucu irəmazanda,
Qaldı iki gözlərin qazanda,
Mollam da döyü yazı yazanda.

Gələcəyin böyük şairi elə bil əvvəlcədən hiss edirmiş ki, başına müsibətler gələcək, nadanlar mühiti onun həyat sevgisiylə dolu ürəyini yaralamaqdə xüsusi zövq alacaq...

Ələkbər mollaxanada qala bilmədi. Onun ürəyi qaranlıqdan işqə - Seyid Əzim Şirvanının məktəbinə can atıldı. Nəhayət, on iki yaşında bu xoşbəxtli ona nəsib oldu. Seyid Əzim şəhidinin istə'dadını çox erkən hiss etdi. Hacı Zeynalabidin Sabirin şə'r doftörünü ciranda galəcək şairin ürəyi yaralandı. Bundan xoşbət tutan Seyid Əzim Sabirin atasını bərk danladı və Sabiri yenidən məktəbə qaytardı. Böyük maarifpərvər uşaqlara yeni üsulla dərs keçməklə kifayətlənmir, galəcəyin inandığı şagirdinin istə'dadının cilalanması üçün əldən əldən galəni əsirgəmirdi. O, ara-sıra Mirzə Ələkbərə tərcümələr elətdirir, onun qəleminin cilalanmasına çalışardı. Bütün bunlar öz nəticəsini verdi. Sabir qüdrətli bir şair kimi yetişməyə başladı. Atası dərk elədi ki, Sabir adı müsəlman uşağı deyil, onunla yumruqla danışmaq xatalıdır. Seyid Əzim isə öz şagirdinin galəcəyinə inanaraq yazırıdı:

Ey moh, bilirom fitneyi-dövran olacaqsan,
Ey qaşı hilalim, möhi-taban olacaqsan.

Müəlliminin bu şə'rına cavab yanan Sabir öz qəleminin qüdrətiylə ustادı kövrəldə bilməmişdi. Seyid Əzim Nizaminin "Xəmsə"sini ona bağışlamış, şəgirdinə yaradıcılıq uğurları diləmişdi. Böyük Sabir böyük Seyid Əzimin bütün ümidişlərini doğrulda bildi.

Səmərqənd, Buxara, Xorasan, Səbzvar, Nişapur şəhərlərini gəzməsi, bə müddət Aşqabadda yaşaması Şərq mühitini öyrənməkdə şairə çox kömək et-

mişdi. Atasının ölümündən sonra vətənə qayıtmağa məcbur olan Sabir evləmir, səkkiz qızı, bir oğlu olur. Böyük ailəni dolandırmaq üçün şair hər əzabə qatlaşır, sabun bişirib satmaqla vəziyyəti yüngülləşdirməyə çalışır. Uşaqlar böyüdükən şairin derdi də, ehtiyacları da böyüyür. Digər tərəfdən də irticacı, dindar Şamaxı mühiti şairi əl-qol açmağa qoymur, onu daim tə'qib və təhqir edir. Sabir isə bütün bunlara mərdliklə dözür və öz əqidəsi, məsləki yolunda qələm çıalmadan yorulmur.

Sabirin xarakterinin, dünyagörüşünün formallaşmasında mühüm xidmətləri olan şəxsiyyətlərdən biri də A. Səhhətdir. Onun məsləhəti ilə Sabir müəllim olmağa hazırlaşır. 1903-cü ildə "Şərqi-Rus" qəzetində ilk şə'rini çap olunur. 1905-ci ildə çap olunan "Beynəlmiləl" şə'rini isə onun həm dostlarını, həm də düşmənərini artırır.

Lakin Sabiri Sabir edən, ona şöhrət getirən "Molla Nəsrəddin" jurnalı olur. Onun ilk nömrəsini oxuyandan sonra Sabir şə'r yazıb gizli yollarla "Molla-Nəsrəddin"ə göndərir. Şə'rler imzasız olduğundan redaksiya bu şə'rli "Hophop" imzası ilə nəşr eləyir. C. Məmmədquluzadə yazar: "Molla Nəsrəddin"i nəşrə başlayanda bizi Sabiri tanımazdıq və Sabir adlı şairin varlığıni eシt-məmişdi. Əger bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etse idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq".

Yeri gölmüşən onu da qeyd edək ki, Mirzə Cəlil "Millət necə tarac olur olsun, nə işim var" satirasının Sabir qəleminin məhsulu olduğunu inkar edir.

Bu danılmaz həqiqətdir ki, Sabiri Sabir eləyen "Molla Nəsrəddin" jurnalı olmuşdur. Şair ömrünün sonuna qədər yorulmaq bilmədən bu jurnalda əməkdaşlıq etmiş, özündən sonra zəngin, bənzərsiz bir adəbi irlər qoyp getmişdir. Seyid Əzim "Sabir və Molla Nəsrəddin" adlı məqaləsində yazırıdı: "Molla Nəsrəddin"i "Molla Nəsrəddin" edən simalardan biri, bəlkə də birincisi Sabir idi. Sabiri "Molla Nəsrəddin" yetişdirmişə, "Molla Nəsrəddin"i də Sabir yüksək-lərə qaldırmış, onun tarixi əhəmiyyətini yüksəltmişdir."

Mirzə Ələkbər Sabirin "Molla Nəsrəddin" də gizli imzalarla çıxış etməsi səbəbsiz deyildi. Mürtəce qüvvələr onun hər addımına nəzarət edirdilər. Sabir na qədər sayıq olsa da, düşmənləri hiss edirdilər ki, daş onların botanına hansı tərəfdən atılır. Ona görə böyük şairi hədələyir, onu dinsiz, allahsız hə-sab edirdilər. İş o yerə çatmışdı ki, şairin öz doğma anası da bu deyilənləre inanırdı.

Sabirin qızı Səriyyə Tahirzadə öz xatirələrində yazırıdı: "Bir gün nənəm - atamın doğma anası - anamın yanına gəlib: "Niyə oturmuşsan, sən şə'rən azadsan, o babıdır, get boşan, mən də südümü ona halal etməyəcəyəm", - dedi".⁶

Görünür, Sabir elə buna görə şə'rlerində birində yazırıdı:

⁶ "Şərq qadını", dekabr, 1936, N23-24.

Leyk bu qorxmaqliq ilo doğrusu,
Ay dadaş, vallahi, billahi, tallabi,
Harda müsolman görürüm qorxuram.
Bisobob qorxmayiram, vəchi var:
Neyloyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürüm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram...

Lakin heç bir hədə-qorxu Sabiri öz yolundan döndərə bilmirdi. Sabir aşağıdakı məktubu onun başına gələn müsibətləri başa düşmək üçün açar rol oynaya bilər: "Keçən il öz hemvətənlərimə xidmət etməyə sey etdim. Lakin bu xidmətlərə qarşı onlardan mükaşafat əvvəzində alırdığım cəzalara da çox ağıldır. Daha taqətim, sərbəş başa gəlibdir. Zindanda əsir olmuşam. Birisi sil ilə üzümə vurur, məhəbbətə o biri torofə yönəldikdə yumruğunu başına zələyir. Ondan üz dönderib başqasına yanaşdıqda döşümdən itəleyir, ağızma vurur, ona dal çevirəndə digəri dalımdan vurur, ağız üstə yixilir. Halim fərəz gürzənim bir qomli faciə mənziləsindədir. Bir daha Şamaxıda qalmağa tabəvənim qalmayıbdır..."

Bu məktubu alan S. M. Qənizadə Sabiri dözümlü olmağa səslədi və on imtahana da'vət etdi. Sabir asanlıqla imtahan verib Balaxanı məktəbinə müəllim tə'yin edildi. Lakin maddi və mə'nəvi üzüntülər Sabirin xəstələnməsinə səbəb oldu. 1910-cu ilin sentyabrında xəstolənen Sabir 1911-ci ilin fevral ayında Celil Məmmədquluzadənin də'veti ilə Tiflisə getdi. Mə'lum oldu ki onun ciyəri xəstədir. Şair cərrahiyə emaliyyatına razı olmadı. Müalicənin iş heç bir əhəmiyyəti yox idi.

Şair ömrünün son günlərini Şamaxıda keçirdi. Onun xəstələnməsi bütün məllənəsrəddinçiləri, eləcə də Azərbaycanın tərəqqipərvər fikirli adamları döründən narahat edirdi. Sabir ömrünün son günlərində demişdir: "Qorxuram, zalim ölüm məni eziş vətənəmə xidmət etməkən məhrum edə!"

H. İ. Qasımov öz xatirəsində yazar ki, Sabir xəstəliyinin şiddetli vaxtından mənə dedi: "Hər xəstə olan ölməz. Bunun üçün də qəm etməli deyiləm. Ötür ilə qanım getmiş isə də, ruhum ilə sümüklərim qalib", buraya gəlmişəm:

Raziyam ölməyə mən, leyk qaçıq məndonənəqəl,
Gör nə bədəxətəm, oçoldən də gərək naz çəkəm.

Sabir 1911-ci ildə cismən vəfat edir. Onun ölümü Azərbaycan ədəbiyyatının böyük itki hesab edilir. Abbas Səhhat Sabirin ölümü münasibətilə yazarlığı: "Son yaddan çıxmazsan, sən ölməmişsən. Bir milləti diriltməyə çalışıñız özü ölərmi? Yox, ölməz!"

Sabir də öz müəllimi S. Ə. Şirvani kimi uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verirdi. O, öz şə'rlerində dünyəvi elmlərə xor baxan, "Oğul mənimdir əgər, oxutmuram, əl çəkin, eyləməyin dəngəsər, oxutmuram, əl çəkin", deyər valideynlərin nadanlılığını, avamlığına acı-acı güldürdü. Şairin qızı Səriyə xanım Tahirzadə xatirələrində yazdırıcı ki, anama da, mənə də savad öyrə-

mək istəyirdi. Qardaşımızın doğulması atamı daha da ruhlandırmışdı. Qardaşının qırkı çıxan kimi atam faytonda gedə-gedə "Cütçü" şə'rini yazmışdı.

Çıxdı günəş, doldu cahan nur ilo,
Cütçü sürür tarlada cüt şur ilo.
Atlar, öküzlər kotana güc vurur,
Gah yeriyir, gah yixılır, gah durur...

O biri şe'rleri kimi Sabirin uşaq şe'rlerinin də dili sadə və aydındır. Müəllif təzə-təzə dil açan uşaq onların başa düşəcəyi dillə təbiət, həyat hadisələri haqqında ilkin mə'lumat verirdi.

Sabirin "Uşaq və buz" şe'rini əzbər bilməyən Azərbaycan uşağı təsəvvür etmək mümkün deyildir. Əlində çantasi məktəbə gedən, buz üstündə sürüşüb yere yixılan, ancaq yolundan dönməyən, buzla danişan uşaqın bədii portreti son dərəcə cazibədardır.

Son nə yamansan, a buz,
Adam yixansan, a buz!
Az qalib ömrün sənin,
Yaz geler artar qəmin;
Əriyib suya dənərsən,
Axıb çaya gedərsən!

"Gəl, gəl a yaz günləri" şe'rini isə elə bil "Uşaq və buz"un davamıdır. Bu şe'rde də şair uşaq təfəkkürünü, onun düşünəcə tərzini, dünyagörüşünü nəzərə almışdır:

Gəl, gəl, a yaz günləri,
İlin eñiz günləri.
Dağda orı qarları,
Bağda orı qarları.
Çaylar daşıl sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açsıń çıçok,
Yarpağı laçək-leçək.

Bu kiçik şe'rde şair yaz haqqında uşaqlara yiğcam poetik mə'lumat verir.

Sabirin uşaq şe'rlerini içərisində məktəb, onun təbliği məsələləri mühüm yer tutur. Bu baxımdan onun "Məktəb şərqisi", "Məktəb uşaqlarına töhfə", "Məktəb şagirdlərinə töhfə", "Məktəbə tərəğib" şe'rlerini maraq doğurur. "Məktəb şərqisi"ndə şair məktəbi cənnətə bənzədir. Uşaqların təlim-tərbiyəsində məktəbin əvəzsiz rohunu maraqlı epitetlərlə nəzərə çarpdırmağa çalışır. "Parlaq-parlaq gövhər", "dəftər-dəftər xəbər", "mişkin-mişkin qələm", "ahu-ahu nəzər", "gülşən-gülşən lətfət", "rəvşən-rəvşən səadət" iolan məktəbi şair mələtin ümidi qapısı hesab edir. "Məktəb uşaqlarına töhfə" şe'rində isə şair uşaqları ata-ananın hörmətini saxlamağa sösləyir. O deyir ki, ata-anaya hörmət etməyən cocuq nə bu dünyada, nə də o dünyada bəxtiyar ola bilməz.

"Məktəb şagirdlerinə töhfə" şə'rində şair uşaqları zəhmətkeş olmaq təbəlliyyə nifrat etməyə, elm öyrənməyə, millətin nüvəsi olmağa çağırıb "Məktəbe təğrib" şə'rində də həmin ruh hakimdir:

Menim bağım, baharım,
Fikri işqli oğlum.
Məktəb zamanı geldi,
Dur yaraslıq oğlum.
Ey gözüm, ey canım,
Get məktəbə, cavanım.

Sabir folklorundan yaradıcı şəkildə bəhrələnən şairlerimizdəndir. "Mən Nəsrəddinin yorğam", "İsgəndər və fəqir", "Yalançı çoban", "Molla Nəsrəddin və oğru" şə'rleri el arasında geniş yayılmış lətifələr əsasında yazılmışdır.

Sabirin uşaq şə'rleri içerisinde onun təmsilləri də mühüm yer tutur. "Qaşaq və Tülük" tömsilinin məzmunu yəqin ki, hamımızın yadındadır. "Hörüm, çək və İpəkqurdu" şə'rində boş-boşuna işləmeyin əleyhinə səmərəli fəaliyyət qoyulur. "Ağacların bəhsini"ndə lovğalıq təqnid atəşinə tutulur. "Uşaq və pula" şə'rində halallıq ideyası ön plana getirilir. Bu baxımdan şairin "Camış və sel" şə'ri daha çox maraq doğurur. Şə'rın məzmunu belədir: Bir kişi camışın südü nə hemişə su qatıb sətr. Bir gün camışı sel aparıb. Kişi ah-fəşəq qoparanı ona çox iibrətamız cavab verir:

Çünki su südlərə tüfeyl oldu,
Qatdığın su yığıldı seyl oldu.
İndi camuşunu apardı iso,
Söyləmə kim, fələk qozasıdır ol,
Tutduğun işlərin cəzasıdır ol.

"Qarınca" və "Qoca bağban" şə'rleri uşaqları zəhmət mehbəbat ruhundan tərbiyə edir. Qoca alma əkəndə cavanlar onu ələ salib deyirlər ki, ömrünə əqalıb, bu meyvədən dada bilməyacəksən. Qoca isə çox me'nali cavab verir. Deyir ki, akiqlər yemişik, rəhəmet demişik. Əkirəm yesinlər, rəhəmet desinlər.

Ümumiyyətlə götürsək, Sabirin uşaq şə'rleri dərin ictimai məzmunu, sədə, aydın dili, bədii sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu şə'rət hələ neçə-neçə nəslin təlim-tərbiyəsində, onların nitqinin, təfəkkürünün inkişafında mühüm rol oynayacaqdır.

M.Ö.SABİ

MƏKTƏBƏ TƏRÇİB

Menim bağım, baharım!
Fikri ziyanlı oğlum!
Məktəb zamanı geldi,
Dur, ey vəfali oğlum!
Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qarənlıqlar açıldı.
Pencərədən gün düşdü,
Otaqlara saçıldı:

Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Oğul, oğul, amandır,
Çox yuxlamaq yarmandır!..
Çox yuxlamaq - seytandan,
Tez durmaq - Allahdandır.

Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Nesihət al, nesihət,
Qıl kesbi-clıma qeyrət!
Elimsizlik belası,
Müşküll olur, haqqıqt.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Məktəbə var şərafət,
Dəftərdər var lotafət.
Cari olur qalemdən
Şirin-şirin həkayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Allah olsun sədiqin,
Məktəbənən şəfiqin,
Dur məktəbə get, oğlum!
Dəftərənən rəfiqin.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver.
Qədrin bil elni fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

CƏLİL MƏMMƏDQULUZADƏ
(1866 - 1932)

XXəsr Azərbaycan ədəbiyyatının on görkəmli simalarından biri olan Cəlil Məmmədquluzadə 1866-ci ilin fevralında Naxçıvan da anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almış, sonrakı şəhər məktəbində oxumuş, burada rus dilini öyrənmişdir. 1882-ci ilde Qori müəllimlər seminariyasına daxil olmuş, 1887-ci ilde orani bitirmişdir.

İbtidai sinif müəllimi attestatı alan Mirzə Cəlil əvvəlcə İravən yaxınlığında Uluxanlı kəndində, sonra Baş Norəşen - indiki Cəlilkənd, daha sonra is Nehrəm kənd məktəbində müəllim işləyir. Bu zaman kənd adamları ilə, yaşlılar yaxından ünsiyətdə olan Cəlil Məmmədquluzadənin camaatın avamılıq onlarını geride qalması, nadanlığı bərk narahat edir. İstər-istəməz ürəyində nadanlıqla, cəhəletlə mübarizə aparmaq, yatmışları qəfət yuxusundan ayıltmaq millətin golocayı siyan uşaqları yeni ruhda təribyə etmək arzusu baş qaldırır. Mirzə Cəlil hiss edir ki, siniflərində çox az sayıda uşaq oxuyan məktəbdə deməkələ bu böyük və şərəfli işin öhdəsindən gəlmək mümkün deyildir. Elə buna görə də o, özünə daha geniş meydən axtarır, bəddi yaradıcılıqla məşğul olur, nəhayət, təribyə işindən en böyük tribuna olan "Molla Nosreddin" jurnalının nəşrinə müvəffəq olur. Jurnal əvvəl Tiflisdə (1906 - 1917), sonra bi müddət Təbrizdə (1921 - 1922) və nəhayət, Bakıda (1922 - 1931) nəşr edilir.

Həyatımızın elə bir aktual problemi yoxdur ki, "Molla Nəsrəddin"də ona toxunulmamış olsun. Qüdrətli ədibimiz göz yaşları içerisinde millətin nadanlığına, avamlığına gülmüşdür. Biza düşmən millətin uşaqlarının kitab oxumasını, bizim öz uşaqlarımızın isə pişiyin quşquguna konserv qutusu bağlayıb orabura qovmasının ürk ağrısı ilə təsvir edən Mirzə Cəlil bütün bələlərimizin kökünü nadanlıqla, cəhalətə görür. "O müsəlman ki, dərsdən qaçmayıb, müsəlman deyil" deyən Cəlil Məmmədquluzadə qəfət yuxusunda yatan milləti ayıltmaq üçün elindən gələni eşrigomirdi.

Millətin təroqqisində yazıcının üstüne böyük mə'suliyyət düşdüyüni dərk edən Cəlil Məmmədquluzadə sözün doğrusunu deməyi hünər hesab edirdi. O yazırı: "Bizim bə'zi boşboğaz yazıçılarımız da oxşayırlar həmin tabiblərə ki, azarlarının nəbzinə baxandan sonra, "xudahafız" deyib papaqlarını axtarırlar.

Qərinələrcə millətimizin şirin canına milyonlarca ac mikroblar dərasılıq anını sormaqdadır və məhz bu həşaratdır milləti xəstə edən və məhz bu mikroblardır onu bədnam edən. "Nicat", "nicat" deməkələ nicat yolu öz-özünü tapılmaz... Müftə-müftə "nicat", "məktəb" deməkələ "Fatiya tuman olmaz"! Lazımdır mikrobları millətin bədənindən kənar eləmək. Yoxsa nə göz yaşı tökməkələ azarlı şəfa tapar, nə dua yazmaqla".

Cəlil Məmmədquluzadə çoxşaxəli yaradıcılığı malik bir yazıçıdır. Yaradıcılığında "Çay dəstgahı" adlı mənzum, alqoritik əsərlə başlayan Cəlil Məmmədquluzadə sonralar derin yumorla dolu hekayələr, səhnə əsərləri, felyetonlar yazmış, özündən sonra zəngin ədəbi irs qoyub getmişdir.

Cəlil Məmmədquluzadəni kiçik hekayələr ustası adlandıranlar heç də yanlışlıqları yoxlamışlar. Müəllifin qələmindən çıxan "Poçt qutusu", "Qurbanalı bəy", "Quzu", "Usta Zeynal", "Yan tüneyi", "Xanın tasbehî", "Zirrama", "Rus qızı", "Saqallı uşaq", "Buz", "Oğru inək", "İki alma" və s. bu kimi hekayələr öz dərin realizmi, lakinizmi, ince yumorlu ilə diqqəti cəlb edən əsərlərdir. Bu hekayələrin əsəriyyətindən uşaq oxusu üçün istifadə etmək olar.

Ədibin ilk hekayəlerini oxuyan Firdin bay Köçərli yazırı: "Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidi ki, bu da oxucunun nəzərini hər şəyden çox cəlb edir".

Cəlil Məmmədquluzadə hom də qüdrətli bir dramaturqdur. Onun qələminin möhsulu olan "Kişmiş oyunu", "Ölürlər", "Anamın kitabı", "Kamança", "Danabaş kəndinin məktəbi", "Deli yığıncaq" əsərləri heç zaman öz aktuallığını itirməyən sonət inciləridir. Zaman keçidkə Cəlil Məmmədquluzadə ruhən bize daha da yaxınlaşır, onun əsərlərinin ideyasını, sənətkarlıq məziyyətlərini dərinlənmiş anlayırıq.

Son illərdə Cəlil Məmmədquluzadənin yaradıcılığına maraq daha da artırıb. Onun əsərləri yene də qayğı ilə toplanır. Ədəbiyyatın İsa Həbibbaylinin toplayıb nəşr etdirdiyi "Ər", "Lə'nət", "Oyunbazlar" əsərləri ədibin külliyyatına daxil edilməmiş əsərlərdir.

Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı orta məktəbdə geniş tədris olunur. Siz yoxın ki, onun "Ölürlər", "Anamın kitabı" pyeslərini, "Danabaş kəndinin əhvalatları" əsərlərinin oxumusunuz. Elə buna görə də həmin əsərlərin geniş təhlilini verməyə lüzum görmürük. Bütün böyük yazıçıların əsərləri kimi C. Məmmədquluzadənin əsərlərini də sırf mə'nada uşaq ədəbiyyatı nümunələri hesab edə bilmərik. Onun bütün əsərləri hom uşaqlar, hom də böyükler üçündür. Uşaqların təlim-tərbiyəsinə xüsusi əhəmiyyət verən Cəlil Məmmədquluzadə uşaq ədəbiyyatına çox böyük qiymət vermişdir. Marhum ədəbiyyatımızın Kamran Məmmədovun "Azərbaycan yazıçılarının heyatından dəqiqələr" kitabında oxuyuruz: "Bir gün özünü yazıçı hesab edən, ali təzə qələm tutan cavandır biri Cəlil Məmmədquluzadəyə yan ahr:

- Molla omi, mon istəyirəm uşaqlar üçün bir kitab çap edəm, - deyə təşəxxüsələ bildirir. Cavanın lovğa-lovğa danışması Cəlilin xoşuna gəlmir:

- Bala, mon başa düşə bilmirəm, boyunu uşaqlara kitabi uşaqlar yazır?

Cəlilin cavabındaki ince kinayəni gənc sezə bilmədikdə yazıçı dediklərini bir də təkrar edir."

Özünü ziyali hesab edən hər bir şəxs Cəlil Məmmədquluzadənin əsərlərini döñə-döñə mütləcə etməlidir.

İKİ ALMA

Axşanı vaxtları gozmoyo çıxanda, hordon bir balaca oğlumu da yanımca aparıram. Bu da apardım.

Və haman balaca oğlum ilə gozmoyo gedende, hordon bir ittifaq düşür ki, ona yemeli, de alıram ki, məndən razı qalsın. Bu doşa de balaca oğlum dükanlarında düzülmüş nazılı-ne
görəndə məndən yemoli bir şey istədi. Mən o eğılıdo deyiləm ki, hər doşa usaqla bazaraya
dəndə ona bir şey almış lazımdır və lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazımdır deyim.
Ancaq bu doşa heç bir zəd almaq istəmirdim. O sebəbi ki, cibindən çox pulum yox idi. Və bir də
istəmedim ki, usaqım hor doşa bazara çıxanda damalənən öyrənsin.

Bir qədər dolandıq, sonra yolmuz dərəyə konarına düşdü. Amma oğlumu da bidamlaq gə
düm. Çün torbiya öz qaydasınca, usaqın öz təbioti - bu da öz qaydasınca. Vo onunçun da çox c
inad etmək babətindən, dərəyə konarında tabağ'a düzülmüş meyvələrdən iki şahı iki dona ya
qırımızı almaq və ikisini de verdim oğluma. Hərçənd oğlum alımları məndən aldı, amma
gördüm ki, könlüsüz aldı. Mən ondan bidamlağının sebəbini sorusunmadım; cünki sebəbi aş
idi. Bazarada bir az bundan qabaq o məndən iki şəy istədi, heç birini almadım; bir Carco qovuc
istədi, almadım, sonra da nəmso qonnadı dükanının qabağından keçəndə şüsnin dalına duz
müs rongarang konfet vo şirniyyatdan istədi, almadım.

Oğlum o dorocədə məndən narazı imiş ki, mən almaları ona verəndən sonra da bir söz də
nişşaq istəmə və mon ona verdiyim sullarla da çox meyilsiz cavab verirdi. Dexi onu belə q
qabaqlı görəndə mon özüm do bidamlaq oldum və Azornefi idarəsinin qabağında duran tramv
vaqonlarının birinə oğluru galixizdən vo özüm do mindim ki, golok evimiz.

Vəqonda hələ bizim ikimizden başqa heç kəs yox idi. Oğlum boyda bir yetim rus usaqı c
cindər içində, üz-gözü qapqara, çirkli və iyircə, gəldi durdur qabağımızda və məndən bir qopu
pul istədi.

Cibində ancaq bir abbası gümüş pul var idi. Mən usaqı bir söz demədim ki, keçib getsin
Bir neçə arvad və kişi vəqona girdilər ve sağırmızda, solumuzda yer tutulur. Burada monim fik
rim getdi yetime pul verməməyim və dilənciyo pul vermək lazımdı, ya lazım deyilmə məsələs
moni başlıdı maşğıl etmeye; hər kəs no deyr desin, ancaq dilənciyo usaq heç bir şey verəməmə
monim xoşuma golmadı. Buradan ona işarə etməm ki, mən heç dilənciyo yox demərəm; cünk
ola biler ki, bir para filosofların dilənciyo pul vermək, ona bedbət etmək sıfıri bolko mənə d
sirayot edibdir. Ancaq sözün həqiqəti budur ki, bu günkü dilənciyo usaq bir qəpik verməməyim
moni burada xarab etdi. O sebəbi xarab etdi ki, həmin dilənciyo usaq yaşlı mənim atı və anab
oğlum, eyni-başı toza, qarın tox, bu saat burada monim sağ torşimdə məndən incimis oturmuş
du ki, niyə mən ona konfet almadım, ancaq iki alma aldım.

Vəqonumuz horakət edib gedəndə aksəkannın şüşəsinin dalından gördüm ki, haman dilənciyo
usaq yerdə durub, bir qırımızı alımı ağızına basıb görmürtəyir. Qabaqça bir şey duymadım, amma
haman daşıqı yanındakı oğlumun almaları yadına düşdü və cəndim usaq torş. Oğlum güle
gülo mono yavaşca bunu dedi:

- Dodo, almanın birini verdim dilənciyo usaq!

Bir dənə qırımızı alma öz-özlüyündə bir şey deyil; onun qiyməti iki qəpikdir və yeyib q
utarandan sonra heç bir şeydir. Amma mə'navi işlərdə bir almanın dəyəri ola biler çox böyük ol
sun. O qədər yüksüllük və könlü xoşluğunu ki, burada iki qəpiklik almadan mənə golib çatıd, nə
hayot dorocədə idi.

Filosofiya olmasına goldikdə, qeyrilər dilənciyo küçədə iane verməyi ne cür başa düşürə
düşünlər və insaniyyət mütoxossisləri bi mösolənlərన tövə həll edirlər etsinlər, ancaq monim
bir balaca oğlum iki almanın birisini bir yetim usaqga verdi.

Vo ola biler ki, oğlum da yekələndən sonra, bir para alımların "küçədə dilənciyo iane ver
mayınız" nosihotını eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndorocəklər. An
caq hələ ki, indi oğlum bu işləri başa düşmür və onunçun da iki almanın birini yetim usaq v
erir.

ABBAS SƏHHƏT
(1874 - 1918)

XX əsrde şə'rımızın yüksəlməsində böyük əmək sərf edən gör
kəmlə Azərbaycan şairi Abbas Səhhət - Abbasqulu Əliabbas
oğlu Mehdiyədə əli qələm tutan gündən ömrünün sonuna q
ədər vətənin, millətin səadəti naməne çalışan şə'r fədaiisi olmuşdur. O, 1874-cü
ildə Şamaxıda yoxsul ruhani ailəsində anadan olmuşdur. Şairin atası da ədə
biyyat həveskar olmuşdur. O, Ətşan (susuz) təxəllüsü ilə şə'rler yazmışdır.

Abbas Səhhət ilk təhsilini atasının aqdığı mollaxanada almış, fars, ərob
dillərini öyrənmişdir. Bundan sonra o, müstəqil şəkildə Firdovsinin, Sə'dinin,
Nizamimin, Füzulinin əsərlərini oxumaq imkanı elde etmiş, şərq klassiklərinin
əsərləri bir növ onun üçün ədəbi məktəbə çevrilmişdir.

1894-cü ildə Abbas Səhhət Məşhədə gedib bir ilə yaxın Mirzə Cəfər
mədrəsəsində oxuyur. Daha sonra o, yaxın dostlarının köməyi ilə Təhrana ged
ib Ərəbistanın darulfununun tibb fakültəsinə daxil olur. İranın və Fransanın gör
kəmlə alimlərindən dərs alan Abbas Səhhətin dünayagörüsü getdikcə genişlə
nir, fransız dilini öyrənən ədib Avropa ədəbiyyatının da bə'zi nümunələri ilə
tanış olmaq imkanı elde edir. Səhhət 1900-cü ildə universiteti bitirib həkimlik
diplomu alır. Bir Ərəbistan xanının evində həkimlik fəaliyyətinə başlayan Abbas
Səhhət nökərlərə birlikdə ayaqlarının falaqqaya salınib döyülməsinə dözo
bilmir və 1901-ci ildə doğma vətəni Şamaxıya qaydır. Lakin İranda aldığı
həkimlik diplomu burada onun karına gəlmir, onu heç kəs işə götürür. Səhhət
Naseh və Tərrah kimi şairlərə tanış olur, ədəbi məclis düzəldir, Sabirə
dostluq eləyir. Bu gəncləri yeni ədəbiyyat, onun qarşısında duran yeni vəzi
fələr dərindən düşündürür. Səhhət yaşadığı mühitin diqtəsi ilə ictimai möv
zuda əsərlər yazmağın vacibliyini dərindən dərk edir. "Həyət" qazetində çap
olunmuş "Tezə şə'r necə olmalıdır?" adlı məqəlesində öz həmkarlarını əfsanə
və xəyaldan uzaqlaşış həyat həqiqətlərindən yazmağa səsləmişdir. A. Səhhət
fikrincə, şair təkcə canlı həyat lövhələrini təsvir etmək kifayətlənməməli,
öz şə'rleri ilə vətənə övladlarını tərbiye etməyə çalışmalıdır. Həqiqi şair öz
əsərləri ilə vətənə, millətə xidmət etməlidir.

Fikrimiz torbiyyə-millətdir,
Qəsdimiz millətə bir xidmətdir. -

deyən A. Səhhət qeyd edir ki, şair vətənin səadəti yolunda çarpışmalı, qarşısına
çıxan heç bir çətinlikdən qorxmamalıdır. O, "Vətən" şə'rində yazar ki, vətə
ni sevməyən insana rast gəlmək mümkün deyildir. Vətəni sevmeyən insanda
vicdan da yoxdur. Çünkü vətənə ocedadlarımızın dəfn olunduğu müqəddəs tor
paq, övladlarımızın yaşayacağı, işləyəcəyi məkandır.

Vətoni sevmoyen insan olmaz,
Olسا o şoxsədə vicdan olmaz.

A. Səhhət yaşadığı şəhərin içtimai-siyasi həyatında feal iştirak edir 1906-ci ildə Şamaxıda realni məktəbdə dərs deməyə başlayır, uşaqları yen ruhda tərbiye etmək üçün əlindən gələni esirgəmir. Yeni dərsləyi böyük etibarla olduğunu hiss edən A. Səhhət M. Mahmudbeyovla birlikdə 1909-cu ildə "Yeni məktəb" dərsləriyini tərtib edir. 1907-ci ildə Şamaxıda yeni qiraətxananın açılışının əsas təşəbbüskarlarından biri də A. Səhhət olur. Çünkü Səhhət inanırdı ki, yalnız elm öyrənməkə məlləti qəfət yuxusundan oyatmaq mümkün dır. Qəfət yuxusunda islam evinin viran olduğunu dərinəndən dərk edən şair "Də'vət" şə'rində yazdı: "Elm ilən hasil olur izzət, tapar məllət nıcat!"

Şairin bu illerdə yazdığı bütün şə'rlerindən çığrış ruhu hakimdir. Doğrudur, bu şə'rler bədii sonərkarlıq cəhətindən qədər də diqqəti celb etmirlər. Ancaq bu əsərlərdəki yeni ruh diqqətəşayandır. S. Ə. Şirvani kimi A. Səhhət də dərk edir ki, islam dünyası xəstədir, onu müalicə etmək lazımdır. Bu dərđimənini Səhhət də S. Əzim kimi clmde görürdü. "Fəryadi-intibah" şə'rindəki aşağıdakı misralar qonaqtımızın doğruluğunu təsdiq edə bilər:

İndi, məllət, modoniyyət dəmidir,
Rahi-ümmətdə homiyət dəmidir.
Oxuyaq, elm oxumaqlıq dəmidir,
İndi alom doxi elm alomıdır.

"Yad et" şə'rindəki "Elm ilə ziyalanar bu məllət" misrası da şairin yuxarıdakı fikirləri ilə səsleşməkdədir.

Sabirin ölümü Səhhətə çox dərinəndə tə'sir edir. O, bu qüdrətli qələm sahibinə şə'lər yazımaqla kifayətlənmir, onun əsərlərinin naşri üçün əlindən gələni esirgəmir. Çox çətinlikdən sonra o, "Hophopname"ni 1912-ci ildə çap etdirilir.

1913-cü ildə Volqaboyundakı Stavropolə gedən şair buranın adamları ilə yaxından ünsiyyətdə olur. Geri qayıdanda "Volqa soyahəti" adlı ilk romanını yazar. Təessüf ki, bu əsər itib-batmışdır. Müəllif bundan sonra "Əli və Ayışə", "Bədbəxt ailə", "Qaragünlü Həlimə" kimi nəşr əsərlərini yazar.

1918-ci ildə şair Şamaxıdan köçmək məcburiyyətdən qalır, Petropavlovskiyə - indiki Sabirabadə köçür. Onlar üç aya yaxın burada yaşayırlar. Sonra tamam dilənci vəziyyətində Gəncəyə gedirlər. Şair burada bərk xəstələni və 1918-ci ildə vəfat edir.

Göründüyü kimi, məllətini dərin məhəbbətlə sevən, cəhəletlə mübarizə aparan bütün yaradıcı ziyanlılarımız kimi Səhhətin də həyatı faciə ilə nəticələnilər. Lakin digər qələm yoldaşları kimi Səhhət də öz əsərləri ilə bir mə'nəvi dirilik qazanmışdır.

A. Səhhət yaradıcılığının təqdirolayiq cəhətlərindən biri də onun işığı gələcəyə olan tükənməz inamı idi. Yaradıcılığının ilk illərində bir qədər bəd-

binliyə qapılan, özünü qanadı sınmış bir quşa bənzədən şair sonralar mübarizələşir, mübarizə neticəsində gözəl bir həyatın əldə ediləcəyinə inanır:

Ayıl, ey ümməti möhrumə, ayıl!
Ayıl, ey milləti-mozlumə, ayıl!
Ayıl, ey bülbül-güzəri-vəton,
Nağman ilə ola bidar vəton!
Ayıl, ey xəbi-qomo aluda,
Bu qədər yatma doxi asudo!

Romantik bir şair olan A. Səhhət Puşkinin, Qoqolun, Saltikov-Şedrinin, Nekrasovun, Çexovun, Ostrovskinin, Qorkinin, habelə realist Azərbaycan yaziçilərinin əsərlərini mütləcio etdiyəcə onda realizmə qüvvəti meyl oyanmağa başlayır. "Əhmədin qeyrəti", "Cəhəlet səmərəsi", "Müsəlman ürəsfaları", "Özlərinə sevənlərə", "Yay səhəri", "Əkinçi noğməsi" əsərləri, habelə burjuamülkədar əxlaqını tənqid edən "Məst və ya sərxos", "Alimnümalar" və s. bu kimi şə'rler realist üslubda yazılmışdır. Şə'rlerinin birində "Şişa çəkşən də diriyikən ətimi, atmaram mən vətəni-millətimi", - deyən şair heç zaman vətənin taleyinə biganə olmamışdır. Yaşadığı dövrədə məllətin vəziyyətinin necə aqar olduğunu görən Səhhət, onun gələcək xoş günüñü öz xəyalında canlandırır. Mir Cəlalın sözləri ilə desək, bu xəyal içtimai vətəndaşlıq məfkurösindən qidalanan sağlam, torəqqipərvər bir xəyaldır.

A. Səhhət "Şair, şə'r pərisi vo şəhəri" poemasında şəhərli şairi fəlakətdə qalan məllətə imdad etməyə çağırır:

Qalx, oyan, cür'ot elə, rə'd kimi foryad et,
Bu fəlakətdə qalan millötin imdad et!
Vəton uğrunda gərok şoxsə fedakar olsun,
Böylə mövsümü yatan kimsələrə olsun!

Biz Abbas Səhhəti istə'dadlı uşaq şairi vo gözəl bir tərcüman kimi tanıyırıq. Onun tərəvetli şə'ləri həm uşaqların, həm də böyükələrin dilinin əzbəridir. İbtidai sinifdə öyrəndiyimiz şə'r indi də yadımızdadır:

O gün ki, fəsli-yaz olur,
Gecə-gündüz taraz olur.
Havannın artar istisi,
Daha soyuqluq az olur.
Ərir dağın, çölün qarı,
Axır dərələrə sari.
Gurultu ilə sel gələr,
Salar sedaya çayları.
Qarangoş o zaman gələr,
Yeno tiker yuvasını.
Qonar yaşıł ağaclarla,
Oxur gözəl havasını.

Yaxud, "Quşlar" şe'rini xatırlayaq. Uşaq üzünü uğub gedən quşlara tutu xahiş edir ki, getməsinler. Quşlar isə ona cavab verirlər ki, sizin yerlər soyu olduğu üçün biz isti ölkələrə köçməyə məcburuz. Darixma, yaz gələndə yen gözəl mahnuları size sovgat gətirəcəyik.

Uşaqın quşla danışması, quşun ona cavabı uşaq təxəyyülfünə çox uyğundur. Müəllif balaca bir şe'rlə həm uşaqlara xoş ovqat bəxş edə, onları düşünür, dürə, həm də təbiət hadisəsi, köçürü quşlar haqqında ona mə'lumat vere bilir.

Şairin uşaq şe'rleri içərisində onun təbiət təsvirlərinə, xüsusən fəsillər həsr etdiyi şe'rlerə uğurludur. Bu şe'rleri oxuyan uşaqın gözləri qarşısında sözlə yaradılmış gözəl təbiət lövhələri canlanır. Bu baxımdan şairin "Yay səhən" şe'ri daha çox diqqəti cəlb edir:

Od tutub qırmızı atəşlə yeno yandı üfüq.
Şəfəqin qırmızı rongılı oşqlandı üfüq.
Bir qədər çaydan uzaq od qalılmış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.
Yumusaq, güy çomənin üstü düşüb şəh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.
Ağ dumanlar ucalır güy üzüno dağlardan,
Çox sərindir havası, keçmə bu yayaqlardan.

A. Səhhətin "Oğlum üçün" adlanan şe'ri aşağıdakı mısralarla bitir:

Mən səninlə sevərəm ömrü, həyatı, canı,
Mən səninlə görürəm indi geniş dünyani.

Şair uşaq şe'rlerində dünyaya məhz "uşaq gözü" ilə baxmağa çalışmış, körpölərin sevincinə səbəb olan "Cüçələr", "Qaranquş balaları", "Qarı və qul-luqçuları" kimi şe'rler yazmışdır.

Səhhət bütün maarifçi yazıçılar kimi balalarımızı elmə, məktəbə məhəbbət ruhunda tərbiyə eləməyə çalışır. "Məktəb uşağı" şe'rində əynində məktəb libası dərsə gedən uşaqın bədii portretini yaratmağa nail olan Səhhət balaca məktəblini millətin əzizini, onun pənahı, ümidiğəti adlandırır. Uşaqlara məlohət görük ki, tənbəlliyyin daşını atısnılar, zəhmətkəs olsunlar.

Səhhət bu qəbildən olan şe'rlerində məktəbliləri küçə uşaqlarına qarşı qoyur, üstünlüyü birincilərə verir. "Ata və oğul" şe'rində hələ məktəbə gelməyən, ancaq yaşıdlarının məktəbdə oxumasına həsrətlə baxan, sınıfə gedən, müəllimin söhbatına qulaq asan uşaq atasından xahiş edir ki, onu da məktəbə qoysun.

"İki uşaq" şe'rində isə uşaqlardan biri dostunu oynamaya çağırır. Zəhmət-keş oğlan dərsini öyrənməmiş oynamaya getmək istəmir:

Sübhə bugünkü işi,
Qoymaz ağıllı kişi.
Dörsimi hazırlaram,
Sonra gedib oynaram.

A. Səhhətin uşaq şe'rleri içərisində temsilləri də xüsusü yer tutur. Məktəbilər "Əlbir olub bir ayı bir şir ilə, ovladilar dovsanı tədbir ilə" şe'rini həvəslə öyrənirlər. Əruzun oynaq rümi şe're bir ahəngdarlıq getirmişdir. Şe'rində ideyəsi da uşaqların üçün maraqlıdır. Halalca ovlarını insafla bölgə bilməyib dalaşan Ayi ilə Şir taqədən düşüb yero yixılanda, bir Türkü gelib onların ovladılaşığı dovsanı götürüb qaçır.

Şairin "It ve kölgəsi", "Ayi və arılar", "Türkü və qurd", "Türkü və meymun", "Oğru və anası", "Gün və külək", "Sərcə və qırğı", "Ulaq və aslan", "İki dana" və "Aşbaz və pişik" temsilləri də dərin ictimai məzmun daşıyan ibrətamız əsərlərdir.

A. Səhhətin uşaq şe'rleri öz dilinin aydınlığı, yiğcamlığı və dərin ictimai mənənəsi ilə diqqəti cəlb edir. Bu əsərlərin eksoriyyəti tərbiyəvi əhəmiyyətə malikdir. İbtidai sinif müəllimləri, uşaq bağçasının tərbiyəçiləri şairin əsərlərini diqqətlə öyrənməli, onları uşaqlara məhəbbətlə öyrətməlidirlər.

ABBAS SƏHİHƏT

QUŞLAR

Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerde, gah yuvada.
Qonur bu tek budağ'a,
Çox getməyin uzağ'a.
A quşlarım, getməyin,
Meni qəmğın etməyin!
Quşlar, necin gediriz?
Yoxsa ki, seyr ediriz?
Quşlar uçdu, ekildi,
Vay, səslöri kəsildi!
Bir səs gəlir uzaqdan,
Men dinlərem bayadın:
Söylə ki, qış yavuqdur,
Sizin yerlər soyuqdur.
Var isticə ölkələr,
Qişda bizə xoş gələr.
Səbr eyle, qoy yaz olsun,
Bir qar, yağış az olsun!
Sovqat gətirər quşlar,
Sizə gözəl mahnilar.

YAZ

O gün ki, fosli-yaz olur,
Gecə-gündüz taraz olur.
Havannı artırıstı,
Daha soyuqluq az olur.
Ərir dağın, çölün qarı,
Axır derelero sanı.
Gurultu ilə sel golor,
Salar sedaya çayları.
Qaranquş ol zaman golər,
Yenə tiker yuvasını.
Qonar yaşıl ağacları,
Oxur gözəl havasını.

TƏNBƏL

Çox yatma, dur, a tonbol,
Yatsan olaş iş engel.
Gün dağlıra yayıldı,
Her bir yatan ayıldı.
Yar-yoldaşın sohollar,
Tez moktoba gedərlər.
Son çəstədək yatırsan,
Pal-paltalar atırsan.
Xeyrli şorin qan, oğlum,
Öz halına yan, oğlum!
Bir azca himmot eylo,
Bir azca qeyrat eylo!
Her kim diler şad olsun,
Getsin çalışqan olsun!

QARANQUŞ BALALARI

A quşcuğazlar, no yaraşqılışız,
Can kimi boslenmeyo layiqsiniz.
Nedir o istəkli, o heyran baxış,
No dadlı cik-cik, ne gözəl çırpmış.
Birdən ucaldı niyo cik-cıkloriz,
Peh-poh, açılmış sarı dimdikloriz.
A bəxtəvörler, ananız goldımı?
Qondu yuva üstüne, dincəldimi?
Görcək onu soslenmeye başladız,
Civiltilərə əcəb alqışladız.
Yem goturib yoxsa sizo verməyə,
Ya ki gelib bir quru dindirməyə?

SÜLEYMAN SANİ AXUNDOV (1875 - 1939)

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan S. S. Axundovun hayatı və şəxsiyyəti haqqında on yaxşı mə'lumatı onun əsərlərindən alırıq. Belə ki, onun hekayələrinin bə'zisində avtobioqrafik ünsürər çıxdır. Ədibin 1935-ci ildə yazdığı tərcüməyi-halından bilirik ki, o, 1875-ci ildə Şuşada anadan olmuşdur. Atası Rzaqulu bəy tez vəfat etmiş, Süleyman, onun qardaşları, bacısı yetim qalmışdır.

Ədibin uşaqlıq illəri haqqında on yaxşı, dolğun mə'lumatı isə onun 1938-ci ildə yazdığı "Uşaqlıq həyatımdan xatirələr" əsərindən alırıq. Rzaqulu bəyin "üç oğlum, bir qızım olacaq" deməsi, onların adını da əvvəlcədən qoyması, arzusuna çatması, ancaq tez vəfat etməsi, Süleymanın uşaqlığının Ağdamın Seyidli kəndində keçməsi haqqında mə'lumatı da bu əsərdən alırıq. Bu xatirələri oxuduqca görkəmli ədibin uşaqlıq illəri, onun xarakterini formalasdırın mühit gözlərimizin öündə canlanır. Kənd həyatı, təbiətin gözlənilməsi, qayğısız uşaqlıq günləri, Tağı kişi ilə ova getmək, cələ qurub qus tutmaq, bahq ovlamaq və s. bu kimi əyləncələr cələ maraqlı təsvir edilmişdir ki, onları həyəcanlısı oxumaq mümkün deyil. Bu xatirələr avtobioqrafik xarakter daşısa da, uşaqlar üçün çox maraqlıdır. S. S. Axundov yazır: "Mən qaraquş, çalağan, qızılıq, qırğı, yapalaq, bayqus, sar kimi et yeyən vəhşi quşları, alacəhrə, şeyda bülbülb, sarıköynək, baltadımdık kimi oxuyan bağ quşlarını, ya da turac, qırqovul, köklük, cil, bildirçin kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsi ilə gördüm, öyrendim".

Təbiəti, kənd həyatını yaxından öyrənməsi S. Saninin yaradıcılığına çox tö'sir etmişdir. Onun bütün əsərlərində gözəl təbiət lövhələri yaradılmışdır.

S. Saninin dayısı Səfəroli bəy Vəlibəyov Qori müəllimlər seminarında müəllim işləyirdi. Bacısının e'tirazına baxmayaraq o, Süleymani öz yarına aparmış, uşağın to'lim-tərbiyisi ilə məşğul olmuşdur. 1885 - 1894-cü ilərdə Qorido təhsil alan Süleyman Sanı Axundov seminarıyani bitirdikdən sonra müəllimlik fealiyyətinə başlamışdır. O, 1911-ci ildək müəllimlik etmiş, 1911-ci ildən 1921-ci ildək rus-tatar məktəbinin müdürü vəzifəsində çalışmışdır. Süleyman Sanı Axundov ömrünün sonunadək xalqın maariflənməsi üçün əlindən gələni əsirgəməmişdir. Dərsliklərin yazılımasına, qiraətxanaların, məktəblərin açılmasında fəal iştirak edən S. S. Axundov paralel şəkildə bədii yaradıcılıqla da ciddi məşğul olmuş, uşaqların yeni tipli ədəbiyyata olan mə'nəvi ehtiyacını ödəmək üçün əlindən gələni əsirgəməmişdir. Ədib 1939-cu ildə vəfat etmiş, Bakıda fəxri xiyanabanda dəfn edilmişdir.

S. S. Axundovun adı ədəbiyyat tariximizə dramaturq və nasir kimi daxil olmuşdur. Onun "Təməhkar", "Dibdat bəy", "Laçın yuvası", "Eşq və intiqam", "Şahsənəm və Gülpəri", "Çərxı-fələk" və s. dram əsərləri məşhurdur. "Təməhkar" və "Laçın yuvası" əsərləri teatrımızın repertuarından düşməyən səhnə əsərlərindəndir.

Müəllimlik fəaliyyəti ilə bağlı olaraq S. S. Axundov uşaq ədəbiyyatına xüsusi diqqət yetirirdi. Həyata yeni atılan, hər şeyi öyrənmək istəyən uşaqın mənəvəli telebatını ödəmeyi ədib çox vacib sayırdı. Onun "Uşaqlıq həyatından xatirələr" əsərində oxuyuruz: "Uşaq bir qəder özünü anladıqda hər şeyin sirri ni bilmək istəyir. O zaman ananın tolim və tərbiye rolu artır. Çünkü birinci növbədə uşaq sualı ona verir. Doğrudur, uşaqın hər sualına cavab vermək müşküldür. Lakin mümkün olan dərəcədə cavab verib onu sakit etmək lazımdır".

Görkəmli ədibimiz öz əsərlərində maraqlı sujet daxilində uşaqları düşünürən suallara cavab verməyə çalışmışdır. Onun hekayələri, nağılları öz mövzusunu real həyat hadisələrində götürmüdü. Hətta onun geniş səhərə qazanmış "Qorxulu nağıllar"ında belə qondarma, efsanəvi obrazlara, cincə, şeytana, divə rast gəlmirik. Ancaq bu nağıllar o qəder həyatı, o qəder cazibədardır ki, uşaqları onu həvəsle dinləyirlər.

"Qorxulu nağıllar"ın aşağıdakı əsərlər daxildidir: "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf". Bu nağılların hamisi "Məktəb" jurnalında çap olunmuşdur. Oxucular intizarla jurnalın növbəti nömrələrini gözləmişlər.

Bu nağıllar safirəkli, rəhmdir, uşaqlarını yeni ruhda tərbiyə etməyə çalışan əlli yaşlı Hacı Səmədin dilindən nəqəd edilir. O, bu nağılları oğlu Məmmədə və qızı Fatmaya danışır. Bu nağılların hamısında xeyirxahlıq, insanperverlik, mənəvəli saflıq tebliğ olunur. Quldurluq, qan ədavəti, cəhalot işe nifrətlə yad edilir. Hacı Səməd Abbas və Zeynəb nağılıni danışmamışdan əvvəl uşaqlarına deyir: "Onu bilin ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxırlar. Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi, insanın da vəhşisi bunlardır. Ancaq təfəvütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalimdir".

"Qorxulu nağıllar"ı oxuyan uşaqlar Quldur Səfərə, Əmirəslana və başqa bu kimi cahillərə dərindən nifrət bəsləyirlər. Onların Səyyah Cəmələddin, Hacı Nəsir, Rəhim, Rəhimə, Piri baba və s. bu kimi xeyirxah, humanist adam-lara rəğbəti də təsadüfi deyildir. S. S. Axundovun bütün əsərlərində xeyirləşər üz-üzə dayanır. Uşaqlar həmisi xeyirxah qüvvəleri temsil edirlər. Müəllif öz nağıllarında belə uşaqların müvəffəqiyyətli bədii obrazlarını yaratmışdır. Nağılları oxuyub qurtaran adamin gözlərinin qarşısında Əhmədin, Məleykənin, Nurəddinin, Tutunun, Ağca xanının, Əşrəfin bədii obrazı canlanır. Onlarıın başına getirilən müsibətlər oxucunun gözlerini yaşıdır, onların qəlbində zülmə, ədalətsizliyə, nadanlığa nifrət hissi qaldırır.

S. S. Axundov təkcə "Qorxulu nağıllar"da deyil, o biri hekayələrində də nadanlığa, cəhalətə öz sonsuz nifrotini bildirir. "Qan bulağı" hekayəsində lüzumsuz qan düşmənciliyi, onun görtirdiyi felakət tabii boyalarla öz öksini tapmışdır. "Qatil uşaq" hekayəsində uşaqın öz anasının namusunu qorumaq üçün azığın seyidi öldürməsi rəğbət doğurur. "Ümid çrağı" hekayəsində elmlə məşğul olan gəncin öldürülməsi, "Cəhalət qurbəni" hekayəsində gözəl qəlbə ma-

lik olan, sinəsi nağılla, bayatiyla dolu bir qızın - Tamamın zorla deliyə əre verilməsi, onun başına gələn müsibətlər ürek yanığı ilə təsvir edilmişdir.

S. S. Axundovun əsərlərinin dili son dərəcə sade və ayndır. Onun bütün hekayələrində gözəl təbiət ləvhələrinə rast galırıck. Əsərlərinin süjeti o qəder canlı, həyatıdır ki, adam bir cümlə oxuyandan sonra ondan ayrıla bilmir, həyəcanla qohrəmanlarının taleyini izləməyə başlayır.

SÜLEYMAN SANİ AXUNDOV

TUTUQUŞU (Nağılı)

Biri vardi, biri yoxdu, bir çal-çoparı dağlımış, gülləri soluxmuş, ağacları yarıqurmuş bir kökənə bağı vardi. Bağın quşları bu xarabada çox meşqoqtı ilə gün keçirirdilər. Günün bir gündündə bu bağı hardansə bir bülbülbə ucub geldi və bir neçə nağıma oxumaga bağladı. Quşları başına com etdi. Quşlar yaşışan kimi bülbülbə onlara bir fesin və bilic nitq söylədi. Bu nitqden quşlar bir şey anlamadılar da, yene çoxları alıqışılıb "Əhsən! Əhsən!" dedilər. Sonra bülbülbə özünün gözəl vilayətini buraxıb bu bağı golmok qəsəndi bayan etdi və dedi:

- Menin ezziz qardaşlarım! Mon yaşıl çəmənləri, labılı gülşənləri buraxıb bu virançaya gol-dim ki, siz bedbəxt qardaşlarını da özüm kimi müsiki işlərəna aşına edim. Haydi, əfandilərim, başlayalıım!

Bunu deyib bülbülbə bir dəstəgədo comi muğamati tamam etdi və sonra quşlarla təlimino sürət etdi. Qarğalar qarlılaşdı, bayquşlar ulaşı, saxsağanlar qığıldı, sorçolar curuladsı, xülaşsa, her bir quş öz anasının örtəydəti səsli oxumaya başladı. Bülbülbə ne qodor çalıdı quşlardan heç biri onu yamsılamadı ki bacarmadılar. Ancaq birçə tutuşu öz adetinə görə onun tqəlidini çıxarırdı. Axırdı bülbülbə quşlardan nəümət olub onları tutuşuna tapşırı və özü də goldüyü vilayətə qayıtdı. Bülbülbə gedəndən sonra tutuşu bülbülbə adası ilə bir "konser" möclisi düzəltdi. Da'vət olunmuş qonaqlar hömən gün möclisi yığıldılar. Tutuşu bùr uca yera çıxıb kerahətli (iyi rənc) bir sosla qarğı kimi qarlıdlı, saxsağan kimi qığıldı, hətta qurbağa kimi də quruladı, ancaq bir bülbülbə kimi oxuya biləndi. Siçan bunu eşidib dedi:

- A tutu dayı! Qabaqlarda pis do olsa öz ana dilində oxuyurdun, amma indi bülbülbən də adını biabır etdin və hər tərəfdən avara qalmışan.

XX ƏSRİN BİRİNCİ YARISINDA UŞAQ ƏDƏBİYYATI

ABDULLA ŞAIQ
(1881 - 1959)

Talibzadə Abdulla Mustafa oğlu 1881-ci il fevral ayının 24-də Tiflis şəhərində anadan olmuşdur. Şaiq onun ədəbi təxəllüsüdür. Şaiq ərəb sözü olub şövqlü, bir işə böyük şövqü və həvesi olan deməkdir. Doğrudan da, Abdulla Şaiq əli qələm tutan gündən ömrünün sonuna dək yarılmaq bilmədən yazib yaratmış, yaradıcılıqdan xüsusi zövq almışdır.

Abdulla Şaiqin atası Axund Molla Mustafa əvvəl Tiflis qazisinin müavini işləmiş, sonra seyxüllisləmin müavini tə'yin edilmişdir. Şaiq öz xatirələrində yazardı ki, atam ruhani olmasına baxmayaraq, öz təbiəti e'tibarilə daha çox müəllimli bənzeyirdi.

Yeri gəlmisən onu da qeyd edək ki, Abdulla Şaiqin uşaqlıq illərini, onun həyatını öyrənmək üçün onun "Xatirələrim" adlı əsəri zəngin mə'lumat verir. Bu əsəri oxuduqda ədibin tərcüməyi-halindəki quru rəqəmlər ətə-qana gəlir, onun xarakterini formalasdırın mübit haqqında dolğun təsəvvür yaranır.

1888-ci ilin sentyabrında Abdulla Şaiq Tiflisdə altı sinifli məktəbə gedir və Qori müəllimlər seminarısının yetişdirmələrinən olan Baxşəli bəy və Paşa bəyindən dərs alır. Bu illərdə onun ürəyində şə'rə məhəbbət hissi baş qaldırır. Lakin Abdulla təhsilini başa vura bilmir. Çünkü "Şərq həyatının elə qaralıq güşələri vardır ki, oraya günoşla bərabər ensən, yenə də onun dörənliliklərinə nüfuz edə bilməzsən"! Ailelədi kədi-qodu öz işini görür. Xasiyətən çox tərs olan Mehri xanım erindən icaza alıb uşaqları ilə birlikdə Xorasana gedir. Beləliklə, Abdulla və onun qardaşı Yusif təhsillərini İranda davam etdirirler. Atası nə qədər məktub yazsa da, Mehri xanım öz tərsliyindən dönüb geri qayıtmır, öksinə erinə yazar ki, özünə təzə arvad alsın.

Abdulla Şaiq Xorasanda fars dilini mükəmməl öyrənir və farsca ilk qəzəlini yazar. Müəllimi Mirzə Yusif ona məsləhət görür ki, yeni ruhda şə'rər yazsim. Abdulla Şaiq Knilovun "Sazəndələr" təmsilini fars dilinə tərcümə edib müəllimini oxuyur. Mirzə Yusif heyrlənir, indi də məsləhət görür ki, Abdulla bu şə'rə turkcəyə çevirsin. Ancaq ilk vaxtlar Abdulla bu işin öhdəsindən gələ bilmir.

Anası Mehri xanım öz oğlu Yusiflə 1899-cu ildə Tiflisə qayıdır. Abdulla isə təhsilini tamamlamaq məqsədiylə Xorasanda qalır. Nəhayət, o da anasının tə'kidiylə 1900-cü ildə Tiflisə gəlir.

Qardaşı Yusif Bakıda işe girir ve anası ilə qardaşını oraya də'vet edir. Abdulla Şaiq Bakıda ailəsi ilə birlikdə Nəriman Nərimanovgilə gedir, imtahan verib müəllim olmaq arzusunu Nərimanına bildirir. Nərimanov bundan çox sevinir və Abdullaya dəyərli məsləhətlər verir. Beləliklə, Abdulla imtahan verib 1901-ci ildə müəllimlik hüququnu kazanır. Bakıda ayrı-ayrı məktəblərdə müəllimlik etməklə yanaşı, o, dörsliklər, elçə də bödii əsərlər yazmaq şəxşidir. Onun tərtib etdiyi dörsliklər aşağıdakılardır: "Uşaq çeşməyi" (1907), "Uşaq gəzlüyü" (1910), "İkinçi il" (1912), "Gülzər" (1912), "Milli qiraət kitabı" (1919), "Türk dili" (1924), "Türk ədəbiyyatı" (1924) və s.

Sovet hakimiyyəti illərində A. Şaiq pedaqoji institutda və texnikumda dərs deyir, ali və orta məktəb dörsliklərinin hazırlanmasında, program tərtibində yaxından iştirak edir. 1933 - 34-cü illerde Azərbaycan uşaq ədəbiyyatı şö'bəsində baş redaktor işləyən A. Şaiq 1938 - 1946-ci illərdə gənc tamaşaçılar teatrında pedaqoji şö'bənin müdürü işləmişdir. Görkəmlə ədib 1959-cu il iyul ayının 24-də vəfat etmiş, Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.

A. Şaiqin zəngin ədəbi ərisi vardır. Onun əsərləri ister sağlığında, isterse də ölümündən sonra dəfələrlə kütləvi tirajlarla nəşr olunmuş, əsərləri dörsliklərdə özüne möhkəm yer tutmuşdur.

Abdulla Şaiq "Əsrimizin qəhrəmanları" povestinin qəhrəmanlarından birinin - Məhərrəm əminin dili ilə deyir: "Hər bir ziyanı hansı millətə mənsub olursa olsun öz dilini, ədəbiyyatını, tarixini, daha doğrusu, özünü də gözəl öyrənməlidir. Özünü bilməyen, özünü təqdir etməyi bacarmayan başqalarını da təqdir edə bilməz".

Qələmini ədəbiyyatın müxtəlif janrlarında sırayan görkəmli ədibimiz zəngin ədəbi ərsini küll halında nəzərdən keçirəndə görür ki, o, bütün varlığı ilə xalqına, onun adət-ənənələrinə bağlı bir sənotkar olmuşdur. Klassiklərimizin yaradıcılıq nümunələrini, xalqımızın qəhrəmanlıqlarla dolu zəngin tarixini dərindən öyrənən Abdulla Şaiq oxucuların mə'nəvi tərəqqisine kömək edən, heç zaman öz bədii dəyərini itirməyən derin içtimai mündəricəli əsərlər yarada bilməşdir. Onun hayatı vətənə, xalqa sədəqətlə xidmət nümunəsidir.

Abdulla Şaiq ədəbiyyat tariximizdə şair, nasir, dramaturq və tərcüməçi kimi tanınmışdır.

* * *

Mə'lumdur ki, A. Şaiq yaradıcılığı şə'rələ başlamışdır. Klassik şə'r ənənələrini və folkloru dərindən öyrənən A. Şaiq həm oruz, həm də heca vəzənində əsərlər yaratmışdır. 1906-ci ildə "Dəbistan" jurnalının ikinci nömrəsində çap olunan "Ananın oğluna laylay deməsi" müəllifin ilk mətbu şə'ridir. A. Şaiqin böyükələr üçün də xeyli şə'rə, poeması vardır. Ancaq onun yaradıcılığında uşaq şə'rələri mühüm yer tutur. Bu da təsadüfi deyildir. Özündən əvvəl uşaq ədəbiyy-

yati ilə məşğul olan ədiblərin çoxu kimi onun da uşaq ədəbiyyatına üstünlük verməsi müəllimlik fealiyyəti ilə bağlı olmuşdur. Bu sahədə ciddi məşğul olan A. Şaiq uşaq ədəbiyyatında olan boşluğu doldurmağa dərin mənəvi etihad yax hiss etmişdir.

Ela bir azərbaycanlı tapmaq olmaz ki, A. Şaiqin şe'rlerindən bir neçəsinə əzbər bilməmiş olsun. Belə ki, onun uşaq şe'rleri uzun illərdir ki, dərsliklərimizdə özünə möhkəm yer tutmuşdur. Həssas sənətkar müsahidelerinin poetik yekunu kimi meydana gələn "Keçi", "Dovşan", "Xoruz", "Bənövşə", "Qərenfil", "Təmizlik", "Ana yurdum", "Top oyunu", "Demirçi nəğməsi", "Kür çayı", "Tülü həccə gedir", "Tıq-tıq xanım" və s. bu kimi əsərlər uşaq ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Bu əsərlərin dili o qədər sadə, aydınndır ki, uşaq bir dəfə oxuyan kimi onları yanında saxlayır. Uşaq psixologiyasına yaxından bələd olan şair həm uşaqlara bitkilər, heyvanlar haqqında ilk mə'lumat verir, həm də onların nüqtini inkişaf etdirməye çalışır. Yadimdadır, ibtidai sinifdə "Uşaq və dovşan" şe'rini keçəndə birimiz uşağı, o birimiz isə dovşanın sözünü deyirdik. Dovşanın dil açıb uşaqla danışmasına qətiyyən şəkkimiz, şübhəmiz yox idi:

- Dovşan, dovşan, ay dovşan,
Qaçma, dayan, ay dovşan.
Qaçma, soni sevərom,
Can kimi basloyorum.
- Dayanmaram, ay qardaş,
Yanında var alabaş.
Xəbərdaramı işindən,
Qurtarmaram dişindən.

"Xoruz" şe'rini öyrənəndə "pipiyi qan, gözləri mərcan" xoruzun lovğa görkəmi gözümüzün qarşısında canlanrdı. Uşağı onu ərkələ danlaması da ürəyimizcə idi:

Sən nə tezən durursan,
Qışqırınb banlaysısan.
Qoymayırsan yatmağa,
Ay canı mostan xoruz.

Yaxud, uşaqların dilinin əzbəri olan "Keçi" şe'rini yadımıza salaq. Burada da uşaq "ala-bula, boz, qoşabuynuz keci" ilə danışır, onu yalnız gəzməməyə, dostlarından ayrılmamağa səsləyir. Şe'rین ruhu uşaqları dostluğa, yoldaşlığı çağırır. Yoxsa onları da qurda rast gələn, iki buynuzu qalan keçinin taleyi gözləyə bilər.

A. Şaiqin uşaq şe'rleri uşaqların özü kimi bapbalacdı. Uşaq psixologiyasına bələd olan şair otu, çıçəyi, gülü, heyvanı danışdır. "Bənövşə" şe'rini fikir verək:

Bənövşeyom, bənövşə,
Düşmüsəm dile, dişa.
Qızlar, oğlanlar məni
Dərəb taxxalar döşə.
Bahar oldu, açaram,
Qar, borandan qaçaram.
Başqa güllər açanda,
Men qus olub uçaram.

A. Şaiq uşaq şe'rlerində balacaların ürəyinə ilk poetik qığılçımlar səpməyo, təbiət gözəlliklerini onlara sevdirməyə çalışır. Onun təbiət təsvirlərinə, yaşlışın, baharın təsvirinə həsr etdiyi şe'tlər maraqlı doğurur. Şair balacaları vətənə məhəbbət ruhunda tarbiyə etməyə çalışır:

Çöllerindir şən,
Hər yerin gülşən,
Son nə gözəlsen,
Ey ana vətən!

Yazıcıının uşaq psixologiyasına yaxından bələdiyi, canlı danışq dilindən bacarıqla istifadə etməsi bu əsərlərin uzunmürlülüyünü tə'min etmişdir. Abdulla Şaiqin uşaqlar üçün yazdığı hekayələr, nağıllar, poemalar, pyeslər öz orijinallığı, heyatılıyi ilə diqqəti cəlb edir. Tərbiyəvi əhəmiyyəti olduqca böyük olan bu əsərləri uşaqlar sevə-sevə mütlək edirlər.

Şairin MƏNZÜM NAĞILLARI VƏ POEMALARI da onun yaradıcılığında xüsusi yer tutur. Bu əsərlərin içərisində "Tülü həccə gedir" və "Tıq-tıq xanım" mənzüm nağılları daha geniş səhər qazanmışdır. Təsadüfi deyil ki, bu əsərlərin motivləri əsasında eyniadlı cizgi filmləri çəkilmişdir.

Hər iki əsərdə uşaq təfəkkürünə uyğun nağıl süjeti vardır. Tükünün hiyləgərlik edərək əlinə təsbeh almazı, guya elədiyi günah işlərdən peşiman olması, "Həccə getməsi", özünü əməli-saleh bəndə kimi göstərib toyuq-cüceyə kələk qurması, onları parçalayıb yeməsi maraqlı bir dillə nəql edilir. Əsərdə tülüx xislətlə adamlara inanmaməq təbliğ olunur.

Qocalmışam, düşmüsəm.
Sizi çox incitmışam.
Daha tövba edirəm,
İndi həccə gedirəm.

"Yaxşı arxa" mənzüm hekayəsində də tükünün hiyləgərliyindən söhbət açılır. Bu dəfə tükünün hiyləgərliklə qurdüğü tora sadolövh Leylək düşür.

Abdulla Şaiqin "Tapdıq dədə", "Ovçu Məstan" poemaları da balaca uşaqların anlaq səviyyəsinə uyğundur. Bu əsərlərində şair folklor ənənələrindən yaradıcı şəkildə bəhrələnə bilməşdir.

"Nüşabə", "Sehrlı üzük", "Zalim padşah və əkinçi", "Sultan Səncər və qarı" poemaları isə Nizami əsərlərinin motivləri əsasında yazılmışdır. Bu

əsərlərdə şair Nizami əsərlərindəki mütərəqqi ideyaları sadə, aydın dil, uşaqlara çatdırmağa çalışmış və əsasən, məqsədine nail ola bilməşdir.

A. Şaiq folklor daşı çox müraciət edən yazıçılarımızdanıdır. Ədibin xatırlarını oxuyanda öyrənirik ki, o, yorulmadan folklor nümunələri toplamış bunların bir qismını folklorşunas Hümmət Əlizadəyə vermişdir. Ədib yazır: "Xalq folklorunu öyrənmək mənə xalq dilini, xalq zövqünü, xalq adət və on onolorunu öyrətdi. Hər seydən çox xalqı və vətənimizi dəha dərindən sevdidi". Ədibin folklor materialına yaradıcı yanaşması, hadisələri müasir dövrlərə əlaqələndirməyə çalışması, mövzuya uyğun forma tapması onun əsərlərini müvəffəqiyyətini təmİN edən ən ümde cəhətlərdir.

Vaxtilə Krilovun "Sazəndələr", "İki öküz", "Meymun və gözlük", "Qarğı və pendir" təmsilərini farscaya tərcümə edən şair bu janrıñ usaq təfəkkürünə uyğunluğunu nəzərə alaraq özü də orijinal təmsilər yaratmışdır. Onun qələmindən çıxan "Tülük və xoruz", "Hacileylok və sərçə", "Tülük və dəvə", "Dəvə, türlük və qurd", "Dəvə və siçan", "Ari və eşşək", "Ari və kəpənək", "Tülük və dovşan" təmsiləri ideya-məzmunu e'tibarile öz təravətinə indi də itirməmişdir.

* * *

Biz Abdulla Şaiqi həm də gözəl nasır kimi tanıyırıq. Nəşr əsərlərində Abdulla Şaiq həyatın daha geniş, təzadlı lövhələrini yaradır. Elə buna görə də onun nəşr əsərləri kiçik yaşlı uşaqlardan daha çox yeniyetmələrin və gənclərin anlaq səviyyəsinə uyğundur. Onun "Məktub yetişmədi", "Köç", "Pirin kəraməti", "Anabacı", "Özü bilsin, mənə nə" və s. hekayələri dərin icimai məzmun, dilinin rəvanlığı ilə diqqəti cəlb edir.

"Əsrimizin adamları" povestinin qəhrəmanları müxtəlif əqidəli insanlardır. Əşrəf atası Ağa Mürsəl kimi hayatın mə'ناسını yeyib-içməkdə, nəşəli günlər keçirməkdə görülür. Zəki Əşrəf deyir: "Əyyaşlığın sonu yorğunluq və soñalat, soñalatın sonu heçlik və fəlakətdir."

Müəllif əlxâslılığın qurbanı olan bu gəncin həyatı ilə xalq işi uğrunda mübarizə aparan Zekinin taleyini müqayisə edib aşağıdakı nəticəyə gelir: "Namuslu ölüm də namuslu həyat qədər şərflidir". "Insana həyatı sevdiran, onu şənləndirən mübarizədir".

"Araz" romanı A. Şaiqin yaradıcılığında xüsusi yer tutan bir əsərdir, 1905-ci ildə Bakıda gedən mübarizənin canlı, maraqlı mənzərələrini əks etdirməyə müvəffəq olan yazıçı romanda bir neçə parlaq insan obrazı yaratmışdır.

Bakı fehlələrinin ümumiləşmiş obrazı kimi verilən Araz, öz zəhmətçi, mübarizliyi ilə diqqəti cəlb edir. On beş yaşından mə'dəndə işləməyə məcbur olan bu gənc kapitalistlərin iyrənc simasını görür və şüurlu surətdə mübarizəyə qoşulur.

Arazın həyat yoldaşı Günsə, oğlu Polad mə'nəviyyatca saf, vüqarlı insan kimi yadımızda qalır.

Başqa əsərlərində olduğu kimi "Araz" romanında da tərbiyə məsələlərinə xüsusi diqqət yetirən müəllif Arazın səmimi, xoşbəxt ailəsi ilə Aslan be-

yin mə'nəviyyatca yoxsul ailəsini qarşılaşdırır və əsl xoşbəxtliyi namusu həyata görür.

A. Şaiqin nəşr yaradıcılığında hekayə xüsusi yer tutur. "Məktub yetişmədi", "Köç" hekayələri uzun illerdə ki, orta məktəb dərsliklərində özüne möhkəm yer tutmuşdur. Birinci hekayənin mərkəzində ailəsini dolandırmaq üçün Bakiya golib neft mə'dəndən çalışmaq faciəli həyatı dayanır. Qurban Böyük arzularla yaşayır. Ancaq onun arzuları gözündə qalır. Quyuda neft fonstan vurur və Qurban ölü, uşaqlarına yazdığı məktub cibində qalır.

"Köç" hekayəsi ayrı-ayrı kiçik hekayələrdən ibarətdir. "Oba", "Alaçığımız", "Moşğelələrim", "Səhərlərim, axşamlarım", "Kərim babanın atası", "Qızıl it", "Sümsü", "Can qorxusu", "Biçin", "Yoldaşım Rza", "Yağış", "İgid usaq" adlı kiçik hekayələr uşaqlar üçün maraqlıdır. Bu hekayələrin hamısında gözəl təbiət lövhələri vardır. Oxucu yaylağda yaşayan insanların işi-güçü, yaşış torzı haqqında çox şey öyrənir. Qocalar başlarına gələn hadisələri nağlı şirinliyi ilə uşaqlara danışırılar.

A. Şaiqin uşaqlar üçün yazdığı hekayələr çoxdur. Bu əsərlərə misal olaraq "Şələquryuq", "Cümənin qəzəbi", "Oyunçu bağaları", "Kələkbaz Alberi", "Kiçik qəhrəman", "İki yoldaş", "Lovğa ovçu", "Timsah ovu", "Bostancı", "Üç it", "Meşə gözətçisi" və s. göstərə bilərik. Həmin əsərlər mövzuca müxtəlif olsalar da, hamısı uşaqların anlaq səviyyəsinə uyğundur.

Abdulla Şaiqin yaradıcılığı üçün em aparıcı janrlardan biri də dramaturgiyadır. İnsan səxsiyyətinin formallaşmasında, tərbiyə işində teatrın əvəzsiz rolunu qiymətləndirən A. Şaiq bu sahədə də qələməni sınamış, yazdığı mənzum pyeslər gənc tamaşaçılar teatrında müvəffəqiyyətlə tamaşaşa qoyulmuşdur.

Nizami yaradıcılığını orijinaldən oxumaq xoşbəxtliyinə nail olan Şaiq bu qüdrətli qələm sahibinin əsərlərindən çox şey öyrənmiş, onun əsərlərinin motivləri əsasında səhənə əsərləri yazmağa dərin bir ehtiyac hiss etmişdir. Beləliklə, "Nüşabə" və "Fitnə" pyesləri yaranmışdır. Hər iki əsər müvəffəqiyyətlə tamaşaşa qoyulmuş, tamaşaçıların rəğbətini qazanmışdır. "Fitnə" əsəri uşaqlar üçün daha münasibdir. Əsərin dili də sadə və aydınlıdır. Ağlılı, tədbiri qızın - Fitnənin mə'nən Bəhram şaha qalib gəlməsi, onu tərbiyələndirməsi əsərdə təbii boyalarla əks olunmuşdur. Fitnənin ağlinə, zəkasına heyran qalan Bəhram deyir:

Ey büləbə nefəslü dişli pəhləvan,
Sonin hər işinə olmuşam heyran.
Son isbat elədin, hər sonat, hünor,
Daima vərdişlə inkişaf edər.
O ince səsində açıldı könül...

A. Şaiqin "Xasay", "El oğlu", "Vətən", "Qaraca qız", "Ana" əsərləri də hələ ədibin sağlığında gənc tamaşaçılar teatrında uğurla tamaşaşa qoyulmuşdur.

A. Şaiq uşaqlar üçün yazdığı səhnə əsərlərində nağıl süjetlərində bacarıqla istifadə etmişdir. Bu baxımdan onun "Gözel bahar", "Danışan kukla" "Bir saatlıq xəlifə", "İntiqamçı xoruz" pyesləri maraqlı doğurur. Mövzuların məzmunları ayrı-ayrı olsa da bu əsərlərin hamisini bədii konflikti xeyirlə şərin arasında gedən münaqişənin bədii in'ikasıdır.

ABDULLA ŞAIQ

ANA YURDUM

Çöllərindir şən,
Hər yerin gülşən.
Şən nə gözələn,son,
Ay ana Vəton .

Bağdır, əkindir,
Hər bir bucağın.
Qızıl əkindir,
Şəri torpağın.

Böyüdüñ bizi,
Verdin qol-qanad.
Yoxdur qəm izi,
Şəndir bu həyat.

Qəlbim, canımsan,
Ey ana yurdum.
İstə qoynunda,
Şən yuva qurdum.

Çöllərindir şən,
Hər yerin gülşən.
Şən nə gözələn,
Ay ana Vəton!..

TƏMİZLİK

Sohor durunca,
Əlinde fırça,
Sildim dişimi,
Bildim işimi.
Dişim ağappaq.
Üstüm tətəmiz,
Bax, bələyik biz.

KÜR ÇAYI

Ey Kür çayı, daşırsan,
Sahilləri aşırsan.
Tarlalarda, bağlarda,
Bizimlə oynışırsan.
Ey Kür çayı, dalğan ağı,

Suyun gümüşdən parlaq.
Yol sal bizim bağçaya,
Şən çal, biz də oynayaq.

Ey Kür çayı, göl barı,
Bizim dehnəyo şarı.
Aç qoynunu, yuyunsun,
Elin oğul, qızlan.

XORUZ

Ay pipiyi qan xoruz,
Gözleri marçan xoruz.
Şən nə tezden durursan,
Qişqırıb banlayırsan.
Qoymayırsan yatmağa,
Ay canı məstan xoruz.

KEÇİ

Ala-bula, boz keçi,
Ay qoşa buynuz keçi.
Yalqız gəzib dolanma,
Dağa-dاشa dırmanma.
Bir qurd çıxsa qarşına,
Şən nə edərsən ona?
Çoban açınca gözün,
Qalar iki buynuzun....

SÜLEYMAN RƏHİMÖV (1900 - 1983)

XX əsrin qüdrətli qoşəm sahiblərindən biri olan Süleyman Rəhimovun xaturlayanda mənim gözlərim önündə birinci növbədə əzəmətli Səngər dağı canlanır. O dağ ki, Süleyman Rəhimovun sinəsində yerləşən Əyin kəndində gözlərini dünyaya açıb. O dağ ki, onun sinəsində durnagözülu bulaqlar qaynayır. Süleyman Rəhimovun özü də elə bir dağdır, əzəmətli sənət dağı. Dağıstanın xalq şairi Rəsul Həmzətov görkəmlili yazıçıımız haqqında demişdir: "Dağıstan Sizi - şəfəqləri uzaqdan görünən Qafqazın ağısaçı və həmişəcavan zirvəsinə sevir və qiymətləndirir".

Səngərin qoynundakı bulaqların suyunu içməklə qurtarmaq mümkün deyil, Süleyman Rəhimovun əsərlərini də oxumaqla. Səngərin qoynundakı ağaclar torpağa möhkəm bağlanıb, Süleyman Rəhimovun əsərləri də el-obaya, onun adət-ənənlərinə. Süleyman Rəhimovun əsərlərini oxuyandan sonra yüksək sənətin zirvəsində həyata baxdıqda adama elə gəlir ki, hər yeri görürsən, həyati daha yaxşı anlaysırsan.

Səngərin qoynundakı bulaqlar çoxdur. Ancaq onların hamısı bir dağın qoynunda çəqləsə da, hərəsinin öz suyu, öz sərinliyi, öz lətfəti, öz dadi var.

Qələmini nəsrin müxtəlif janrlarında sinamış S. Rəhimov ədəbiyyatımızda xalq həyatının geniş lövhələrini verən irihəcmli, çoxşaxəli romanlar mütləki kimi tanınmışdır. Onun "Şamo" romanı beş, "Saçlı" və "Qafqaz qartalı" əsərləri üç, "Ağbulaq dağlarında" romanı iki cilddən ibarətdir. Əbəs deyildik, Səməd Vurğun bu görkəmli sənətkarı "nəşrimizin ağır artilleriyası" adlanırdır.

Yazıcıının müxtəlif mövzulara həsr olunmuş "Mehman", "Ata və oğlu", "Medalyon", "Qardaş qəbri", "Kəpəz", "Aynalı", "Ana abidəsi" və s. əsərləri təkcə Azərbaycanın yox, dünyanın bir çox xalqlarının oxucularının rəğbətini qazanmışdır.

"Açıq fikirlərin toqquşmasından həqiqət qığılçımı doğar" söyləyən yazıçı, demək olar ki, bütün əsərlərindəki hadisələri derin içtimai konfliktlər üzrə qurmuş, məhəb bunun nəticəsində zəngin insan xarakterləri yarada bildmişdir. Süleyman Rəhimovun ilham köhləni heç yerdə bürdənməmişdir. "Şərəzəsi" kimi kiçik həkayələrdə böyük mətləbləri açmağı bacaran S. Rəhimov sənətin marafon yarısında "Şamo"nu yaratmışdır...

Süleyman Rəhimov qələminin sehrkar gücünün nəticəsidir ki, tekə onun əsərləri deyil, yaratdığı obrazlar da bir-birindən tamamilə fərqlənir. Tipik şəraitdə tipik xarakterlər yaratmaq ustası olan Süleyman Rəhimov bədii fərdiləşdirmədən məhərətə istifadə edərək obrazlarının daxili aləminə dəha dərinləndirən nüfuz etməyə nail olmuşdur.

Ədibin görkəmləri dərdiqtatçı, filologiya elmləri doktoru Yəhya Seyidovun sözləri ilə desək, "yazıcı təkcə tiplərin nitqini deyil, onların düşüncə termini də" fərdiləşdirir. Rəhimov təkcə müsbət obrazları deyil, mənfi tipleri də cətəbə cizgilərlə işləmişdir ki, oxucu xarakter səviyyəsinə yüksəlmış bu surətləri heç vaxt unuda bilmir, müsbət qəhrəmanların necə güclü, hiyləgar, maskalanmış düşmənə qarşı mübarizə apardığını, ona qalib gəldiyini görür.

Fransız yazıçı Lui Araqon Süleyman Rəhimovu geniş masşablı görkəmli romançı adlandırmış, məşhur ədəbiyyatşunaslardan Z. Kedrina, K. Zelinski, Y. Lebedinski, M. Arif, M. Cəfər və başqaları yazıcıının əsərləri üzərində tədqiqat işləri aparmışlar.

Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü ildə Qubadlı rayonunda anadan olub. Şuşada pedagoji məktəb bitirəndən sonra Qubadlı və Laçın payonlarının da müəllimlik edib. Universitetin tarix fakültəsini bitirib. Uzun müddət rehber vəzifələrde işləyib. Əsərləri üçün zəngin material toplayıb.

XX əsr ədəbiyyatında Süleyman Rəhimov qədər zəhmətkeş və məhsuldar bir Azərbaycan yazıçısı tanımırıq. O, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alanda Süleyman Rüstəmdən soruşublar: - Adaşına bu ad düşürmü?

S. Rüstəm özünəməxsüs yumorla cavab verib:

- Nəinki Süleyman Rəhimova, hətta onun əsərlərini oxuyub qurtaran oxucuya da qəhrəman adı düşür!

S. Rəhimovun qələmindən çıxan əfsanələr və nağıllar uşaq ədəbiyyatımızın en gözəl nümunələri hesab oluna bilər. Bu əfsanələrdə xalq təfakkürü

qüdrəti yazıçı təxəyyülü ilə birləşərək müasir oxucunun daxili dünyasına işq salır.

"Sənətkarın birinci bədxahi, düşməni tənbəllikdir" qənaətinə gələn Süleyman Rəhimovu görkəmli yazıçı səviyyəsinə qaldıran ən ümde cəhətlərdən biri də onun zəhmətdən qorxmaması, tükənməz enerji ilə yazış-yaratması olmuşdur. Qüdrəti sənətkar yazardı:

- Əger yazıçı öz xalqının ehtiramını, hörmətini qazanıbsa, öz xalqının çərpinin ürəyinə yol açıb, burada aşıyan salıbsa, özünü ölməz edibdir, onun ömrü xalqın ömrü qədər uzundur.

Bizcə, bu sözləri əsrimizin yaşıdı, görkəmli xalq yazıçısı Süleyman Rəhimovun özüne də aid etmək olar.

SÜLEYMAN RƏHİMOV

LƏPİRLƏR

(Azərbaycan xalq əfsanəsi osasında)

Qədim zamanda Nardaran qalasının qırığında, Xəzər dənizinin axar-baxarında tikilmiş tağböndə Piri baba adlı qoca ilə onun novosı Gübala oludur. Baba və novə gün çıxandan gün batana qədər qonşuların bağ-bağatında işləyir, meyvələrin diblərini beləyir, bostan bacarıq, dołanırlar.

Bir dəfə tezəndən qalxıb həyətə düşən baba və nəvə qum üstündə qəribə ləpirlər göründür. Onlar bir-birinin üzüñə heyratlı baxıb, dinnəz-söyləməz ləpirlərinə izinə düşdülər. Gedid Xəzərin sahilində ucalımsı, otukluları ağ köpüklü dalğalar döyoçloyan çal qayaya çatdır... Gördürlər ki, üç ləpir qayının üstündə qərar tutub. Piri baba nəfəsini dərib ləpirlərin birindən soruşdu:

- Adın nədir?
- Var-dövlət!
- Gübala babaşının etayındən tutub dedi:
 - Gal, bunu götürüb tağböndimizə aparaq, yoxsulluğun daşını birdəfəlik ataq!
 - Piri baba olini qaldırdı, novosını səbirlər olmaga çağırıdı.
 - Qoy o birindən soruşa! - deyo qoca ikinciyə torəf döndü: - Sənin adın nədir?
 - Xoşbəxtlik!
 - Ay baba, daha bundan gözöl nə olar? - Gübala sevincindən atılıb-düşdü. - Gal bunu gətirüb tağböndimizə aparaq. Biziñ də üzümüz gülsün, həmişə xoşbəxt olaq!
 - Piri baba üçüncü ləpire müraciət etdi:
 - Bəs sənin adın nədir?
 - Dostluq, doğruluq!
 - Bax, bala, yapış bundan, götürüb tağböndimizə aparaq!
 - No üçün, baba? Quru, boş dostluq, doğruluqdan nə çıxar?
 - Dostluq, doğruluq, heç də quru, boş şey deyildir, oğul. Bir gün var-dövlət əldən gedə bilər!

Piri baba bir neçə tanışın adını çoxdü. Onların neçə yoxsullaşdılarını, boyunlarına torba salaraq al açıb dilənməye məcbur olduqlarını dedi.

Piri baba dedikləri Gübalanın ağlına batdı. O soruştı:

- Bəs xoşbəxtlik necə, baba?
- Oğlum, insan necə xoşbəxt olsa da, bir gün qəfil bədbəxtlik baş verib, onu çox ağır vəziyyətə sala bilər.

Piri baba yene de tanışlardan bir neçəsinin əvvəlcə xoşbəxt yaşadıqlarından, sonra neçə fəlakətə düşüb bədbəxt olduqlarından danışı. Babanın gatirdiyi bu misallar nəvəni inandırdı. Gübala yene soruştı:

- Bes dostluq, doğruluq neco, baba?
- Dostluq, doğruluq hor zuman sonin karina gele biler. Var dövlətinə itirib yoxsullaşanda, həqiqi dost gələndən yapışar, dayaq olar. Qoymaz ki, sen boyunu torba salaraq, ona buna ol, açıb, dilonəsan. Əsil dost son tikesinə qodur seninə böllüşor. Sonsız boğazından bir qurtum da kegmoz!

Piri babanın müdrik misallarını diqqətən dinleyən Gülbala çal qayaya qalxdı. Dostluğunu, doğruluğunu götürüb bağırına basdı və aşağı düşdü, qaşa-qaşa axar-baxarlı tağbondularına apardı...

ƏLİ VƏLİYEV (1901 - 1983)

Azerbaycanın xalq yazarısı, gözəl uşaq hekayə və nağıllarının müəllifi Əli Qara oğlu Vəliyev Zəngəzür mahalının Ağdüzü kəndində doğulmuşdur. Gözəl təbiət mənzərləri, qələbləri oxşayan, axar-baxarlı bu kənd ədibin yaradıcılığında mühüm rol oynamışdır. "Ömrüm boyu bu yerləri yaddan çıxarmayaçağam. Bu yerlərlə bağlılığım olmasayı, bəlkə də yazıçılığa qurşamazdım. Hər nə cizma-qaram, yazım-pozum vardır, hamısı Bulaqlı kəndinin möhsuludur" - deyə yazarı doğulduğu kəndə həmişə poetik adlar seçmişdir: Vüqarlı, Bulaqlı, Baharlı.

Gənc Əli kəndlərinde açılmış rus məktəbində yenice təhsilə başlamışdı ki, ermənilərin türk milletinə qarşı görünməmiş qırğını başlandı. Andronikin quldur dəstəsi 1918-ci ildə Zəngəzürda kütlövi talarlar və qırğınlar törətdi. Əli Vəliyev minlərlə həmyerliyi kimi doğma el-obaşından qovuldu.

Əli Vəliyev qacqınlıq illərində doğma adamlarının hamısını itirir: atası, anası və üç bacısı gözləri qarşısında acıdan ölürlər.

Ac-yalavac, evisz-eşiksiz özgə qapılara atulan 18 yaşlı gənc tamamilə tənha qalır. O, bəs il özgə qapılarda mösəqqətli həyat sürür.

Bəs il həyatla ölüm arasında vuruşan Əli Vəliyev dönməz iradəsi, sağlam bədəni, iti zəkası, saf əqidəsi və zəhmətsevərliyi sayəsində zəfər çaldı. O, 1923-cü ildən başlayaraq Şuşa fırqə məktəbində təhsilini davam etdirir. İştiradlı gəncin jurnalistik fealiyyəti də bu vaxtdan başlayır. O, "Qarabağ führəsi", "Komunist", "Gənc işçi", "Yeni fikir" qəzetlərində, "Molla Nəsrəddin" jurnalında tez-tez məqədələr çap edirdir.

İllər keçidkən onun uğurları da artır. Əli Vəliyev ədəbi yaradıcılığını davam etdirməkələ yanaşı müxtəlif vaxtlarda "Kolxoz sədasi", "Şərq qapısı", "Şura Kürdəstani", "Komunist" qəzetləri və "Azərbaycan" jurnalının redaktoru, Azərbaycan Yazarılar İttifaqının katibi vəzifələrində işləmişdir.

Əli Vəliyevin folklor ənənələrindən qidalanan, xalq ruhunu özündə canlandıran rəvan, səlis dilə malik olan əsərləri sevila-sevile oxunur.

Əli Vəliyev bədii nəsər 1927-ci ildə "Güllərə" hekayəsi ilə başlamış və 1930-cu ildə "Nənəmin cəhrəsi" adlı ilk hekayələr kitabını nəşr etdirmişdir. Yazarının "Qəhrəman", "Çiçəkli", "Turachiya gedən yol", "Ürək dostları", "Budağın xatırələri", "Qarabağda qalan izlər", "Bir cüt tərlən", "Samovar tüs-

tülənir", "Madarın dastanı", "Atlı qadın", "El gücü", "Ata", "Ərköyü" və s. roman, povest və hekayələri xalqının əxlaqına və adət-ənələrinə bələd olan, habelə öz estetik idealına sadıq bir sənətkardan xəbər verir.

Yazıcı heç zaman uşaqları unutmamış, ardıcıl olaraq maraqlı hekayə və nağıllar yazmışdır.

Əli Vəliyev uşaq ədəbiyyatının gözəl nümunələrini yaratmışdır. O, uşaqlar üçün yazdığı əsərlərin mövzusunu əsasən Azərbaycan şəfahi xalq ədəbiyyatından alırdı. Dastan epizodları, nağıl süjetləri, atalar sözləri və məsəlləri, bayati və oxşamalar, qaravəlli və yanılmacalar, amək və mərasim nəğmələri, xalq teatrı və oyunları uşaq üçün yazdığını əsərlərin mayasını təşkil edir. Onun hekayəleri uşaqlara heyvanlar, bitkilər, əmək aletləri haqqında geniş bilik verir, Azərbaycan dilinin zənginliyini öyrədir.

"Madarın dastanı" hekayəsi lakonikliyi və yiğcamlığı ilə yadda qalır. Hekayə ən-ənəvi nağıl süjeti asında qələmə alınmışdır. Adı naxırçı oğlu Madarın padşah qızı Laləyə aşiq olması dramatik konflikti koşkınlaşdırır. Padşah şərt kəsir: "Qızılışşalar oymağından solmaz çiçəyi kim gətirsə, qızımı ona verəcəyəm, gətirməyən boynu vurulacaq".

Beləliklə, əsərin başlıca ideyası solmaz çiçək ətrafında cəmlösür. Solmanın çıçək uğrunda mübarizə əslində həyat uğrunda mübarizəyə çevrilir. Azad həyat, xoşbəxt yaşayış asanlıqla əldə edilmir, qəhrəmanlıq və fədakarlıq tələb edir.

Madarın solmaz çiçəyi gətirməsi şər qüvvələrə ölüm, xeyir qüvvələrə yeni həyat getirir. Madarla Laləyə, Tapdıqla Ceyrana səadət bəxş edir. Bundan sonra arzularnakam qalır, könlülli qəm buludu bürümür.

Böyük tərbiyəvi əhəmiyyətə malik olan "Bizimki tutmaz", "Adat", "Ağlin gücü", "Aşbaz və şah", "Qisas", "Xarratın cavabı" və s. hekayələrdə yaxşılıq, xeyirxâliq təqdir olunur, namərdlik, rəzzilik kimi xüsusiyyətlər pişlənir.

Görkəmlı xalq yazarısının iibrətamız həyat yolu və zəngin yaradıcılığı, gənclərimiz üçün misilsiz nümunədir. Əli Vəliyevin şəxsiyyəti yaradıcılığını, yaradıcılığı isə şəxsiyyətini tamamlayır. Onlar bir-birindən ayrılmazdır.

ƏLİ VƏLİYEV

QİSAS

Sürüdə iki qoç var idi. Birisi buynuzlu, birisi kola. Buynuzlu qoç qara idi, kola qoç ağ. Fürsət tapan kimi qara qoç yoğun və öryi buynuzunu işə salıb ağ qoçun harası goldi vurardı. Qara qoçun öryi buynuzunun ucu çox nazik və iti idi. Əlinə girəvə keçəndə göz-gözə derubdi. Qara qoçun qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzlarını kola qoçun qoltığının altına, ombasının üstüne vurardı, ağ qoç ağrından qırışb yidi buynuzopportunità və hekayələri xalqın əxlaqına və adət-ənələrinə bələd olan, habelə öz estetik idealına sadıq bir sənətkardan xəbər verir.

Çoban no qədər qara qoça acıqlanırdısa bir şey çıxmırdı. Bə'zən yaş söyüd siyirməsində toxunmuş şallaqla yunlu qıçlarına vururdusa da nəticəsiz qalırdı.

KolaQC gözümüzchelya düşmüdü. BuyunzuQC qoçun silindən zara golmıldı, danişə bilsəyə dərдинi çoban söylər, başqa sürüyə deyişilər. Yediyi canına yatmayan, qışda ağillardan, yayda arxalarдан zövq almamyan aq-qoç kola yarandığında heysiləndir. Qara qoç isə buyunuzlarımın möhkəm və porgar olduğunu istifadə etəyib kola qoça doyuncaya ve rahat su içməye təməz qovmusdu.

Sürü obaşdan yayılma aparılarda kola qoç çalışırkı ki, qabağa düşsün. Buynuzlu qoçda aralı gözsin. Uzaq dolansın. Bunun müqabilinde buynuzlu qoç uça bir yerdə dayanıb forslu-forstunlu seyr edər, kola qoç gözüne sataşan tokin asta-asta özünü onun yanına salıb qofildən buynuzunu ilisidir. harası esdi efücə qoldıkca varırdı.

Qolтугунun dibinə vurulanda gözündən od parlayır, göbəyinə zərbo dəyəndə qarnına sadçı dolurdu. Qabırğasına illədiriləndə qatavcayıb az gala ikiqat olurdu.

Çoban cavan olsa da, röhmildi idı. Kola quoçu müdaſiə eləyib saxlamaq məqsədilə buynuzlu quoçu ya satmayı, ya da başqa sürüyə deyişdirməyi özlüyündə qət etmişdi.

Bir həftə çəkmədi ki, çobanı qırx günlük kursa oxumağa göndərdilər.

Buynuzlu qoç tûgýan eloyır, kola qoç hor gün filan qodır et tökürdür.
Qışın oğlan vaxtı idi. Bork sazıq idi. Sürde düzde tab gotırımyışqa endi. Kola qoç qor-
lap asığyra enib otlayır, ürkük nozorlorla ora-bura baxıb qara qırıqın harada otla-
maraqlanırıldı. Buynuzlu qoç, adəti üzrō, aramla başını yuxarı qaldırımdan özünü biçiliye
qayanın başına torof gelmir, hansı terəfdən gedib hansı səmtindən kola qoça zərbo vurmaga
ışındı.

Kola qoc düşmonino hiylo işlodib bir az da aşağı endi. Qayanın bitişdiyi "Dibəq daş" dycilən yerde sovraxt dayanıb ağzını rənglən görürdü. Yaz, yay, payız aylarında qusların civilitüsündən, arıllarıñ vizitüsündən başqa heç no eşitňanın, insan honitisi duymayan, heyvan ayağı deymoyon bu öriş, oşıl mənada xam idi. Ancaq bol otdan, lazəti topaldan yemək kola qocasına olmurdı. Onun üryoi söksəkeli idi. Buynuzlu qoçun sürüde görünməsi onun qorxusunu qat-qat artırdı.

Bu dəfə da kola qoç sayıq dayanıb buynuzlu qoçun zorbاسine sına gormeye hazırlaşdıq zamandı qara qoç on-on beş addım geri çəkilir birdən üzüəşqi cundu. Məqsədi bu idi ki, kolla vurub kola qoçunu qayadan salınsın. Ancaq tərsinə oldu. Yol yarı olmamışdı ki, kola qoç qaçıb, buynuzlu qoç özünü saxlaya bilməyib kelleşmiş "dibek daşa" vurdur, derhal yero sorıldı. Buynuzlar üç-dörd yerdən sınnmış, gözler verindən çıxmış, kelleşmişdi.

Şirin otlayan sürü bir an dayanıb şaqqlıtları dinledi ve yeniden otlamağa başladı. Çoban qara qoçun can verdiyinə xeyli baxıb başını bulava-bulava dedi:

- Dünya ədalətlidir, kola qoçun qisasını bıxınuzlu qoçdan alır.

MİR MEHDİ SEYİDZADƏ (1907 - 1976)

Həyatını uşaq ədəbiyyatına həsr edən yazıçılarımızdan biri də Mir Mehdi Seyidzadədir. O, 1907-ci ildə Aşqabad şəhərində dənizçi ailəsində anadan olmuşdur. Atası Xəzər dəniz gəmiçiliyi idarəsində fəhlə işləmişdir.

Mir Mehdi Seyidzadə ibtidai təhsilini İranda, Məşhəd şəhərində almışdır. Hələ kiçik ikən atasını itirmiş, anasının himayəsində yaşamışdır. Onların ailəsi 1920-ci ildə Bakıya köçmüş, geləcək ədibin təhsili üçün yeni imkanlar açılmışdır. O, 1921-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuş, 1925-ci ildə oranı bitirmiştir. Qubadlı və Şəmkir rayonlarında komsomol komitəsində işləmiş, bir ildən sonra yenidən Bakıya qayıtmışdır. 1926-ci ildən 1930-cu ilədək Bakıda Caparidzə adına kitabxanada müdir işləməsi onun ədəbiyyat aleminə yaxınlaşmasına kömək etmişdir. Həmişə kitablar arasında Mir Mehdinin ürəyindən kitab yazmaq arzusu keçmişdir.

Onun ilk mətbü şəri "Kənd qızı"dır. Şər 1923-cü ilədə Şəhər qədim əsərlərinin
nəhəndə çap edildikdən sonra Mir Mehdiyin imzası respublikada nəşr edilən di-
ğer mətbuat orqanlarında tez-tez görünməye başlamışdır. Ədib gənclik ehtira-
si ilə yaxşı yaratmış, müsabiqələrdə həvəsət istirak etmiş, "Şanlı gün" əsərinə
mükafat almışdır.

1930 - 1932-ci iller arasında maarrif işçileri kitabxanasında müdürü işlenmiş, Azərbaycan Pedaqoji İnstitutunda iki il qiyabi təhsil almış, 1932-ci ildən 1939-cu ilədək əvvəlca Azərnəşrda, sonra Uşaqgöncənçərdə redaktor, sənət mədiri işləmişdir. Şübhəsiz, nəşriyyat mühiti də onun yaradıcılığının formalaşmasında böyük rol oynamışdır. Uşaq adəbiyyatına böyük ehtiyac olduğunu hiss edən adıb bu sahəde yaradıcılıq axtarışlarını davam etdirmiş, ondan çox kitab çap etdimişdir. Bu kitablarda misal olaraq "Qoçaq Səməd" (1929), "Şanlı gün" (1932), "Kiçik təyyarəçilər" (1932), "Neftə doğru" (1933), "Pinti Həsən" (1934), "Nərgiz" (1935), "Kim güclüdür" (1935), "Cocuq şə'rleri" (1936), "Qızıl qus" (1939), "Kiçik pyesler" (1939), "Qara şəhər" (1939), "Ceyran" (1940) kitablarını göstərə bilərik.

Müharibə başlayanda Mir Mehdi Seyidzadə sovet ordusunun tərkibində İrana gedir və "Qızıl əsgər" qəzetində əməkdaşlıq edir. Ordudan tərxis olunduandan sonra Azərbaycan Radio verilişləri komitəsində məs'ul redaktor işləyir. 1944-cü ildə yenə də nəşriyyatda işə qaydır. Əvvəlcə Azərnəsrədə şöbə müdiri işləyir, sonra Uşaqgənçnəşrin baş redaktoru vəzifesində çalışır.

Müharibə illərində da M. Seyidzadə yaradıcılıqla ciddi məşgül olub. Bu illərdə o, "And", "İsgəndər və çoban", "Bizim əller", "Maral", "Qorxmaz" adlı kitablarını yazış nəşr etdirir. 1946-ci ilədək baş redaktor işləyən şair sonra bütün həyatını yaradıcılığa həsr edir. Əlli və altıncı illər onun yaradıcılığının somərəli illəridir. "Çiçəklənən düzlər", "Bağçamız", "Yeni il hədiyyəsi", "Ürək sözləri", "Sırlı çeşmə", "Qəzəllər", "Ulduzlar səpələnir", "Şə'rər və poemalar", "Həyat eşqi" və s. kitablar məhz bu illərdə yaranmışdır. Müəllisin iki cilddən ibarət seçilmiş əsərlərinin çap olunması onun yaradıcılıq səhərətinin artmasından xəbər verir.

M. M. Seyidzadənin yaradıcılığı hələ onun sağlığında yüksək qiymətləndirilmiş, əsərləri döñə-döñə naşr edilmiş, 1967-ci ildə ona Əməkdar ince-sənət xadimi fəxri adı verilmişdir.

Mir Mehdi Seyidzadə 1976-cı ildə vəfat etmişdir.

M. Seyidzadə çox məhsuldar şair idi. Sağlığında onun 40-dan artıq kılçap olılmış, əsərləri dərsliklərə düşmüş, şe'rlerinə mahnilər bəstələnmış, pyesləri tamaşaçı qoyulmuşdur.

Mir Mehdi Seyidzadə bir şair kimi daha çox məşhur olmuşdur. Onu şe'rlerində Azərbaycan təbiətinin gözəllikləri möhəbbətlə tərənnüm olunmuşdur. Şair yurdumuzun baharını, payızını, qışını, yayını poetik lövhələrlə balaca oxucuların gözələri qarşısında canlandırırmıştır nail olmuşdur.

Keçdi dəniz, aşdı dağ,
Göldi bize bir qonaq,
Saçları qardan düməq,
Söyüledik alçış, baba!
Şaxta baba, qış baba!...

Bu şe'rei Azərbaycanda bilməyən, sevməyən uşaq yoxdur. Şairin təbəətəsvirinə həsr etdiyi "Bahar nəğməsi", "Yay", "Payız", "Qış gecəsində", "Gülçix" və s. bu kimi şe'rleri uşaq şe'rinin gözəl nümunələridir. Uşaq psixologiyasına yaxından bələd olan şairin şe'rlerinini dili sadə və aydındır. Ele buna görə də uşaqlar M. Seyidzadənin şe'rlerini asanlıqla yadda saxlayırlar.

Quzum, göl, ay quzum, göl,
Ay monim yalqızım, göl.
Sonin zorif boyunuña,
Zinqirovlar düzüm, göl.
Mən gəzirem cəməndo,
Yoldaş ol mono son do.
Duyaq yazın ətrini
Nergizde, yəsəməndo.

Şairin məşələr, bulaqlar, ayrı-ayrı çiçəklər, güller haqqında yazdığı şe'rler uşaqların estetik zövqünən formalasmasına kömək edə bilir. Bu şe'rlerdə şair ümumi sözdən daha çox konkret lövhələr yaratmağa çalışır. Ele buna görə də onun şe'rleri "görümlü"dür, balacalar bu şe'rleri oxuyunda onların gözünün qarşısında təbiət lövhələri canlanır.

M. Seyidzadənin şe'rlerində qoçaqlıq, zəhmətsevərlik təbliğ olunursa, tənbəllik, pintilik, qorxaqlıq tənqid olunur. Şair öz balaca oxucularına öyündənəhət verir, onları ağıllı, qoçaq, zəhmətsevər, mehriban olmağa sösləyir.

Dilin acı olarsa,
Başın çəkeçək bəla.
Mehribanlıq yaxşıdır,
Kobudluq etmə esla!
Çiçək kimi tomiz ol,
Gül kimi otrın olsun!
Hörənət elə böyüyo,
Hər yerde xətrin olsun!

"Yoldaşlıq köməyi", "Ağacların şikayəti", "Yaxşı yoldaş", "Qaranquşlar", "Balaca dülger", "Baliqçular", "Qoca bənnə", "Dostum" və s. bu qəbildən olan şe'rlerin tərbiyəvi əhəmiyyəti böyükdür. Bu şe'rlerin dili də sadə və rəvandır.

Şair yeri gəldikcə cinası qafiyələrdən də istifadə edir. "Dostum" şe'rindəki aşağıdakı misralar dediyimizə misal ola bilər:

Onun böyük hünəri
Dağlar qəder qolqidir,
Hər alimin, ədibin
Qəlibi onun qolqidir.

M. Seyidzadə folklordan yaradıcı şökilde bəhrələnən yazıçılarımızdır. Bu baxımdan onun mənzum nağilları və poemaları daha çox maraq doğurur. Bu əsərlərin eksriyyətinin bədii konflikti xeyirə şər arasındaki münaqişəni eks etdirir. "Qoçaq Yaşar"da bədii konflikt Yaşarla Baltadiş, "Çəkməçi" də çəkməçi Fərhadla zələm, xəbis şah, "Yel yerişli dayça"da zəhmətkeş Piri ilə evlər yixan Orxan, "Su perisi"ndə bələiqiş İlqarla ölkənin şahı arasındaki ziddiyətlərin bədii in'ikasıdır. Nağillarımızda olduğu kimi, bu mübarizədə də xeyirxahlı təmsil edən qüvvələr şər qüvvələrə qalib gəlirlər.

Yaşar, Fərhad, Piri və İlqar öz ağılları, dərrakələri, zəhmətsevərlikləri, mə'nəvi saflıqları ilə oxucuların rəğbətini qazanırlar. Maraqlı nağıl süjeti bu əsərləri daha da oxunaqlı etmişdir.

Haqqında danışığımız nağıl-poemaların süjetləri ayrı olsa da, qəhrəmanların taleyi arasında bir uyğunluq vardır. Çünkü müsbət obrazların hamisi müəllif qayosının ifadəçiləridir.

M. Seyidzadənin "Qartal və qaranqus", "Sehrlı nar", "Ovçu və göyərçinlər", "Üç alma" mənzum nağilları da uşaqların dünyagörüşünün inkişafında, onların xeyirxah insan kimi yetişməsində mühüm rol oynayır.

Müəllisin bütün əsərlərində xəbis, paxıl, nankor, başqalarına zülm edən, lovğa, tənbəl insanlar tənqid hədəfinə çevirilir. Bu baxımdan "Lovğalar", "Tərs kişi" nağilları maraq doğurur.

M. Seyidzadənin mənzum nağillarının bir qismi öz mövzusunu xalq ədəbiyyatından götürmüsdür. Belə əsərləre misal olaraq "İsgəndər və çoban", "Meyvələrin bəhsı", "Nərgiz" nağillarını göstərə bilərik. Sonuncu əsər məşhur "Üç bacı" nağılının mövzusu əsasında yazılmış, uşaqların sevimli əsərəna çevrilmişdir. Bu poemada cətiyac içində bir qarnı ac, bir qarnı tox yaşıyan, lakin mə'nəviyyata zəngin olan bacılar və onların havadarı Eldar son dərəcə varlı, ancaq xəsis, zülmkar Tərxan şahla üz-üzə qoyulur. Əsərin bədii konflikti haqqın, ədalətin qələbəsi ilə başa çatır. Şairin "Ceyran" mənzum nağılında da əsas münaqişə xeyirə şər arasındaki ziddiyətin bədii eksidir.

Şairin maraqlı mənzum nağillarından biri də "Səbəylər gözəli" əsəridir. Qaraqabaq Səbəylər şahzadəsi Nəsrin heç kəsle danışmır. Bu, onun valideynlərinə dərələr olur. Ağıllı bir cavan - Savalan söz verir ki, qızı danışdıracaq. O, maraqlı bir nağıl danışır. Deyir ki, bir qızı üç oğlan sevirmiş. Birinci oğlanın schirli xalçası, ikinci oğlanın sehrlı güzgüsü, üçüncüün işa sehrlə alması olur. Güzgüyə baxırlar ki, qız xəstədir. Uçan xalçaya minib onuna gelirlər. Qız

almanın yeyib sağılır. İndi belə bir sual doğur: indi qız bu oğlanlardan hansı qismət olmalıdır?

Hamı susur. Nəsrin isə Savalanın sualına belə cavab verir ki, qız almanın hibinin olmalıdır. O birlər gördükleri işe görə haqq ala bilərlər. Çünkü onları sehri əşyaları özlərində qalıb. Üçüncü oğlanın alması isə artıq yoxdur.

Nağıl bu misralarla bitir:

Sağalır Nəsrin Sultan,
Çox sevinir hökmən.
Padşah qızx gecə-gündüz,
Toy edir Nəsrinçin düz.
Qızı alır Savalan: -
Nağıl olsa da yalan
Oxunur çox maraqlı.
Elin qüvvəti ağlı
Koskin olub almazdan,
Yaradıb min-bir dastan.

M. Seyidzadənin təbiyəvi əhəmiyyət daşıyan temsilləri de vardır. Onun belə əsərlərinə misal olaraq "Canavar və Tülkü", "Tamahkar qarğı", "Dağ və Duman", "Söyüd və Limon", "Büləbül və Çalağan", "Tülkü və Cüce" temsillərini göstərə bilərik.

M. Seyidzadənin uşaq dramaturgiyası sahəsində fəaliyyəti de təqdiro la-yıqdır. Abdulla Şaiq onun əlli illik yubileyi münasibəti ilə yazdığı məqalədə M. Seyidzadəni Azərbaycan uşaq dramaturgiyasının pioneri adlandırmışdır. Yazarının qələmindən çıxan "Nərgiz", "Ayaz", "Qızılqus", "Ata məhəbbəti", "Büllür qasr", "Sehrli saz", "Qorxmaz", "Cırdan" pyeslərində də folklor mötviləri güclüdür. Ədibin "Unudulmaz xatirələr" adlı kitabını oxuyanda onun uşaq ikən xalq yaradıcılığına dərin məhəbbət bəsləmesinin, xarakterinin bu istiqamətdə formaləşməsinin şahidi olurq: "Axşamlar yatağa uzananda da nəmən mənə nağıl danişardı. Nağıl o qədər sevirdim ki, bir gecə de olsun nağlı-sız yatmadım."

Şair xalq yaradıcılığından öyrənmək kifayətlənməmiş, özünün dediyi kimi Füzulinin, Vaqifin, Sabirin, Cavidin, Puşkinin, Lermontovun, Tolstoyun, Qorkinin, Sə'dinin, Hafizin, Namiq Kamalın, Tofsi Fikretin, Şekspirin, Hüqqun əsərlərini sevə-sevə oxuyub onlardan zövq almışdır. Görkəmlə ədiblərimizdən H. Cavidlə, A. Şaiqlə, S. Vurğunla, Y. Çəmənəzəminli ilə, M. Hüseynlə, M. Müşfiqlə, Ə. Vahidlə və başqları ilə oturub-durması, onlarla şə'r-sənət haqqında söhbəti M. Seyidzadənin yaradıcılığına yaxşı mə'nada tə'sir etmişdir. Onun "Nefət doğru" kitabını oxuyan S. Vurğunun söylədiyi fikirlər uşaq ədəbiyyatının mahiyətini başa düşmək baxımından maraqlı doğurur. Ədibin xatirələrində oxuyurq:

"Səmed Vurğunun bir qeydi indiyo kimi yadımdadır. O dedi:

- Mir Mehdi Seyidzadə uşaqları avtobusla neft mə'dənlərinə seyahətə aparır. Mə'dəndə uşaqlara neftin faydası haqqında mə'lumat verir. Yaxşı oları ki, seyahətdən qayıdanda sofer avtobusu saxlayıdı, uşaqlar ondan soruşaydılar ki, avtobus niyyət dayandı. Sürücü deyəydi ki,

benzin qurtarır, ona görə gedə bilmir. Belə olsayıdı, oyani surətdə uşaqlar neftin qüvvətini görədilər. Əsərin de tə'sir qüvvəsi artardı."

M. Seyidzadə tərcümə ilə də ciddi möşgül olmuş, Krılovun, Puşkinin, Nekrasovun, A. Bartonun və başqalarının uşaq şə'r-lərini dilimizə tərcümə etmişdir.

Mirmehdi SEYİDZADƏ

BAHAR NƏĞMƏSİ

Bir quş uçdu bizim bağa,
Şehər-səher oxumağa.
Qondu yaşlı bir budaga,
Dedi: - Gözəl bahar golir!

Güneş güldü, əridi qar,
Yerdən göyo qalxdı buxar.
Coşan sellər, daşan çaylar,
Dedi: - Gözəl bahar golir!

Çiçəkləndi her dağ, meşə,
Qızıl lala qondu doşə.
Piçildayıb gøy banövşə
Dedi: - Gözəl bahar golir!

Çoban qalxdı bir yaylağa,
Sürüşünü yaydı dağ'a,
Baxdı sola, baxdı sağa,
Dedi: - Gözəl bahar golir!

Tütöklorin inco sosi,
Kokkilorin şən neğməsi,
Bulaqlann zümzüməsi,
Dedi: - Gözəl bahar golir!
Uçan bulud, çaxan şimşək,
Yağan yağış, oson külək,
Təbiəti duyan ürok,
Dedi: - Gezəl bahar golir!

YASƏMƏN

Adım yasəmən,
Yerim bağ, çəmon.
Qolb oxşayıram
Xoş etrimle mən.
Dərəmə budaqdan,
Ayırma bağdan.
Bax mənə zövq al
Gəndən, uzaqdan.

DUMAN

Duman tutdu dağları,
Səfahı yaylaqları.
Görünəmədi dörolor,
Çiçəkli manzorələr.
Tuidü hər yanı külək,

Qovdu dumanı külök.
Qalmadı onun izi,
Açıldı göyün üzü.

ALMA

Ağ alma, göyçök alma,
Ağmisan çiçek, alma!
Bağda sənə baxmayıb,
Biz neccə keçək, alma?!

Ağ alma, sarı alma,
Bağları varı alma.
Sırın, şokor kimisen,
Bax mənə sarı, alma!

Ağ alma, qızıl alma,
Saplardan üzül, alma!
Bizo qonaq golənde,
Boşqaba düzül, alma!

LALƏ

Qonağısan yaylağın,
Hor çəmənin, hor bağın.
Alov kimi yanırsan,
Xallı olur yanağın.
Adındır bahar qızı,
Donun olur qırırmızı.
Açından bozayırsan
Sevimli yurdumuzu.

SƏMƏD VURĞUN

(1906 - 1956)

Sənətkarın böyüklüyünü tə'min edən əsas cəhətlərdən biri də onun xalqa bağlılığındadır. Xalqın əsrlərdən bəri yaratdığı qiymətli sənət incilərindən istifadə etməyən, xalq yaradıcılığından qidalanmayan sənətkarın heç bir əseri uzun ömürlü ola bilmez. Sevimli şairimiz Səməd Vurğunun insanlara sevdirən əsas cəhətlərdən biri də məhz onun xalq həyatını dərindən öyrənməsi, onun arzu və istəklərini öz əsərlərinde əks etdirməsidir.

Şərimizin ağsaçlı qartalının - Səməd Vurğunun poeziyasının beşiyi Azərbaycan torpağıdır. Vətənin göylərə baş çəkən uca dağları, dərin dərələri, bərəkətli torpaqları, gül-çiçəkli yaylaqları, dumagözlü bulaqları, bol sulu çayları, gölleri Vurğun poeziyasının təsvir obyektidir.

Şairin əsərlərini oxuduqca Azərbaycanımızı qiysi səyahətə çıxırıq. Yolmuz gah Xəzər sahilərinə, gah Muğan düzünə, gah Dəlidəağ, gah Kəpəzə, gah Astaraya, gah Lənkəranə, gah da Qarabığa düşür. Onun bütün əsərlərində Azərbaycan torpağını dərin məhəbbətlə sevən bir sənətkar ürəyinin çırpıntılarını eşidirik. Ele buna görə de uşaqların ürəyində vətənpərvərlik duyusunu qaytmaq baxımından Vurğun poeziyasının tayi-bərabəri yoxdur. Şair Kür çayını görün necə məhəbbətlə terənnüm edir:

Kiçicik bir sudur yer üzündə Kür,
Baxanda dünyanın xəritəsinə.
Bəs niyə qolbimdə ümman döyünür,
Mən qulqə asdıqca Kürün sosino?!

Vurğun poeziyasında peyzajlar o qədər canlı, poetikdir ki, həssas, təbiətə vurğun oxucu mütlək zamanı çox həyəcanlanır. Məsələn, "Muğan" poemasındaki "Ceyran" rədifi qoşmamı yadımıza salaq. Misralar bir-birini əvəz etdikcə xəyalımızda ucsuz-bucaqsız Muğan düzü canlanır. "Yerdən ayağını quş kimi üzən, yay kimi dərtlilib ox kimi süzən" ceyranları elə bil gözümüzəz görüür.

Sükuta qərq olmuş ürəyimle mən,
Keçirəm yəni do Muğan çöldündən.
Yanında balası, yağış gölündən,
Əyilib su içir bir ana ceyran.

Necə də gözəl mənzərədir. Şairin sözlə yaratdığı əsərəngiz təbiət lövhəsi bizə xoş əhvali-ruhiyyə bəxş edir. Xəyalımızda çovguna, borana düşəndə bir-birinə sıxlışın baş-başa duran ceyranlar canlanır. Sürüyə keşik çəkən təkonin məs'uliyyət hissi, onun narahatlılığı şə'rədə öz gözəl bədii əksini tapıb:

On addın konarda yatmayırlı tekə,
Gəzinir oylığa baş çəkə-çəkə.

Gələn qaraltıdır, yoxsa təhlükə? -

S. Vurğun öz əsərlərində fəsillerin bir-birinə bənzəməyen, incə sənətkar zövqüylə işlənmiş poetik lövhələrini yaratmışdır. Şair heç zaman ümumi söz-lərlə peyzaj yaratmağa meyl etməmişdir. Onun bütün təsvirləri metafora, təs-bəh, metonimiya, epitet və s. bu kimi bədii təsvir və ifadə vasitələri ilə zəngindir.

S. Vurğun demək olar ki, bütün yaradıcılığı boyu oxucularını təbiəti, və-təni sevməyə, onu qorumağa, daha da gözəlləşdirməyə səsləyir. Şairin özü ki-mi onun qəhrəmanları da təbiət vurgunudurlar.

Təcrübə göstərir ki, uşaqlar S. Vurğunun dərsliklərə salınmış bütün əsər-lərini: "Vaqif" dramını da, "Muğan" poemasını da, "Azərbaycan" şə'rini də se-və-scəvə öyrənlər. Bu əsərlərin dilinin axılcılığı, rəvanlılığı oxucunu məqnit kimi özüne çəkər. Elə buna görə də uşaqlar S. Vurğunun yaradıcılıq nümunələ-rini asanlıqla ezbərleyirlər.

S. Vurğun insanındaki milli xüsusiyyətləri düzgün və bütün rəngarəngliyi ilə təsvir etməyi böyük və parlaq xarakterler yaratmaq üçün zəruri şort hesab edirdi. Elə buna görə də onun qəhrəmanları zəngin insan xarakterləri səviyyəsinə yüksəlmışlər. "Komsomol poeması"ndakı Gəray bəy, Humay, Cəlal, Bəxtiyar, Qızıyetər qarı, "Muğan" poemasında Sarvan, Manya, Muğan qızı, "Aygün"da Aygün, Elyar, Əmirxan, "Vaqif"da Vaqif, Qacar, Xuraman, Vidadi və s. bu kimi obrazlar dediyimizə gözəl misaldır.

S. Vurğun xalqın bağlarından qopan sənətkardır. O, öz yaradıcılığında xalq əfsanələrindən istifadə edərək "Ayın əfsanəsi", "Hörmüz və Əhrimən", "Aslan qayısi", "Bulaq əfsanəsi", "Qız qayısi" kimi poemalar yaratmışdır. Bu əsərlərin hamisi uşaq oxusu üçün münasibdir. Ona görə ki, şair xalq arasında yayılmış rəvayət və əfsanələri sadəcə nəzmə çəkməklə kifayətlənməmiş, ha-yat və ölüm, insan və onun hünəri haqqında qiymətli müləhizələr söyləmişdir. Onun bu əsərlərində bədii konflikt xeyirləş, əzənlərlə əzilənlər, gecə ilə gündüz, köhnə adət-ənənələrlə azadlıq arzuları arasında gedir. Həyatda xos güzərən görməyən xalq öz arzuladığını əfsanələrdə axtarmağa məcburdur. "Bulaq əfsanəsi"ndə oxuyuruq:

Bəşər xəyallara qapanıb hərden,
Təsəlli bulmuşdur əfsanələrden.

Şair əfsanələri qələmə alanda da həyatdan uzaq düşmür, əfsanələrdeki həyat qiğılcımları onun poetik nəfəsi ilə alovaya çevrilirdi. "Şair həyatsız şair deyildir" - qənaətinə gələn S. Vurğunun qələmə aldığı bu poemalardakı su-rötələr əfsanə qəhrəmanlarından çox real həyat adamlarıdır. Bu əsərlərdə xal-qın həyat tərzi, dərdləri, arzu və istəkləri öz əksini tapmışdır.

Vuruş öz haqqın uğrunda hünər bir cəhiyac olsun,
Keçib getson do dünəyadan adın başlarında tac olsun!

"Hörmüz və Əhrimən" poemasından misal getirdiyimiz bu parça insanları indi də hünerli olmağa, qurub-yaratmağa səsləyir. Poemanın qəhrəmanlarından olan Dağlar Sultanı, Tale perisi, Sırdəş əmi isteyirler ki, yerdə səfələtdən bir əsər qalmاسın, hər kəs öz arzusuna, dileyinə qovuşsun. Dağlar Sultanı de-yir ki, insan insana dost olmaq üçün yaranmışdır. O, xeyir Allahı Hörmüzün ruhu ilə suvarılmış vətən torpağına bütün varlığı ilə sevir.

"Ayın əfsanəsi"ndə göyər qızı Ay öz başına gelənləri yer oğluna - şairə danışır. Ayın yere gəlməsi, zəhmətkeş cütçü ilə görüşməsi, cütçünün ona çö-rek vermesi, "dünyada ac qalar ter təkməyənlər" deməsi, onu bir ovuc toxum-la yola salması əsərin ən maraqlı səhnələrindəndir. İnsanla görüşəndən sonra Ay "başərsiz kainat bi viranədir" neticəsinə gəlir. Öz doğma anasının xəmirli əllə vurdğu şillədən sonra üzü ləkəli qalan Ayın taleyi şairi düşündürür. "Bəzən cəhiyatsız kiçik bir xəta böyük faciələr törədir" deyən S. Vurğun in-sanları səbirlə, təmkinlə iş görməyə səsləyir.

"Aslan qayısi" poeması xalq əfsanəsi əsasında yazılmış ən gözəl poema-lardandır. Əsərdə tarixi hadisələr əfsanə ilə qovuşaq şəkildə verilmişdir. Əsər-in qəhrəmanı Aslan və onun sevgilisi Mahniyar vətən üçün har şey etməyə hazırlıdırlar. Şəhərin açarını aparan Aslan qəddar Sisyanovu öldürür. Mahniyar-la Aslan müqəddəs Xəzər sularında qorq olmağı düşmən əlinə keçməkdən üstün tuturlar.

S. Vurğun çox zəngin ədəbi irs qoyub getmişdir. Onun əsərləri həm sağ-lığında, həm də ölümündən sonra dəfələrlə nəşr olunmuşdur. Şairin qələmin-dən çıxmış şe'rələr, poemalar, dram əsərləri, elmi-publisistik məqalelər müəlli-finə böyük şöhərət qazandırılmışdır.

S. Vurğun uşaq ədəbiyyatına da xüsusi diqqət yetirmiş, "Balalarımız üçün gözəl əsərlər yaradaq" adlı məqaləsində uşaq ədəbiyyatının məqsəd və vəzifələrindən, onun təriyəi işindəki əhəmiyyətdindən geniş söhbət açmışdır, Məqalədə oxuyuruq: "Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoş-bəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur.

Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamak, gülmək, qəzəb-leşmək, xatırlamaq, xəyala dalmak, ümidi və arzularla bağlanmaq, yaxşılıq, hörmət - bütün insan xassələri uşaq ələmində mövcuddur. Demək istəyirəm ki, biz uşaqla danışdığınız zaman insanla danışdığınız, uşaq üçün yazdığınız zaman insan üçün yazdığınızı unutmamalyıq".

SƏMAD VURĞUN

TARLA NƏĞMƏSİ

Üsfüqlor qızarın güləndə səhər,
Bülbül öpə-öpə oyatsın gülü.
Cırnayıb qolunu qızlar, gəlinlər,
Yığışın qucağına sarı sünbüllü.
Torpaq düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən!
Muğan sehraşan bir taməsadır,

Buğda zəmiliçi qoşa-qoşadır,
Hər insan oğlunu çörək yaşadır,
Bol taxıl beccəro ana yurdumuz,
Düşmənə basılmaz bizim ordumuz.

Tökülsün xırmana çöllərin vari,
Boşaldıım deməsin elin anbarı.
Bu gün əsgər düşən mord oğulları,
Gelin, duz-çörəklə yola salaq biz,
Dildən-dilə düşətin tarla noğməmiz.

Üfüqlər qızarınb güləndə seher,
Bülbül öpə-öpə oyatsın gülü.
Çirmayıb qolunu qızlar, gelinlər,
Yığşın qucağına sari sünbülli.
Torpağa düşəşin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən!

GÖZƏL VƏTƏN

Gözel Vətən, doğma Vətən!
Aşxamından, sohərindən,
Qüvvət alıb, ilham alıb,
Yurd salmışam dağlarda mən.

Sənin qoyunun laləzardır,
Elo bil ki, ilk bahardır.
Hər daşında, torpağında,
İgidlərin adı vardır...

Bağçamızda öton quşanı,
Güller ilə boy atmışam.
Yaz gecisi mahni deyib,
Ulduzları oyatmışam.

Dəyişmişdir indi rüzgar,
Üfünlərə qaralı var...
İndi hünər göstərməyə
Göy üzü var, yer altı var...

Əsgərliyə düşmür yaşım,
Dünen getdi öz qardaşım.
Düşmənərə ölüm yazar
Mürəkkəbim, qələmdəşim.

Dəstə-dəstə bir də gərk,
Sünbüllü yığıb, meyvə dərek.
Gelin bizim ordumuz
Hər nübdən pay göndərek.

Ayıq-sayıq dolanaq biz,
Uzaq görsün gözlerimiz.
Görünməsin yurdumuzda
Müxənnətdən, namərdən iz!..

DAĞLAR

Binələri çadır-çadır,
Çox gəzmışəm özüm, dağlar!
Qüdrətini sizdən aldı,
Mənim sazım, sözüm, dağlar!

Maral gezər asta-asta,
Enib galər çeşmə üstə,
Gözüm yolda, könlüm səsə,
Deyin, nece dözüm, dağlar?!

Hər obannı bir yaylağı,
Hər tormanın öz oylağı;
Dolaylarda bahar çağı,
Bir doyunca gəzim, dağlar!

Qayaları baş-başadır,
Güneyləri tamaşadır.
Gödök ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağım bu dünyada,
Bir gün ömrüm gedər bədə;
Vürgünə da salar yada,
Düz ilqarlı bizim dağlar.

MİKAYIL MÜŞFIQ

(1908 - 1939)

Bu vəfəsiz ömür, bu coşqın dere,
Gerek boş-boşuna axıb keçməsin.
Bu gözəl cahani sanıb poncoro,
Hər golən sadəcə baxıb keçməsin.

Bu misraların sahibi qısa, ancaq son dərəcə mə'nali, ömür yolu sürmüdüür. Dünyaya gözünü Bakı şəhərində açan M. Müşfiq 1927-ci ildə indiki Bakı Dövlət Universitetinə daxil olmuş, 1931-ci ildə dil və ədəbiyyat fakültəsini bitirmiş, yeddi il Bakıda müəllim işləmişdir. Ədəbi yaradıcılığla "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şe'riylə başlayan M. Müşfiq tükənməz bir ilhamla yazış yaratmış, sağlığında on kitab çap etdirmişdir. O, dərin məzmunlu, yüksək sənətkarlıqla qəlema alınmış şe'rli və poemaları ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Məktəbdə müəllim işleyən, uşaqlarla ünsiyyətdə olan M. Müşfiqin uşaq üçün yazış yaratması da təbii ehtiyacdən doğmuşdur.

Sairin "Pioner", "Xəzən içində bahar", "Coğrafiya", "Pambıq", "Bir may", "Məktəbli şərqisi", "Vuruşmalar", "Qaya" əsərləri uşaq ədəbiyyatımızın ma-

raqlı nümunələridir. Sadə, aydın dillə yazılan bu əsərlərdə şair sözlə maraq lövhələr çəkmiş, dövrün vacib ictimai-siyasi hadisələri haqqında uşaqları mə'lumat vermiş, bir-birindən förlənən bitkin obrazlar yaratmışdır.

"Vuruşmalar" poeması həcmə o qədər də böyük deyildir, lakin əhatə əsərdir. Burada əsas konflikt varlılarla yoxsular arasındaki real həyatı ziddiyətələrin bədii in'ikasıdır. Poemada dünya müharibəsinin insanlara getirdiyi fəlakətdən söhbat açılır. Şair göstərir ki, müharibədə sinəsini güllə qabağına və rən yoxsullar, ondan fayda götürən isə varlılardır.

Cəbhədə vuruşan erindən Ayparaya bağlama və məktub gəlir. Əsgər yəzir ki, göndərdiyim şineli kəsib oğlum Muxtar üçün paltar tikdirərsən. Məktubun bu hissəsində öz ailəsindən, övladından nigaran qalan atanın narahatçılığını andırıcı boyalarla eks olunmuşdur.

"Qaya" poemasında isə səfəl həyat keçirən yoxsul uşaqların faciəsindən söhbat açılır. Qaya səfəlatın pəncəsində inləyen yüzlərlə uşağın ümumileşmiş obrazıdır.

M. Müşfiq əsərlərində xalq yaradılığından da yaradıcı şəkildə bəhrələnə bilmişdir. O, folklor mövzuları əsasında "Şəngül, Şüngül, Məngül", "Kəndli vo İlən" kimi manzum nağıllar yazmışdır. Şair əfsanəvi mövzdə yazdığı əsərlərdə da iki aləmin çarpışmasını eks etdirmişdir. Bu baxımdan onun "Çoban" poeması maraqlıdır. Əsərdə təsvir olunur ki, Quş xan yoxsullara zülm edir, onları insan yerinə qoymur. Öz oxunu sınamaq üçün onun yoxsul bir çobanı - Qorxmazı öldürməsi oxucuna hiddətləndirir.

M. Müşfiqin poemalarında obrazlar tutduqları yol və əqidə e'tibarı ilə iki cəbhəyə ayrırlar. Bu iki cəbhənin nümayəndələri bir-biri ilə toqquşur, amansız mübarizə aparırlar.

"Coğrafiya" şe'rinin qəhrəmanları əvvəlcə müəllimin suallarına doğru cavab verə bilmirlər. Ancaq sonra Azərbaycanı qarış-qarış gəzən uşaqlar çox şey öyrənirlər. Onlar Kürü, Xəzəri, Göyçə gələnünü, Naxçıvanı tanıyır, coğrafiya dərsindən ə'lə qiymət alırlar. Şe'rین ümumi ruhu uşaqları vətən torpağının qarış-qarış gəzməyə səsləyir.

Şairin görkəmli tədqiqatçısı Gülhüseyn Hüseynoğlu yazır: "Böyük fitri istedad, coşqun ilham, böyük səmimiyyət, poeziyaya bütün varlığı ilə vurğun bir şəxsiyyət... Bəli, Müşfiq haqqında düşünməyə, yaxud yazmağa başlar-başlamaz, öncə xəyalda bu keyfiyyətlər, bu sıfətlər canlanır."

Müşfiqin zəngin ədəbi irsi, onun şe'rleri, poemaları, tərcümələri heç vaxt öz bədii dəyerini itirməyən sənət inciləridir.

BAYRAM AXŞAMI

Yadimdadır cocuqluqda,
Əziz bayram gecələri...
Anam, atam, üç qardaşım,
Qoca nənəm, bir də ori.

Toplaşardıq bir süfrənin
Gülo-gülü dövrəsinə.
Nənəm dedi: - Qurban olum,
Yaradanın süfrəsinə!

Bir sininin kənarında,
Yaxılırdı iki-üç şanı.
Qarşımızda şəkerbura,
Noğul-nabat, püstə, badam.

Hele əskü axşamları,
Qiymətdən nişanodır.
Oynamaqçın cocuqlara,
Böylə günlər bəhanodır.

Ocaq yaxıb, od qalayıb,
Üzərndə atlənardıq.
Oynayardıq yorulduqca,
Yorğunluğa qatlanardıq.

"Gün çıx" deyə, "Gün çıx" deyə,
Çalxanırdı sevincimiz.
"Kəhər atı min çıx" deyə,
Qişqırırdı en dincimiz.

Əynimizdə təzə paltar,
Başımızda təzə papaq.
Odlu məş'əl əlimizdə
Dolaşırdıq soqaq-soqaq.

Qişqırırdıq, bağırárdıq,
Ölçə-ölçə küçələri.
Söz qisası, xoş keçərdi,
Bizo bayram gecələri.

Sabah Novruz bayramıdır,
Deyə-deya yathırdıq.
Çəkdiyimiz acıları,
Sevinclərə qatırdıq.

ZƏHRA ÜÇÜN

İləri qoş, iləri,
Ey mənim gözəl qızım!
Qalma hoyatdan geri,
Oxu mükəmməl, qızım!

Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir qış kimi qandalan,
Göylərə yüksəl, qızım!

Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydən güneş, ay sana,
Eylöyir "gol, gol", qızım!

MİKAYIL RZAQULUZADƏ (1905 - 1984)

Mikayıl Rzaquluzadə qələmini bir neçə janrıda sinayan sənətkardır. O, ədəbiyyat tariximizdə həm şair, həm nasir, həm də tərcüməçi kimi tanınır. 1905-ci il martın 17-də Bakı şəhərində anadan olan yazıçı ibtidai təhsilini mollanaxana və yeni üsullu "Mədrəseyi-nur" məktəbində almışdır. Daha sonra təhsilini "Rus-müsəlman" ticarət məktəbində davam etdirmişdir. Elma, savada böyük marağı olan Mikayıl orta təhsilli kifayətən-məmiş, müvəffəqiyətə imtahan verib pedaqoji instituta qəbul olunmuş, tərix-ədəbiyyat fakültəsini bitirmiştir.

M. Rzaquluzadə əmək fəaliyyətinə çox erkən başlamış, təhsilini davam etdiro-etdiro bir-birinə bənzəməyen müəssisələrdə işləmiş, gələcək yaradıcılığı üçün zəngin material toplamışdır. Əmək fəaliyyətinə hərbi komissarlıqla rabitəçi kimi başlayan Mikayıl sonra jurnalist, kitabxanaçı, kitabxana müdürü və s. bu kimi vəzifələrdə işləmişdir. 1927 - 1931-ci illərdə M. Rzaquluzadə Gəncə pedaqoji texnikumunda, eləcə də fəhlə fakültəsində müəllimlik etmişdir. 1931 - 1934-cü illərdə Moskvada İkinci Dövlət Universiteti yanında pedaqoji psixologiya elmi tadqiqat institutunun aspirantı olmuşdur. Bu illərdə də o, əmək fəaliyyətindən qalmamış, tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyatdan dərs demişdir.

Moskvadan qayıtlıqdan sonra M. Rzaquluzadə Azərbaycan Dövlət Elmi-Tadqiqat Pedaqogika Institutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi, redaktor, "İnqilab və mədəniyyət" jurnalında məsul katib, "Azərbaycanfilm"də, Xarici Ölklərlə Mədəni Əlaqə Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir. 1984-cü ildə vəfat edən M. Rzaquluzadə ömrü boyu

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün əlindən gələni əsir-gəməmiş, işlədiyi kollektivlərin, eləcə də ədəbi icimaiyyətin dərin rəğbətini qazanmışdır.

Mikayıl Rzaquluzadə ədəbi yaradıcılığa otuzuncu illerdə başlamış, əvvəl "Mim-Re", "M. R.", "R. Mikayıl", sonra isə ömrünün axırında Mikayıl Rzaquluzadə imzası ilə çıxış etmişdir. Ədəbi fəaliyyətə "Müəllim" şəhriyələ başlayan, özü də uzun müddət müəllim işləyen M. Rzaquluzadə həyata da müəllim gözü ilə baxmış, balalarımızın təlim-terbiyesi üçün öz istedad və bacarığını əsirgəməmişdir. Onun ilk məqaləsi də uşaq ədəbiyyatına həsr olunmuşdur. 1926-ci ildə "Maarif işçisi" jurnalında çap olunan bu məqalə "Cocuq ədəbiyyatında əsas məsələsi" adlanırdı. Uşaq ədəbiyyatının nəzəri məsələləri ilə məşğul olan Mikayıl Rzaquluzadə daha sonra qələmini bədii əsərlər yazmaqdə da sinadı.

Mikayıl Rzaquluzadənin "Qaranşuş yuvası" adlanan ilk kitabı da uşaqlar üçündür. 1945-ci ildə nəşr edilən bu kitabdan sonra M. Rzaquluzadə dəha da ruhlanmış, ömrünün sonuna qədər uşaq ədəbiyyatı sahəsində axtarışlarını davam etdirmiş, özündən sonra zəngin ədəbi irs qoyub getmişdir.

M. Rzaquluzadənin çap olunan kitabları aşağıdakılardır: "Ağ dana", "El gücü", "İstək", "Dan sökünləndə", "Sırlı saz", "Qu gölü", "Ovçu Elişə qoçqən Aytəkimin nağılları", "Ölkənin çıçəkləri", "Nəsillərdən nəsillərə", "Salam Adil", "Hekayələr", "Dəniz nağılı", "Baharın elçiləri", "Ürəkdə izlər", "Quş dili bilən Orxan", "Cüca getdi su içə", "Yaz günüşi", "İlin yazı-elin sazi" və s.

M. Rzaquluzadə "Oxucu dostlarına" adlı şe'rində yazar:

Dinləyin siz, ey mənim
Ölkəmin çıçəkləri,
Ey qızlar, ey oğullar!
Size ürək sözün var:
Sizo vermİŞəm, sizo
Ömrümün baharını,
Duyğumun, düşüncəmin
Ən dadlı nübarını...
Sizo vermİŞəm, sizo
Sevginizlə çirpinan
üreyimin varını,
Gecə-gündüz bilməyən
Əməyimin barnı...

Doğrudan da, görkəmli uşaq yazıçımız əli qələm tutan gündən ömrünün sonundan yorulmaq bilmədən qələm çalmış, uşaqların ürəyində xeyirə rəğbət, məhəbbət, şərəqəzəb, nifrat oyatmağa çalışmışdır.

"Ən dadlı meyvə" şe'ri zəhmətə mahəbbət oyatmaq baxımından maraqlıdır. Bir gün qoca bağban uşaqlardan soruşur ki, ən dadlı meyvə hansıdır? Aytək çıyaləyi, Eliş yemişi, Almaz gilası, Gülnar gilənarı, Maral portağalı, Ali şəftalını, Nərmin mandarını, Naznaz ananası tərifləyir. Ancaq bağban bunların heç biri ilə razılaşmur. Uşaq vaxtı meyvə əkib becərdiklərindən damışır, onun ləzzətindən söhbət açır. Şe'r aşağıdakı sonluqla bitir:

Ən dadlı meyvo ancaq -
Sənin öz zohnotinlo
Yetirdiyin meyvədir.

Uşaqları zəhmət məhəbbət ruhunda tərbiyə etmək baxımından şairin "Düymə", "Evimizdə maşınlar", "Saat", "Patefon, radio, televizor", "Ağ dan", "Ayac və yoldaşları", "Ulduz" və s. şe'rleri maraqlıdır. "Ən qiymətli almaz" şe'rində söylənilir ki, en qiymətli əşya almazdır. Ancaq onu nə çar xəzinəsinde, nə fir'onların qəbrində, nə çayların, göllərin kənarında, nə dağların başında, nə də dərələrin dibində tapmaq mümkün deyil. Bəs almazı harada axtaraq lazımdır? Müəllif bu suala bələ cavab verir:

Torpaq alın torindon
Güç alır, qıvvut alır.
Artır onun qüdroti
Ən yüksək qiymət alır.
Bir damcı alın torı
Düşsə torpaq ancaq,
Ən qiymətli almaza
Çevrilər qara torpaq.

M. Rzaquluzadə həyatda pedaqoq gözü ilə baxıldığından, onun uşaq şe'rini, həkayələrinin hamısının tərbiyəvi əhəmiyyəti vardır. Başqa sözələr desək, onun yaradıcılıq nümunələri uşaqları zəhmətsevər, təmizkar, doğruluk olmağı, vətoni dərin məhəbbətlə sevməyə, böyüklerə ehtimam göstərməyə, nəzakətli davranışına, vaxtin qədrini bilməyə, dostluqda sedaqtə səsləyir.

Uşaqların folkloru sevdiyini nəzərə alan M. Rzaquluzadə onlar üçün əsər yazarkən xalq yaradıcılığı motivlərindən yaradıcı şəkildə bəhərlənməyə çalışmışdır. O, təkcə nağıl intonasiyasını saxlamaqla kifayətlənməmiş, xalqdan alınmış süjetlərə əlavələr etməkdən çəkinməmişdir. Şairin "Dəcəl çəpiş", "Şirinbulaq" mənzum nağılları diqqəti cəlb edir. Birinci nağılda A. Şaiqin "Keç" şe'rini tə'siri duylu maqdadrı. Dəcəl çəpiş sözə baxır, elə buna görə də başı bolalar çəkir. Lakin anasının, qarın nənənin, nəvənin ve alabaşın köməyi ilə canavarın iti dişlərindən qurtara bilir.

"Şirinbulaq" nağılında isə tufandan sonra gözü tutulan bulağın yenidən axıb-çağlaması üçün heyvanların, quşların, onlara kömək edən uşaqların birgə əməyindən söhbet açılır. "Şirinbulaq" yenə çağlayır:

Quşularla bir coğehç vurur,
Noğma deyir çıçıklarə,
Rong-rong olvan böceklərə.
Noğma deyir pıçıldışan
Yarpaqlara, budaqlara,
Ana təbəti sevən
Qəlbi kövrək, qoçaq-zirək
Uşaqlara.

M. Rzaquluzadənin rəvayətlərdən istifadə edərək yazdığı əsərlər öz yığcamlığı, ideya-məzmunu e'tibarılı diqqəti cəlb edir. Onun bələ əsərlərinə "Toragay", "Gözəllik", "Dozanqurdu", "Aslan ürəyi", "Rəssam və hökmran", "Uzun və böyük", "Yuxu dərmanı", "Adam-alım", "Qoruqçu", "Uşaq və at", "Körpələr", "Qurbağacıq", "Dirilik suyu" və s. rəvayətləri misal göstərə bilərik. Bu əsərlərin hamisi öz məzmunu e'tibarılı ibretməzdır. Şair öz balaca oxucularını heç kəsi yamsılamamağa, məddahlıq, yaltaqlıq etməməyə, öz yərini bilməyə, təmizliyə, saflığa, böyüklərə hörmət etməməyə, təbəti sevməyə səsləyir. Bu rəvayətlərdə nacinslik, lovğalıq, sözünün, özünün yerini bilməmək, natomizlik, nadirüstülk, qorxaqlıq, nadanlıq tonqid hədəfina çevrilmişdir.

M. Rzaquluzadənin poemaları da az deyil. Onun "Qaranquş yuvası", "Zor yazılı mərmer kitab", "Məktəbə gedir Tokay", "Bakının axşamları", "Yaz yuxusu", "Sırlı saz", "Ovçu Elişə qoçaq Aytəkinin nağılları" və s. poemaları öz ideya-bədii dəyərini itirməyən uşaq əsərləridir.

M. Rzaquluzadənin nəşr əsərləri da maraqla oxunur. Onun həkayələrində hadisələrin şairana təsviri oxucunu maqnit kimi özünə çəkir. "Dədə Qorqud" dastanının motivləri əsasında yazılmış "Ana ürəyi, dağ çıçayı" hekayəsi orta məktəbdə uşaqların on çok sevdiyi əsərlərdəndir. Onu da qeyd edək ki, M. Rzaquluzadə "Deli ozan", "El gücü" həkayələrinin mövzusunu da "Dədə Qorqud" dastanlarından götürmüştür. Müəllisin digər mövzuda yazdığı "Qu gölü", "Təzə tüsəngin sıftəsi", "Yaralı gøyərən", "Boş qorxular", "İşıqlar yandı" və s. bu kimi həkayələri də uşaq oxusuna üçün yaraları əsərlərdir.

M. Rzaquluzadənin yaradıcılığında onun tərcüməçilik fəaliyyəti mühüm yer tutur. O, zövqünə uyğun ən yaxşı əsərləri yüksək bədii keyfiyyətlə Azərbaycan dilinə tərcümə etməyə həmişə dərin ehtiyac hiss etmiş, öz işindən xüsuslu zövq almışdır:

Altıñ ildir yazıram
Hekayeler, şe'rler.
Ödeyiram borcumu
Güçüm yetdiyi qodır.
Öz gücüm çatmayında
Homerin, Nizaminin,
Puşkinin, ya Fikrotin
Kömöyişlə deyirəm
Ürəyimin sözünü,
Sözlərin gözəlini,
Sözlərin on düzünü.

Azərbaycan oxucusu məhz Mikail Rzaquluzadənin gərgin əməyi nəticəsində Nizaminin "İsgəndərname" əsərinin "İqbalnama" sini, Homerin "İliada" sini, T.Oldricin "Amerika məktəblisinin xatirələri"ni, I.S.Turgenevin "Atalar və oğullar", "Ovçunun xatırələri", "Rudin", "Ərəfa", A.Dümanın "Üç müşkətyor", V.Skottun "Kventin Dorvard", F. Sillerin "Vilhelm Tell", R.N.Güntəkinin "Çalı quşu", Cek Londonun "Həyat eşqi", H.Andersenin "Nağıllar və rəvayətlər", "Qar kralıça", "Düyməcik", L.Tolstoyn "Dirilmə", A.S.Puşkinin

"Baxçasaray fontanı", V.Q.Belinskinin "Seçilmiş əsərləri", M.Qorkinin "Uşaqlar", A.İ.Gertsenin "Kimdir müqəssir", M.Şoloxovun "Nifrot fenni", A.Koñeyçukun "Eskadranın məhvisi", V. Latsinin "Baliqçi oğlu", P.Svirkanın "Anatorpaq", A.Tolstoyun "Mühəndis Qarini hiperboloidi", L.Laginin "Qoca Xotabıcı", Y.Sotnikin "Kuprum Esin iksiri", H.Heynenin "Seçilmiş şe'r və poemalar", C.Rodarinin "Çippolini", V.Biankinin "Biz çoxuq", İ. Stanyukoviçin "Dəniz hekayələri", S.Tompsonun "Heyvanlar haqqında hekayələr", R.Kiplin-qin "Mauqlı", V.Mayakovskinin "Seçilmiş şe'lər və poemalar", A.Bartomun "Ağlağan qız", A.Aleksinin "Danışır yeddinci mərtəbə" və s. əsərləri öz dilində oxumaq imkani qazanmışdır. Özü də onu qeyd edək ki, bu əsərlər cəfakət tərcüməçinin yaradılılığını bütünlükdə əhatə etmir. Təkcə onu xaturlatmaq yərini düşərdi ki, Mikayıl Rzaquluzadə 60-dan çox tərcümə kitabının müəllifidir. Mikayıl müəllim birçə sətir orijinal əsər yazmasayı belə, onun adı Azərbaycan uşaq ədəbiyyatı tarixinə etdiyi tərcümələrə görə qızıl hərflərle yazılmış olardı.

M. Rzaquluzadənin xeyli ədəbi-tənqid məqalələri də vardır. Özü də məraqlıdır ki, bu məqalələrin də eksəriyyətində uşaq ədəbiyyatı, onun yaradıcılıq problemləri ön plana gətirilmişdir.

Mikayıl RZAQULUZADƏ

İNAM

İnan, güneşə inan!
Nə qədər qaralısa da,
Əsla sönəməz heç zaman.
Düz deyiblər atalar:
"Hər qaranlıq geconin
İşqili gündüzü var!"
İnan, torpağa inan!
Əməyə qiymət verir,
Haqq itirməz heç zaman:
Parlaq almaza döner
Qoynunda hər damla tor.
Borkiyor, polad olar
Yolunda tökülen qan.
Yaxşının mazarında
Olvan gül-çiçək biter,
Yamanın mezarında
Boz qanqlaş, qaratikan.
İnan, insana inan!
Nə qədər berke düşsə,
Sönəməz qolbində virdən.
Doğunuñ deyen dili,
Düzü görən gözü var.
İnan, elinə inan!
Can deyəno can deyib
Daim, - qan deyəne - qan.
No çıxdur yer üzündə
Mord əllər, sırin dillər.
Hər eli sev, hər dili

Öyrən, bacarsan əgər.
Ancaq doğma elini,
Əziz ana dilini
Yadırğama heç zaman.

CÜCƏ GETDİ SU İÇƏ

Cox susamışdı cüce:
- Cib-cib...
Getdi arxdan su içə:
- Cib-cib.
Hoppandi qorxa-qorxa:
Cib-cib-cib-cib,
Birdey yixıldı arxa:
- Ci-i-i-i-ib! Ci-i-i-i-ib!
Bir qaz bunu eşidi:
_ Qaqa!
Onun yamına getdi:
- Qaqa?
Ay qaz, bir bax halma!
- Cib-cib-cib!
- Tez hoppan min dalıma!
- Qaqa-qä!...
Suları axa-axa,
Cüce çıxdı qırğışa:
- Cib-cib-cib!...
- Qaqa-qä!...
Arxa yixılan zaman,
Cüce qorxmuşdu yaman:
- Cib-cib-cib...
Qorxusundan su içmək
Lap çıxmışdı yadından:
- Cib-cib-cib!..
Baxırkı dövrəsinə,
Su uitxarındı yene:
- Cib-cib-cib!

MÜASİR UŞAQ MƏTBUATI

Azərbaycan uşaq ədəbiyyatının yaranmasında, onun oxuculara çatdırılmasında "Azərbaycan pioneri" qəzetinin, "Pioner" və "Göyərçin" jurnallarının böyük rolü olmuşdur.

"Azərbaycan pioneri" qəzeti 1938-ci il avqustun 1-dən çıxmışa başlamış uşaqların sevimli qəzetiñə çevrilmişdir. Qəzetdə uşaqların həyatı geniş şəkildə işıqlandırılmış, onun səhifələrində xeyli şə'r, poema, mənzum nağıl, hekaya, povest çap olunmuşdur.

Görkəmlı uşaq yazıçısı Eynulla Ağayevin redaktor olduğu illərdə qəzətçox maraqlı çıxmışdır. Eynulla müəllim gözəl əsərlər çap etməklə yanaşı özündə uşaqlar üçün əsərlər yazmaqdən xüsusi zövq almışdır. Yazıçının qələmin-dən çıxan "Alagöz", "Sirlə qala", "Dəcəllər", "Tək qayıq", "Şişpapaq", "Yağış mahni", "Baba nağılı" və s. əsərlər oxucuların rəğbətini qazanmışdır.

Hazırda qəzeti "Savalar" adı ilə çıxmışa başlamışdır.

"Pioner" jurnalı isə 1927-ci ilin fevralından nəşr edilir. O, şərəfli bir yol keçmiş, uşaq ədəbiyyatımızın müntəzəm çap olunduğu jurnal kimi şöhrət qazanmışdır. İndi jurnal "Güneş" adı ilə öz fəaliyyətini davam etdirir.

1958-ci ildən nəşrə başlayan "Göyərçin" jurnalı isə kiçik yaşlı uşaqlar üçündür. Y. Əzizməzadə, H. Abbaszadə, X. Hasilova, T. Mahmud jurnalın baş redaktorları olmuşlar. Jurnalın ilk nömrəsində uşaq ədəbiyyatımızın klassiki A. Şaiqin töbriki, Ə. Cəmilin "Göyərçin" şə'rini çap olunmuşdur. Jurnalın səhifələrində Azərbaycan yazıçılarının əsərləri müntəzəm nəşr edilmişdir. Jurnalda başqa xalqların uşaq ədəbiyyatı nümunələrinə, folkloruna da geniş yer verilib.

"Göyərçin" jurnalı ikinci bir "Əlifba" kimi əvəz olunmaz oxu mənbəyi idir. Bunu görkəmlı alimlər, pedagoqlar döñə-döñə qeyd etmişlər. İndi daha gözəl, maraqlı çıxan "Göyərçin" uşaqları İslami, milli və bəşəri dəyərlər ruhunda təribyə edən sehrlili bir məktəbdür.

XX ƏSRİN ORTALARINDA UŞAQ ƏDƏBİYYATI

RƏSUL RZA
(1910 - 1981)

Rəzayev Rəsul İbrahim oğlu 1910-cu il may ayının 19-da Göyçayda Anadan olmuş, ibtidai və orta təhsilini Göyçayda almışdır. 1926 - 1927-ci illərdə Tbilisidə Kommunist Universitetinin kooperasiya şöbəsində, 1931 - 1933-cü illərdə Azərbaycan Elmi Tədqiqat İnstututunun aspiranturasında, 1934 - 1937-ci illərdə isə Moskva Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir. Bakı kinostudiyasında ssenari şö'bəsinin rəisi, filarmoniyanın müdürü, Azərbaycan Yazarlar İttifaqının sədri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru və s. vəzifələrde çalışmışdır. 1981-ci ilin aprel ayının 1-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Şərəfli yaradıcılıq yolu keçən görkəmlı Azərbaycan şairi Rəsul Rzanın hansı bir şə'rini oxuyurusa oxuyaq, dərin düşüncələrə dalmışa məcbur olur. Təsadüfi deyil ki, çox zaman onun poeziyasını fikir poeziyası adlandırmırlar. Görkəmlı ədəbiyyatşunas Məmməd Arifin sözləri ilə desək, fikir - Rəsul Rza şə'rini hərkətverici qüvvəsini, onun mayasını təşkil edir.

Sevimli şairimizin əsərlərinin mövzu dairəsi çox genişdir. Bəşəriyyəti narahat edən elə bir ciddi problem yoxdur ki, bu görkəmlı sənətkarın yaradıcılıq obyektiñə çevriləsin. Elə buna görə də tərcüməçilər onun əsərlərinə döñə-döñə müraciət etmiş, şairin şə'rleri bir çox dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.

"Çapay", "Çinar", "Qanadlar", "Vətən", "Güneşin sorağında", "Könül sösləri", "Dözüm", "Duyğular, düşüncələr", "Pəncərəmə düşün işiq", "Vaxt variken", "Calasan günü günə", "Dünən, bu gün, sabah", "Həyat duyumları", "Hava haqqında", "Güneylər, quzeylər" və s. şə'r kitablarında istedadlı şair qələminin məhsulu olan qiyomatlı sənət inciləri toplanmışdır.

R. Rzanın poemaları haqqında danışmaq istəyərken adamın yadına görkəmlı tənqidçi Yaşar Qarayevin aşağıdakı sözləri düşür: "Poeziya öz iri addımlarını poemə ilə atr". Rəsul Rzanın "Bir gün də insan ömründür", "Xalq hökimi", "Qızılğül olmayıydi", "E'tiraf", "Ana", "Hilal", "Füzuli", "Leyli və Məcnun", "Tənhalığın sonu", "Anamın qız gelini", "Xalq şairi", "Alabama qurbanları", "Zənci balası Villi haqqında ballada", "Bayıl dastanı", "Xatirələr

düzümü", "Bir min dörd yüz on sekiz" və s. bu kimi qiymətli sənət əsərlərində onun, eləcə də Azərbaycan poeziyasının iri addimlarıdır.

Bu poemalarda şair gah xalqımızın tarixi keçmişinə müraciət edir, gəlmişlərimizin bədii obrazını yaradır, onların arzu və düşüncələrini poetik dilə öks etdirir, gah odlu-alovlu döyüş səhnələrini gözlerimizin qarşısında canlandırır, gah da dünya xalqlarının həyatı, onların imperializm əleyhinə apardıqları mübarizənin bədii təsvirini verir.

R. Rza poemalarındakı lirik qəhrəman dövrü ilə möhkəm təmasda olmuş intellektual soviyyəli insandır. Dünyagörüşü, həyata, insana münasibəti, və tonpərvərliyi, milli təfəkküri tərzi ilə seçilən bu qəhrəmanı insan və onun tərihiyi daha çox maraqlandırır. "Vətən, vətən" deyib döşünə döyməsə də, onun siyasi nəsində olsın bir vətənpərvərin ürəyi döyünür. Bu qəhrəman həyatımızdakı neqativ cəhətləri ört-basdır etmək, müvəffeqiyətimizi işırtınmək yolu ilə gerəmir. Əksinə, cəsarettli çıxışları ilə insanların düşünməyə, boşboğazlıq etmək, dənəsə iş görməyə səsləyir. Bu əsərlər uşaqlar üçün də, böyükler üçün də məraqlıdır.

R. Rza yaradıcılığı boyu uşaqları unutmadı, onlar üçün də maraqlı əsərlər, poemalar yazmışdır. Onun əsərlərində vətəni, anam, insanları, təbiəti, əməyi sevmək təhlükə olunur. "Nənəm uş" şə'rini şair çox maraqlı bir sonluqla bitirirək deyir ki, sədət başqasının qanadında deyil, insannın öz əlinindədir.

"Nəvəli Rəsulun sevinci" şə'rini lirik qəhrəmanı bəxtiyar bir babadır. Ona elə gəlir ki, öz nəvəsi olmayan Günsər de qucağında körpə aparan babaya həsrətə baxır. Şairin ürəyindən qorib bir hiss keçir. O istəyir ki, bütün dünyadanın babalarını, nənələrini təbrik etsin, nəvələri isə dəstə-dəstə çiçək kimini qolları üstüne alsın. Şə'ri oxuduğu insanları, dünyamızın geleceyi olan köpəkləri dörin məhəbbətlə sevən şairin ürək çırıntılarını eşidirik.

"Yeddi çinar", "Gül səsleri", "Köklik", "Novruzgülü", "Nərgiz", "Göyər, çinarım, göyər", "Kövrək budaq", "Bahar", "Yaz gəlir", "Bal arıları" və s. bu kimi əsərlərdə vətən təbiəti vurgunluqla tərənnüm edilir. Ancaq R. Rza tekə tərənnümle kifayətlənmir, ilk nəzərdə adı lövhə tə'siri bağışlayan əsərləri dərin içtimai məzmun daşıyan fikirlərlə yekunlaşdırır. Məsələn, "Nərgiz" şə'rində zərif bir çiçəyin asfaltı deşməsini şair belə mə'nalandırıb:

Soyuq asfalt
Məğlub olub həyat gücündə.
Zərif nərgiz qalxb
düyməcə-düyməcə.
Qalxb günsər eşqino,
Bahar eşqino.

R. Rzanın "Balacaların təbiət ensiklopediyası" seriyasından çap etdirdiyi şəkilli kitablar onun uşaq ədəbiyyatı sahəsində uğurlu axtarışlarının yekunudır. "Gülər, çiçəklər", "Ev quşları", "Çöl quşları", "Bostan və tərəvəz bitkiləri", "Cücolor", "Ağaclar", "Ev heyvanları" adlı bu kitabçalarda toplanan əsərlər

yığcam, konkret poetik parçalardır. Bu şe'rlerdə şair uşaqlara ayrı-ayrı bitkilər, ağaclar, quşlar, heyvanlar haqqında mə'lumat verir.

Bu xırda quş bildirçin,
Başlayan zaman biçin
Dolanır tarlaları,
Görsün harda var dari.
Pirhipir qanadlanır
Bu kiçik tarla quşu,
Çox itidir uçuşu.

R. Rzanın uşaqlar üçün çap olunan aşağıdakı kitabları vardır: "Si-Au", "Səkil və Çəkil", "Heyvanların yuxusu", "Təranonin oyunaqları", "İlk mətbətə getdi", "Vəhşi heyvanlar", "Tarla və çöl bitkiləri", "Meyvələr" və s.

Şairin "Yaşıl dəryalar qızımın cehizi" poeması uşaq təfəkkürünə uyğundur. Əsərin mərkəzində müəllif təxəyyülünün məhsulu olan bir əfsanə dayanır. Poemanın əsas qəhrəmanları - Yaşıl Dəryalar qızı, Quraq və Bulaq simvolik obrazlardır. Əsərin bədii konflikti Quraqla Bulağın arasında gedən simvolik münaqışının bədii in'ikasıdır. Bu həyati ziddiyyət folklorla olduğu kimi haqqın və adaletin qəlebəsi ilə başa çatır. "Məni sevən hər oğlan qırx ağac haqqıbecərməlidir" - deyən Dəryalar qızı arzulayır ki, bu ağaclar onun cehizi olsun. Burada təsvir edilən "qırx" rəqəminin özü də folklor ən'ənələrinə söylenir.

Orjinal deyim tərzi, obrazlılıq R. Rza poeziyasının məziyyətləri kimi yadda qalır. Çox geniş biliyə malik olan sənətkarımız klassik Azərbaycan, eləcə də dünya ədəbiyyatının ən yaxşı ən'ənələrindən bəhrələnmiş, ancaq heç kəsi təkrar etməmiş, heç kəsə bənzəməyə çalışmayışdır. Nəticədə o, son dərəcə orjinal, qüdrətli bir sənətkar kimi şöhrət qazanmışdır.

RƏSUL RZA

YUXU NƏCMƏSİ

Göydə bir-bir alışdı
Ulduzlar,
Ay yol sahib işıqdan
Xozoro.
Gelin, oğlanlar, qızlar,
Yuxumuzda yol gedək
Sohoro.
Dovşanlar mürküloyir
Bucaqda.
Ayilar da uzanıb
Yataqda.
Quzuların gözleri
Yumulub,
Laylay!
Sən də get dənizdə yat,

Gümüş ay!
No işiq var, ne sos var
Otaqda.
Yuxu gözləyir sizi
Yataqda.
Maşınlar da sos salmur
Küçədo.
Qara ipək kimidir
Gecə do.
Ceyran, göyərçin, mostan,
Gözələyirlər bayadən.
Laylay!
Getdi göyde yatmağa
Qızıl ay.
Yuxuladı qasıq da,
Fincan da.
Oyuncaqlar yatıbdır
Haçandan.
Reyhan kukla, görünür
Üzündən,
Şirin yuxu tökülür
Gözündən.
Göydə alışdı, yandı
Ulduzlar.
Yatın, oğlanlar, qızlar!
Laylay!
Getdi göyde yatmağa
Gümüş ay.
Laylay,
Laylay,
La...la...y...la...y!

ŞANAPİPİK

Şanapipik, şanapipik!
Alabəzək, qara kirpi.
Üstü-başı zolaq-zolaq,
Balacaboy, nazık ayaq.
Daraq kimi pipiyi var,
Nazik, uzun dimdidiyi var.
Gah cüt olur, gah tək olur,
Onu gendon görəmək olur.

QIRQOVUL

Bu nədir, quş, ya çiçək,
Bələ bəzəkli, göyçək?
Başı qara, ağı, yaşıl.
Uzunləlek qurşağı
Ona yaxşı yarası.
Bu, qırqovul şəklidir,
Üst-başı bəzəklidir.
Gündüz gazır, dənlenir,
Gecə ağacdə yatar.

O da ev quşları tek
Bala çıxardır, artır.
Ata qırqovullara
Xoruz deyənlər də var.
Ana qırqovullara
Boz deyirələr adamlar.

MİRVARİD DİLBAZİ (1912 - 2001)

Mirvarid Dilbazinin "Romantika" adlı şe'rində bir misra var: "O mə-nəm, daima gənc, daim uşaq!". Doğrudan da, ədəbiyyatımızın ağ-birçəklərindən olan Mirvarid xanım həmişə gənclik havəsiylə yarışdır, uşaq dünyasına yaxından bələdliyi, xarakterindəki uşaq təmizliyi onun poeziyasına bir saflıq, məs'umluq getirmişdir.

Mirvarid Paşa qızı Dilbazi 1912-ci ildə Qazax rayonunun Musaköy kəndində anadan olmuş, ibtidai təhsilini kənddə almışdır. Sonra o, Bakıya gəlmış, qızlar seminarıyasında təhsilini davam etdirmiştir. 1929-cu ildə indiki N. Tusi adına Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirib əmək fəaliyyətine başlamışdır. Bakıda və Qubada müəllimlik etmisi onun uşaq dünyası ilə yaxından tanışlığı, uşaq psixologiyasına bələdliyi üçün zəmin yaratmışdır. 1934-cü ildən 1938-ci ildək Azərbaycan Elmlər Akademiyasının əlyazmalar fondunda şö'bə müdürü işləmişdir. Daha sonra Azərbaycan dövlət nəşriyyatında iki il tərcüməçi işləmişdir.

1928-ci ildə "Maarif və mədəniyyət" jurnalında ilk şe'riylə çıxış edən M. Dilbazi həyatını bedii yaradıcılığa həsr etmiş, qırxdan çox kitab yazmış, çap etdirmiştir. Özü də bu kitablarında əksəriyyəti uşaqlar üçündür. Böyükler üçün çap olunan kitablarında da uşaqlar üçün şə'rərinin verilməsi Mirvarid xanımın uşaq ədəbiyyatına ciddi münasibətini ifadə edir.

Şairin 1934-cü ildə nəşr edilən "Bizim sosimiz" adlı şe'rər kitabı Mikayıl Müşfiqin redaksiyası ilə çap olunduqdan sonra M. Dilbazi daha da həvəslenmiş, yorulmaq bilmədən yazmış yaratmışdır. Bir-birinin ardınca onun "İllə bahar", "Bahar", "Bahardan məktub", "Mahnilar", "Döyüş mahnları", "Vətən eşqi", "Qazan və kartof", "Neft", "Mənim hədiyyəm", "Reyhan", "Balaca nümayəndə", "Qardaşlar", "Muğanın sehəri", "Balaca dostları" və s. kitabları çap olunmuşdur.

M. Dilbazi 2001-ci ilin iyul ayının 12-də vəfat etmişdir.

Mirvarid Dilbazinin mövzu dairəsi çox genişdir. Müasirərimizi maraqlandıran ele bir problem yoxdur ki, M. Dilbazi bu sahədə öz qələmini sinamamış olsun. Şairin tədqiqatçılarından biri, uşaq yazarı Ə. Əhmədova çox doğru qeyd edir ki, M. Dilbazinin şair simasını müəyyənləşdirən duygu seli, hiss-lər bulağı, fikirlər yağışıdır.

M. Dilbazinin şe'rlerinde uşaq kövrəkliyi, çiçək təmizliyi var. On şe'rlerini oxuyan uşaqların ürəyinə ilk poetik qıçılcımlar səpilir. Şair uşaq gizli ilə bənövşələrin üzüməsini "görür", onları isitməyə çalışır:

Bir qanadlı ürəyim var,
Yuvasında tutmur qərar,
Düzənlərə nazlı bahar
Yaşlı xalı döşəyində.
Necə dağdan düşür yolum,
Çiçək olur sağlam, solum,
İstiyərom günəş olum,
Bənövşələr üzüyəndə.

M. Dilbazi əlvan təbiət lövhələri yaratmağı bacaran şairlərimizdən. Onun yurdumuzun baharını, yayını, payızını, qışını tərənnüm edən şe'rələri uşaqların qəlbində gözəlliyyə məhəbbət duyuları oyadır. Balaca oxucu elə budaqlara qoñça düzən bahar, bağların üstüne çökən yaz dumanını, çiçəkdən, çiçəyə qonan ari və kəpənəkləri, çiçəkli dağları, ötrili məşələri, ağ köpükli şəlaləni öz gözləri ilə görür, sünbüllün kövrək mahnısını eşidir:

Tarla yaşıł, gøy, ala,
Külek, getmo xoyalı!
Xirdacayam mon holo,
Beşiyimi yırğala!

M. Dilbazinin uşaq şe'rleri çox vaxt ota, çiçəyə, gülə, küləyə, günəşə, çəmənə, buluda, yağışa, göbələyə, əzgilə, təzə-tər yasəmənə... müraciətlə yazılar. Ayri-ayrı təbiət cisimləri şəxslənərək canlanır, uşaqın həmsöhbətinə çevrilir:

- Ay təzə-tər yasəmən,
İlin bu şəslində son
Niyo gəlmisinə baga?
- Mən günəşini sevirəm,
Gəlmisəm nazlanmağə.

M. Dilbazinin şe'rleri uşaqlara ayrı-ayrı təbiət hadisələri haqqında ilk mə'lumat - informasiya verir. Onun yaradıcılıq nümunələri yiğcamlığı, dilinin aydınlığı, obrazlılığı ilə diqqəti cəlb edir.

Mirvarid Dilbazinin uşaqlara üçün yazdığı poemalar və mənzum nağılları da maraq doğurur. Bu əsərlərin mərkəzindəki maraqlı folklor süjetləri vəsiat-silə şair uşaqları düzlüyə, doğruluğaya, həqiqətpərestliyə, vətoni dərin məhəbbətlə sevməyə, xeyirxahlığa səsləyir. Onun belə əsərlərinə misal olaraq "Reyhan", "Xeyir və Şor", "Balaca dostlarımız", "Sevincin dünyası", "Babaların su həsrəti", "Qardaşlar", "Günoş eşqi" poema-nağıllarını göstərə bilərik.

"Qaranquş və qara ilan" xalq nağılı əsasında yaranmışdır. İlan ağcaqanada deyir ki, öyrən gör hansı canının qanı şirindir. Ağcaqanad işə başlayır, bir gəzel oğlan uşağının qanının çox şirin olduğunu görüb ilana xəbər aparmaq istəyəndə, qaranquş ağcaqanadın dilini parçaları. Ağcaqanad bir təhər məsələni ilana başa salır. İlan qaranquşdan intiqam almaq üçün onun üstünə atılır və qurugündən tük qoparr. Elə buna görə də qaranquşun quyruğu haçadır. İnsanlara hörmət elədiyinə görə adamlar qaranquş sevirlər, onun xətrini əziz tuturlar.

"Muy-muy, haf-haf, cik-cik, qah-qah və Tellinin nağılı" əsəri uşaqlar üçün maraqlıdır. Şairin "Payız yeli, gøy çəmən və meşənin nağılı", "Meşə və bənövşə", "Günəş, külək, su və ilanın nağılı", "Qarı nənənin keçisi", "Qurd və uşaqlar", "Bal arısı ilə eşşək arısının nağılı" əsərləri də öz yiğcamlığı, obrazlı dili ilə diqqəti cəlb edir.

M. Dilbazinin balaca qəhrəmanları öz həssaslıqları, diribaşlıqları, mə-nəvi təmizlikləri ilə seçilirlər. Şair ömrünün ixtiyar çağlarında da qələmi əlinən yerə qoymur, balalarımız üçün yazılıb-yaratmaqdən yorulmur. Onun şe'rələri, poemaları, kiçik hekayələri, pyesləri vardır. Son illərdə çap olunan iki əldidlik kitabı, "Bənövşələr üzüyəndə", "Ana qapadı", "Yasəmon fəsl", "Abşeron bağlarında", "Qar çiçəkləri" və s. kitabları müəllifin məhsuldalar yaradıcılığından xəbər verir.

Mirvarid DİLBAZİ

SİRİN DİLLİM

Sağlarından tel əsənda,
Telino qurban olmuşam.
Dilin söze telesənda,
Dilino qurban olmuşam.

Təzə çıxan süd dişinə,
Qəhəqəheli güllüşünə,
Tınp-ınp yerişinə
Baxmışam, heyran olmuşam.

Yanağının güllü solsa,
Könlün bir an tutqun olsa,
Bir ağırla gözün dolsa,
Mon ürəyi qan olmuşam.

Keçib getdi ayım, ilim,
Sən açıldıñ, qoñça gülüm,
Ana deyən gündən dilin,
Bəxtiyar insan olmuşam.

YUVA GÖRDÜM

Yuva gördüm budaqda,
Mənim balam uzaqda.
Qolbım yuvaya döndü,
İntizarla döyündü.
Qusular fərəhə yaşıdı,
Məni hesret oydı...

MƏNİM ANA ÜRƏYİMDİR

Sən yatırsan mışıl-mışıl,
Nofosinle işinirəm.
Oyananda, körpə quzum,
Şən səsinə işinirəm.

Parıldasa kirpiyindo,
Bir damlaçıq kodur yaşı,
Silmek üçün dolaşaram,
Güçüm çatşa dağı, daşı.

Çırq deyil, baş ucundu,
Geclərələrə monoñ yanın.
Monim ana ürəyimdir,
D övrendə işqlanıan.

Son yatırsan mışıl-mışıl,
Nofosinle işinirəm.
Oyananda, körpə quzum,
Şən səsinə işinirəm.

Boxtiyaram, heç bilmirəm,
Qolbimdəki bu no səsdir?
Şirin-şirin piçıldayı,
Ana hissi müqoddosdır.

QILMAN İLKİN (1914)

M.F. Axundov adına Dövlət mükafatı laureati, tanınmış nasır Qılman İlkin - Musayev Qılman İsbala oğlu 1914-cü ilin aprel ayında Mərdəkanda anadan olmuşdur. İbtidai məktəbi Mərdəkanda alan Qılman 1926-ci ildən 1929-cu ilədək Bakı şəhərindəki 18 nömrəli pedaqoji texnikumda təhsil almış, əmək fəaliyyətinə Xaçmazın Əhmədoba kəndində müəllim kimi başlamışdır. 1931-ci ildə Bakıya qaydan Q.Musayev bir il "Gənc işçi" qəzetində ədəbi işçi işləmiş, sonra indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. 1936-ci ildə ali məktəbin dil-ədəbiyyat fakültetini bitiren Q. İlkin mühəribə başlanana qədər Uşaqgənəşərdə məsləhətçi, baş redaktor, müvəqqəti direktor və

zifələrində işləmişdir. Mühəribə vaxtı İranda hərbi müxbir kimi fəaliyyətini davam etdirmiş, Təbrizdə çıxan "Vətən yolunda" qəzetində omakdaşlıq etmişdir. 1953-cü ildən 1963-cü ilədək müddətdə Nizami yubiley komitəsində elmi katib, Bakı Dövlət Universitetində müəllim, Azərnəşrdə baş redaktor olmuşdur. Sonra "Azərbaycan" jurnalında baş redaktor, Azərnəşrdə direktor işləmişdir.

Ədəbi yaradılılığı "Yaralı şahin" adlı hekayəsi ilə başlayan Q. İlkin 1947-ci ildə "Heyat yollarında" adlı ilk kitabını nəşr etdirmişdir. Eyni adlı povestdə müəllif görkəmli dramaturqımız Nəcəf bəy Vəzirovun uşaqlıq illerinin maraqlı, yaddaşalan ləvhələrini yarada bilmüşdür. 1949-cu ildə hekayələr-dən ibarət ikinci kitabı nəşr edilmiş, sonra Q. İlkin daha məhsuldar çalışaraq "Üçtəpə uşaqları", "Sahil küçəsində", "Yazılı daş", "Qalada üşyan" kitablarını yazmışdır. Axırıncı əsər dəha çox şöhrət qazanmış, onun motivləri əsasında uşaqların və böyüklerin çox sevdidiyi "Yenilməz batalyon" filmi çəkilmişdir.

Qılman İlkin məhsuldar yazıçıdır. Onun qələmindən çıxan "Şah və qarışqa", "Şimal küləyi", "Tapşırıq", "Sərvinazım mənim", "Ömrün oğlan çağları", "Dağlı məhəlliisi", "Madam Qədri", "Tayqa nağılı", "Dəniz qapısı" və s. kitabları oxucular maraqla qarşılmışdır.

Qara Namazov yazar: "Q. İlkinin əsərlərinin mövzu dairəsi genişdir. Onun əsərlərində tokco inqilabi keçmişimiz və Vətəndaş mühəribəsi deyil, dinc quruculuq illərində uşaqların təhsili, işi və fəaliyyəti, vətənimizin zəngin sərvətlərinin axtarılması, kəndlərimizin keçmişinin və bugününün öyrənilməsi və s. geniş və ətraflı təsvir və tərennüm olunmuşdur."

Mövzusu və ideyəsi bugünkü baxımdan məqbul görünməsə də, Qılman İlkinin en sənətkarlıqla qələmə alınmış əsəri "Şimal küləyi"dir. Burada xalqımızın keşməkeşli tarixinin müəyyən, hələ düzgün şəhəri verilməyən illərinin bədii mənzərəsi vardır. Müəllif Yetim, Heydər, Nərgiz kimi yaddaşalan, hərtərəfli işlənmiş obrazlar yarada bilmüşdir.

Romanda tarixi şəxsiyyətlərdən Çingiz İldirim, Nəriman Nərimanov, M. Əzizbəyov və başqlarının da bədii obrazı yaradılmışdır. Əlbəttə, bu şəxsiyyətlərin fəaliyyətləri heç zaman birmənalı qarşılanmamış, müxtəlif istiqamətlərdən, müxtəlif mövqelərdən onların işi gah təqdir, gah da tənqid olunmuşdur. Ancaq bizim istəyimizdən asılı olsa da, olmasa da, bu insanlar tarixi şəxsiyyət kimi həmisi xatırlanacaqlar. O ki qaldı "Şimal küləyi"nə, bu da bir bədii əsər kimi ədəbiyyat tariximizdə öz adını və müəllifinin adını yaşadacaqdır.

Q. İlkinin "Üçtəpə uşaqları", "Ömrün oğlan çağı" povestlərində də gəncələrin, yeniyetmələrin arzu və düşüncələri, onların mübarizələrdə bərkivən həyatı ön plana gətirilmişdir.

Qılman İlkinin yaradılılığında hekayə janrı mühüm yer tutur. O, yiğcam bir süjetle öz qohrəmanlarının daxili aləmini açmağa nail olur. Məsələn, "Yalquzaq" hekayesində nəzər salaq. Əsərin süjeti çox sadədir. Qarlı, çovğunlu bir gündə kənd müəllimlərindən birinin körpəsi bərk xəstələnir. Müəllim həkim dəlinca qoşuşa kəndə gedir. Ancaq həkimi evdə tapa bilmir. Balaca bir məktub

yazılıb həkimin anasına verir və cəld geri qayıdır. Gülyaz həkim iclasdan gələndə məktubu oxuyur: "Doktor, xəstənin həyatı Sizin əlinizdədir. Özü zü yetirsiniz, onu xilas edə bilərsiniz."

Gənc həkim tərddüd etmədən atı minib qonşu kəndə yollanır. Yolda yalquzaq ona hücmədir. Qız çox çətinliklə kəndə gedib çıxa bılır və xəstə müalicə edir. Hekayə aşağıdakı cümlələrlə bitir:

"Xosta uşaq gözlerini döyüb doktoru baxı və heç bir söz demidi. Ancaq onun qaysaqlı müş, kiçik, nəzik dodaqları gülfürsədi. Bunu gördükde ana özünü saxlaya bilmədi, gözəri yaxşıdı. Gülyazın ciyinlərini qucaqlayıb dedi:

- Doktor, biz Sizin xocatınızından necə çıxacaqı? Yox, heç bir mükafatla... - Onun böyük qəherləndi və başı Gülyazın ciyinə endi. Gülyaz gənc ananın saçlarını tumarladı:

- Heç bir mükafat lazımlı deyil. - Sonra o, uşağın dodaqlarından holo do çökilməmiş təbəsümü göstərib dedi:

- Bizim mükafatımız budur. Bundan bəylik mükafat nə olə bilər?"

Göründüyü kimi, hekayənin süjeti çox sadədir. Ancaq müəllif bu sadə siyasetlə həm Gülyazın anasının, həm Gülyazın, həm müəllimin, həm də uşaq xəstələnəndə derin heyacan keçirən ananın daxili dünyasına işıq sala bilməşdir.

Hekayədəki hadisələr dinamikdir. Xüsusi, qarın, əvənən təsviri, eləcə də yalızağın ata hücumunu öks etdirən səhnələri uşaqlar maraqla, həyəcanlı oxuyurlar.

Q. İlkinin maraqlı hekayələri çoxdur. Onun belə hekayələrinə misal olaraq "Sahil küçəsində", "Ləpədöyəndə", "Yazılı daş", "Oğullar", "Qiymətli tapıntı", "Sel suyu" və s. əsərlərini göstərib bilərik.

Q. İlkinin "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdır" "Geriyə yol yoxdur", "Baba və nəvə" televiziya pyeslərinin tamaşası maraqlı qarışlanmışdır. Yazuçı "Təzə şagird" pyesinin, "Kölgələr sürüñür" filminin sənariisinin müəllifidir.

Q. İlkin həm də bir tərcüməçi kimi fəaliyyət göstərmişdir. Onun öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur.

Qulman İLKIN

TƏZƏ MƏNZİL

Yağış kosdi. Günəş poncoroden boylandı. Nurlan şirin yuxuda idi. Günəş onun tərləməsinin, pörtmüs yanalarını mehribanlıqla oxşayanda, gözərinə açdı. Atası getmişdi. Tez geyinib, poncerənin qabığına goldı. Atasının hündür krami bəsmortebəli evin qabığında hərəkətsiz durmusdu. Onu kramının kabinsonunda görməyib, toccübəli anasından soruşdu.

- Ana, atam kramda yoxdur.

Anası da poncoruya yaxınlaşdı:

- Hələlik kran lazım deyil. Görürsən ki, evi tikib, qurtarıblar. Təzə ev tikməyə başlayanda yene kran lazım olacaq. Görürsənmi, o iki ağacın yerində, tikməyə başlayacaqlar.

Nurlan toccübəli eldi:

- Ağacın yanında axı leyləklərin yuvası var. Bəs onları necə olacaq?

- Yəqin ki, o vaxtadək leyləklər köçüb gedəcəklər.

- Bölkə getmədiyər?

Anas cavab verməyə söz tapmadı. Təz mətbəxə keçdi. Bu zaman nəna bazardan qayıdı Nurlan ona gileyəndi.

- Nənə, bilirsen, leyləklərin yuvasını uçuracaqlar. Yerində adamlar üçün ev tikəcəklər. - Bəs nə eyləsinlər? Onlara görə adamlar evsiz qalacaqlar? Quşdurlar da, özərinə yənə yuva tikərlər.

Nənesinin sözləri onun xoşuna gəlmədi. Özlüyündə atasına acığı tutdu: "Nə üçün o yuvanı uçurub, yerində ev tikir?" Nənesinin sözlərində issa az qaldı ki, ağlaşın. Atasının sözləri yadına düşdü: "Şən kişişen, kişi ağlamaz". Ona görə da özünü saxladı.

Bütün günü pançənən qabağından çıksamadı. Onların halına acıydı. Ana və ata leylək təz-icə ucub gedir və bir azdan dimdiklərində yəmək qaydırırdılar. Nurlan fikirəşirdi ki, bəs yuvaları dağlıandan sonra ana və ata onları harada yedircəklər.

Axşam atası evə qayydanda, oğlunu qüssəsli görüb soruşdu:

- Ha, yene nə olub, qasqabaqlısan?

Onun yerinə anası dilləndi:

- Hirslenən ki, leyləklərin yuvasını uçuracaqsınız.

Atası bərkən guldü:

- Elə buna görə burnunu salladıbsan? Eh, sanı...

Atasının belə deməsi onu daha da qozəbləndirdi. Atası başını bulayıb, sözüna davam etdi:

- Men de deyirəm, buna nə olub... Sənə deyim ki, onları da təzə mənzilə köçürəcəyik.

Başa düşdən?

Nurlan daha soruştadı ki, bəs haraya köçürəcəklər. Əslinə baxsan, soruşturma utandı.

Erəsi gün atası tonofus vaxtı evə gələndə Nurlana dedi:

- Ha, geyin gedək. Leyləkləri bu gün təzə mənzilinə köçürərək. Tamaşa elə görən onlara nece mənzil vermİŞ.

Nurlan sevindiyindən bilmədi ki, nə etsin. İş yerinə gələndə atası onu təzə tikilmiş hündür binannın kölgəsində oturdu:

- Sen burada otur. Tamaşa elə. Biz onları indicə təzə mənzilə köçürəcəyik. Bunu deyib, atası kramda qaldı. Sonra kramın dəmir sabotını aşağı saldı. Fehlələrdən iki nəfəri əllərində möhkəmləndirdi. Onlar öz işlərini yenica qurtarmışlər ki, leyləklər qayıtdılar. Yuvaları yerində gərmədi, bir neçə dəfə havada dövrə vurdular. Sonra yuvaları təzə yerde görüb, oraya uçular. Bir neçə dəfə eni qalxdılar. Elə bil yuvarının möhkəm olub-olmadığını yoxlayırdılar. Sonra oturub, balalarını yedirtməyə başladılar.

Günər keçdi. Leyləklər təzə yuvalarına tamam işnişmişdilər. Əvvəller yuva qurduları ağcların işe dibindən kesilmişdi.

YUSİF ƏZİMZADƏ
(1917 - 1984)

"Göyərçin" jurnalının ilk redaktoru, görkəmli yazıçı, dramaturq, gəzəl jurnalist, xeyirxah insan kimi tanıdığımız Yusif Əzimzadə jurnalın iyirmi beş illik yubileyini təbrük edərkən yazmışdı: "Urakdon sevinirəm və fəxr eləyirəm ki, "Göyərçin"in qanadlanıb uçmasında redaksiya əməkdaşları ilə birlikdə nəməm də zəhmətim olub və deyə bilərəm ki "Göyərçin"do çalışdığım illər mətbuat sahəsində uzunmüddətli işimin en unudulmaz, en şirin dövrü kimi yadımda qalıb".

Doğrudan da, Yusif Əzimzadənin uşaq mətbuatımızın öncüllerindən olan "Göyərçin" in yaradılmasında, səmərəli fealiyyətində misilsiz xidmətləri olub. Bu görkəmli yazıçının qısa tərcüməyi-hali ilə tanış olanda görürük ki, o, şəhərləri özünə yolu keçib.

Yusif Əzimzadə Bakıda anadan olub. Nəriman Nərimanov adına sonaya texnikumunun elektrik məxanika şöbəsində təhsil ala-alə elektrik yarımtəsiyalarında işləyib. Bakı herbi məktəbini bitirib, bir müddət herbi xidmətdə olub. Tərxis edildikdən sonra jurnalistik fealiyyətinə başlayıb. "Abşeron kolxozçusu" qəzetində ədəbi işçi, məs'ul katib işləyib. Sonra "Ədəbiyyat qəzeti"ndə, "Inqilab və mədəniyyət" jurnallarında ədəbi işçi, nəşr şöbəsinin müdürü vəzifəsində çalışıb. Yaziçi jurnalistika sahəsində çox səmərəli fealiyyət göstərib. "Inqilab və mədəniyyət" jurnalında tənqid şöbəsinin müdürü, Azərnəşr və Uşaqgənclərə redaktor, "Inqilab və mədəniyyət" jurnalında məs'ul redaktor, "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor və s. bu kimi vəzifələrde çalışıb.

Yusif Əzimzadə də ədəbi yaradıcılığa şə'rələ başlamış, ilk əsərlərini həla tələbə ikən "Ədəbiyyat qəzeti"ndə, "Gənc işçi"da, "Yeni yol"da və "Azerbaycan gəncləri" qəzetlərində çap etdirmişdir.

Yazıçının "Partizan oğlu" adlı ilk kitabı 1942-ci ildə nəşr olunmuşdur. 40-ci illərdə daha iki kitabı işıq üzü görən ədibin qələmi getdikcə püxtəşməyə başlayır. "İlk görüş", "Onun həyatı", "Görüşdən sonra", "Üç bayram", "Bakinin işqları" kitablarından sonra yazıçı 1960-ci ildə "Yenə görüşəcəyik" adlı romanını nəşr etdirir. Müəllisin "O, qərib deyildi" romanı da oxucuların rəğbətini qazanır.

Yazıçının ayrı-ayrı vaxtlarda nəşr edilmiş "Murad dayının xatirələri", "Anakan", "Mənim mahnilərim", "Mən gənc qvardiyaçıyam", "Həmişə borcluyuq" və s. kitabları onun zəhmətsevər, möhsuldar bir qələm sahibi olduğunu göstərir.

Yusif Əzimzadə dramaturgiya sahəsində də böyük uğurlar qazanmışdır. Onun əsərləri Gənc Tamaşaçılar Teatrının səhnəsində müvəffəqiyyətlə tamaşaçaya qoyulmuşdur. Bu pyeslər içərisində "Anakan" həm onun müəllifinə, həm də teatra səhərət qazandırmışdır. Həmin əsər 1957-ci ildə müsikiili teatrların ümumittifaq festivalının laureati olmuşdur.

Əsərin mərkəzində yoxsul, kimsəsiz uşaqların tərbiyəsi keşiyində duran Bahar müslimənin mükəmməl bədii obrazı dayanır. Əsərdə o, takçə tərbiyəçi kimi deyil, həm də qayğılaş bir ana kimi tamaşaçıların diqqətini cəlb edir. Tosadüfi deyil ki, pyesin adı da ana ilə əlaqədardır. Əsərdə hadisələr olduqca maraqlıdır. Hadisələr inkişaf etdikcə biz Baharı qorxmaz, cəsarətli, fədakar bir insan kimi görürük.

Yusif Əzimzadə uşaq və yeniyetmələr üçün maraqlı əsərlər yaradan bir yazıçı idi. Uşaqların tərbiyəsində onun hekayələrinin, povestlərinin, səhənə əsərlərinin mühüm rolü olmuşdur. "Unutmayın" pyesinin tərbiyəvi əhəmiyyəti isə daha böyükdür.

Yusif Əzimzadə hem də zəhmətkəs bir tərcüməçi idi. O, İ. Osipovun "Yeddi gəmi adası", V. Popovun "Aydın sahil", O. Qonçarın "Qızıl Praqa", E. Qinrin "Cənub küleyi", L. Tolstoyun "Saxta kulon", F. M. Dostoyevskinin "Bayaz gecələr", İ. S. Turgenevin "Yakov Pasinkov", C. Londonun "Dəmir daban", A. N. Ostrovskinin "Öz adamımızdır, düzəlişərik", Mir Möhsünün "Ağ məmər", M. Xeyrullayevin "Tanbur nəğmələri", M. Burqxardtin "Yazılımamış məktublar" əsərlərini dilimləşdirib çevirib nəşr etdiren Y. Əzimzadə ömrünün sonuna kimi müətərcimlik fealiyyətini davam etdirmişdir. Onun son tərcüməsi Konstantin Simonovun "Dirilər və ölürlər" romanıdır.

Yazıçının ölümündən sonra onun uşaqlar üçün "Qardaşlar" adlı kitabı çıxmışdır. Yusif müəllim indi aramızda olmasa da, onun adı ehtiramla xatırlanır. Çünkü o, özündən sonra zəngin ədəbi irs qoyub getmişdir.

Yusif ƏZİMZADƏ

XATIRƏLƏR

ÜZÜK

Mən uşaqlıqda yaman nadinc idim. Anam da monim hər nazıma dözdürdü. O, həddən artıq yumşaq xasiyyəti, mehriban bir arvaddı. Qonşular birçə dəfə de olsun onu evdə ucadan danışdıq, üstümüze qışqırduğum eşitmemiş, bizi döyüdüñün görməmişdilər.

Bizim üstümüzdə hərden atamıza anam arasında səhəbt olardı. Atam bizi, xüsusun məni örökün böyüdüyü üçün anamı danıydı. Anam belə vaxtlarda səhəbət böyütməzdı. Kim bilir, belki de o, ürəyində atama haqq verirdi, ancaq bizdən de keçə bilmirdi.

Anamla bağlı xatirələrdən biri de belədir:

Bir gün küçədən qaça-qaca golub dedim:

- Ana, acam, bir şey ver yeyim!

- Ay bala, bir az gözle, xörək hazır olsun.

- Eh, ya'nı yeməyə heç bir şey yoxdur?

Mən metbəxə qaçdım, şkafı, qazanları axtarmağa başladım. Anam da dalimca gəldi, mənim bu hərəketimi görəndə açıq tutdu.

- Çökil! - deyib məni konara itəldi.

Bu zaman onun əli qısqıldıqda alınma dəydi. Mən şiddetli ağrından ufuldadım. Gözlerim yaşardı. Bi tosadüfi zorbdən anam özü də çəşdi. Tez məni qucaqlayıb alımla baxdı. Urayından dərin bir aqopdu. Elə bir ak hi, ufuldamaga da peşman oldum. Əlimi alınma çəkəndə ovcumə sindiq boyda bir sis dəydi. Anamın barmağında in qızıl üzük vardı. Bu işs də ondan idi.

Anam ayılıb dinnəzəcə alımdan ödü. Onun bu hali mənə elə tə'sir etdi ki, achiq da yandan çıxdı. O gün aşxama qədər kəfim açılmadı. Yoldaşlarımla da oynamaya getmodim.

Bu hadisədən sonra qızıl üzüyü bir dəha anamın barmağında görmədim.

KAÇIZ GƏMİLƏR

Hər il yay vaxtı bağı köçerdik. Evinizin qabağında girdə bir hovuz vardı. O elə böyük dörin idti ki, hündür adama da boy vermirdi. Bakı bağlarında belə hövzulara "döryaca" deyindək.

O vaxtdan illor keçib, ancaq homin döryaca, onun yanında baş-باşa vermiş iki qoca təgəncə, tikanlı çopurlor qədər corgo ilə düzülmüş məynolur, ağ və yumşaq qum, lap yaxında, şəhərdən axşamda kimi "Gup...gup..." səsi kosılmayın döyirmən indi də yadından çıxmayıb.

Ön çox yadında qalan aşağıdakı hadisidir.

Qardaşın mono kağızdan gomı qayırmağı öyrətmədi. Mən bu balaca gəmiliyər oynamış xoslayırdım. Anam böyük bir tabağ su tökürdü. Mən da kağız gəmiliyəri ora buraxırdım. Ancaq tabağ hara, döryaca hara! No eloyıdım ki, moni döryacaya yaxın qoymurdular. Qorxurdular ki, oru düsüb boğulam. Anamın gözü homişti üstündə idi.

Bir gün anam matbağda iş görəndə kağız gəmiliyəri tabaqdan çıxarıb, döryacaya terof gedim; daş pillələri qalxtıb, lap suyun qurağında oturdum. Döryacının suyu oxdan deyişdirilmədə üçün göngöy idti, dibi görünmürdür.

Mən kağız gəmiliyəni bir-bir suya buraxdım. Onları hovuzun qırığından uzaqlaşdırmaq qoymurdum. Birdən gəmiliyərləri biri olımdan çıxbı geldi. Mən onu tutmaq isteyende başı istəsə yuxıldı. Üzmayı bacarmadığım üçün çapalamağa başladım, bir neçə dəfə suya batıbıdım...

Gəzlerimi açanda gördüm ki, anam başının üstündə oturub ağlıyır. Qardaşım ayaqlarını oyuşdurdu. Qonşuluqqadı: uşaqlar bizi dövreyə alıb, qorxu ilə mono baxırdılar. Anam da mənim kimi başdan-ayağa İslənmədi.

Sonra qardaşından ehvali olduğunu:

Anam matbəxden çıxanda görür ki, tabağın yanında yoxam. Bu vaxt döryaca tərafından qırığımuñ cıdır. Tez özüñü mənim dalamca döryacaya atır. İkimiz də suyun lap dörin yerinə düşübgüləməşə baslayıraq. Döyirməna bugda getirən adamlar xoşbəxlikdən səsimizi eşidib, haraçı çatırlar, bizi xilas edirlər...

Böyük sözüne baxınmamaq no pis olurmuş!

BAYRAM BAYRAMOV (1918 - 1994)

Xalq yazıçısı Bayram Salman oğlu Bayramov 1918-ci il dekabr ayının 11-də Ağdam rayonunun İxşavənd kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Ağdam Pedaqoji İnstututunda, sonra Bakı Dövlət Universitetində təhsilini davam etdirmiş, uzun müddət müəllim işləmiş, sonra mətbuatda əmək fəaliyyətini davam etdirmiş, Dövlətnəşrkomda sədr müavini vəzifəsinədək yüksəlmışdır. 1994-cü ildə Bakıda vəfat etmişdir.

Xalq yazıçımız Bayram Bayramovla məni tanış edən şəssaf bir dağ çeşməsi olub. Bəli, bəli, dağ çeşməsi. Azərbaycan xalqının görkəmiyi yazıçısı Süleyman Rəhimovun dünyaya göz açlığı. Əyin kəndində bir bulaq var. Adına "Bayram bulağı" deyirlər. Bu bulaq təbiətin ən gözəl bir guşəsində, Armudluq deyilən yerdə çəgəyir. Uşaq vaxtı ilk dəfə bu çeşmənin suyundan içəndə elə bil ürəyimə dağların qüvvəsi axdı. Məndən böyük uşaqlar dedilər ki, bu bulağın adı "Bayram bulağı"dır. Yazıçı Bayram Bayramov öz xərci ilə onu abadlaşdırıldığı üçün el ona "Bayram bulağı" adı verib.

Bəli, Bayram müəllimin adı ilə ilk dəfə belə tanış oldum. Yavaş-yavaş bu xeyirxah yazarının əsərlərini oxumağa başladım. Gördüm ki, B. Bayramovun nosrində "Bayram bulağı"nın durulugu var. Gördüm ki, onun nasrində "Bayram bulağı"nın həzinliyi, kövrəkliliyi var. Yenə gözlerimin qarşısına həmin cəmən gəldi. Yadına düşdü ki, "Bayram bulağı" Səngər dağının sinəsindən axır. Səngər böyüüb gözlərimdə Azərbaycan oldu. "Bayram bulağı" Azərbaycandan güclənən qəhrəmanı, "Səngər" qəhrəmanı. "Bayram bulağı" Səngər böyüüb qəzəbənən, yazılın yaradan, Azərbaycanın xalq yazıçısı Bayram Bayramova çevrildi. Gözlerimin qarşısında "Ayrılıq", "Xəzine", "Yarpaqlar", "Bələh sevgim", "Arakəsmələr", "Mən ki, gözəl deyildim", "Sərinlik", "Onun gözləri", "Sənsiz", "Üç gün, üç gecə", "Karvan yol" və s. bu kimi sənat inciləri, onların qəhrəmanları canlandı.

Öz təbiətim etibarilə poeziyaya daha yaxından bağlıyam. Ancaq bu o demək deyil ki, nəşri sevmirəm. Nəsrədə heyat daha geniş, daha canlı təsvir olunur. Xüsusən, bu heyat öz poeziyası ilə bizim gözlərimizin qarşısında canlanır. Ümumiyyətlə, B. Bayramov yaradıcılığını mənə sevdirdən osas cəhət etə budur. Şairəne bir şəkildə həyat ləvhələri yaratmaq, insanların daxili aləminə nüfuz etmək, bir-birindən fərqlənən obrazlar yaratmaq onun yaradıcılıq məziyyətləri kimi yadda qalır. Bayram müəllimin əsərlərinin adları da şairənədir.

"Fəhlə qardaş" romanı. Hələ bir səhifə də oxumamışam. Düşünürəm: yaqın ki, əvvəlkilərə benzəməz. Axi fəhla həyatında nə şairənlək ola bilər ki? Yادina Belinskinin aşağıdakı sözləri düşür: "Qələmə həyatın prosasi qarşısında titrəyən yazıçı yazıçı deyil". İlk səhifələri oxuyuram. Kranç qız fəhlə həyatının romantikasından danışır: "Qovaqların lütfənmiş qol-budağı, bütünlükə gümüşləndi, çılpaq budaqların sızılılışı çəkildi. Ay Kür məsəsindən boy alıb məş'əl kimi qalxdı... Düşündüm ki, ay yalnız mənim üçün doğulmuşdur." Bu sözələr Ziyadxanı fəhlə həyatına dərindən bağlılığı kimi, məni də fasılə vermədən romani oxumağa vadar etdiyib. Gözlerimin qarşısında el üçün alın təri tökən, öz işindən həzz alan, alın təri ilə ucalan insanlar canlanıb.

Bayram Bayramovun əsərlərində Azərbaycan təbiətinin gözəllikləri həssaslıqla qələmə almışdır. Yazarının təsvir zamanı işlətdiyi obrazlar oxucunu heyrlətir. Adam nəşri oxuduğunu unudur, özünü şairənə bir aləmdən hiss edir, Məsələn: "Yorğunluq, əzginlik dənizdə qərə olub qalmışdır. Günsən narinçi şəfəqlər içinde dünəydan köçürdü." "Bu gün payızın boz üzüñə şüadan təbəssüm qonmuşdu, qumlar da parılı alıb, parılı verirdi. Qəsəbədə aynabəndlər də gülümsəyirdi." "Burada puçurları salxum-salxum meyvə ağacları qulağınu bahara şəkərliyib boy çəkməsi"...

Bayram müəllimin əsərlərindəki obrazlı ifadələr, təşbehlər, bədii detallar saymaqla qurtaran deyil. Məşhur fransız yazıçısı Jül Renar öz "Gündöly"ində yazırkı ki, nəşri misralara bölünməmiş şə'r'i xatırlatmalıdır.

B. Bayramovun nəşri də misralara bölünməmiş şə'r'i xatırlatıdır. Onun əsərlərini uşaqlar, yeniyetmələr və böyükələr maraqla oxuyurlar.

Bayram BAYRAMOV

Yaqut yadayda dağlara, xalasıgilə getmişdi. Kəndin bir yanında yamyasılı meşə, bir toroslu işçikli bıçenoklar var idi. Dumduru soyuq bulaqlar daşların arasından süzülüb, şırıltı ilə arşınca aşağıda derəyi çaylı birləşirdi. Yaqut xalası qızları ilə gah armudlu meşəyə, gah içicikli çəmənliyə, gah da soyuq bulaqlarının üstüne gozmoya gedordi. Təpel kəlçə, ala buzov, xınaquşun qızuların da dəcəl çopışları oynamadından doymurdur. Yaqut bütün gördüklerini yadında saxlayırdı, qardaşlarına, anasıgilə danışmağa çalışırdı. Kənd nə qədər gözəl, əyləncə no qədər çox olur, şohor, evləri, həyətlərindəki uşaqlar Yaqutun yadına düşürdü. Get-gedə dairixməga başlayırdı. Axi, Yaqut bu il məktəbə gedəcəkdi.

Bir gün balaca Yaqut yuxudan oyanıb dedi:

- Məni şohər göndörin, xala!
- Həla vaxta on gün qalb, qızım, - deyə xalası onun qara saçlarını oxşadı.
- Mən daha burada qalmış istəmirim...
- Beşçü gün do qal, Rəhman soni aparar, yaxşımlı?

Xalasının oğlu Rəhman söhətə qarşıdı:

- Beşçü gün do qal, Yaqut, bağçamızdakı alma, armud yetişsin, dərib anangılı aparaq.
- Şohardo alma-armud çoxdur. Anam her gün bazarдан alır.

Yaqutun dağ havasında qızırmış yumru sıfırtı tutuldu, qara gözlori doldu. Elə həmin gün Yaqutun xalası oğlu Rəhmanlı şohər yola salıldırlar. Yaqutgilə vəqona mindilər. Her kos öz yemək tutunda qız dilləndi:

- Rəhman, menim biletimi ver, baxım!
- Balacasan, sənə bilet düşmür.
- Bos şöhrəden golendo atam niyo almışdır?

Rəhman onu diş tutmağa başladı:

- Yaqut, golib biletleri yoxlayanda deyərsən beş yaşım var, yaxşı?
- Yox, monim yeddi yaşım var, bu il məktəbə gedəcəyəm.
- Yoxlayıcı hardan bilir, deyərsən beş yaşım var.
- Yalan danışnaq olmaz. Niyo bilet almamasın? Xalam sənə çoxlu pul verdi. Dur get mane bilet al... tez ol!

Bu ara qatar fit verib yola düdü.

Düşündü iri medal, qara palaları bir qadın Yaqutgilin kupesinə yaxınlaşdı. O, kupa pedokilonu biletinə baxandan sonra soruşdu:

- O qoşong qız kimdir?

Rəhman tez cavab verdi:

- Monim xalam qızıdır, xırdacadır, beş yaşı var.

Bu danışığının eşidib kuponin qapısına yaxınlaşan Yaqut bilet yoxlayan qadına dedi:

- Düz demir, xala, monim yeddi yaşım var...

- Bas biletli hanı, qızım?

- Rəhman mons bilet almayıb...

Bilet yoxlayan qadın Rəhmanı açıqlandı:

- Niya yalan danışırsın, ay oğlan? Sən corimə clayıcəyəm.

Yaqut hirsətonun qadının elindən yapışdı:

- Corimələmə, xala, adresini de, evimizə gedəndə deyərəm atam bilet pulunu götürüb sizə verər. Bilet yoxlayan qadın güldü:

- Son ağıllı qızsan, - deyib getdi.

Yaqutun bu işindən qoşobənən Rəhman söyləndi:

- Bəs sən tapşırımmamışdım ki, deyərsən beş yaşım var?

Yaqut onun üzünə açıqlı xabix buzov cavab verdi:

- Atam, anam bizo öyrədib ki, yalan danışmaq olmaz...

Həyatının nə az, nə azacıq, 26 ilini balalarımızın sevimli jurnalı "Göyərçin" in redaksiyasında əməkdaşlıq edən, ədəbi işçi, nəşr şöbəsinin müdürü işləyən Həbibə Zeynalova 1919-cu ilin oktyabr ayında sakida anadan olmuşdur. Orta məktəbin yeddinci sınıfını bitirdikdən sonra Azərbaycan Dövlət Nəşriyyatında oxucu işləyən Həbibə yazıçılarının əsərlərini xuya-oxuya çox şey öyrənmiş, özünün də üreyində yaziçi olmaq arzusu başaldırmışdır. Sonra o, əczaçılıq texnikumunu bitirər də, ixtisası üzrə İsləməniş, 1936-ci ildən 1940-ci ilədək kitabxanada işləmiş, ədəbi fəaliyyətə də elə uşillərdə başlamışdır.

"Təsadüf" adlı ilk hekayəsini 1938-ci ildə "Ədəbiyyat qəzeti" ndə çap etdirən Həbibə sübüt etdi ki, o, ədəbiyyatda təsadüfi adam deyil. Bundan sonra öz bədii yazıları ilə "Gənc işçi", "Azərbaycan müəllimi", "Ədəbiyyat qəzeti", "İnqilab və mədəniyyət", "Kommunist", "Azərbaycan qadını" və s. mətbuat organlarında müntəzəm çıxış eləməyə başladı.

Həbibə 1940-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinəaxıl olmuş, 1945-ci ildə oradən bitirmişdir. O, müxtəlif mətbuat organlarında, "Azərbaycan qadını" jurnalında, "Kommunist" qəzeti redaksiyasında, uşaqları üçün tərtib etmişdir, Nizami adına Ədəbiyyat muzeyində işləmişdir. 1958-ci ildən ömrünün sonunaq - 1984-cü ildək "Göyərçin" jurnalında işləmiş, bədii yazıları ilə müntəzəm çıxış etmişdir.

Həbibənin "Kiçik hekayələr" adlı ilk kitabı 1953-cü ildə nəşr edilmişdir. "Dilarə bağı gedir", "Xoruzun neçə rəngi var", "Sünbülkukla", "Ağaclar çıxırları", "Ayrıla bilmədim", "Xəzri həmişə əsmir", "Günəş məndən gədir", "Ulduzlu dam", "Mən de oynamaq istəyirəm", "Bahar çıxırları", "Yol verin, yol verin", "Qızıl alma", "Onu hamı sevirdi" və s. kitablarda toplanan hekayələr, povestlər Həbibənin istədadlı bir uşaq yazıçısı olduğunu sübüt edir.

Həbibə uşaq jurnalında işlədiyindən, tez-tez uşaqların görüşünə gedər, maraqların ən yüksəkdə olardı. Yazıçının müşahidələri sonradan maraqlı hekayələrin mövzusuna çevrilərdi. "Dilarə məktəbə gedir" kitabında toplanan əsərlərin həmisi həyatı hekayələrdir.

"Sünbülkukla" kitabı yazıçının daha çox məşhurlaşmışdır. Povestin əhərəmanı Sünbülkukla balacaların sevdiyi ədəbi obrazlardandır.

İradə adlı balaca bir qız vaxtı-vaxtında çörək yemir və buna görə də qıllayır. Bundan xəbər tutan qardaşı Qəhrəman bacısına qəribə bir kukla döndürür. Sünbülkukla İradənin sevimli dostuna, sirdəsına çevrilir.

Müəllif öz təxəyyülünün məhsulu olan Sünbülkuklaları ayrı-ayrı yerlərdə əzdirməklə əkin, biçin, əmək adamları haqqında uşaqlara ətraflı mə'lumat verir. Sünbülkukla zəmiyi, mətbəxə, dəyirmana, çörək zavoduna, qənnadı, sənək, makaron sexinə və s. kimi yerlərə gedir. Bundan bir bədii vasitə

kimi istifadə edən müəllif uşaqların çörək haqqında olan məlumatını genişləndirir.

Həbibənin hekayələri öz yüksəcməliyi, aydınlığı ilə diqqəti cəlb edir. Baxımdan onun "Xoruzun neçə rəngi var", "Xəbərçi tutuquşu", "Fotoaparat", "Balaca artist", "Qarpız", "Velosiped" və s. hekayələri maraq doğurur. Uşaqluğun həyatının həssas yazıçı gözü ilə müşahidə edən yazıçı öz balaca qəhrəmanlarını oxucuların sevimlisinə çevirə bilir.

"Krançı və mən" hekayəsinin balaca qəhrəmanı kranın çalovuna minib yuxarı qalxmaq istəyir. Krançı bunu görəndə acıqlanır. Ancaq o, tezliklə balaca oğlanla dostlaşır. Onun əlindən tutub kranın kabinəsinə qaldırır. Hündür dən səhəri seyr edən oğlanın ürəyində krançı olmaq, qurub yaratmaq arzusunu qaldırır.

Gəlinciyi yatra-yatra özü də yuxuya gedən balaca Reyhanın obrazı da maraqlıdır. "Ad günü", "Yedinci qardaş", "Göyçək", "Duzlu qız" hekayələrinin balaca qəhrəmanları öz məs'umluqları, təmizlikləri ilə yadda qalırlar.

HƏBİBƏ

KİÇİK HEKAYƏLƏR

ŞƏKİİ.

Rövşənə qonşuları balaca bir kitab bağışlayıb dedi:

- Burada mərəqə nağıllar var.
- Rövşən kitabı alıb təşəkkür etdi. Qaçış evo gəldi. Divanın üstündə öyloşdu. Pişiyi çağırdu:
- Göl sona nağıl oxuyum.

Amma Rövşən kitab oxuya bilmirdi. Axi, o, "A" və "B" hərfindən başqa heç bir hərf tam-mirdi. Onun qanı bərk qaralıdı. Kitabı divanın üstündə qoyub, həyətə, uşaqlarla oynanışa gedən qayışdanda gördü ki, pişik poncolorunu kitabıñ üzərinən gözdirib minildiyir. Rövşən sevinç soruşdu:

- Oxuyursam , San!
- Sarı blişlərin torpdib, yeno mırıldadı. Rövşəni güləmək tutdu. Kitabı almaq istədi.
- Sarı pəncəsi ilə Rövşəni vurdur, yeno acıqla mırıldadı. Rövşən toəccübündə:
- Niyo vuruşursan! Kitabımı ver də.
- Sarı lap qoşablondu. Rövşən do hirslandı. Kitabı çökib, pişikdən aldı. Səhifədəki iri siyahı şəklini görəcək güldü:
- Mən da deyirəm kitabı niya vermır, ay, ay, ay, ay, bu ki, siçan deyil, şəkildir.

MAŞİN

Uşaqlar evyandan küçəyə baxırdılar. Asfalt yolla traktor gurultu salaraq iri bir maşını çəkiş apardı. Sevda qardaşından soruşdu:

- Nə üçün maşın özü getmir?
- Rövşən cavab verdi:
- Görürməsən naxoşlaşayıb!

ZEYNAL CABBARZADƏ
(1920 - 1977)

Quşlar, quşlar
Na gözəl oxuyur,
Boh, boh, boh, boh
Na gözəl oxuyur
Yaşıl, olvan, sarı, ağ
gül-çiçəklər.
Dağları qarlıdır,
Bağlarıń barındır,
Sevirmən mən səni, gözəl kəndimiz!

Bu sözler yəqin ki, sizə tanış gəlir, onları hardasa eşitmisiniz! Ancaq Bəharda? "Ögey ana" filmində "İsmayılin mahni" bu sözlərlə başlamır mı? Bəs həmin filmində digər mahnilar necə, yadınızna düşürmü? "Onu bağışlamaq olarmı?" filmindəki lirik mahnilar necə? Bəs "Magistral" filmindəki məzəli mahnilar?

Qara gözün badam,
O dedi: - Yox, yox, yox, yox!
Mənə gəlsin qadan.
O dedi: - Yox, yox, yox, yox!
Dedim insaf eë,
Dedi gülə-gülə:
Səndən yar olmaz mənə...

Yəqin hər şey aydın oldu. Dillər əzberi olan bu mahniların müəllifi Zeynal Cabbarzadədir. Hə, özü də bunlar harasıdır, inamlı demək olar ki, sözlerinə ən çox musiqi bestələnən şair də Zeynal Cabbarzadədir. Dünyani dolaşan "Süreyya" mahisini xatırlayın. "Badamlı", "Harda qalmışan?", "Sən mənim, mən sənin", "Nə olar?" və s. bu kimi dillər əzberi olan mahniların müəllifi də Zeynal Cabbarzadədir.

Bəs kimdir Zeynal Cabbarzadə? Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci ilin dekabr ayında Bakıda dənizçi ailəsində anadan olub. İbtidai və orta təhsilini Bakıda alıb. 1937-ci ildə indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olub, 1941-ci ildə ali məktəbi bitirib. Həlo təhsil aldığı illərdə jurnalistikə ilə maraqlanıb, "Baliq cabhəsi" və "Qırmızı Kürçaylı" qəzetləri ilə əməkdaşlıq edib. Bir müddət Şamaxı rayonunun Mədrəsə kənd məktəbinde müəllimlik edib. Müharibə başlanananda ordu sıralarına çağrılıb, bir il kursant olduqdan sonra döyüsha yollanıb. Müharibədə ağır yaralanıb. 1943-cü ildə ordu sıralarından azad edilib. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınınadək Azərbaycan Yazarlar İttifaqının "Natəvan" adına klubunda müdər, sonra "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi,

məş'ul katib vəzifələrində işləyib. 1950-ci ildən ömrünün sonuna dək, yəni 1977-ci ilədək "Pioneer" jurnalının baş redaktoru vəzifəsində çalışıb.

"Puşkin" adlı ilk mətbüdü şə'rini 1937-ci ildə işq üzü görəndən sonra Z. Cabbarzadə ədəbi yaradıcılıqla məşğul olub. "Pioneer" jurnalında iyiirmi yeddi il redaktor işləməsi onun yaradıcılığına yeni istiqamət verib. Görkəmli uşaqlar yazuçularının əsərlərini redaktördə edə-edə onun özünü də ürəyində uşaq ədəbiyyatı ilə məşğul olmaq arzusu baş qaldırıb. Zeynal Cabbarzadənin ədəbi əsəri onun "Xanımın", "Əfzaləddin və şah", "Çınar", "Bahar gəlir", "Dnepr sahilərində", "Arzular", "Yaylaqda", "Sizin səsiniz", "Məni bağışlayın", "Dostum, gol sözə bax", "Bizim metro", "Güllər", "Uca dağ başında", "Bizim dünya" və s. kitablarında toplanıb.

Fikrimizcə, Zeynal Cabbarzadə yaradıcılığına xalq şairi Rəsul Rza çox düzgün, obyektiv qiymət vermişdir. O, şairin "Dostum, gol sözə bax" kitabına geniş bir öz söz yazmış, şairin şe'rlerinin uğur və nöqsanlarını göstərmişdir. R. Rza yazır: "Zeynalın dilə düşmüş nəğməleri, məşələləri, marşları, gənc oxucular tərəfindən sevile-sevilə oxunan, uşaqlara ünvanlanmış şe'rleri, lirik miniatürleri, yaxşı poemaları vardır. Bu yolda şairin bədrəmələri, müvəffəqiyətsizliyə uğradığı da olmuşdur. Burada təəccübü bir şey yoxdur. Yüyüren yıldızlar. İndi belə onlarla kitabın müəllifi olan Zeynalın hələ də bəzi şe'rlerində köhnə obrazları, çox işlənmüş taşbehələr, bədii tə'sir gücünü itirmiş sözlərə rast gəlmək olur. Lakin yaxşıdır ki, bunlar olsa-olsa qalıqlardır. Bunlar ipi qırılmış köhnə muncuqlara bənzəyir. Yumrulanıb, künçə-bucağa qışılıb son günlerini keçirir-lər."

Zeynal Cabbarzadə nəğməkar şair olduğundan onun uşaqlar üçün yazdığı şe'rler də ritmikdir, ahəngdardır. Şair məktəbililərin arzu və düşüncələrindən yazımağı daha çox xoşlayır, onları vətənin adına layiq oğullar, qızlar olmağı sösləyir:

Gedin, gedin məktəblərə, gedin durmadan,
Elm, hünər dövranıdır bizim bu dövran!
Yurdumuzda seyr edikən sizi hor insan,
Deyir: xoşbəxt məktəbililər necə gözəldir,
Dors ilində bu ilk sohor necə gözəldir.

Z. Cabbarzadə uşaqları düşündürmək üçün tapmacalar yazmağa da meyl etmişdir. Bu tapmacalar öz yiğcamlığı, düşündürçülüyü ilə xalq tapmacalarını xatırladır. Həm də uşaqlar yuxarıdakı qafsiyələr vasitəsi ilə tapmacanın cavabıni tapırlar. Məsələn:

Məni sevən hor kəsin
İşləşən işi asan olur.
O, hor iş bacaran,
Yaxşı bir insan olur.
Uşaqların oxusunu
Adımı bilir olbet,
Tanımayan var issa
Tapsın adımı... (zəhmət)

Z. Cabbarzadənin uşaqlar üçün yazdığı şe'rler, poemalar, mənzum nağıllar indi də öz aktuallığını itirməyib.

Zeynal CABBARZADƏ

ÇOX SEVİRƏM

Baharı çox sevirəm,
Hər tərəf yaşıllaşır.
Dağlardan golen sular
Sel olub, aşır-dasıır.
Qaranşular evyanda
Qurut Öz yuvasını.
Çox sevirom baharın
Sərin, saf havasını.
Göyde ildürüm çaxır,
Dağlar başı çon olur.
Bahar fəsli goləndə
Hamı, hamı şən olur.
Mən yayı çox sevirəm,
Göy üzü temiz olur.
Yayda çox sevdiklərim
Çay olur, deniz olur.
Güneş qızdırın yeri,
Ağaclar gətirir bar.
Yaylaqlarda dincəlir
Yay gələndə adamlar.
Üzümlər şirinlənir,
Əncirlərdən axır bal.
Bağbanlar bol meyvəni
Yığınğa tapmir macal.
Yaşıl xalı sorılır,
Düzənlərə, dağlara.
Yay faslı ləzzət verir
Balaca uşaqlar.
Payızı çox sevirom,
Havalər gözəl olur.
Qızıl rəngli yarpaqlar
Tökükür, xəzel olur.
Ağaclardan dərilir
Alma, armud, heyva, nar.
Hərədən dolur, boşalır,
Göydə uçan buludlar.
Civildəşir şərcələr,
Qişdan gətirir xəber.
Mən qış çox sevirəm,
Çünki qar bol olur.
Şaxtalən bol olur.
Buz-salxıma bənzəyir.
Küçələri bəzəyir.

Atılıram, düşürem,
Buz üstü sürüşürüm.
Qorxutmayır qar məni,
Anama söyləyirəm
Gəzməyo apar məni.

LAYLAY

Yat gözümün qarası,
Ciyərimin parası.
Laylay, üreyim laylay,
Arxam, diroyim laylay!

Göyde bulud sovusun,
Kirpiklärin qovusun.
Laylay, quzum, a laylay,
İki gözüm, a laylay!

Son no şirin balasan,
Görüm yüz il qalasan.
Laylay, baharım, laylay.
Laylay, nübarın, laylay!...

XANIMANA ƏLİBƏYLİ

(1920)

Yəqin ki, bu uşaq mahnısını hamınız xatırlayırsınız:

Qışda, səxtada, buzda,
Güneş çimir hovuzda.
Qoy gətirim layəni,
Su tök, yuyundur məni!
Ay ana, böyüyəndə,
Güneş olaram mən de.

Bu şe'r'in müəllifi, görkəmli uşaq yazıçısı Xanımama Əlibəyli məhz tez böyüməyə can atan, günəş olmağa ümidi körpələrin şairidir. Uşaqların sehrlı dünyası Xanımama Əlibəyli üçün hər şeydir. O, ömrünü balaşımızın arzu və düşüncələrini əks etdirən şe'rler yazmağa həsr edib.

Əlibəyli Xanımama Sabir qızı 1920-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi də Bakıda bitirib. Hələ uşaq vaxtlarından ürəyində həkim olmaq arzusu baş qaldırıb. Bu arzu onu N. Norimanov adına Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə gətirib. 1936-ci ildə ali məktəbə daxil olan X. Əlibəyli 1942-ci ildə oranı bitirib və həkim işləməyə başlayıb. Lakin 1938-ci ildə "Azərbaycan qadımı" jurnalında çap olunan "Ana" şe'reti Xanımama Əlibəylini yazışdırmağa həvəsləndirib. Bu həvəs o qədər güclü olub ki, onu idiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə aparıb. Lakin bu, ixtisası dayışmək yox, ədəbiyyatı, onun nəzəri əsaslarını öyrənmək ehtiyacından doğub. Çünkü filologiya fakültəsini bitirəndən sonra da Xanımama Əlibəyli öz iş yerini dayışməyib. 1945-ci ildən poliklinikada həkim-pediatr işləyən X. Əlibəyli uşaqlarla daim ünsiyyətdə olub. Bu ünsiyyət onun uşaq ədəbiyyatı sahəsində şəmərəli fealiyyətinə təkan verib. Xanımama xanımı uşaqların tok-əf fiziki sağlamlığı yox, həm də onların mə'nəvi dünyası, mə'nəvi sağlamlığı maraqlandırıb. Onun şe'rleri uşaqlara dərmandan az kömək etməyib. Bu şe'rleri oxuyanda körpələrin dodağına təbəssüm qonub:

İşiq düşəndə evə,
Gözünү açdı nəvə.
Soruşdu ondan nənə:
- Yuxunda nə gördün, nə?
- Qaranlıq idi, nənə,
Heç nə görmədim, heç nə!

Bax, əsl uşaq şe're belə olar: yiğcam, aydın, sadə...

Xanımama Əlibəyli uşaqlar üçün xeyli kitab yazıb nəşr elətdirib. "Balaca həkim", "Dovşanın ad günü", "Meşə həkimi", "Novruz və Murtuz", "Yaz konserti", "İşləməyen dişləməz", "Uşaq mahnıları", "Ağ çəmən", "Sənubərin gözləri", "Karnaval", "Məni günəşə at", "Noğul", "Ləpəlorin nağılı", "Bir gölün sahilində", "Ulduzların nəğməsi", "Öziz komissar", "Balaca Səlim" kitablarını-

da toplanan şe'rler, mənzum nağıllar, pyeslər müəllifin uşaq ədəbiyyatı sahəsində yorulmaq bilmədən göstərdiyi səmərəli fəaliyyətin nəticəsidir.

Xanımama Əliboylinin uşaq psixologiyasına yaxından bəslədiyi, predmet uşaq gözü ilə görmək bacarığı onun uşaq şe'rlerinin təravətini, həyatılılığını apıtan başlıca amillərdəndir. Bu baxımdan "Qonaq gəlin" şe'ri maraq doğurur:

Dünon rast gəldik ilbizo,
Qonaq gəlin dedi bizo.
Golib gördük özü yoxdur,
Bir məktub qoyub dəhlizə:
"Sizə çox hörmətim vardır,
Bağışlayın, yerim dardır."
Ona həla cavab yazdıq:
"Yalançılıq bir azardır,
Təki geniş olsun ürek,
Çıx bayira, soni görək!"

Bu şe'rde hər şey yerli-yerindədir. Şairin ilbizi uşaqlara tanıtmaq məharəti oxucunu tam qane edir. Çünkü burada bə'zi şairlərin şe'rlerində olduğu kimi predmeti ümumi sözlərlə təqdim etmək cəhdini bəle yoxdur.

X. Əlibeylinin uşaq şe'rleri uşaqları zəhmətsever olmağa, çalışsanlığı, vətənparvarlılığını, tabiatı sevməyə səsləyir. Onun "Aman ovçu" nağıllını oxumamışdan əvvəl adam hadisələri ayrı cür təsəvvür edir. Nalbənd oğlunun atasından ayrılib ovçuluğa getməsi ilə süjetin hərəkət mərhələsi başlayır. Məşələri, dağlı, daşı gəzən ovçu maral ilə rastlaşır. Onu vurmaq istəyəndə maral dilə galır:

- Aman, ovçu, vurma məni,
Mən sevriöm bu cəmoni.
Yaşıl atlas budaqları,
Zümrüt rəngli bulaqları.
Bax o dağa, bax o daşa,
Mənə deyir: - Olma, yaşa!
Dəymə mane, qalın burda,
Həsret qoyma doğma yurda!

Ovçu maralı vurmur, onu da özü ilə aparır. O, zürafə, şir və ayı ilə da səhbət edir. Onlar dostlaşırlar. Səhbətlər zamanı mə'lüm olur ki, bu heyvanların hamisi yaşamağı, hayatı, vətəni sevirlər. Onlar yaxşılığa yaxşılıqla cavab verir, xəndəyə düşən ovçunu xilas edirlər.

X. Əlibeyli dramaturgiya ilə də möşgül olmuşdur. Onun "Dovşanın ad günü", "Aycan" pyesləri Gənc Tamaşaçılar Teatrında, "Cunquş" pyesi isə Abdulla Şaiq adına Kukla Teatrında oynanmışdır.

ÖYRƏNDİM ƏLİFBANI

Biz bitirmişik dünən
Məktəbə olıfbəni.
İndi öyrədirdəm men
Öz bacım Mehribəni
Siz bize qalın-qalın,
Yeni kitablar alın.

YAXŞI ADAM

Bir yaxşı adamdı həkim,
Həkimdən qorxmasın heç kim.
Xəsteliyi qoymur yaxın,
Siz onun sözünü baxın.

QIZIL ŞAR

Gün çıxdı qıpırmızı,
Qızıl don geydi Xızı.
Alişdi gəydə par-par,
O yuyumur qızıl şar.
Şüşəbondə düşdü zər,
Yuxudan durdu Azər.
Yoxlaşı Sağ-solunu,
Tez qaldırı qolunu
Birbaş günsə şarı,
İstdi tutsun şarı.

QARDASIMIN KÖYNƏYİ

Anam dedi: - Üttü çök
Namiqin köynəyinə.
Ütülənəndə köynək,
Çox yaraşır oynıne.
Qardaşım çox sevindi
Baxaraq köynəyinə.
Geyinib, gedir indi
O, foto dərneyinə.

XALİDƏ HASİLOVA

(1920-1996)

Bir dəfə jurnalımızın redaksiyasında balaca yiğincaq keçirirdik. Yaziçi Xalidə Hasilova da vaxt təbibdə iştirak etməyə gəlmışdı. Onun səmimiyyətlə dediyi aşağıdakı sözləri heç vaxt unutmaram: - "Göyərçin" mənim ata evimdir!

Doğrudan da, "Göyərçin" Xalidə Hasilovanın sevimli jurnalıdır. O jurnalı, uşaq ədəbiyyatımızın on gözəl nümunələri ilk dəfə onun sohifelerində işlənmişdir. "Göyərçin" qanad çala-çala maraqlı şə'rərləri, hekayələri, nağılları Azərbaycanın müxtəlif guşalarında yaşayan uşaqlara ərməğan aparır. Bu hekayələrin, nağılların, şə'rərlərin, cələcə də digər yazıların hazırlanmasında Xalidə Hasilovanın da xidmətləri az olmayıb. Ona görə ki, Xalidə xanım ömrünün yeddi ilini həmin jurnalda həsr etmişdir. Yeddi il o qədər də çox vaxt deyil. Ancaq görkəmli yazıçı bu yeddi ildə baş redaktor kimi böyük işlər görmüş, səmərəli fəaliyyət göstərmişdir.

Hasilova Xalidə Məmməd qızı 1920-ci ilin aprel ayında Azərbaycanın gözəl guşalarından birində - Zaqqatala şəhərində anadan olmuşdur. Tale eledən tərtiblərmişdir ki, bu şəhərdə pedagoji texnikum açılmış və Xalidə Hasilova həmin texnikumu bitirib Qırımlı kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Uşaqların arasında olması, onların psixologiyasını öyrənməsi yazıçıya goləcək əsərləri üçün mövzuya toplamaq imkanı vermişdir.

1939-cu ildə X. Hasilova mühəffiqiyetlə imtahan verib, o zamanki Leninqrad universitetinin filologiya fakültəsinə qəbul olunmuşdur. Şübəsiz, buna mühit də Xalidə xanımın dünyagörüşünün formalşamasında tə'sirsiz qalmamışdır.

Xalidə Hasilova mühərribə başlayandan sonra Bakıya gelmiş, təhsilini Bakı Dövlət Universitetində başa vurmuşdur. 1943 - 1944-cü illərdə Xalidə Hasilova Zaqqatala şəhər orta məktəbində müəllim işləmiş, uşaqları öyrədə-öyrədə onlardan da xeyli öyrənmişdir.

1944 - 1945-ci illərdə Xalidə Hasilova Moskvada xarici dillər kursunda Türk şö'bəsinin dinleyicisi olmuşdur.

1948-ci ildən Uşaqgəncnəşrdə redaktor işləyən Xalidə Hasilova uşaqlar üçün yazılın xeyli kitabı redakta etmiş və özü də ilk əsərlerini yazmışdır. 1950-ci ildə onun "Kiçik hekayələr" adı altında çap olunan ilk kitabı gənc yazıçının yaradıcılıq pasportuna çevrilmişdir. Yazıçının sonra çap olunan "İlk məktub", "Lalənin kitabı", "İki yoldaş", "Sular durulur", "Ulduzlu papaq", "Rə'nə evlərini axtarır" kitablarında toplanan əsərlər müəllifin uşaq ədəbiyyatına yeni töhfələri idi. Mövzuları, süjetləri müxtəlif olsa da bu əsərlərin hamisində tərbiyə məsələləri ön planda dayanır. Elə bil ki, X. Hasilova müəllimlik fəaliyyətindəki boşluğu bir növ bədii əsərləri vəsítəsi ilə doldurmaq istəyir. Onun əsərlərində xalqın adət-ənənələrinə, böyükələrə hörmət, dostluq və yol-

daşlıqda sədaqət, uşaqları elmə, biliyə həvəsləndirmək motivləri ön planda dır.

Uşaqgəncnəşrdən sonra X. Hasilova bir müddət "Azərbaycan qadını" jurnalında ədəbi işçi işləmiş, sonra "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. 1972-ci ildən ömrünün sonuna dek Xalidə Hasilova "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi səmərəli fəaliyyət göstərmişdir. Qadın jurnalında işlədiyi müddədə də Xalidə Hasilova uşaq ədəbiyyatından ayrı düşməmişdir. Bu da təsədüfi deyildir. Çünkü qadının, ananın ən başlıca problemlərindən biri də uşaqların tərbiyəsidir.

Bütün bunları nəzərə alan X. Hasilova yaradıcılıqla daha səmərəli məşğıl olmuşdur. Yazıçının "Onun taleyi", "Ləpələr", "Dəniz çırqları", "Atlas yarpaqlar", "Zəhra", "Unutmaram" kitabları məhz bu illərdə yaranıb.

"Yaşıl ayna", "Nəğmeli könlər", "Xatirə", "Məhəbbət olanda", "Ləpələ sahilin xatirələri", "Xatirənin sorağı ilə", "Çilçırq" və s. kitablarda toplanan əsərlər yazıçının yaradıcılıqla məsulüyyətlə yanasağıdır, adı həyat həqiqətini bədii həqiqət səviyyəsinə qaldırmışa çalışdığını, onun zəhmətsevərliyini aydın şəkildə göstərir. Yazıçının əsərlərinin ən xarakterik cəhətlərindən biri də onların hamisindən yiğincəlidir. Hiss olunur ki, yazıçı uzunuluğu, milçəkdən fil düzəltməyi xoşlamır.

Xalidə Hasilova tərcümə ilə də ciddi məşğul olmuşdur. N. Nosovun "Şən ailə", "N. Tixonovun "İgid partizan", İ. P. Sotonun "Zənci balası Atalo", Əziz Nesinin "İndiki uşaqlar möcüzədir" əsərləri onun tərcüməsində maraqla qarşılıqlıdır.

Xalidə Hasilova həm də fəal ictimaiyyətçi olmuşdur. O, Azərbaycan Qadınlar Şurası rəyasət heyətinin üzvü, Bakı Şəhər Sovetinin deputati, qadınların əməyi və analığı mühafizə komissiyasının sədri seçilmişdir.

Xalidə HASİLOVA

ELÇİNİN "PƏLƏNCİ"

Ana şəhər təzən işe getdi. Güñortaya yaxın nənə də Elçini bağla gəzməyə apardı. Burada bir neço ay qabaq soyyar heyvanxana açılmışdı. Fil, poləng, dağ keçisi, ağ aylı, meymunlar Elçinin çox xoşuna goldı. Zolaqlı poləng isə hamisindən qoşงondı. Onun qara zolaqları günün altından işim-işim işləyirdi. Elçin və nənəsi qəfəsə yaxınlaşanda, zolaqlı poləng ağzını geniş açdı və borkəndən nördədi. Elçin qorxub nonosuna qıslıdı.

Bir saatda bütün heyvanxananı gözib qurtardılar. Eve qayıtdıqdan sonra nənə nahar hazırlamaq üçün mətbəxə getdi. Elçin də rəngləri görüb o biri otaga keçdi. Nənə arabı:

- Elçin na elayırsın? - deyə mətbəxən onu səsləyirdi.

- Nənə, buradayam, oynayıram.

Nənənən baş xörəklərə, süfrə düzəltməyə qarşıdı. Nahar vaxtı çatdı. Ana nahar elemək üçün evə geldi.

Ana Elçini soruşdu. Nənə cavab verdi ki, o biri otaqqadır, oynayır. Ana oğlunu çağırmaq üçün yan otaga keçmək istəyəndə, içəridən acaib bir heyvan bayır atıldı və mətbəxə torş qazdı: Bu zaman nənə, olində xörək mətbəxən yemək otığına gəldi. Ayağının yanından mətbəxə soxulan bu heyvanı görəndə özünü itirdi və olindəki boşqabı yero saldı:

Ana təcübülo soruşdu:

- Pişiyi bu günə kim sahb?

Elə bu vaxt Elçin də yan otaqdan qaça-qaça çıxdı. O, pişiyin dalınca yürürdü. Nənə de yindi:

- Kim salacaq, görmürsən? Hor şeyi boyayıb qurtarb, indi də pişiyə el atub.
- Elçin anasını görüb dayandı. Anası yenə tövüdüle soruşdu:
- Pisiyi niyo ronglemisen?
- Elçin anasının hirsəndiyini başa düşdü. Yavaşcadan dedi:
- İstiyirdim ki, paşlı düzəldim.
- Anası onun sözüne gülmək istədi, ancaq özünü saxladı. Nənə başını buladı.
- Ananın qışları çatıldı:
- Adam elo şey düzəldər ki, başqlarını narahat eləmosin, eziyyətə salmasın.
- Elçin sənmiş boşqabın parçalarına və dağlımış xöroya baxıb, başını aşağı dikdi.
- Belində qara zolaqlar çəkilmis pişik isə, motboxin bir künkündə tükörəni yalaydırdı.

ƏLƏVİYYƏ BABAYEVA (1921)

Ələviyyə Babayeva Bakıda anadan olub. Orta məktəbi də, Bakı Dövlət Universitetinin filologiya fakültəsini də doğma şəhərde bitirən Ə. Babayevanın ilk hekayəsi "Ədəbiyyat qəzeti"ndə çap olunanandan sonra gənc yazıçı yaradıcılıq axtarışları aparmış, tanınmış bir nəsir olmuşdur.

Ələviyyə Babayeva müxtəlif mətbuat orqanlarında işləmiş, bədən onun yaradıcılığına təsirsiz qalmamışdır. O, 1951-ci ildən 1973-cü ildək "Azərbaycan qadını" jurnalında məsul katib işləmiş, bədii yazıları ilə mətbuat səhi-fələrində münəzəm çıxış etmiş, tərcümə ilə də ciddi məşgül olmuşdur. Bu illərdə yazıcının on beşdən çox kitabı çap edilmiş, müəllifinə şöhrət qazandırılmışdır. Müəllifin "Mənim müəlliməm" adlı ilk kitabı 1950-ci ildə işq üzü görmüşdür. Sonra onun "Həckayələr", "Kənd yolları", "Payızda", "Mən tak deyiləm", "Kənd yollarına səyahət", "Yenə bahardı", "Kölgə", "Tut ağacı", "Süsen-sünbüll", "Hörüklor", "Adamlar və talelər", "Böyükən mürəbbəsi", "Çörək əhvalatı" hekayələri uğurlu hesab oluna bilər.

mizi təpə", K. Paustovskinin "Oğru pişik", V. Q. Korolenkonun "Satın alınmış uşaqlar", Y. Sotnikin "Əcaib quş", V. Astafyevin "Ulduz xəzani", Y. Çaruşinin "Nikitanın oyuncaqları" kitabları Ə. Babayevanın tərcümə sahəsindəki xeyir-xah faaliyyətinin bəhrələridir. Azərbaycan oxucusu məhz onun tərcümələri vasitəsi ilə bu əsərlərlə tanış olmaq imkanı əldə etmişdir.

Ə. Babayevanın nəsirdə təbiyə məsələləri ön planda dayanır. O, balaca oxucularının maraqlı bədii obrazlarını yaratmağa nail olur. Məsələn, "Dalaşdırılar, barişdirlər" hekayəsində heç nəyin üstündə dalaşan, sonra peşmanlıq hissi keçirən, özləri de bilmədən barışan Fuadla Elxanın daxili dünyasına nüfuz edilir. Yaxşı cəhətdir ki, müəllif nəsihətçilik yolunu tutmur, hadisələrin ümumi axarı isə uşağın özünü düşünməyə, yersiz hərəkətlərdən çəkindirməyə şəşirir.

"Alapars" hekayəsində isə ilanların qonimi alapars haqqında məlumat verilir. Alaparsla ilanın döyüş sahəsinin təsviri canlıdır. Yaz və yay aylarında günlərini kənddə babasının yanında keçirən uşaqın ayrı-ayrı təbiət hadisələrinin sırrını öyrənməye, bitkiləri tanımağa çalışması da inandırıcı lövhələrə aks olunub. Hekayə aşağıdakı sözlərlə bitir: "Bu dünyada gərkizsiz bitki, gərkisiz heyvan yoxdur. Hər şeyin həm xeyirli, həm də zorloru cəhatləri var".

Ə. Babayevanın yaxşı, təbiyəvi xarakter daşıyan hekayələri çoxdur. Bu əsərlərin balaca qəhrəmanlarının hərəkətləri, davranışlarının təsviri göstərir ki, Ə. Babayeva uşaq dünyasına yaxından bələddir, onların psixologiyasından xəbərdardır. Bu baxımdan yazıcının "Şehri pillələr", "Çörəkli yer", "Süsən-sünbüll", "Sən Laləyə oxşama", "Böyükən mürəbbəsi", "Çörək əhvalatı" hekayələri uğurlu hesab oluna bilər.

Yazıcının yaradıcılığında nağıl da xüsusi yer tutur. Onun nağılları öz yığcamlığı, dərin içtimai mənasi, təbiyəvi əhamiyyəti ilə diqqəti cəlb edir.

ƏLƏVİYYƏ BABAYEVA

QOY BU GÜN DƏ ƏYLƏNİM

Qiş geldi. Şaxta Alabaşın sümüyüne işlədi.

O, kürayını ağaca sökəyib, çənəsi əsə-əsə deyindı:

- Ölməsəm, saq qalsam, yada gərək özüümə bir dam hörəm.

Gün keçdi. Höftələr öldü, ay dolandı. Qiş köçünü sürüb dağlara çıxdı.

Günaş torpağı isidti, otlar, çıçıklar çəmənlərə gəzməyə çıxdılar. Alabaş talada cüçülərlə, kəpənəklərlə oynadı, öz-özüno dedi:

- Sabah başlaram, qoy bu gün da əylənmə.

Bir axşam günüə ağacların başından qopub yatmağa gedəndə Alabaşın gözü öz kölgəsinə sataşdı. Heyratden ağzı açılı qaldı, gözleri bərəldi: "Ay aman, gör mən necə yekəyəm. Bu böyüklikdə köpəyə dam hörənə kim yər ötər."

Ciyinlərini çəkdi, ancaq təz narahat fikirlərini başından qovdu. Günaşın hərəkatını canına çəkmək yaşıł otların üstüne uzanıb öz-özünu dedi:

- Eh, dam noyımı gərkədirlə!

O vaxtdan illər, əsrlər tövb, it bir də özünü dam hörəmək həvəsinə düşməyib.

Hann evcik tikitir, yuva düzoldür, bala bəşləyir. Köpök isə qışda özüne söz verir ki, dam kocok, ancaq yay golondo və dini unudur. Otlar üstündə gozib şəllənir, elə hey çiyinlərini qələmən tonbol-tonbol deyir:

- Eh, dam növimi gorokdir?!

HÜSEYN ABBASZADƏ (1922)

Uşaq vaxtı "General" romanını oxumuşdum. Əsər çox xoşuma gəlmədi. Xalqımızın qeyrətli oğullarından biri olan Həzi Aslanovun afa-nəvi qəhrəmanlıqları məni heyran etmişdi. Ürəyimdə vətənə, xalq Həzi kimi xidmət etmək arzusu baş qaldırmışdı. Doğrusu, o zaman romanın müəllifinin kim olduğu ilə o qədər də maraqlanmamışdım. Sonradan əsəri bədə oxuyanda bildim ki, həmin roman görkəmli yazıçı Hüseyin Abbaszadənin qələmindən çıxıb.

Tələ elə gotirdi ki, Sumqayıtdakı I sayılı tikinti trestində Hüseyin müəllim-limlə görüş zamən onun yaradıcılığı haqqında danışmalı oldum. Dədim ki, "General" romanında Həzinin matəm günləri təsvir edilən maraqlı bir səhnə var. Qəhrəmanın cəbhə yoldaşları Bakını nə qədər ələk-vələk edirlərse, onun məzarının üstüne aparmağa bir dəstə gül təpə bilmirlər. Müəllif məhz bu bədii detal vasitəsi ilə Həzi Aslanova olan ümumxalq möhəbbətini çox gözəl əks etdirə bilmişdir. Burada ümumi sözlə Həziyə xalqın cətirəmından danışmağa heç lüzum da qalmamışdır...

Elə hamim gündən Hüseyin müəllimin həyatı və yaradıcılığı ilə maraqlanmağa başladım. Öyrəndim ki, Hüseyin Abbas oğlu Abbaszadə 1922-ci ilin noyabr ayında Bakı şəhərində fəhlə ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra könüllü surətdə orduya gedib. Zaqafqaziya cəbhəsində kurşant, Şimali Qafqaz cəbhəsində kəşfiyyatçı-radist, Bakı hərbi məktəbində kurşant, I Leningrad, IV Ukrayna cəbhələrində topçu zabitı kimi iştirak edib. Başqa sözlə desək, H. Abbaszadə öz qəhrəmanı Həzi kimi mühərribənin dohşottularını öz gözələri ilə görüb. Elə buna görə də yazının əsərlərində döyük səhnələri çox canlı, insanların arzu və düşüncələrinin təsviri inandırıcı çıxmışdır.

Onun mühərribədən sonra yazmış çap etdiyi "Sınaq illəri", "Yaşlı kükə" və "Silah yoldaşları" kitablarında da mühərribənin insan təleyinə tə'siri məsləhi on plandadır.

Mühərribədən zəngin həyat məktəbi keçən Hüseyin Abbaszadə mühərribədən sonra ali tohsil almaq, biliyini artırmaq arzusunu həyata keçirib. O, M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə qəbul olub və 1950-ci ildə orani bitirib. "Pioner" jurnalı redaksiyasında şö'bə müdürü, məs'ul katib, "Göyərçin" jurnalı redaksiyasında məs'ul katib, baş redaktor vəzifəsində işləməsi Hüseyin Abbaszadənin uşaq ədəbiyyatı ilə məşğul olmasına zəmin yaradıb. O, öz hekayeleri, öncəkləri və şə'ləri ilə uşaq mətbuatında müntəzəm çıxış edib. "İlqar", "Yasəmən" kitablarını nəşr etdi-

rdən sonra H. Abbaszadə bir müddət şe'rler yazıb. Onun uşaq şe'rleri "Ağadır yelkənimiz", "Bacı və qardaş", "Şəlalə", "Sən nə yaxşı nənəsən" kitablarında toplandı. Bu şe'rler öz təbiiliyi, rəvanlılığı, uşaq təfəkkürünə uyğunluğu da seçilərək, onların bə'zilərinə məhnələr bəstələnərə, Hüseyin müəllimin tərəfindən həyatın daha geniş lövhələrini əks etdirmək meyli baş qaldırıb. Elə buna görə də H. Abbaszadə hekayələr, povestlər, romanlar yazmağa daha çox istənilənlük verib.

Hüseyin Abbaszadə 1966-ci ildən 1971-ci ildək "Ədəbiyyat və incəsənat" qəzetinin baş redaktoru işləyib. 1972-ci ildən 1975-ci ildək yenidən "Göyərçin" jurnalında baş redaktor olub.

1975-ci ildə Azərbaycan Yazarçılar İttifaqının katibi seçilib. Uzun müddət vəzifədə çalışan H. Abbaszadə hazırda təqəddürədir. Lakin yazıçı üçün nə təqəddür? O indi də yazısız yaradır, ömrün ötən illərinə xəyalən qayıdan Hüseyin müəllimin görkəmli sənətkarımız haqqında yazdığı xatirələrdən nəsillər çox sey öyrənə biləcəklər...

H. Abbaszadə "General", "Burulğanlar", "Əlibalanın ağır səfəri" romanının müəllifidir. Müəllifin "Onu tanımadılar", "Haradansınız müsyö Abel?", "Şoklad paylayan qız", "Uzaqdan gələn qonaq" və s. povestləri oxucular tərəfindən maraqlı qarşılıqlılaşmışdır.

H. Abbaszadənin yaradıcılığında aparıcı yer tutan janrlardan biri də hekayədir. Onun nəşr kitablarını hekayəsiz təsəvvür etmək mümkün deyildir. Yaxşıçının maraqlı hekayələrinə misal olaraq "Köhne məhəllədə", "Xeybər əmirin güləri", "Hündür hasar arxasında", "Rəfiqə", "Naxışlar", "Toy, od, teleqram", "Qisa məzuniyyət", "Axşam şö'bəsinin tələbəsi", "Siz kimsiniz?", "Sığınal" və s. əsərləri göstərə bilərik.

H. Abbaszadənin uşaqlar üçün də maraqlı hekayələri vardır. "Yun corab", "Nərgizlə Nigarın nağılları" kitablarında toplanan əsərlər uşaqlar üçün nəzardə tutulub. İkinci kitabın əsas qəhrəmanları yazıcının öz nəvələridir. Nərgizlə Nigar ekiz bacıdırlar. Bu uşaqları uzun müddət müşahidə edən H. Abbaszadə onların heç bir hərəkətini, başlarına gələn maraqlı hadisəni nəzərdən qaçırmayıb, yazıçı təxəyyüllü ilə onları etə-qana goturub, uşaqları üçün iyidən çox maraqlı hekaya yazıb. Bu hekayələrin qəhrəmanları eyni uşaqlar olsa da, onlardakı hadisələr bir-birindən seçilir, fərqlənir. Özü də bu müxtəlif hadisələr hər dəfə uşaqların xarakterində yeni-yeni cəhətlərin üzə çıxmışına zəmin yaradır. Nərgiz adında gül olduğunu bilən Nigarın xıffət eleməsi, bənli bir qızın da adının Nigar olduğunu eşidən Nigarın ağlamsınib "bu qız nəməm adını götürüb" deməsi, Olimpiya yarışlarına baxan uşaqların oyuncaq təyin üstüne dairəciklər təkmələri, nənələri xəstələnəndə qızların sənin dərmanın biziş demələri, babalarına öz şəkillərini hediyə vermələri və s. bu kiçilişlər balacaların xarakterini açmaq vəsitişinə çevirilir. Kitabdakı "Suiti balası", "Yeriyən yarpaqlar", "Qara döşlü qağıy", "Gülməli şəkil", "Ağaclar yanır", "Bir parça çörək" və s. hekayələr də maraqla oxunur.

OKIZLƏR

Norgizlə Nigar bacıdırlar. İkisi da bir boyadır. Bir gündə, bir saatda anadan olmuşlara görə do onlara okiz deyirlər. Ancaq Norgiz Nigardan yarınlı saat böyükdür.

Norgizlə Nigar okiz olsalar da, başqa okizlər kimi heç bir-birlərinə oxşamurlar. Norgizlərinin, saçlarının rongi şabalıdır, Nigarını qapqara. Özləri do bir-birinə bonzomur, səsliklər. Bununla belə bacılar çox məhribandırlar. Norgiz Nigar çox isteyir, Nigar da Norgiz. Bir yətirlər, bir dururlar, bir yeyirlər, bir yerdə oynayırlar. Sözləri de birdir, istekləri de. Norgiz nə yoxsa, Nigar da onu deyir. Nigar da deyir, Norgiz da onu deyir. Mosolən Norgiz deyəndə:

- Men gəzməyə getmək istiyorum.

Nigar da deyir:

- Men do gəzməyə getmek istiyorum.

Nigar deyəndə:

- Monim konfetdən xoşum gelir.

Norgiz do deyir:

- Monim do konfetdən xoşum gelir.

Norgiz Nigarın torosunu saxlayır, Nigar da Norgizin torosunu saxlayır. Ancaq okiz bacıları hərəsinin bir cür xasiyyəti var.

NÖRGİZ VƏ NÖRGİZ GÜLÜ

Okiz bacılarının anası Məleykonin ad günü idi. Evlərinə gələn qonaqlar çoxlu güllətirmişdilər. Bu güllərin arasında bir dəstə xoş atılır, sari, zorif güllə vərdi, adı nərgiz. Bunu bilən bacılar Norgiz sevincə atılıb düşə-duşə dədi:

- Bu monim güldüm, nərgiz güldü!

Sonra o, nərgiz güllərini iki yera böüb yarışmış Nigara verdi.

- Bax, bacı, bu monim güldüm, nərgizdi, qoşqon güldü.

Nigar bacısından gülləri alıb baxdı və sakitcə qaytardı.

- İstomirom.

Norgiz məhribən-məhribən dedi:

- Götür, bacı, götür, mon bunları bağışlayıram sənə.

Nigar gülləni götürürənədi.

- O sonindı. Bəs menim güllərim ham?

Norgiz dedi:

- Bular həm monimdi, həm do sonindı.

Nigar dedi:

- Yox, mon öz Nigar güllərimi istoyırmış.

Norgiz golb anasından soruşdu:

- Bu, nərgiz güldü. Monimkidi. Bəs bacının Nigar gülü hanı?

Anası Norgizin olindən tutub incik-incik dəhlizin divarına söykonon Nigarın yanına goldı.

- Qızım, Nigar gülü yoxdu. Hamının adına gül olmur. Beyəm monim, atanın, nonənin adına gül var?! Gol gedək, sono qərəfil verim. O da çox qoşqon güldü, olsun səninki.

Nigar ağ, qırınçı qorənfilləri alıb başına basdırı.

Əmrəh Əmrəhov şüurlu həyatının böyük bir hissəsini uşaqlıq mətbuatında, onun inkişafına həsr edən qələm sahiblərindən biri olmuşdur. O, 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini də elə burada almışdır. Uşaq iken göz xəstəliyinə tutulmuş, həkimlər bir müddət ona oxumağı qadağan etmişlər. Uzun müddətli müalicə tə'sirsiz qalmamış, müəyyən fasiliyədən sonra o, doqquzuncu sinfi bitirib indiki Bakı Dövlət Universitetinin hazırlıq kursuna qəbul edilmişdir. Buranı müvəffəqiyətli bitirən Əmrəh 1945-ci ildə filologiya fakültəsinin jurnalistikə şöbəsinin kolobası olmuşdur. Təcrübəli müəllimlərindən jurnalistikən sirlərini öyrənən Ə. Əmrəhov hələ universiteti bitirməmişdən "Azərbaycan pioneri" qəzeti də əməkdaşlıq edir, ilk yazıları bu qəzeti səhifələrində çap olunur. 1950-ci ildə ali təhsilini başa vurduqdan sonra o, jurnalistik fəaliyyətini həmin qəzetdə davam etdirir. Əmrəhün sonuna kimi bu qəzeti redaksiyasında çalışır, bəalanımızın həyatını işıqlandırın məqalələri, oçerkələri, hekayələri, povestləri də çıxış edir. "Azərbaycan pioneri" qəzətində ədəbi işçi vəzifəsindən baş redaktor vəzifəsinə yüksəlir. Ancaq həmişə onun bir əvəzsiz vəzifəsi olub: uşaqlar üçün yazıl-yaratmaq. Əmrəh müəllim və vəzifəni layaqatlı yerinə yeməkən ötrü əlindən galəni əsirgəməyib, özündən sonra xeyli hekayələr, povestlər, oçerkələr yadigar qoyub gedib.

Ə. Əmrəhov uzun müddət qəzeti işlədiyindən, oçerkə onun yaradıcılığının əsas janrlarından birinə çevrilib. Onun 1958-ci ildə çap olunan "Ürək və tərəf üçün döyünləndə" adlı ilk kitabı da oçerkəndən ibarət idi. Müəllifin sonradan çap olunan "Əbədi şöhrət", "O illər unudulmaz", "Sənin həyatının qanunu", "Ulduzlar gecə parlar", "Ölməzlor" kitablarında da onun oçerkələri toplanmışdır. Əmrəh Əmrəhov bədii yaradıcılıqla da məşğul olmuşdur. "Zastavaya gedən yol", "Tapılmış kitab", "Dağ bənövşəsi", "Tarixə dönmüş illər", "Nailonin evinci", "Lalələr aprelda açı", "Yaxınların dünyası" və s. nəşr kitabları Əmrəh müəllimləndən bəzə yadigar qalmışdır. Bir jurnalist kimi daim uşaqlarla ünivərsiyətdə olan, onların həyatını, qayğılarını, problemlərini qəzətdə işıqlandırın. Ə. Əmrəhov həm də bədii əsərləri üçün zəngin material toplamışdır. Elə buna görə də onun hekayə və povestlərinin qəhrəmanları uydurma deyil, real həyat adamlarıdır. "Atlar nə vaxt yatar", "Qırımızı giləli budaqlar", "Tütək çalan quş" və s. bu qəbilden olan hekayələrində Ə. Əmrəhov uşaqlara təbiət, heyvanlar, gülşən, bitkilər haqqında mə'lumat verir.

Adım çəkdiyimiz birinci hekayənin mərkəzində kəndə öz babasına qoşaq gedən Samirin taleyi dayanır. Şəhər uşağıının kəndi diqqətlə öyrənəmisi, şəyələr maraqlanması, təsərrüfat işlərində böyükələr kömək etməsi təsvir olunmuşdur. Samiri hər seydon çox babasının səməndə atı maraqlandırır. Atın qasıyyəti, onun az qala adam kimi dil bilməsi, e'tibarlılığı, sahibinin sözünə təxəması uşağı təəccübəldəndirir. Samir atı diqqətlə müşahidə edir. Hətta gecələr də durub ona baş çəkir. Oğlanı ən çox təəccübəldəndən isə həmişə atın

oyaq olmasıdır. Bunu sorusunda babası onu başa salır ki, atlar elə ayaq üstəyilərlər. Ancaq xəstələnəndə, yaxud qocalıb əldən düşəndə yero uzanırlar.

"Tütök çalan quş" həkayesinin qohrəmanı Natiq də şəhərdən kəndə qaçınaq gedir. O da eyni maraqla kənd həyatına, əsrarəngiz təbiətimizə, zəngin heyvanat, quşlar aləminə üz tutur, babası ilə birlikdə ata minib meşəyə gedir. Müəllif meşəni balaca qəhrəmanının gözü ilə oxucularına göstərməyə çalışır. Natiq meşə gözəli sarıköynəyi öz gözləri ilə görür, onun haqqında məlumatı toplayır.

Ə. Əmrəhovun həkayələri uşaqların yaş səviyyəsinə uyğundur. Müəllif maraqlı süjetlər vasitəsi ilə öz qayəsini uşaqlara çatdırmağı çox xoşlayan yazıçılarımızdır.

Ə. Əmrəhovun işqli xatirosi onu tanıyanların, bir də əsərlərini oxuyanların yaddaşında yaşayacaqdır.

Əmrəh ƏMRƏHOV

QIRMIZI GİLƏLİ BUDAQLAR

Natiq hor dofo babası ilə meşəyə gedəndə bir şey öyrənir. Bu dofo gördüklerini iso o, bənən qoşında oxumışdır.

...Zalim ögey ana qış vaxtı balaca qızə əmr edir ki, dur meşəyə get, mənim üçün toza gila meyvo gatır. Tapmasan, daha bir də evo qayıtmır.

Balaca qız qara batu-bata meşəyə üz tutur. Ağlaya-ağlaya golib bir böyük qovaq ağacını söykonır. Hara baxırsa, ağappaq qar görür. Nə edəcəyini bilmir. Bu zaman onun gözünün qəbələyində nuranı bir qoca göründür.

- Öziz, balaca qız. Ağlama. Bax, bu qovaq ağacından yeddi ağaç o yana, qoca palidin yanına get. Qar təmizlə, oradən gilomeyvo taparsan.

Balaca qız allarını ovxura-ovxura homin ağacın yanına qaçır.

- Burada gör no qodur qar var, - deyir və qarı tozızlomoyə başlayır.

Birdən gözlərinə inanır. Qarın altından bark, yaşıł yarpaqları, parlaq qırmızı gilanları olan kiçik budaqlar çıxır... Qız sevinç-sevinç homin gilomeyvələrdən yiğib, zənbilibini doldurur və sonra də evo yüyüür.

İndi babası qar altından balaca budaqlar çıxırbı onlardan meyve dərəndə Natiq homin nağlı xatırladı.

- Baba, mən bu haqqda nağıl də oxumuşam.

- Bala, clə bu da mərsin nağlıdır da. Bütün bu işləri də insanlar görür, nağilları da insanlar qoşurlar.

Onlar meyvo yiğir və şirin söhbət edirdilər.

- Baba, hu, no ağaçdır?

- Ağaç deyil, bitkidir.

- Bəs adı nadir?

- Adına mərsin deyirlər.

Baba gilomeyvədən yiğir və hər şeyi Natiq üçün yerli-yerində danışırı.

Mərsin homişəyaşlı bitkidir. O, payızda yarpaqlarını tökmür. He, qarın altında da yaşılırlar. Gilomeyvələr on yarpaqları kimi donur.

Söhbətin bu yerində Natiq özünü saxlaya bilinməyib soğuşdu:

- Baba, mən eşitmışım ki, qıçda bütün meyvelər donur.

- Yox, bala, donmayıyan da var. Bax, elə mərsini götürək. Onlar üçün qar qorxulu deyil. Payızda olduğu kimi, qıçda da yaşı olur, meyveləri də dadını saxlaysın.

Onlar bir balaca heyba mərsin gilomeyvəsi yiğib, yola düzolondə Natiq bir məsələni də öyrənmək istədi:

- Baba, qar basmış meşədə sən bu mərsinin yerini necə tapdın?

Baba güldü:

- Ha, onun da sirri var.

- Sirri de, baba, xahiş edirəm.

- Sirri budur ki, bilirdim Natiq balam qışda mənə qonaq gelecek. Odur ki, yayda mərsin bənan yeri nişanlaşdırıb. Qişda də bir homin yero golib çıxdıq.

Bu gün Natiqin sevinci kiçik qalbinə sığdırıb. Birinci ona görə ki, babası onu çox istəyir, ikinci də o, bu gün meşədə nağillarda oxuduğu sırı bir aləmdə olmuşdu.

MÜASİR UŞAQ ƏDƏBİYYATI

TEYMUR ELÇİN
(1924 - 1992)

Müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidməti olan görkəmli sənətkarlarımızdan biri də Teymur Elçindir. Teymur Süleyman oğlu Əliyev 1924-cü ildə Şuşada anadan olub. 1931-ci ildə ailələri Bakıya köçüb. Görkəmli uşaq yazıçımız orta təhsilini Bakıda 132 sayılı məktəbde başa vurub. 1941-ci ildə inди ki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1948-ci ildə isə müvəffəqiyətə ali məktəbi bitirib. Universitetdə təhsil aldığı müddətdə "Gənc işçi" qəzetiində əməkdaşlıq elçiyib. Teymur müəllim ömrü boyu müxtəlisf röhbar vəzifələrə çalışıb. O, Azərbaycan Radio və Televiziya Komitəsinin sədri, mədəniyyət nazirinin müavini və s. bu kimi vəzifələrdə çalışsa da, üroyi heç zaman uşaq dünyasından ayrı düşməyib.

Teymur Elçin yaradıcılığı çox erken başlayıb. 1955-ci ildə uşaqlar üçün ilk şə'rələr kitabını çap etdirib. Bu kitab "Qar qız" adlanırdı. Bundan sonra Teymur müəllim ömrü boyu uşaqları unutmayıb, bir-birinin ardınca onlar üçün maraqlı kitablar yazısına noşr elətdirib. Bu kitablar aşağıdakılardır: "Bip-bip", "Qulaq asım, danişım", "Qızıldız, Yaşar və Nur nənə", "Din-dan", "Bahar, adalar, uşaqlar", "Sözlər, nəğmələr, nağıllar, laylalar", "Laylalar", "Şökörüm, duzum", "Xoruzbanı gedirəm", "Torağayıñ neğməsi", "Toğrul babanın nağıl ağacı", "Balaca Aytən", "Balaca ulduzlar" və s.

Teymur Elçin uşaq psixologiyasına dərindən bələd olan, daim onları müşayiət etməkdən yorulmayan, balacaların sehri dünəyini şe're keçirən qüdrətli söz ustalarımızdır. Onun hər şe'rində maraqlı bir lövhə vardır. Teymur müəlliminin balaca qəhrəmanları: Güney, Toğrul, Aytən, Nezrin, Turan, Fərhad, Sunay, Humay və başqları oxucuların sevimlisinə çevirilir. Onlar öz qəribə hərəkətləri, məzəli dəmişqləri, hazırlıqavablıqları, şeytanlıqları ilə yadda qalırlar.

"Deşik corab" şe'ri öz yumoru ilə diqqətimizi cəlb edir:

Deşilib Nezrinin corabı,
Çıxıbdır barmağı deşikdən.
Elə bil körpəcə uşaqdır,
Dayanıb, boylanır beşikdən.
Corabı dayışmak istoyir.

Çıxarmaq istoyir nənəsi.
Tutubdur Nezrinin acığı
Yaxına qoymayırl heç kəsi:
- Qoy baxsıñ! - deyir o, - dayınøyin,
Pencəre açıbdır özüño.
Mən ona baxıram, o mono.
- Nə deyek Nezrinin sözüne!

Teymur Elçinin uşaq şe'r'lərində folklor motivləri olduqca güclüdür. Bu da təsadüfi deyildir. Çünkü Teymur Elçin nəinki Azərbaycan, eləcə də dünya xalqlarının folklorunu yaxşı biliirdi. Onun ingilis, cəx, fransız, yapon, yunan, rus, belorus, gürçü, latış, moldav və başqa xalqların folklorundan etdiyi tərcümələr dilişimizdə çox gözəl səslənir. Bu əsərləri oxuyan uşaqlar dünya xalqlarının yaradıcılıq nümunələri ilə, onların yumuru, təfəkkür tərzi ilə ilk dəfə tanış olurlar.

Yeri gelmişkən onu da qeyd edək ki, T. Elçinin N. Zabiladan, A. Bartandan, K. Çukovskidən, İ. Turgenevdən, S. Marşakdan, A. Tudoraşdan, P. Vronskodan, T. Hofmandan, N. Zəkeriyədən və başqa tanınmış dünya yazıçılarından etdiyi tərcümələr Azərbaycan uşaq ədəbiyyatını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir.

T. Elçinin uşaqlar üçün xeyli poeması, mənzum nağılı vardır. Bu əsərlərin mövzusu olduqca rəngarangdır. "Küsdü, başıdı Mərcan" poemasının balalaqların qəhrəmanları - İlqar, Vüqar, Elşən qayğıkeş, zəhmətsevər uşaqlardır. Onlar əl-ələ verib yağışın altında qalmış pişiyə - Mərcana gözel bir ev tikirlər. Poemada uşaqların iş prosesinin təsviri çox təbii və canlı çıxmışdır.

Müasir uşaqın maraqlı dairəsi olduqca genişdir. O, nəinki adı həyat hadisələri ilə, heyvanlarla, quşlarla, bitkilərlə, habelə elm və texnikanın nailiyyətləri ilə, kosmosla maraqlanır. T. Elçinin "Qızıldız, Yaşar və Nur nənə" əsərinin qəhrəmanı da belə uşaqlardır. Yaşarın yuxuda Qızıldızın əlindən tutub Aya getmesi, Günəşin "uşaqlarına" Yerdən, insanların hünərindən danişması sohnaları maraqlıdır, uşaq fantaziyasına uyğundur. Yaşar Ay nənəyə deyir ki, bir gün uşaqlar sənə qonaq gəlib qoynunda yerdə olduğu kimi cərgə-cərgə ağac okçecəklər.

"Tuk-tuk, tak-tak" poemasının qəhrəmanı Turac yuxuda ikən onun dostları - pişik, it, quzu, xoruz, inək qapını döyüb öz dostlarını yuxudan oyatmaq, onunla oynamaq istəyirlər. Qapını həmisişə baba açır. Turacın dostlarının istəzahıri əlamətləri, iştərsə də xəsiyyətləri elə aydın təsvir olunub ki, babanın "Bu nədir?" sualına təzə dil açan uşaqlar asanlıqla cavab verə bilirlər. Bu isə balacaların hadisələrə daha diqqətli qulaq asımlarını tə'min edir.

"Toğrul babanın nağıl ağacı" poeması ayrı-ayrı ibratımız nağılların birləşməsindən əmələ golmuşdır. Əsərə verilmüş bu obrazlı ad poemanın ideyaməzmununu dərindən anlamağa kömək edir. Uşaqlar öz kökləri ilə torpağı, xalqın adət-ən'anələrinə möhkəm bağlanan bir ağacın - Toğrul babanın başına toplanıb onu nağıllarını maraqla dinləyirler.

Əgər "Kilimçi" nağılında məşhur xalq oyunundan danışılırsa, "Ağ göyərçin" nağılında yoxsul bir ana, onun balalarına sonsuz məhəbbəti tərənnüm olunur. "Elçi geldi Təpəgöz" nağılında xalq müdriklisinin şahidi olur. "Naf bağı"nda isə öslər boyu xeyirlə şər arasında gedən mübarizə yeni şəkildə öz poetik əksini tapıb.

Nağıl formasında yazılmış əsərləri uşaqlar daha maraqla oxuyurlar. Ancaq babalar, nənələr heç vaxt gəlisi gözəl nağıl söyləməyi bilərlər. Nağıllarda həmişə dorin ictimai məzmun olmuş, xalqın arzu və istəkləri bu və ya digər şəkildə onlarda öz bedii əksini tapmışdır. Teymur müəllimin "Səyahət" poeması bütünlükdə şair təxəyyülünün məhsuludur. Əsərin mövzusu keçmişdən deyil, müasir həyatımızdan götürülmüşdür.

Balaca Elşən dünya səyahətinə hazırlaşır. O, sehrlə qayıçı ilə Afrikaya səyahət edir. Elşən zəhmətkeş və xeyirxah olduğu üçün özü ilə toxum aparı ki, Afrikada dostları üçün bağ salsın. Onun dəvəquşunun xahişi ilə heyvanların köməyinə gəlib lovğa tımsahı cəzalandırması, afrikalı uşaqlara Azərbaycan üzümü paylaması balaca oxucuların xoşuna gəlir. Onlar da Elşən kimi mərd, qorxmaz, xeyirxah olmaq arzusuya yaşayırlar.

1992-ci ildə dünyasını döyişen Teymur Elçinin adəbi irsi çox zəngindir. İstər mövzusu və məzmunu, isterse də bedii sonetkarlığı ilə seçilən bu əsərlər müəllifinə şöhrət qazandırılmışdır. Neçə-neçə nəsil Teymur müəllimin əsərləri ilə tərbiyə olunub və olunacaqdır.

Teymur ELÇİY

SAÇAQ - SAÇAQ

Qıvrım saçımı
Daradı Nərgiz.
Öz saçı kimi
Qaradı Nərgiz.
Soruşdum ondan
"Saçaq" sözünü,
Balaca Nərgiz
Döyü güzünü.
Nana şalını
Verdi Nərgizo:
- Saçığı burda
Son göstər bizo!
Saça oxşadı
Şalın saçağı.
Belo öyrədi
Nənə uşağı.

MƏN DƏ, MƏN DƏ

- Biz gedirik
Sohar kondo.
- Mən do! Mən do!
- Yox getmirik
Daha kondo.
- Mən do! Mən do!
- Yeno no var başlamışsan
Gözlərini yaşılmışsan?
Bizdon bir söz eşidəndo
Zaryırsan: "Mən do! Mən do!"
- Ağaca çıraq!
Mon do! Mən do!
- Armutu yıqaq!
- Mən de! Mən de!
- Armut kal imiş!
- Mən de! Mən de!

SƏRÇƏ

Sohər-sohər bağcada,
Bir sərçə dən yeyirdi.
Hərədən baxıb üzüma,
"Cik-cik, cik-cik" deyirdi.
O yedi, döydü, qaçıdı,
Birdən idti gözündən.
Bəs o balaca sərçə
Hərə getdi gözümüzən?!
Çox çağırıldım, golmedi,
Tutdu ağlamaq məni.
Bir dən kolun dañından
Uçan gördüm sərçəni.
O uçdu, uçdu, uçdu,
Qondı yaşıl budağa.
Ha çağırırdım, golmedi,
Uçub getdi uzağa.

CAN NƏNƏM

Qucağında, nənə, sən,
Layla dedin mənə sən.
Mənim məhrəbən nənəm,
Əziz nənəm, can nənəm.
Böyümişəm, nənə, mən,
Qoy tutum ollərinən.
Mənim məhrəbən nənəm,
Əziz nənəm, can nənəm.

BALACA ULDUZLAR

Göyde yox, yerdedir

Bizim ulduzlar;
Balaca oğlanlar,
Balaca qızlar.
Günoşin dahnca
Gedirlor hor gün,
Dünyani zülmətdən,
Qurtarmaq üçün.
Göyde yox, yerdədir
Bizim ulduzlar -
Balaca oğlanlar,
Balaca qızlar.

EMİN MAHMUDOV (1925)

"Fantastik yaziçi üçün onun arzularının həyata keçməsi on böyük xoşbaxtlıktır. Bu baxımdan mon çox xoşbəxt adamam. 1957-ci ilde çap etdirdiyim "Kainat gemisi" romanının qəhrəmanları Ayda vulkanla üz-üzə gəlirlər. Kitab çap ediləndən bir il sonra rus alimi Koziryev elmi şəkildə sübut etdi ki, Ayda vulkanlar var. Həmin kitabımlın ön sözündə yazmışdım ki, on-on iki ildən sonra düzəldilən kosmik aparatlar vasitəsi ilə Aya və Marsa uçmaq mümkün olacaq. Bu arzum da dəqiq vaxtında həyata keçdi, 1969-cu ildə insan ayağı ilk dəfə Aya döydü". - Bu sətirlər görkəmli fantastik yaziçimiz Emin Mahmudova məxsusdur "Detskaya literatura" jurnalının 1972-ci ildə çap olunmuş 6-ci nömrəsindən götürülmüşdür.

Emin Qasımlı oğlu Mahmudov Göyçay şəhərində anadan olmuş, ona məktəbi də doğduğu şəhərdə bitirmişdir. Əmək fəaliyyətinə uşaq evində tərbiyəçi kimi başlayan Emin hərbi xidmətə çağırılmışdır. 1943-cü ildən 1945-ci ildək əsgərlik elayəti E. Mahmudov indiki Bakı Dövlət Universitetinə qəbul olunmuş, 1950-ci ildə jurnalistika fakültəsinə bitirmişdir. O, təhsilini davam etdirə- etdirə əmək fəaliyyətdən de qalmamış, baş mətbuat idarəsində senzor işləmişdir. Daha sonra Emin Mahmudov əmək fəaliyyətini "Azərbaycan qadın" jurnalında, "Azərbaycan pioneri", "Ədəbiyyat və incəsənət" qəzet redaksiyasında və Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində davam etdirmiş, ədəbi işçi, məsul katib, böyük redaktor vəzifələrində çalışmışdır. O, jurnalistik fəaliyyəti ile kifayətlənməmiş, müntəzəm surətdə bədii yaradıcılığı da məşğul olmuşdur.

Hələ kiçik yaşılarından E. Mahmudovun qəlbində elmi fantastikaya böyük maraq oynamış, bu sahədə əlinə keçən ədəbiyyatları acgözlükə mütaliala etmişdir. Yaradıcılığa şərəfə başlaşsa da, fantastikaya meyl ona güc gəlmış, "RT-1" adlı ilk elmi-fantastik hekayəsini 1952-ci ildə "Pioneer" jurnalında çap etdirmişdir. Bundan sonra o, bir-birinin ardınca fantastik hekayələr yazıb dərc etdirmiş, 1953-cü ildə həmin hekayələrdən ibarət ilk kitabı - "Günəş şəhəri" məoxucuların mühakiməsinə vermişdir.

E. Mahmudovun bu kitabı yenilik idi. O, öz qələm dostu Namiq Abdullaşevlə birlikdə Azərbaycan uşaq ədəbiyyatına ilk dəfə olaraq elmi-fantastika janrıni görtürmüştə.

Bu sahədə axtarışlarını davam etdirən yaziçi "Muğanda qütb parıltısı", "Kainat gemisi", "Veneranın göyələri od içindədir", "Qeyb olmuş saslar", "Dəmir neçə ayaq açdı", "Zülmət dənizi", "Ulduzlar yolumuzu gözləyir", "Qüdrətli pillo" və s. kitablari yazıb nəşr etdirmiş, fantastik bir yaziçi kimi şöhrətlenmişdir.

E. Mahmudovun uşaq ədəbiyyatı sahəsində xidmətləri təkcə bununla bitmir. O, uzun illər "Pioneer", "Göyərçin" jurnallarında ətraf mühiti, müxtəlif təbiət hadisələrini, bitkiləri, heyvanlar ələmini uşaqlara tanıtmaq üçün yiğacam məqələlərlə, müxtəlif mövzulu hekayələrlə çıxış etmişdir.

"Göyərçin" jurnalında "Ovçu Pirimin yeni sərgüzoşləri" adı ilə çap etdirdiyi hekayələr göstərir ki, Emin Mahmudov həm folklorumuzu, həm təbiətimizi, həm də uşaqların psixologiyasını yaxşı bilir.

Yumor, satira Emin Mahmudov yaradıcılığının yeni bir qoludur. Təbiətən yumura meylli yaziçimiz öz yiğcam hekayələri ilə oxucunu dərhal ələala bilir, onu güldürür, düşünməyə məcbur edir.

E. Mahmudov uzun müddət "Göyərçin" jurnalının səhifələrində özüne möhkəm yer tutan "Elm və sənət uledzələri" rubrikası altında dərc edilən yiğcam oçerkələrin, eləcə də şahmat haqqında söhbətlərin də müəllifidir.

Emin MAHMUDOV

İLDİRİM BIÇAĞI

Tufan bizi dağın başında yaxaladı. Əvvəlcə havaya sörin külək gəldi. Sakit meşə narahatlılıq torpıb xıslıdı. Göyün üzü qalaq-qalaq buludları örtüldü. Bir az evvel son nəğmələri ilə meşəni bürüyən quşlar birdən-birə susurlar. İri yağış damcları yarpaqları töbil kimi döyəcləyəndə, qaćış iri palid ağacının dibinə yişmişdi. Bu zaman atla çıxırdan öten meşə gözətçisi Abdulla əmi bizi gördü.

- Ey, uşaqlar, orada neyleyirsiz, palidin altında dayanmaq olmaz, - deyə ucadan qışkırdı.

- Bos neleyən, Abdulla əmi, hara gedək?

- Palid ildirimi özüne çökən olur. Ağaca ildirim düşər, hamımız yerindəcə qalarısız. Gedək manım komama. Sobanı qalayıb paltalarınızı qurudarsız, ona kimi də yağış ötüsər.

Abdulla əmi uşaqları on balacısı olan Münnəvəri qucağına götürdü. Sabiri arkada eyleşdirdi. Bizi də atın böyrüncə qaçaqa derəye enmeye başladıq. İldirim dalbadal çaxır, gøy araya vermedən guruldaydı.

Birdən qarşısındaki torponin üstündə bərk saqqılı qopdu. İri paldı ağacının topesindən elə bil bir queaq alov qalxdı. Ağac haçalanıb qopdu. Tüstülonə-tüstülonə torponin yamacı ilə aşağı süruşdü.

Biz komaya çatana kimi tamam ıslanmışdıq. Abdulla əmi tez sobanı qaladı. Üst paltarımızı sıxılıq ipdon asdıq ki, qurusun. Özümüz isə qocamın soba üstü qorvuduğu şabaliddan və qozdan yeyə-yeyə sırın söhbətə başladıq. Bayırda at kişiəməsi eşidildi. Plaşlı bir kişi papağının suyunu curpuş içəri keçəndə dedi:

- Bu uşaqları hardan yiğmişan, ay Abdulla?

- Daga gozməyə çıxmışdlar. Gördüm ki, palidin altına yiğilib, yağışdan daldalanmaq istiyorlər. Gətirdim bura ki, İslahın xəstələrininəsinər.

Mən bu kişini yaxşı tanıyırdım. O, Abdulla əminin qardaşı Həmid idi. Özü de bizim kondoxstanasında işləyirdi. Aixir günlərdə xostəxanada bir nəfər do xəstə yox idi. Həmid do atla dağ kəndlərinə qalxıb sağamlılığı təqdim etdi.

Abdulla omi qaynayan çaydan ortalağı gotirende qardaşına tövə dönbə dedi:

- Ay Həmid, yənə qırıpden səhəbat açmışdır, yoxsa boğaz ağrısından?

- Dür tapmışın, ay Abdulla, elo payız goldi, gəyün üzü bozardı, qırıp bizim kənddən al çəkmir. Özü do, bilişonu kim getirir, bizim bu dəccəllər. Bir bunlara bax, başdan-ayağa islamılar, indi özün de, qırıp bunların yaxasından ol çökar?

- Qırıp dordi asandır. Həlo yaxşı ki, bunları ildırım vurmadı - deyə, Abdulla omi bizo çay süzü-süzü eyhəmə dillindil.

Uşaqların on böyüyü olan Maqsud isti çaydan bir qurtum alıb dedi:

- Elm hor şeylo bacarı, tekə ildirimdən başqa.

Həmid omi razılaşdı:

- Bunu nəyənə osasın deyirsin, ay bala?

- Daha buna osas lazım deyil ki? İldirim istədiyi vaxt çaxır, istədiyi vaxt vurub ağacların yandırır. Həlo eştmişən dağda təzə titikilmiş bir evin do üstünə ildirim düşüb. Yaxşı ki, evda heç kos yox imiş. Belə do iş olar? Min illərdik ki, ildirim adamların gözünün qabağında çaxır, həlo onun sırrını bilən yoxdur.

Həmid omi oylusidiyi kötüldən qalxıb ona yanasdı:

- Əger san bilmirsən öyrən, daha başqaları ilə işin olmasın.

Maqsud anlıdı ki, sohv edib. Ona görə daha sesini çıxmışdır. Həmid əlini onun çıynına qoyub dedi:

- No qodor ki, insanlar ilan zohorinin necə qiyməti bir dərmən olduğunu bilmirdilər, hərada ilan gördürdər, öldürdürüdər. "İlanın ağına da lo'not, qarasına da" misali lap qodimlərdə yaranıb. Ancaq indi ilan zohorinden düzəldilən dərmənlər bo'zi xostəlikləri iki-üç günə sağaldır.

Maqsud hazırlıqavablıq elədi:

- Bunu çıxımışam, Həmid omi, ancaq ildirən....

- Ho, elo iso qulqə as! İldirim nedir? - Elektrik boşalması. Yəni ele bil iri bir vedrəyə suyu damcı-damcı yiğib, onu bürdən boşaldırsın. Dəmcənin no ağırlığı bilinir, ne teziziqi. Ancaq vedrən tükülən su balaca bir çarxi işlədo bilər. Bax, elektrik de belədir. O da xırda-xırda yiğilir, sonra bir buluddan o birisina, yaxud buluddan yera sıyrıraj. Bax, elektrikin bu xüsusiyyətini öyrən-öyrənən alımlar lazer şüalarını təpiblər.

- Lazer şüasi?

- Boli, lazer şüası. O, indi biz həkimlərin do karına golir. Bu ince şəhərəndəki xəstə hissələri polad biçaqqdan da asan kosır. Həm do xostəyə elə bir oziyyət vermər. Həlo bu harasıdır, lazer şüaları o qodor yerdə adamların köməyinə golir ki, bunu sayımaqla qurtarmaz.

Artıq göy gurultusu da, yağış da uzaqlaşmışdı. Ancaq ildirim arabir meşəni gur işıqlandırmış, cəb ilə deyirdi: "Nahaq yero mondon acığınız golir, uşaqlar, mənim sırrımı kim öyrənəsə, onunla homşılık dostam".

NAMİQ ABDULLAYEV

(1928 - 1992)

Dəbiyyatımızda fantastika janının görkəmli nümayəndələrindən biri kimi tanınan Namiq Abdullayev 1928-ci il mart ayının 3-də Xızı rəyonunun Darzərat kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirən Namiq 1948-ci ildə Azərbaycan Dövlət Xərici Dillər İnstitutunun inglez dili fakültəsinə daxil olmuş, 1952-ci ildə ali təhsilini başa vurmuşdur. Əmək fəaliyyətinə Siyəzəndəki C. Cabbarlı adına məktəbdə müəllim kimi başlamış, 1960-ci ildək pedagoji fəaliyyətini davam etdirmişdir. Sonra bir il Bakuda Uşaq və Gənclər nəşriyyatında redaktor vəzifəsində çalışmış, elə bu vaxt uşaqlар üçün əsərlərin çox gərəklə oldugu dərindən dərk etmişdir.

1961-ci ildən 1988-ci ildək Azərbaycan Dövlət Radio və Televiziya Vərilişləri Şirkətində buraxıcı, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmışdır.

Uşaqlар üçün yazdı: əsərlər respublika mətbuatında - "Göyərçin", "Pioner" jurnalında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" qəzetində məntəzəm naşr edilmişdir.

N. Abdullayev "Sehrli oğlan" (1960), "İtirilmiş dünya" (1962), "Balaca Kiberin macəraları" (1966), "Gecələr uzanayı" (1980), "Piyada vəzirə çevrilir" (1987) kitablarının müəllifidir.

Namiq ABDULLAYEV

NAZİM

Sohər çoxdan açılmışdı. Nazim oyanıb yatağında qurdalandı. Yenə də yatmaq istədi. Gözlorının yumdu, ancaq yata bilmədi. Durmaq lazımdı. O, paltarlarını baxdı. Şalvari stulun üstündə idi. Kəynəyi iso yero düşmənmişdi. Ayaqqabısının bir tayı qapının ağızında idi. O biri tayı iso görünürdü. Corabları da yox idi.

Nazim geyinmekdən heç xoşu golmirdi. Əvvəllər onu anası geyindirdi. Sonra Nazim böyüdü. Bir gün anası ona dedi:

- Nazim, dəhə böyük oğlansan. İndi özün geyinməlisən.

Nazim ise bunu bacarmırdı. Çox vaxt köynöyini törşino geyirdi. Şalvanının çiyin bağlarını bağlaya bilmirdi. Ayaqqabısını qaytanıb da düyün düşür, ya da tez-tez açılırdı.

Nazim qalxıb yerində oturdu. Onun ürəyindən bəsi bir fikir keçdi. "Nə olaydı, mən geyinmək istəyəndə paltarlar özü golib oynamı geyindiydi".

Birdən şalvar ilə köynök Nazimin üstüne atıldı. Corabları vo ayaqqabıları da hərəsi bir yandan çıxıb tullanca-tullanca ona təraf galmağa başladı. Nazim, yamanca qorxdu. Çarpayının bir künçüno sıxıldı. Ancaq bir do baxış gördü ki, paltarlar artıq onun oynındıdər. O, əvvəlcə tökücüb etdi. Sonra iso sevindi, yataqdan yera tullandi. Yuyunmaq üçün mətbəxə keçdi. Əlini uzadıb suyu açmaq istədi. Ancaq su özü axmağa başladı. Sabun öz yerindən qalxıb onun üzünü, boyunu və qulaqlarını sabunladı. Su da sabuna qarışdı. Bir neçə dəqiqədən sonra Nazim tərəmiz bir oğlan oldu. O, yemək otağına gəldi.

Onun üçün bir fincan süd töküdü. Nazim südə içmək istəyəndə fincan özü qalxıb onun ağızına yaxınlığı. Nazim ağızını açdı. Əvvəlcə süd, sonra yağ yaxması, sonra da...

Ancaq isti süd Nazimin ağızını yaman yandırdı. Bu heç onun xoşuna golmedi. "Özüm içsəydim, soyudardım", - deyə düşündü.

Nazım küçüyo çırxdı. Mağazanın qabağından büyük yük maşını dayanmışdı. Şofer hara işi getunişti. Nazım çıxbı şoferin yerinde oturdu. O, elə balaca idi ki, heç maşının pönkorososundan da görünmürdü. Nazım sükdən yapıp, oturacaqda yırğalanır və fikirloşıldı ki: "Kaş mon da maşın sūro biliydim?" Birdən motor gurladı. Maşın yeriməye başladı. Küçədə hamı maşının qabağından oacdır. Adamlar əsurlarıdır.

Nazim bunu görüb maşından yere atıldı, qaçmağa üz qoydu. Elə qorxmuşdu ki, dizlənmişdir. Geri dönüb baxanda gördü ki, adamlar maşını dövroya alıblar. Milis noforı şəfərə açılışlı nosa devirdi

Nazim port oldu. Eve qayıtmış istəyənən başının üstündə nəşə guruldu. Göydə teyyar, lər uçurdu. Nazim onlara baxan kimi ağlınə belə bir fikir goldı: "Axi istosom mon da uça bilər". Birdən o, göyə qalxdı. Nazim qorxub: "Yox, istomıram, istomırem..." deyə çıqırınağa basladı.

Uzaqdan anasının sesi çııldı:
Nazım gözlerini açıdı, toccubo otrafa baxdı. Anası gülməsdi:
- Sono no olub, bala, niyo qabalayırsan?
- Ax, anacan, bilirson necc pis yuxu gördüm!
- Doğrudan?
- Bundan sonra hor işi özüm görəcəyim. Öz istədiyim kimi. Özüm geyinəcəyəm, yuyuna-
cagam, son nökmə edəcəyəm dörslrimə do özüm baxacağam...

HİKMƏT ZİYA
(1929 - 1995)

Azərbaycanın görkəmli təmsil ustası Hikmət Ziya 1929-cu ildə Şəki şəhərində anadan olmuşdur. Atası Ziya Əfəndiyev tanınmış müəllimlərdən birimiş. Hikmət Əfəndiyev də hayatını insanların təlim-tərbiyəsinə həsr edən atasının adını özünə təxəllüs seçmişdir.

H. Ziya üniversitesinin jurnalistik fakültesinde təhsil almış, hələ tələbə ikən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun imzası görkəmlü uşaq yazıçısı, "Azərbaycan pioneri" qəzetinin redaktoru Eynulla Ağayevin diqqətini cəlb etmiş, tələbə şairi yanına çağırıb ona dəyərli maslahətlər vermiş, uşaq ədəbiyyatına böyük ehtiyac olduğunu söyləmişdir. Ele o vaxtdan Hikmət Ziya "Azərbaycan pioneri" qəzeti ilə müntəzəm əməkdaşlıq edir. 1952-ci ildə universiteti bitirib həmin qəzədə fəaliyyətə başlayır. Cox çəkmir ki, istə'dadına görə ədəbiyyat və incasənət şö'bəsinin müdürü vəzifəsinə irəl çəkilir. Müntəzəm surətdə öcherkləri, felyetonları, bədii yazıları ilə mətbuat orqanlarında çıxış edən H. Ziya əməkdaşılığı olduğu qəzetiñ daha məzmunlu çıxmazı üçün əlin-dən goloni əsirgəmər.

Redaksiyada işlədiyi müddətde Hikmət Ziya uşaqlar üçün bödüb əsərlər yazmağın vacibliyini dərk edir. Onun bu illərdə gənc müəlliflərlə işini xüsusil qeyd etmək lazımdır. İndi görkəmlü şair və yazıçılar kimi tanınan Məstən Güñər, İlyas Tapdıq, Cahangir Məmmədov, Nəsimi Abdullayev, Rüfət Əhməzdəzadə, Rəfiq Zəka, Yusif Həsənbəy və başqaları II. Ziyannın xahişi ilə uşaqlar üçün əsərlər yazıb "Azərbaycan pioneri" qızətində çap etdirildilər. Hikmət müəllim özü da bu sahədə qələmını sinayır və Azərbaycan uşaq ədəbiyyatının görkəmlü nümayəndələrinən birinə çevirilir.

Qəzətədə işlədiyi müddətdə H. Ziya S. Vurğun, S. Rəhimov, M. Hüseyn, M. İbrahimov, Ə. Vəliyev və başqları ilə daim əlaqə saxlayır, uşaqlar üçün asarları yazımağı onlardan xahiş edir, çox vaxt öz istəyinə nail olur.

Ziya S. Vurğunla görüşünü həyəcanla xatırlayırdı:

- 1954-cü ildə redaksiyanın təpsiri ilə S. Vurğunla görüşməli, onun haqqında məqalə hazırlamalıydım. Düzü, bərk həyəcan keçirirdim. O vaxt S. Vurğun Elmlər Akademiyasının vitse-prezidenti idi, iş başından aşırı. Xosbaxtlıdən sevimli şairimlə görüşə bildim, ancaq hiss etdim ki, vaxtı çox azdır. Ona görə şairi qabaqladım: "Səməd müəllim, mən Sizdən müsahibə ala biləsem, onda meni əfəl müxbir kimi tanıyaçaqlar". Söz S. Vurğunun xoşuna gəldi. O, mənimlə xeyli səhbət etdi, suallarımı həvəslə cavab verdi.

H. Ziya 1969-cu ildən ömrünün sonuna - 1995-ci ildək balalarımızın sevimli jurnalı "Göyərçin" jurnalında işləmiş, istor ideya-məzmun, isterse də badii sonetkarlıq baxımından diqqəti cəlb edən ən yaxşı əsərlərin jurnalda icra olunması üçün elindən gələn əsirgəməmişdir. Onun gənc müelliflərə ixtiyarı xüsusi qeyd etmək lazımdır.

Hikmet Zıyanın əmək fealiyyəti bütünlükdə uşaq mətbuatı ilə bağlıdır. "Göyərçin" in balalarımızın sevimli jurnalına çevrilməsində onun əməyi böyükdür.

H. Ziya uşaqlar üçün xeyli kitabı yazmış çap etdiirmişdir. Onun "Atamın hədiyyası", "Bahar gözəldir", "Milçok ürəyi", "Ulduzların söhbəti", "Qısa təməsillor", "Xatirə", "Tülük arayışda", "Buludlar", "Mənim doşanım", "Qısqanqaraşıqa", "Günəş və ləkələr", "Leylek yuvası", "Qardaşlar ovda" və s. kitablarında balalarımı sevincinə səbəb olan şer'lər toplandırılmışdır.

Müsür mərhələdə təmsil janının inkişafında H. Ziyanın xidmətləri olduğunu böyükdür. Görkəmlı rus şairi Sergey Mixalkov onu "Heyatını uşaq adəbiyatına həsr etmiş fədakar şair, o'la təmsilçi" adlandırır. Təsadüfi deyil ki, Hikmət müəllimin adı qarşısında tez-tez "Azərbaycanın Krilovu" epitetini görürük. Doğrudan da, H. Ziya öz dərin içtimai məzmunlu, ləkonik təmsilləri ilə ümumxalq məhəbbəti qazanmış sənətkardır. Onun uşaq adəbiyyatı sahəsin-dəki xidmətləri xüsusilə qeyd olunmalıdır. Hikmət müəllimin indiyədək çap olunmuş iyirmidən artıq kitabının tən yarısı uşaqlar üçündür. O, "Qərib cılndıyarında" bədii filminin ssenari müəllifidir. Lənkəran teatrında tamaşaşa qoylan "Sınaq", Abdulla Şaiq adına kukla teatrının repertuarında özünü möh-kəm yer tutan "Əkiz qardaşlar" əsərləri, eləcə də efirdə səslənən "Mehir məsləsi", "Meşədə qala" radio-pyesləri H. Ziyanın dramaturgiya sahəsində səriştəsi olduğunu göstərir. Hikmət Ziyanın əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Hikmət müəllim özü də tərcümə ilə ciddi məşgül olmuşdur. Onun görkəmlı rus təmsilçisi İ. A. Krilovdan etdiyi tərcümələr dəha ugurludur.

H. Ziya duzlu, məzəli, ince yumorla dolu şə'rlerin müəllifidir. Elə buna görə də onun əsərləri sevilə-sevilə oxunur. Onun görüşlərdə çıxışları əsl toy-bayrama çevirilir, dirləyicilərin üzünə xoş təbəssüm qonur, alqış səsləri kəsil-

mək bilmirdi. Bütün bunlar şairin şe'rlerinin həyatılıyi, səmimiliyi ilə əlaqədər idi.

Şair-jurnalist. Bu adların ikisini de Azərbaycanın əməkdar incəsənət xadimi Hikmət Ziya öz gərgin əməyi ilə qazanıb. Özünün dediyinə görə şairlikdə qazandığı bütün uğurlarda jurnalistic fealiyyətinin böyük tə'siri, küməyi olmuşdur. Jurnalist kimi insanlarla daha çox ünsiyyətdə olan H. Ziya bədii əsərləri üçün də zəruri xammal toplaya bilmışdır. Şairlik isə öz növbəsində onun məqəlelərinə kövrəklik, bədililik, ləkonizm bəxş etmişdir.

QISA TƏMSİLLƏR

VURAĞAN KEÇİ

Kim keçidən qorxub qaçsa,
Ona hücum eləyirdi.
Buyuzları olo keçə,
Yazlıq-yazıq moloyirdi.

ZÜRAFƏ

Zürafa yarpaq yedi
Elə oyib budığı.
Unutdu bir dəfəlik
O, kitab oxumağı.
Kim söyləse: - Kitabsız
Ömr etmək olmaz axı!
Dedi: - Ekranaşdırın,
Televizorda baxım!

MİŞAR HƏYATI

Mışar -
dişiyələ yaşar.

FİL UDAN CÜCƏ

İlk dəfə hindon çıxıb,
Yan-yörəsinə baxıb,
Cüco böcök udanda
Civildədi biaram:
- Men istəsem, lap filin
Özünü do udaram!..

ŞÜŞƏ

Şuşə çilikkondı dönsün almaza,
Süpürüb yığdılar bir xokendəza.

IIIkmat Ziyā

DOVÇA VƏ CÖMÇƏ

Dasdı qazanda Dovğa,
Öyündü lovğa-lovğə:
- Görürsünüz, hamya
Neco can yandırıram?
Taxta Çömçə noyimdir,
Ona dolandırıram?!!

AYI VƏ KİTAB

Ayi dedi: - Kitabla, doğrusu yoxdur aram,
Amma, vərəqlərinə bal sürtəsələr, yalaram!

NAĞARA İKİ ƏLDƏ

Nağaraçı vuranda
Hava çaldı nağara.
Naşı ol toxunanda
Səs-küy saldı nağara.

SARMAŞIQ

Qucaqlayıb pahıdı
Söylayirdi Sarmaşiq:
- Baxın, ol-əlo verib,
Göylərə ucalmışıq.

QABAN VƏ CƏMƏNZƏR

Gül-çiçəkli cəmənzərə
Baxıb yan ödü Qaban.
Fisildədi, xoruldədi,
Yaman dad etdi Qaban.
- Göz oxşayan heç nə yoxdur,
Canım, belo yer olar?
Ha baxırsan ne çamuru,
Nə də bataqlığı var!

TISBAĞA QAÇIŞA QİYMƏT VERƏNDƏ

Qaçan bir Dovşana baxıb Tisbağa,
Deyindi: - Sür'otin zoifdir, qağı...

TOFIQ MÜTƏLLİBOV (1929 - 1992)

Azərbaycan LKGİ, Azərbaycan Yazıçılar İttifaqı və Bakı şəhər pionerlər sarayı şə'r müsabiqəsi elan etmişdi. Sökkizinci sinifdə oxuyan bir oğlan uşağı da öz ilk qələm təcrübəsini müsabiqəyə göndərmişdi. Onun heç ağlana da gəlməzdidi ki, "Zəfər" adlı ilk şə'r ikiinci mükafata layiq görülecek, az sonra "Azərbaycan pioneri" qəzetində çap olunacaq...

İləmin uşaq gələcəyin tanınmış şairlərindən biri olacaq Tofiq Mütəllibov idi.

Mütəllibov Tofiq Mütəllim oğlu 1929-cu ilin aprelində Naxçıvanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, indiki M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1963-cü ildə ali tohsilini başa vurmuşdur. Əmək fəaliyyətinə jurnalist kimi başlamış, bir səra mətbuat orqanlarında çalışmış, həm bədii yaradıcılıqla, həm də jurnalistik fəaliyyəti ilə ciddi mösəl olmuşdur. Tofiq Mütəllibov "Pioner" jurnalında məsul katib, Azərbacan Radio və Televiziya Verilişləri Komitəsində redaktor, böyük redaktor, baş redaktor, "Azərbaycan gəncləri" qəzetində şö'bə müdürü işləmişdir.

Tofiq Mütəllibov ömrü boyu mətbuatda çalışıb, publisistik məqalələr yazmaqla beraber, bədii yaradıcılıqla, xüsusun, uşaq ədəbiyyatı ilə ciddi möşəl olub. O, balalarımızın sevimli şairinə çevrilib, gözel nəğmələr müəllifi kimi söhərlənilib. "Bəxtəvər uşaqlar", "Bağcada yokla", "Görüş", "Məhrəban baxışlar", "Kəkliklər oxuyanda", "Sevənlərin", "Gözəllikdən doymur ürək", "Danışan çıçıklar", "Görüş yerimiz", "Vüqarın nağmələri" və s. şə'r kitabları çap olunub. Onun uşaq şə'rlerini öz dilinin aydınlığı, dərin ictimai mündəricəsi ilə diqqəti cəlb edib. T. Mütəllibov nəğməkar şair olduğundan, onun uşaq şə'rlerində də bir nəğmə həzinliyi, nəğmə kövrəkliyi var:

Qonaq golor ilk bahar,
Məsəyəsəs yayılar,
Yatan quşlar ayılar,
Kökliklər oxuyanda.
Öpər yarpağı yarpaq,
Üzo gülər bağça, bağ,
Çinarom dil açacaq
Kökliklər oxuyanda.

T. Mütəllibovun uşaq şə'rlerinin tərbiyəvi əhəmiyyətini, dilinin rəvanlığını, mövzusunun rəngarəngliyini nəzərə alan pedaqoqlar onun əsərlərinə tez-tez müraciət etmişlər. "Bəxtəvər uşaqlar", "Şən yokla" şə'rlerini uşaqlar həvəslə əzbərləyirlər. Dörsliklərə Tofiq Mütəllibov qələmindən çıxan otuza yaxın şə'r salıb ki, bu da onun müəllifinin uşaq ədəbiyyatı sahəsində uğurlarının göstəricisidir.

Elə uşaq təsəvvür etmişdi ki, Tofiq Mütəllibovun sözlərinə bəstələnmiş "Cücolorim" mahnısını bilməsin. Bu mahnının mətni dünyadan bir çox xalqların dillərinə tərcümə olunub. Qənbər Hüseynlinin schrkar musiqisi və Tofiq Mütəllibovun ahəngdar şə'rini indi bütün dünya uşaqlarının dilinin əzbəridir. "Cücolorim" mahnısının dünya şöhrəti qazanmasında onun müəllifinin çox böyük əməyi vardır.

Bəstəkarlar Tofiq Mütəllibovun yaradıcılığına təz-tez müraciət edirlər. Çünkü onun şə'rleri kövrəkdir, həzindir, ahəngardır.

Qövs-i-qüzəch göydə çələng toxudu,
Şən gelməmis bu gözəllik yox idi,
Torağalar nəğməsinə oxudu,
Şən in xatrino.

Tofiq Mütəllibov iki yüzdən artıq nəğmənin müəllifidir. Hər dəfə onun sözlərinə yazılmış mahnıları dindirdikdə adam təskinlik tapır ki, onun nəğməkar ürəyinin döyüntüleri cismanı ömründen sonra da eşidilir, dost və tanışlarıni, qodırıbilən oxucularını kövrəldir, düşüncələrə qərq edir.

Tofiq Mütəllibov Azərbaycan təbəətinə, onun qışını, baharını, payızını, yayını məhəbbətlə tərənnüm etmişdir. Onun təsvirlərində adı ot da, çiçək də, ağac da, daş da, torpaq da canlıdır. "Nə gözələn" şə'rini bu baxımdan maraqlı doğurur. Şair meşənin qış vaxtını belə təsvir edir:

Əzəmətli çınarlar
Geyiñ aq paltarını,
Sopir yera qarını.
Golir qoriba səsər...
Elo bil ki, valəsər
Çıxacaqdır yarşa,
Salam deyəcək qışa.
Baxın, baxın Küknara,
Necə bürünüb qara.
Qasəng budalarları var,
Geyinib yaşıł paltar.
Mesa, vüqarlı meşə,
Sinosi qarlı meşə.
Çığrların buz olub,
Hər ağac qar qız olub...

T. Mütəllibov uşaqlar üçün bir neçə maraqlı səhənə əsəri də yazmışdır. "Məsə nağılı", "Danışan qayalar" pyesləri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında, "Cücolorim" adlı allegorik əsər isə Azərbaycan Dövlət Gənc Tamaşacılar Teatrında tamaşaşa qoyulmuşdur.

T. Mütəllibovun şə'rlerini həmisi uşaqların dilinin əzbəri olacaq, onun müəllifinin xatırı doğmalarının, ezişlərinin, qələm dostlarının ürəyində daim yaşayacaqdır.

ANANIN SÖZLƏRİ

Anasının yanına
Qaçı balaca Qoşəm,
Dedi: - Ana, ay ana,
Gözel güller dermişən.
Bundan bağban eminim
Heç olmadı xəbəri.
Gizlin derib götirdim
Mən sənə bu gülləri.
Ana söyledi: - Oğlum,
Çox ma'yus etdin manı.
Analar sevmayırlar
Oğurluq hədiyyəni.

QALACAQ BU CIĞIRLAR

Üfüqlərin sinosı
Yenə zərər bürünür.
Dağların qucığında
Neço cığır görünür.
Quşqonuzaq qayaların
Yolunu çökir gözləri?
Qalib yadigar kimi
Burda uşaqlı izləri.
Parçalayıb dumani,
Dağın başından qarı,
Hər torəfə uzanır
Bu yerin ciğirləri.
Bu sildirmən yamaçdan
Dağ keçisi sürüşor,
Deysən ceyran ayağı,
Daş dəhincə daş düşər.
Sanmayın ki, buradan
Marallar su içibdir.
Dilo golur lal bulaq;
- Burdan insan keçibdir.
Hər torəfə sos-soda
Salacaq bu ciğirlər.
Ötöök aylar, illor,
Qalacaq bu ciğirlər...

Yazıcı Nəriman Süleymanov 1988-ci ildə "Ədəbiyyat və incəsənat" qəzetiinin uşaqlıq ədəbiyyatının problemlərinə həsr etdiyi dəyirmi stol səhəbətində deyirdi: "Dünyamızın, adamlarımızın, həyatımızın elə bir işi yoxdur ki, o, uşaqla, uşaqlı həyatı ilə, onun bu günü ilə, gələcəyi ilə bağlı olmasın. İnsan həyatının əsl mə'nası, məzmunu, dadi-duzu uşaqla necə xidmət etməkdədir, uşaqlıq necə böyütməkdədir. Uşaqlıq matbuati, uşaqlıq ədəbiyyatı bu sahədə böyük rol oynayın".

Nəriman müəllimin özü də həyatını uşaqlıq ədəbiyyatının, uşaqlıq matbuati inkişafına həsr edən, işindən xüsusi zövq alan cofakeş yazıçılarımızdandır. O, Ermənistanın Körpülü kəndində anadan olmuş, orada orta məktəbi bitirmişdir. 1947-ci ildə N. Süleymanov indiki Bakı Dövlət Universitetinə qəbul olunmuş, 1952-ci ildə isə ali məktəbi bitirib jurnalist diplomu almışdır. Elə o vaxtdan Nəriman müəllim taleyini uşaqlıq matbuatinə bağlamışdır. "Pioner" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlayan N. Süleymanov şö'bə müdürü, mas'ul katib vəzifələrində çalışmış, 1977-ci ildən "Pioner" jurnalının, sonra isə "Günəş"in baş redaktoru işləmişdir. 1995-ci il aprel ayının 16-da Bakıda vəfat etmişdir.

Jurnalistik fəaliyyəti ilə yanaşı, Nəriman Süleymanov ürəyindəki bədii yaradıcılıqla məşgül olmaq arzusunu da reallaşdırılmışdır. 1952-ci ildə "Azərbaycan pioneri" qəzətində çıxış edən yazıçı yaradıcılıq axtarışlarını davam etdirmiş, uşaqların həyatını dərindən müşahidə əsasında yeni-yeni hekayelər yazıb nəşr etdirmişdir. 1956-ci ildə onun "Balaca atlı" adlı ilk hekayelər kitabı çap olunmuş, uşaqlıq ədəbiyyatına istə'dadlı bir yazıçının gəldiyini xəbər vermişdir.

Bundan sonra yazıçı "Qaraçı qızı", "Tamişlıq", "Sovqat", "Novruzgülü", "Qocalar və uşaqlar" kitablarını nəşr etdirmiş, istə'dadlı bir yazıçı kimi ham oxucuların, həm də ədəbi ictimaliyətin rəğbətini qazanmışdır. Bu kitablarda təqdimən hekayələrin hamısı bir məqsədə - uşaqları vətənə, əməyə, doğma təbiətimizə, tarixi keçmişimizə məhəbbət ruhundu tarbiyyə etməyə yönəldilmişdir. Qəhrəmanlarının xarakterini hayatı süjetlər vəsiti ilə açan müəllif onları oxucuların sevimlisinə çevirə bilmişdir. Təbiəti, otları, çiçəkləri uşaqlara tanıtmak məqsədiylə müəllifin qələmə aldığı alleqorik nağıllar Azərbaycan uşaqlıq ədəbiyyatının maraqlı nümunələri hesab edilə bilər.

N. Süleymanov məhsuldar yazıçı idi. O, daim qələm çalmış, yazıb yaratmadan yorulmamışdır. "Yeter nəno", "Babamın bağı", "Göy qurşağı", "Tək çiçək", "Əsas ürəkdir", "Ömrün iki payızı" və s. kitablar yazıçının gərgin yaradıcılıq axtarışlarının bəhrəsindədir.

Zahid Xəlil çox doğru göstərir ki, Nəriman Süleymanovun hekayələrində hadisə, təsadüf yox, hər hansı bir həyatı fakt bədii detala çevrilib qəhrəmanlaşdırı-

rın xarakterini açmağa xidmət edir. Tədqiqatçı bu baxımdan "Tək çıxış", "Yarpaq", "Lalə" hekayələrini nümunə getirir.

N. Süleymanov təbiati, bitkiləri, heyvanlar aləmini yaxşı bilən yazıçılardır. Uşaqlığım kənddə keçirən bütün yazıçılar kimi o, təbiətdən danışanda çətinlik çəkmir, hər otu, çıxayı, yarpağı, quşu, böcəyi, heyvanı xarakterik cizgilərlə təqdim etməyi, onları oxuculara sevdirməyi bacarır. Bu baxımdan onun "Dağ keçisi ve onun balası", "Ana quşun yuxusu", "Atlas qorijə olurmuş", "Hansi qoyun öründən daha tez qayıdır" və s. bu qobildən olan hekayələr səciyyəvidir. Qara Namazovun sözləri ilə desək, yazıçı hadisələrin təsvir edərkən təbiət mənzərələrindən istifadə edib canlılar aləmi ilə təbiət arasında əlaqəni təbii vero bilir.

"Nigarçılıq", "Dörs", "Özündən danışma", "Ösgərlər analarını çox istəyirlər", "Qardaşının Qıratı", "Çay daşında", "Cüyür səsi", "Kartof yandı" və s. bu kimi həyatı hekayələr yazıçının uşaq dünyasına, uşaq psixologiyasına yaxından bəndləyini, adı həqiqətləri bədii həqiqət səviyyəsində qaldırmış bacarığını göstərir.

Nəriman Süleymanovun ssenarisi əsasında "Alma" və "Sehrli ağac" cizgi filmləri çəkilmişdir.

N. Süleymanov heç zaman uşaq ədəbiyyatına, uşaq mətbuatına, onun problemlərinə biganə qalmamış, müşəvərlərdə, simpoziumlarda, konfranslarda, mətbuat səhifələrində uşaq ədəbiyyatının təessübəsi kimi çıxış etmişdir. Onun mənali əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunub, maraqla qarşılanıb.

Nəriman SÜLEYMANOV

TORPAQ

Danızda bir topa quş vardi.

Doniz elo bil, nəhong beşik idi. Kimso torpaqdirdi, quşlar da yellowirdilər. Özloru üçün kəfərdildər.

Neco oldusə bir ördək balası üzə-üzə sahile gəldi, quruya çıxdı. Elo bildi ki, torpaq da dañızdır, burada üzək istədi. Ayaqlarını qumlaşdırıb döşənən irəli verdi, amma üzə bilmədi.

- Eh! Bu nodır? - dedi. Heç torpənmir. Bu, monim noymo gorokdir?

Ördək balası tozodon özünən sənaya atdı. Bax, gör dəniz necə gözəldir. Dalgalar daim enəqalxır, biri-biriñin belindən aşır, sular-sulara qarışır. Son da onun üstündə. İstoyırsın kollomşallaq as, istoyırsın köpüklerən qoçqalaq.

Amma torpaq? Eh! O heç torpənmir. Elo bir yerdəcə dayanıb qalıb. Bir də mən ora heç getməyəcəyim. Noymo gorokdir!!

Ördək balası torpaqda doğulmuşdu. Amma bu onun yadına gölmirdi. Bölkə de göldi. Amma özünü elo göstəridi ki, o, ömründən torpaq görməyib, heç bir vaxt torpaqda olmayıb. Indi do gah o dalğanın, gah bu dalğanın üstündən sahile boyanıb elo deyirdi:

- Son hərə, doniz hərə? - Bunun heç bir dəməcini sənən deyisəmərem.

Torpaq sahidiñin baxıldı. Amma heç nə demirdi. Nə deyəsiydi? Bir söz vardi, onu da balaca ördək balası deyirdi.

Bu zaman hardansa külək qalxıb gəlir və donizde tufan başlayırdı. Balaca ördək balası ovvalcə bunu heç vecinə almadi. Əksinə, xoş gəldirdi. Bax, dalğanın üstü çıxıb dəha da hündür qalxır, oradan döşü üstü necə gəlirdi, deyirdin lap dərinə gedəcək. Amma yenə üzə çıxırı.

bəlo, iki bəlo, üç bəlo... Tufan isə get-gedo hiddət edirdi. Ördək balası daha sakit üzə bilmirdi. Göz açmağa imkani yox idi. Bir də görürdün ki, sular elo qabarib qalxdı ki, lap dağ boyda oldu, ördək balası da qaldı altında. Üze çıxanacan onukon ona doyordi. Bir balaca rahat nəfəs alanəcan o biri dalğa gəlirdi. İndi do bu dalğa onu yumalayıb altına salır, büküb-bürmələyib ozişdirirdi. Hətta bəi doşə o, bu doniz "atların" altında qalıb elo təntüdi ki, dedi daha boğulub homişlik mövətən oldu.

Ördək balası beləco təntümişdi. Bilmirdi no etsin. Başına no çərə qılsın? Hayana baxırdı, nöridəyib guruldayan, aşıb-dəşan sular görürdü. Doniz coşmuşdu. Ela qozobənmidi ki, heç üzünü görməsən yaxşı idi. O isə yorulmuşdu. Ayaqlarını torpotmaya belə taqəti qalmamışdı. Həc bir çıxış yolu yox idi. Məcbur olub özünü güclü sürüyərək sahile çıxardı. Donizdən azca aralı topolorun bir-iki addımlığında daş təki şübə qaldı. Yumşaq tüklü, girdə döşənən qumlu torpağın geniş sinəsinə söküyib rahat nəfəs aldı.

ƏLİ SƏMƏDLİ (1930-2006)

Uşaq yazıçısı Əli Səmədli Goyçay rayonunun Mallışıxlı kəndində anadan olub. Orta məktəbi Goyçayda bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətine fəhlə yataqxanasında tərtibiçi kimi başlayıb. Sonra mədəniyyət nazirliyində inspektor, kinoprotkat idarəsində rəis müavini, incəsənətin təbliği büroşunun direktoru, İncəsənət İnstitutunun müəllimi, "Azərbaycan pioneri" qəzetinin şöbə müdiri, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifələrində işləmişdir.

"Unuda bilmirəm" adlı ilk hekayesi 1959-cu ildə "Ədəbiyyat və incəsənat" qəzetiçədə çap olunmuşdur. "Aqil babanın nağılları" adlı ilk kitabı isə 1961-ci ildə işiq üzü görmüşdür. "Qarlı gündə", "Çinar ömrü uzun olur", "Tərgül və Zərgül", "Hər kəsin öz nəğməsi var", "Tapmacalar", "Sehrli xalça", "Hərənin bir ulduzu", "İnnab ağacı" və s. kitablarla müəllifidir.

Əli Səmədlinin nağıl povestləri daha çox diqqəti cəlb edir və uşaqlar üçün maraqlıdır. "Kibrıt çöplərinin macərası" əsəri istəyide-məzmunu, istərsə də bədii dəyəri e'tibarilə yazıcıının digər əsərlərindən fərqlənir. Yazıçı balacaların marağına səbəb olan süjet ətrafında mösiətdə geniş işlədilən kibrıt çöplərinin yaradılmasında insanların çəkdiyi ağır zəhmətdən nağıl dili ilə söhbət açır. Hopbala və Topbalanın başına gələn hadisələrin hamisi yazıçı təxəyyülünün məhsuludur.

Kibrıt dənələrini boş-boşuna yandıran dəcəl bir oğlanın - İlqarın əlində canını qurtaran Hopbala ilə Topbalanın insan kimi danışması, öz əsillərini, köklərini tapmaq üçün onların birinin Şimala - şam meşələrinə, digərinin Cənuba - kükürd mə'dənənə getməsi, nəhayət, kibrıt zavodunda görüşüb öz analarının - kibrıt qutusunun yanına qayıtmaları əsərin mərkəzində qoyulan başlıca hadisədir. Müəllif bu hadisədən bədii wasitə kimi istifadə etmiş, balaca oxucularına təkcə kibritin necə yaranması haqqında söhbət açmaqla kifayət-

lənməmiş, habelə Şimalın və Cənubun özünəməxsus təbiəti haqqında balaca oxucularına söhbet açmışdır.

"Sehri xalça" nağıl-povestində müəllif folklor üz tutmuş, nağıllar dünəyin qohrəmanı Əhmədin başına galən hadisələrdən söhbet açmışdır. "Artıq tamah", "Siçanların toyu" əsərləri də oxunaqlıdır.

"Siçanların toyu"nun maraqlı süjeti vardır. Bu simvolik nağılda tənbəllik, uğurluq, mal-dövlət hərisliyi, köhnə adət-ənənələr tənqid olunur. Turuş-xurş xanım, Tos-tolaq bəy öz övladlarını ərköyü, tənbəl böyükündə valideynərin, Yanıqqlaş isə ata-ana himayəsində dolanan tənbəl, avara, tüfeysi gənclərin simvolik obrazıdır.

"Kiçik bal arısı və xallı kəpənək" Ə. Səmədlinin uğurlu əsərlərindəndir. İlk dəfə pətəkden çıxıb xallı kəpənəyə qoşulan balaca arı geri qayıdarkan keşkçi arılar onu içəri buraxırlar. Beçənin geriyə qayıdib şirə yiğmaqdan başqa çarəsi qalmır.

"İki buğda" hekayesində anbarda altmış il əvvəl qalmış bir buğda dənəsi ilə yeni buğdanı qarşılaşdırın müəllif bu vasitə ilə oxuculara keçmişdə əkinçilərin hayatı, onların iş şəraiti haqqında mə'lumat verir. Təzə buğda xışın, volın nə olduğunu bilmədiyi kimi, köhnə buğda da traktorun, kombayının, gübrənin adını ilk dəfə eşidir. Təzə buğdaya qoşulub anbardan çıxan köhnə buğda palçıqlı daxmaların yerində yaraşıqlı, aynabəndlə evlər, asfalt küçələr görür.

Ə. Səmədlinin "Lovğa yarpaq", "Lovğa şitillər", "Dəcəl alma ağacı", "Poləngin quyrugu", "Fil və qarışqa", "Söyüdlər başlarını niyə aşağı dikirlər" nağıllarında lovğalıq, özündən müsədəbehlik tənqid olunur. Əlbəttə, bu hekayələrin hamisi cini dərəcədə müvəffəqiyyətli deyildir. Hekayələri bir-birinin ardınca oxuduqda adama elə gəlir ki, bu nağıllar mərkəzində eyni mə'nəvi-əxlaqi problem qoyulmuş bir hekayənin müxtəlif variantlarıdır. Yarpaq da, şitillər də, pişik də, fil balası da, söyüdlər də öz lovğalıqlarının peşmənciliğini çöklərlər.

Nə zaman ki, mə'nəvi-əxlaqi nöticələr hadisələrin özündən doğur, o zaman hekayələr, nağıllar müvəffəqiyyətli çıxır. Ancaq elə ki, nəsihətçilik başlayır, vəziyyət deyişir, bədiilik arxa plana keçir. Məsələn, "Dəcəl alma ağacı" lovğalığı üzündən bağdan çıxıb kolluğa gedir və qoz boyda, kimsəyə lazımlı olmayan almalar götürir. Bu hadisənin təsvirindən sonra müəllif haqlı olaraq nöqtə qoyur. "Lovğa yarpaq" hekayəsinin qəhrəmanı isə müəllifin iradəsinə tabe olaraq nəsihət keçir: "Amandır, lovğalıq etməyin! Siz hamınız bir ağacın övladlarınızın. Mehriban olun, baş-باşa yaşayın!"

"Məşə həkim" nağılında cərrah biçığını xaturladan dimdiyi ilə ağacların cüclərini təmizleyən Alaqarğaya, Saxsağana qoşulub nağara çalmaqla məşğul olur. Nağıl aşağıdakı cümlələrlə bitir: "Həmin gündən məşə həkimisiz qaldı. Çünkü Ağacdələnin başı nağara çalmağa qarışmışdı".

Əli Səmədli dramaturgiya sahəsində də qələminini sinamışdır. Onun "Artıq tamah baş yarar", "Hərənin bir ulduzu", "Kibrit çöplərinin macərası", "Sehri xalça" nağıl-pyesləri, "Saritel xanım" komedyası, "Əzablı günlərin sonu" pyesi ayrı-ayrı vaxtlarda tamaşaşa qoyulmuşdur.

Xalq yazarı Əli Vəliyev Ə. Səmədlinin nağıllarına yüksək qiymət verərək yazırırdı: "Şifahi xalq ədəbiyyatının ən qədim növü olan nağıllar yazılı ədəbiyyatın, xüsusi ilə uşaq ədəbiyyatının inkişafı üçün həmişə tükənməz mənbə olmuşdur. Bu bitməz-tükənməz xəzinədən səməralı bəhralənən Əli Səmədov uşaqımız üçün onlara maraqlı nağıllar və nağıl povestlər yazmışdır. Bu nağıllarda valideyn məhəbbəti, tərənnüm yiğcam və təbii süjet üzərində qurulmuşdur. Burada təsvir olunan hadisələr ideyanın, fikrin cövhəridir."

ƏLİ SƏMƏDLİ

KİÇİK HEKAYƏLƏR

QARAÇACIN KÖLGƏSİ

Aysello Aytel nənələrigilə gedirdilər. Hava günəşli və çox isti idi. Nənələrinin də evi kəndin lap o başında idi. İsti onları karxıdmışdı. Qızların alındıdan tar axırdı. Küçəni burulanda yolun qırğındında bir iri, şaxəli qarağac gördürlər. Onun kölgəsində daldalandılar. Ağacın kölgəliyi necə da serin idi. Uşaqların canları dincəldi, tarları soyudı. Yola düşəndo dedilər:

- Çok sağ ol, ay kölge, sen olmasaydın, isti bizim nefəsimizi kaşmışdı.
- Bu zaman onların yanından öten Gülsəbəh xala güllümsəyib dedi:
- Siz sağ ol kölgəyo yox, qarağaca deyin. Axi qarağac olmasayıdı, kölgə haradan olacaqdı!

NİMÇƏDƏ CİMƏN SƏRÇƏLƏR

Hava bərk isti idi. Tekcə insanlar deyil, quşlar da bərk istidən tangımıdsılar. İki sərçən yağıdan pəncərə önünde fırlanırdı. Aytellə Aysel balkona çıxdılar. Baxıb gördülər ki, sərçələr pəncərədə qoyulmuş kondensörün üstüne qonub növbə ilə onun kiçik borusundan damcılara qızdırırlar. Aysel dedi:

- Yazış sorçular su tapınırlar içməyə.
- Aytel dedi:
- Göl, onlara su verək.
- Gel, verək.

Qızlar evə qaçdılar. Aysel ləmədən nimçə götürdü. Aytel onu su ilə doldurdu. Sonra onu balkonun konarına qoyub evə qayıtdılar. Elə bil sarçalər tezə xəbər oldu. Onlar uçub gəldilər. Nimçənin konarında qonub sudan doyunca içdilər. Sonra da başlarını suya batarıb qanadlarını çırpmıga başladılar.

- Aysel dedi:
- Ona bax, ona bax, suya düşən kölgələri ilə döyüşürələr.
- Yox, döyüşmürələr, çımışırələr.

Sərçələr doyunca çımdıllar, sərinleşdiłar, sonra da uçub getdiłor.

FİKRƏT SADIQ

(1930)

Fikret Sadıq 1930-cu ildə Şamaxı şəhərində anadan olub. İbtidai təhsili Şamaxıda alıb, sonra Bakıda sənət məktəbini bitirib. Gəncədə və Kürdəmirde elektrik məntəri işləyib. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir müddət Şamaxıda müəllim, qazetçi, dədə-işçi, universitetdə laborant, Azərbaycan Sovet Ensiklopediyasında redaktor, "Gənclik" nəşriyyatında şöbə müdürü, "Azərbaycanfilm"in elmi-külliyyəvi və sənədlər filmlər birliliyi idarəsinin baş redaktoru, dədəbiyyat təbliğat bürosunun direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan yazıçıları birliyində işləyir.

"Ömrünün ən odlu, gənclik çağını işığa çevirib yandıran" Fikret Sadığın üzündən də nur yağır, şə'rlerindən də. O, vaxtı ilə işiqçi olub. İnsanlara ev-ev, küçə-küçə işıq paylayıb. Fikret müəllim universitetdə, ensiklopediyada, kinostudiyada, bədii dədəbiyyatın təbliğat bürosunda, yazıçılar birliyində işləyəndə işıq onun yol yoldaşı olub. Sevimli şairimizin şə'rleri də, hayatı da işıqla yoğrulub. Onun inəcə, həzin, kövək şə'rlerində dalğa hay-harayından çox ləpə piçiltisi var. Özü də bu şə'rlerinə əhatə dairəsi, coğrafi ərazisi çox genişdir. Ancaq Fikret Sadıq poeziyasının kökü Azərbaycan torpağına, onun qədim adət-ənənələrinə, folkloruna bağlıdır.

Sair öz şə'rlerində vətən torpağını məhəbbətlə, özünəməxsus poetik lövhələrə canlandırır. Onun yazılarını oxuduqca Lahic yolları ilə addımlayıb, Nəməzgəl körpüsündən keçir, Nizaminin şə'rlerini süd yerinə içən Gəncə çinarlarının düzünlüşünə, Goy gölün əsrarəngiz mənzərələrinə heyranlıqla tamaşa edirik.

Fikret Sadıq "Cığır", "Ömrün bir günü", "Dəniz küçəmizə gəlir", "Sevgi yağışı", "İşığın yaşı", "Yerdən gəyo ümidi" və s. kitabların müəllifidir. Şairin "Cırdan hara getmişdir", "Bala kirpi", "Göydə ne var", "Göydən alma düşməndi" kitabları isə uşaqlar üçündür. Bu kitabları oxuyanda sevimli şairimizin uşaqlı dövriyinə dərindən bələdiyyinin şahidi oluruq. Şə'rərin hamisi sadə, aydın, lakonik və obrazlıdır. Şairin "Çanaqlı bağa və qurbağa" şə'rində fikir verək:

Bir çanaqlı çağ'a bağa,
Girdi bağa, oynamaya.
Bir qurbağa gördu onu,
Qoydu lağ'a,
Dedi: - Buna bax ha!
Öynindəki qına bax ha!
Donub qaldı çağ'a bağa,
Ela qaldı baxa-baxa.

Sona dedi:
- Son da bağa, mon da bağa,
Tekcə "qur'un artıqdı ha!

"Cırdanın yeni sərgüzəştləri" multiplikasiya filminin ssenarisi, "Yumaq top" pycsi də F. Sadığın uşaq ədəbiyyatı sahəsində uğurlu əsərlərindəndir.

Azərbaycan ədəbiyyatında xalq əfsanələrinə daha çox müraciət edən şairlərimizdən biri da Fikret Sadıqdır. Onun "Bacı-qardaş nağılı", "Balıqçı və su porisi", "Arzu bulağı", "Vətənin el boyda daşı", "Ana əli" poemaları öz qisalı dasını xalq arasında yayılan əfsanələrdən, rəvayətlərdən götürülmüşdür. "Ana əli" poemasında əfsanəvi hadisə ana məhəbbətinin böyükliyünü açmaq vasitəsinə çevrilmişdir.

Folklorşunas alim Mirəli Seyidova həsr edilmiş "Vətənin el boyda daşı" poeması istor məzmunu, istorşa də ideya-bədii keyfiyyətləri ilə öz aktuallığını heç vaxt itirməyən əsərdir. F. Sadıq özünəməxsus poetik təhkiyyə üslubuna yənə də sadıq qalır. Düşmən elçisinin əvvəlcə Metedən poladız göy qılinci, sonra Göydəmir atı, daha sonra "Ölü çöl"ü istəməsi fonunda əfsanəvi qəhrəmanın xarakteri mərhələ-mərhələ açılır. Qəzəblənsə də, araya nifaq düşməsin deyə öz qılincini, atını verən qoca Mete düşmənin "Ölü çöl"ü istəməsinə dəzəbilmir. Şair bu iibrətamız fakt vasitəsi ilə vətən torpağının müqəddəsliyi məsələsini ön plana gətirir:

Göy qılinci istədi xaşan,
Verdim ona yaraq olsun.
Göydəmir atı istədi xaşan,
Verdim ona ayaq olsun.
"Ölü çöl"ü verə bilmərəm...

Fikret Sadıq 1980-ci ildə qələmə aldığı həmin əsərin üstünə yenidən qayıtmaga mənəvi ehtiyac hiss etmiş, əsəri təzə fosillərlə zənginləşdirmişdir. İstər poemaya nəşrlə yazılan giriş, istər proloq, istər uşaqların məmə-məmə oyoununun təsviri və s. ulu babalarımızın həyatı, məşəti, vətənə sevgisi haqqında poetik salnamə yaratmaq arzusuna xidmet etmişdir. Poemada qədim xalqlarının tarixi keçmişinə şair nağıl, əfsanə, rəvayət prizmasından baxmışdır. Dibələk qarı bütün nağıllarımızda təsvir edilən küpəgirən qariların ümumiləşmiş obrazı səviyyəsinə yüksəlmışdır. Şairin fikrincə, eyni təyfadən, eyni nəsildən olan xalqların arasında nifaq toxumu səpən məhz bu cür şər qüvvələrdir.

Fikret Sadığın bütün yaradıcılığında, elcə də poemalarında folklor abhavası vardır. Onun poeziyasından istədiyimiz qədər xalq ifadəsi, atalar sözü nüümənə götire bilərik. Lakin Fikret Sadığın xalqa bağlayan nə folklor mövzusu, nə də ayrı-ayrı ifadələrdir. Onun poeziyasında xalq ruhu, xalqın təfəkkür tərzi ön plandadır. Şairin bütün əsərlərinin xəməri folklorla yoğrulub.

GİLƏ

Qoşong qızam, adım Gilo,
Qonad getdim dayımgilo.
Yağış yağdı gilə-gilə,
Ayaqqabın batdı gilə.

DÖLƏ

Ağacdən-ağaca
Hoppanır,
Yellənir...
Gecə do, gündüz do
Əylənir.

Budaqlar yellənəcək,
Yarpaqlar yellənəcək.
Oynayır, şənlənir.
Qiş kəsib qapını,
Qorxutmur qar onu.
Yığdırğı gözərlər,
Üç qişa bos olar.
Məşədə acıdan
Ulayır canavar.
Dalayo no var ki,
Arxayıñ-arxayıñ
Yellənir,
Əylənir,

Şənlənir...
Canlı bir təkərə
Bonzayırlı.
Yorulmır, elo hey
Budaqlan-budağıa,
Ağacdən-ağaca
Gillənir...

ƏLİ KƏRİM
(1931 - 1969)

Ela yazılıçı var ki, əsərlərini oxuyandan sonra yadda heç nə qalmır. Elə yazılıçı da var ki, oxucu döñə-döñə onun yaradıcılıq nümunələrinə müraciət etmək ehtiyacı duyur. Belə sənətkarlardan biri də mərhum şairimiz Əli Kərimdir.

Kərimov Əli Paşa oğlu - Əli Kərim 1931-ci ilin martında Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Dövlət İncəsənat Universitetinə daxil olmuşdur. Üç il teatrşünaslıq fakültəsində oxuduğandan sonra Azərbaycan Yazarları İttifaqının göndərişi ilə M. Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərilmişdir. 1955-ci ildə

Ədəbiyyat institutunu fərqlənmə diplomu ilə bitirən Əli Kərim "Azərbaycan" jurnalı redaksiyasında işə qəbul edilmişdir. O, ömrünün sonuna qədər bu jurnalda poeziya şö'bəsinin müdürü işləmişdir. 1969-cu ildə vəfat etmişdir.

Budur şairin qısa tərcüməyi-halının konturları. Onun qısa, lakin şərəflə ömrünün ritmini isə biz onun şer'lərini, poemalarını oxuyanda aydınca hiss edirik.

Əli Kərim ədəbi yaradıcılığı "Azərbaycan pioneri" qəzetiində çap etdirdiyi "Təze müəllim" şə'riylə başlamışdır. "İki sevgi", "Həmişə səfərdə", "Qızıl qanad" kitabları çap olunanдан sonra ədəbi ictimaiyyət onu heç kəsə bənzəməyən orijinal şair kimi qarşılamışdır.

Lakin Əli Kərim sağlığında yalnız bu üç kitabı görə bildi. Ölümündən sonra isə onun "Qaytar ana borcunu", "Uşaqlar və ulduzlar", "Səfərdən sonra", "Tənbəl aylı balası", "Pillələr", "Qız və kəpənək", "Qayıt" kitabları, iki cildlik seçilmiş əsərləri çap olundu.

Əli Kərimin poetik üslubunun özünəməxsusluğunu, şə'rlerindəki məzmun və forma vohdəti, ifadə rəngarəngliyi, daxili dinamika, hərarət, yanğı oxucunu mağnit kimi özüne çəkir.

"Qaytar ana borcunu" şə'rini xatırlayın! Əsərin mərkəzində qoyulan valideyn-övlad münasibəti e'cəzkar şə'r dili ilə oxucuların üreyinə hakk edilmişdir. Şə'r ana borcundan çıxmağın qeyri-mümkünlüyüն təntənəsi kimi səslənir, insanların ürəyində nəcib insanı keyfiyyətlər oyadır. Bu şə'r anasını unudanıvara vurulan yağılı şəpalaqdır:

Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünü, neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri,
Qaytar o dilindəki şirin-şirin sözleri!
O sözü, o söhbəti, gülişü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gözən oğul ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözərə, sözsüz bir laj olarsan,
Qaytarsan o yerişi yerindəcə qalarsan.
Qaytarsan o güllişü, hırıldamazsan daha,
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

"O borc sənin özünsən, özüñün qaytar geri" misrası ilə bitən bu şə'r, bizcə, uşaq ədəbiyyatının ən gözəl nümunəsi hesab edilə bilər. Çünkü şə'r in təbiyəvi əhəmiyyəti çox böyükdür.

Ə. Kərimin böyükülüyü ondadır ki, öz şəxsi kədərini, sevincini bəşəri kədər, bəşəri sevincə seviyyəsinə qaldıra bilir. Onun bütün əsərlərində zamanəsi ilə möhkəm bağlı olan narahat, həmişə axtarışda olan şairin ürək döyüntülərini eşıdirik.

Adı məisət qayğılarından tutmuş bəşəriyyəti narahat edən elə bir problem yoxdur ki, Ə. Kərimi düşündürməsin. Lakin onun yaradıcılığını oxucuya sevdirən təkcə mövzu rəngarəngliyi deyildir. Məşələn, ata haqqında o qədər

şə'r yazılıb ki, lakin Ə. Kərimin "Atamın xatirəsi" şe'reni bunların heç birinə bənzəmir.

Sevgisi də soyuq idi, tozo əkini,
Hər bələdan hifz elyon qalın qar kimi.

Ə. Kərim əməkdən, vətəndən, müharibədən, məhəbbətdən, valideyn-əv. İad münasibətlərindən yazanda da orijinaldır, heç kəsə bənzəmir. Onun poeziyasını sevdiron əsas cəhatlərdən biri de bu bənzərsizlikdir.

Əli Kərimin "İllə simfoniya", "Üçüncü atlı", "O mənə danışdı ki", "Bir santimetr haqqında ballada", "Heykəl və heykəlin qardaşı" poemaları epik poeziyamızın on gözlə nümunələridir. Hayatın nisbətən daha geniş lövhələrin orijinal vəsiyətlərlə canlandırımaq, zəngin insan xarakterləri yaratmaq bacarığı, lirizmle epizmin six vəhdəti onun bu əsərlərində özünü qabarık şəkildə göstərir. Bu əsərlərdə hadisələrin özündən çox onun qəhrəmanlarının taleyinə buraxdıq tə'sir öz bədii in'ikası tapmışdır. Genişlikdən çox dərinliyə meyl edən Ə. Kərim insanların mə'nəvi aləmindəki ən incə, adı gözəl görünməyən cəhatləri eks etdirməyə nail olur.

"Bir santimetr haqqında ballada" poemasında şairin zərrədə ümiman gətirmək bacarığı oxucunu heyran qoyur. Fəth olunmuş kilometrlərin içərisində bir santimetr nodır ki? Lakin bu kilometrlərin hər birində neçə-neçə "santimetr ömrü" əriyib. Bir santimetr hossas oxucuya ümumi qələbəmizdə az-çox əməyi olan sada, tovazökar, sıravi insannı taleyini xatırladır. Qələbədə belələrinin əməyi görünməsə də, bir santimetrin çatışmamazlığı acı məğlubiyyyətə gətirib çıxarır. Poemada bunu eyani şəkildə görən, qəhrəmanla birgə höycən keçirən oxucu şairin "Bir santimetr, əzizim, böyükdür, sonsuzdur bir məmələkət kimi, bir diyar kimi" qənaətinə tamamilə şərīk olur.

Əli Kərimin kiçikyəşli uşaqlar üçün nəzərdə tutulmuş xeyli şe'reni, "Uşaqların logmanı", "Paşa, ulduzlar və uşaqlar", "Dənizdə şəhər" adlı üç poeması vardır. Bu əsərlər də Əlinin digər əsərləri kimi öz orijinallığı, bənzərsizliyi ilə diqqəti cəlb edir. Məsələn, "Adam" şe'reni fikir verək:

Fuad yazdı divarı.
Skamyanın üstünü.
Poncoroya söykodi
Xeritonin üzünü.
Görmür heç kim, kef ele,
Adam yoxdu - deyirdi.
Bos görəsen Fuadın
Özü adam deyildi?

Bax, quru nəsibətçilikdən uzaq tərbiyəvi əhəmiyyət kəsb edən uşaq şe'reni bələ olar! Şairin digər şe'rlerini də öz yiğcamlığı, dilinin aydınlığı və obrazlılığı ilə diqqəti cəlb edir. Cinarın boy atıb üçüncülər oxuyan mərtəbəyə çatması, gilənərin isə ikincidə qalması uşaq psixologiyasına bələd həssas şairin müşahidəsinin nəticəsi kimi maraqlı doğurur:

Keçən ilki bir çınar
Gör necə boy atıbdır.
Üçüncülər oxuyan
Mərtəbəyə çatıbdır.

Həm gülüb deyir ki,
Üçə keçibdər çınar.
İkincidə qalıbdır
Ancaq hələ gilonar.

Bu misraları da yalnız şair Əli Kərim yarada bilərdi. Öz ömründən kəsib misraların ömrüne calayan, ölmüşər poeziya yaradan Əli Kərim. Onun nəinki başqa şairlərin əsərlərinə, hətta bir-birinə bənzəməyən sənət əsərləri hələ neçə-neçə oxucu nəşlinin qəlbini riqqətə gətirəcəkdir.

ƏLİ KƏRİM

QARDAŞIN CAVABI

Azər çıxır sevincə
Kitablarım üstüno.
- Gör necə böyüümüşəm,
Paşa, Paşa, bax mənə?!

- Adam da heç kitabı
Qoyub ayağı altda,
Istəyər ki, boyunu
Birdən-bira uzada?!

Kitablar ozilor ki,
Sonin heç insafın var?
Axi oxumaq üçün
Yazılıb bu kitablar!

ON BİR YAŞINDA

Birinci sınıfı goldı
Dostuğa onça yaşında.
Bilik deyə bilmorom,
Papaq vardı başında.
İkinci dersdə dünən
Heç özü do bilmədən
Keçdi on bir yaşına.
Yığıldılara başına
Dostu da, yoldaşı da.
O, həm sinifde qaldı,
Həm da on bir yaşında.

AYAQ İZLƏRİ

Gün çıxdı, ay uşaqlar,
Əridi yollarda qar.
Berk qamaşdı gözlərim,
Gün mənə baxdı getdi.
Qoyma, ayaq izlərim

Su oldu, axdı getdi!

TOFIQ MAHMUD (1931 - 1997)

Təbiət hadisələrinə şair gözü ilə baxıb, onu poetik lövhələr vasitəsi ilə balaca oxuculara çatdırma bilmək üçün yazıçı həm təsvir obyektiనı hərətərlə öyrənməli, həm mövzuya uyğun bədii forma tapmağa çalışmalı, həm də uşaqların yaş xüsusiyyətini mütləq nəzərə almalıdır. Həyatını uşaq ədəbiyyatına həsr edən Tofiq Mahmudun yaradıcılığına nəzər salarkən görürük ki, o, məhz bu istiqamətdə yaradıcılıq axtarışları aparmış, xeyli uğurlar qazanmışdır.

Mehdiyev Tofiq Mahmud oğlu Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsilini Bakıda başa vuran Tofiq Bakı Dövlət Universitetinin filologiya fakültəsinin qəbul olunmuşdur, 1954-cü ildə oranı bitirmişdir. Əmək fealiyyatına maarif nazirliyində metodist kimi başlayan T. Mahmud 1958-ci ildən 1961-ci ildək "Azərbaycan müəllimləri" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş, 1961-ci ildə tale onu "Göyərçin" jurnalına aparıb çıxarmışdır. O vaxtdan T. Mahmud vəzifə e-tibarılı pille-pille yüksəlmış, ədəbi işçi vezifəsindən baş redaktor vezifəsinə qədər müxtəlif işlərdə çalışmışdır. 1997-ci il aprel ayının 4-də Bakıda vəfat etmişdir.

Tofiq Mahmudun əsərlərinin mövzusu rongarəngdir. Onun balaca qəhrəmanları daha çox gəzməyə, görməyə, şahidi olduqları hadisələrin mahiyyətini öyrənməyə həvəs göstərirlər. Hiss olunur ki, şair görüb-duyduğu, müşahidə etdiyi hadisələri qələmə alır. Elə buna görə də onun şə'rələri təbiiyi, həyatiliyi ilə diqqəti cəlb edir.

T. Mahmudun uşaq psixologiyasına yaxından bələdliyi onun şə'rələrinin müvəffəqiyyətini tə'min edən başlıca cəhətlərdən biri kimi yadda qalır. Bu baxımdan "Apar məni", "Ehey, durnalar", "Çiçek gətirdi", "Evde tokdu", "Hirsənən oğlan", "Şə'r sevən qız", "Dəfçalan", "Uzunburun" və s. bu qəbilədən olan şə'rələr maraq doğurur. Ona görə ki, bu əsərlərdə şair hadisələrə təsvir etməklə yanaşı öz balaca qəhrəmanlarının bədii portretlərini də yaratmağa çalışır və əsasən məqsədində nail olur. Digər tərəfdən təbii, hadisələrin özündən doğan humor bu şə'rələrin bədii dəyərləri xeyli artırır, onları oxunaqlı edir.

Susan kimi dəf,
Alıqla doldu
Har yan, hor torof...
Çıxdı bu zaman
Dəfin dalından
Elə dəf boyda
Çıqqılı oğlan...

Yaxud, "Şə'r və şar" şə'rində nəzər salaq. Burada səhnəyə çıxan uşaqın elindəki şərin gözlənilmədən partlaması, salondakı gülüş, uşaqın çəşib özünü itirməsi, özünü ələ alıb şə'rəi əzbər söyləməsi, daha sonra cərgələr arasında bir neçə şərin partladılması çox təbii, inandırıcı boyalarla eks olunmuşdur.

Tofiq Mahmudun bə'zi əsərlərində uşaqın özünün bədii obrazı yoxdur, lakin həmin şə'rlerdə təsvir olunan hadisələr balaca oxucunun diqqətini cəlb edir. "Xoruzlar", "Yüklü ari", "Küsən bulud", "Bir torba qoz", "Ayı balası", "Çəpişin hay-küyü", "Dovşanın beşi" və s. bu kimi şə'rələrin simvolik qəhrəmanları öz məzəli hərəkətləri, danışqları, qəribə mühakimələri ilə uşaqların özlərini xatırladırlar.

Doğma diyarı sevdirmək, onun keçmiş, bu günü və gələcəyi haqqında maraqlı mə'lumat vermək uşaq ədəbiyyatının qarşısında duran başlıca vəzifələrindər. Bu həqiqəti dərinində dərk edən şair Azərbaycanın şəhərlərinin, kəndlərinin poetik xəritəsini yaratmağa çalışır. O, balaca qəhrəmanlarını Kəlbəcərə, İsmayılliya, Girdimançay sahillerinə, Lahicə, Basqala, Qara nobura, İçərişəhərə, Nabranı, Gəncəyə, Göygölə.., qiyabi səyahətə aparır. Şair təsvir etdiyi bu yerlərin xarakterik cizgilərini ön plana çəkmək yolu ilə getməyə çalışığından onun həmin mövzuda yazdığı əsərlər maraq doğurur.

Tofiq Mahmudun yaradıcılıq nümunələri içərisində təbiətə həsr olunmuş şə'rələr çoxluq təşkil edir. Bu yazıların lirik qəhrəmanları təbiətlə six temasda təsvir olunurlar. Şair öz oxucularını meşə yolu ilə, cığırlarla səyahətə aparır, bu "yaşıl xəzinə"nin hər ağacı, hər kolu, otu, yarpağı, çiçəyi, meyvəsi, məməni, torpağı haqqında mə'lumat verir.

Bu, işqli meşədir,
Yaraşıqlı meşədir.
Hor ağacdə hor yarpaq,
Bir çiraqdır, bir çırraq.
Neçə işqli rong var,
İşlərləndən çələng var.
İşığı vardır, bilin,
Nərgizin, qoronsuin!

"Göyqurşaqının rəngləri" nağılında qövsi-qüzəhin necə yaranması poetik lövhələrlə canlandırılır. "Su zanbağının nəğməsi" nağılında isə su zanbağı, çinar və buludun simvolik obrazı yaradılmış, insanlar arasında saf, təmiz məhəbbəti, sədəqəti təbliğ etmək məqsədi qarşıya qoyulmuşdur. Nağıldakı lövhələr canlıdır, cəzibədardır. Su zanbağının gözəlliyini heyranlıqla tərənnüm edən şair onu su üstüne səpələnmiş bir ovuc qara, ağ yelkənə bənzədir.

T. Mahmud tabiatı duyan, onu vurğunluqla tərənnüm edən, hər otu, hər çiçəyi, yarpağı, ağacı, meyvəni, quşu, böcəyi xarakterik cizgilər vasitəsi ilə balaca oxucularına təqdim edən şairlərimizdəndir. Bu baxımdan, onun "Meşənin rəngləri" adlı poeması daha çox diqqəti cəlb edir. Bədii sözün qüdrətinə arxalanan şair məşənin müxtəlif, bir-birinə bənzəməyən lövhələrini yaradır. Bu lövhələr təz-tez deyişdiyindən təsvirlər yorucu tə'sir bağışlamır. Şair gah yağışlı, gah dumanlı-çısqınlı, gah günəşli havalarda, gah səhər, gah günorta, gah axşam, gah da gecə vaxtı oxucunu meşəyə qiyabi səyahətə aparır. Ayrı-ayrı, bir-birinə bənzəməyən lövhələr hamısı birlikdə məşəni tam təsəvvür etmək imkanı yaradır.

"Abşeronun sahilleri" poemasında Orxan və Süsənin yadda qalan bədii
obrazi yaradılmışdır. Şair Abşeronun özünəməxsus gözəlliklərinə bu balaca
qəhrəmanlarının gözü ilə baxmağa çalışmış, hadisələrə maraqlı, uşaq xarakte-
rinə uyğun bədii forma tapa bilmüşdür.

Tofiq Mahmudun istər Azərbaycan, istərsə də digər dillərdə xeyli əsər-
lori çap olunmuşdur. Biz onu həm şair, həm nasir, həm dramaturq, həm publi-
sist, həm də tərcüməçi kimi tanıyırıq.

Tofiq MAHMUD

EHEY...DURNALAR...

Ehey...chey... durnalar,
Qollanmı açıram,
Sizinlə uçmaq üçün
Arxanızca qaçıram.

Ehey... chey... durnalar,
Bir anlıq dala baxın,
Məni yerdən götürün,
Cərgonızə baxın!...

Ehey... chey... durnalar,
Qanad açmaq istərim.
Məni də bu göy üzüno
Qalxıb uçmaq istərim.

Ehey... chey... durnalar,
Sizi izleyəcəyəm.
İndi qaçıdım yerdə
Sizi gözəloyəcəyəm.

PAPAQLAR

Meşdə, ağaclarда
Qara-qara papaqlar
Saxlayır yuvaları -
Papaqlar budaqlar.
Tökülüb papaqlara
Çoxlu-çoxlu yarpaqlar.
Onları görsələr də,
Əl uzatınır usaqlar.
Çünki quşlar papaqla
Bala çıxaracaqlar.

LAHIC USTALARI

Çoxdandır heyran qoyub
Obalan, elli, rı,
Lahic ustalarının
İşləri, eməlləri.
Buyur, dağ kəndində gəl.

Hansı höyətə girsən,
Burda zavoda bənzər
Qaynar hayət görərsən...,
Qarşılıyalar ustalar
Soni gürlər baxışla.
Tanış edər vurdüğü
Neço-neço naxışla.
Görərsən ki, onların
Qızıldandır olları,
Min tə'rifə layiqdir
İşləri, eməlləri.
Çox böyükdür qüdrəti
Lahic ustalarının.
Dünya gozir şöhrəti
Lahic ustalarının.

YAĞIŞ YAĞIR DƏNİZDƏ

Damlalar nize-nizə,
Yağış yağır dənizə.
Su üstü çopur-çopur,
Hər damla suya hopur.
Üstü inci dolu sap
Göydən asılıb qalır.
Gətirmir bu yüke tab,
Dəniz üstü qırılr.
Gah toyvara yaradır,
Gah fəvvəra yaradır.
Dənizdən buxar kimi
Uşub, qucur gəyləri,
Köçəri quşlar kimi
Bu gün qayıdır geri.
Qayıdır dəste-dəsto,
Şənlonır dəniz üstə,
Bu quş - damla necə çox,
Sayı-hesabı da yox...
Bəlkə gəzir dən izi,
Ela döyür dənizi.
Köçəri quş - damlalar,
Çalar sənki laylalar.
Bu da xoş golir biza,
Yağış yağır dənizə...

ÜFÜQLƏR

Üfüqlər gah bozarır,
Üfüqlər gah qızanır.
Gah gümüş kimi parlaq,
Gah di mavi, sari, ağı.
Çəmən kimi min cürə
Rəngə çalır üfüqlər.
Bəlkə şəhər çağından,
Bəlkə axşam çağından,

Bəlkə göy qurşağından
Rənglər alır üfüqlər?
ƏZİZƏ ƏHMƏDOVA
(1932-2003)

Əzizə Əhmədova müasir Azərbaycan uşaq nəşrinin tanınmış nümayəndələrindən biridir. O, 1932-ci il yanvar ayının 26-də Bakıda anadan olmuş, 1951-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmiş, sonra təhsilini indiki Bakı Dövlət Universitetinin jurnalistik fakültəsində davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra 1956-ci ildən 1966-ci ildək Uşaq gəncənərdə redaktor işləmiş, sonra bir il Azərbaycan Sovet Ensiklopediyasında böyük redaktor vəzifəsində çalışmışdır. 1967-ci ildə "Gənclik" nəşriyyatına direktor təyin olunmuş, 1987-ci ildək bu vəzifədə çalışmış, balalarımızın zövqünü oxşayan kitabların çap olunması üçün əlindən gələni əsirgəməmişdir.

1957-ci ildə "Pioneer" jurnalında "Qorxmazın səhvi" adlı ilk hekayesi çap olunduqdan sonra yaradıcılıqla ciddi möşgül olmuş, "Xinalı qayalar", "Yaz qarri", "Onu çıçıklar sevdii", "Bu əllər vurulmuşam", "Bir ürək sindirmişam", "O günlər baxıram", "Mavi gözlərin işığı", "Damda yaşayışın Karlsonla bacada yaşayışın macəraları" adlı nəşr kitablarını çap etdirmişdir.

Onun mənali, iğrətəmiz hekayələrini, müxtəlif mövzulu povestlərini balaclarımız həmişə sevə-sevə mütləci edirlər. Bu əsərləri oxuyanda hiss olunur ki, Əzizə xanım uşaq psixologiyasına yaxından bələddir, bütün varlığı ilə möhz bu aləma bağlıdır.

Bədii əsərin mərkəzində uşaqları düşündürən maraqlı problemlər qoymaq, hadisələr uşaq gözü ilə baxmayı və onları mənalandırmayı bacarmaq, sadalıq, aydınlıq, təbiilik Əzizə Əhmədovanın hekayə və povestlərinin əsas möziyyətləri kimi yadda qalır. Hiss olunur ki, Əzizə Əhmədovanı bizim gələcəyimiz olan uşaqların taleyi, onların təlim-təriyəsi kimi mühüm məsələlər həmişə düşündürür. Ele buna görə də o, dünya, eləcə də qardaş xalqlar ədəbiyyatının layiqli nümunələrini yüksək tərcüməçi səriştəsi ilə dilimizə çevirmiştir. Tərcüməçilik fəaliyyəti nəinki Əzizə xanımın yaradıcılığına mane olmuş, əksinə, onun özünə tələbkarlığını daha da artırılmışdır. Bu tələbkarlığı, görkəmli uşaq yazıçılarının əsərlərindən yaradıcılıqla bəhrələnməyin nəticəsidir ki, Ə. Əhmədova "Damda yaşayışın Karlsonla bacada yaşayışın Damdabacanın macəraları" kimi maraqlı bir nəşr əsəri yaratmağa müvəffəq olmuşdur.

Uşaq üçün yazılmış bu roman kompozisiya bitkinliyi, forma əlvanlığı, bədii sənətkarlıq möziyyətləri, dilinin aydınlığı, rövanlılığı və obrazlılığı baxımdan diqqəti cəlb edir.

Müəllif uşaqların yaxşı tanıldığı və sevdiyi Karlsonun Azərbaycana səyahəti fonunda respublikamız, onun keçmişisi, tarixi abidələri və bugünkü nailiyətləri haqqında ürək dolusu səhbət açır. Bu səhbətlər canlı, obrazlıdır. Hiss olunur ki, yazıçı tasvir obyektiini dörindən öyrənmiş, hadisələri sənətkarlıq süzgacından keçirərək oxuculara təqdim etmişdir.

Məşhur İsveç yazarı Astrid Lindgrenin "Balaca və damda yaşayışın Karlson" əsərinin qəhrəmanı Karlson eyni zamanda Ə. Əhmədovanın "Damda yaşayışın Karlsonla bacada yaşayışın macəraları" əsərinin tam hüquqlu qəhrəmanıdır. Yazarı Karlsonu əsərə bir növ hazır obraz kimi getirse de, yeni şəraitdə, yeni mühitdə onun xarakterinin bize mə'lum olmayan başqa cəhətlərini də üzə çıxarmağa müvəffəq olur.

Ə. Əhmədova Azərbaycanın təbii mənzərələrinə, dağlarına, dərələrinə, bərəkəti tarlalarına, mə'dənlərinə, şəhərlərinə, burada gedən böyük quruculuq işlərinə kənardan golmə, bu yerlər haqqında təsvirvür olmayan Karlsonun gözləri ilə baxmağı bacarıır. Bu isə özüyündə əsərin tə'sir gücünü, onun təbiliyini xeyli dərəcədə artırmışdır.

Uşaq yazarının qarşısında duran başlıca vəzifələrdən biri də balaca oxucunun mə'lumatını, biliyini genişləndirmək, onun həyatı, təbiəti yaxından öyrənməsinə kömək etməkdir. Əzizə Əhmədovanın haqqında səhəbat açığımız əsəri bu baxımdan da diqqəti cəlb edir. Oxucu maraqlı hadisələr fonunda çox şey öyrənir, xeyli informasiya elədə edir. Informatik mə'lumatlar əsərin süjeti ilə, hadisələrlə sıx bağlı olduğundan, qəhrəmanların xarakterini daha dərinlənmişən vəsitsinə çevirilir. El ədəbiyyatından, folklorlardan yaradıcı şəkilədə bəhrələnmə romandakı milli kolorit xeyli dərəcədə artırmışdır.

Əsərin əsas qəhrəmanı Damdabacadır. Öz vətənini dərin məhəbbətlə sevan Damdabaca zəngin müəllif təxəyyülünün məhsuludur. O, öz hazırlıqavabılığı, məzəli səhbətləri ilə diqqəti cəlb edir. Damdabaca bir növ öz ölkəsinin keçmişisi, əndisi və goləcəyi haqqında iftخار duyusunu ilə danışan, onu xarici qonağa təqdim edən gid-ekskursavod rolu oynayır. Maraqlıdır ki, Damdabacanın sinəsi gözəl nağıllar, əfsanələr, yanılmalar, tapmacalarla doludur. Qobustan, Qız qalası, Çıraqqala, Şərq bazarı, Neft daşları və s. bu kimi maddi abidələrlə yanaşı Azərbaycan xalqının mə'nevî abidələri - dərin hikmətlə dolu folklor nümunələri, adət-ənənələri Karlsonu heyretləndirir, odlar diyarı haqqında onun təsəvvürlerini tamamlayır.

Romandaki Çubuq arvad, Qırçı, Dalandar surətləri də maraqlıdır. Müəllif mənali sıtxırlar, bədii detallar vəsitsiylə onların da yaddaşalan bədii obrazlarını yarada bilmişdir. Əsərin süjeti canlıdır, dinamikdir. Bir-birini tamamlayan maraqlı macəralar, hadisələr müəllif qayesinin ifadəcisinə çevirilir. Bu roman nəinki Ə. Əhmədovanın, eləcə də Azərbaycan uşaq ədəbiyyatının son illərdə qazandığı nailiyyətlərdən biri hesab oluna bilər.

Əzizə ƏHMƏDOVA

XƏBƏRÇİ QARA QARĞA

Payız soyuq nəfəsini meşəyə toxundurmuşdu, ağaclar yamyasıl palterni sariya boyamışdı. Yavaş-yavaş soyunub çıpalqlaşdı. Qısaqyrıq oxuya-oxuya galirdi.

- Bu nodır? Yarpaqlar niyə sopolonır? Palid, nə olub sənə?
- Palid yuxulu gözlərini açdı, dovsan gördü.
- Nadir, ay dovsan, no isteyirsən? Niyə qoymursan yataq?
- O qədər yatarsan ki, yarpaqlarından xəberin olmur, gör necə özbaşınlıqdır, başımıza tökürl.

- Yarpaqlarını deyirson? Yox, dovşan, onlar özbaşına deyildir, saplaqları quruyub. Qış həsiminiz üstünü alanda ana torpağı bu yarpaqlarla şaxtadan, sazaqdan qorunalıyiq, ona köyə geydirməliyik.

- Eh, mənə nə, lüt galacaşsan da, - deyərək dovşan yoluna davam etdi. - A, bütün ağacalar

yarpaqlarının yoluñ tökü ki... No qoribə işdir?

Dovşanın bu sözlərini eçdon kirpi kol dibindən çıxdı:

- Nodır, qoribə iş? Elio son do bu yaxınlarda kürkünü dəyişəcəkən, yenisini geyocəksən, niya təcəccüb edirsin? Payızda bizi hamınu soyunurug.

- Doğrudanmış? Men bunu heç bilmirdim.

Palidin quru budajına qonmuş qarğı qarlıdayıb dovşana çıxmırıldı:

- Bilmirdin, ona gör ki, bu sonin ömrünün ilk payızıdır, qarğı babana qulaq assan çox şey öyrənorun.

Dovşanın çıxdan qarğadan zohlosi gedirdi, buna görə də qəlbinqara, xəbərci qarğaya üç vermodi.

- Sondan soruşan var, no özündən çıxmışan? - deyə acıqlandı, - buna bir bax, özünü ağıllı sayır. Qar-qara qarğı!

Kirpi kol dibindən başını çıxırb dovşanı qınadı. Dovşan ise kirpinin iti tikənlərini heyran heyrən nozordan keçirib dedi:

- Kirpi dayı, nu gözəl iynələrin var. Bolko birini mono verosan?

- Neynirin iynamı?

- Kürküm sökülib, gecələr soyuqdan titroyırom. İstoyırom kürkümü gözəyim.

- Verno, kirpi lolo, verma, yalan deyir, - deyə qarğı kökolodu.

- Niyo vermoyim, qoy kürkünü gözsəsin, gecələr soyuqdan oşmosın.

Dovşan yaxın goldı, kirpi iynəsindən birini qoparib ona verdi. Dovşan sevincək getdi. O gedə-gedə öz-özüne deyirdi: "Aparib iynoni qurdun yuvasının qəbəğindəki kötüləy sancacığım, qoy qurd ourunda ona batsın, yoxsa məsədə yaşaya bilmirik, onun elindən günümüñ yoxdur."

Dovşan ettiyata qurdun yuvasına yanaşdı, qapı bağlı idi, qurd görünmürdür. O, iynoni kötüləy səndi, gedib kəlin arxasında gözləmeye başladı.

Qurd cox yorğun vo aç qayıtdı, arçılıyb əldən düşməndü, gödəni boşdu, bu gün dişinə bir şey keçməmişdi. Kötüləy üstündən eyləşdi və o saat da yerindən sıçrayıb qışqırdı:

- Ay haray, qoymayın, moni lan səndi!

Onun sosinə tükük gelib çıxdı:

- No olub, qurd qardaş, niya bağırırsan?

- Həlo soruşursan! De Neco bağırımayım! İlən moni elə səndi ki, gözlerimdən od çıxdı.

Tükük iləm axtarmağa başlandı, elo bu vaxt gözəni kirpi tikani sataşdı, gülə-gülə dedi:

- Soni ilən sənməyib, yanına tikən batıb.

- Tikan, no tikan, bir baxım!

- Al bax!

- Bu ki, kirpi tikandr, yaxşı, eybi yoxdur, kirpi, gör bu oyun sona neçəyo başa golocok...

Qarğı ağıcda otubuñuñ baxındı. İki belə görəndo aşağı budağın qonub xəbərciliyə başladı.

- Qar, qar, elo bilirsiniz bu tikani buru kirpi batırıb?

- Bos kim batırıb? - deyə qurd soruşdu.

- Dovşan batırıb.

- Dovşan? Ola bilməz! Onun tikani yoxdur.

Qarğı lap hisləndi: "Bir işə bax, hamı dovşana tərəfəşlik edir". O bərk acıqlandı, tohlı kəni unudaraq qurda yaxınlaşdı:

- Dovşan kirpidən tikən aldı, gotirib bu kötüləy batırıb, dedi ki, qoy qurd oturanda tikən canına batsın.

- Bu kötüləy səndi? - deyə aç qurdun gözleri işlədidi.

- Ha, bu kötüləy! - Qarğı elo bunu demidi ki, qurd onu tutub başını üzdü, tükənlərini yoluñ bir anda yedi, heç tüküləy də vermadı. Tükük ağızını yalaya-yalaya qaldı.

Bu ohvalatlı gəron dovşan kəlin dəlinəndə chınaleca çıxb götürüldü.

FUAD TANRILI (1932)

Son illərdə uşaq nəşri sahəsində səməralı fəaliyyət göstərən Fuad Tarverdiyev 1932-ci ildə Yerevan şəhərində anadan olmuşdur. Orta məktəbin yeddinci sinifini bitiren Fuad 1946-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuş, 1951-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Sonra o, öz tohsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirmişdir. 1956-ci ildə ali təhsilini başa vuran Fuad Tarverdiyev Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının xronika sö'bəsində işe düzələr. 1957-ci ildə işə tale onu Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə aparır. Öz bacarığı, qabiliyyəti ilə diqqəti cəlb edən Fuad burada bacarıqlı bir işçi kimi tanınır və məs'ul vəzifədə çalışır. O, program redaksiyasının baş redaktoru, komitə sədrinin müavini vəzifələrində səməralı fəaliyyət göstərir, milli televiziyyamızın inkişafından alındıñ gələni əsirgəmir.

Ədəbi yaradıcılığında 1965-ci ildə "Göyərçin" jurnalında çap etdirildiyi "Alma" hekayesi ilə başyaran Fuad Tarverdiyev bu jurnalın daimi müəlliflərinin birinə çevrilir. O, müntəzəm suradə öz hekayələrini balaşalarımızın sevindili jurnalının səhifelerində çap etdirir. "Göyərçin" jurnalının ab-havası Fuad Tarverdiyevin görkəmli bir uşaq yazıçısı kimi formalşamasında mühüm rol oynayır. F. Tarverdiyev bir neçə uşaq kitabının müəllifidir. "Uçub səni təparam", "Mənim günəşim", "Gilavar-2 əməliyyat", "Elçinurun üç səyahəti" və s. kitablarında toplanan hekayələr Fuadın uşaq ədəbiyyatı sahəsindəki gərgin əməyinin məhsullarıdır. Yazıçıının hekayələri öz yüksəcməli, dilinin rəvanlığı ilə diqqəti cəlb edir. Bu əsərlərin qəhrəmanları dünyanın altını da, üstünü da bılən, hər şeyle maraqlanın, öz hərəkətləri, davranışları ilə oxucuya təbəssüm bəxş edən müasir uşaqlardır.

"Qariba gün" adlı hekayəsinin qəhrəmanı Elnuru müəllif təbiətlə six tomasda təsvir edir. Uşaqın otaların, çiçəklərin arasında gəzəsi, cüclərə evcik düzülməsi, kəpənəklərin dalınca ora-bura qaçması, şəhli lalələri dərib anasına hədiyyə aparmaq istəməsi maraqlı cizgilərə işlənmişdir.

"Niyo gec gəlir" hekayəsi də həyatıdır. Evdə tək qalan uşaq darixir, ağıllı gələn bir nömrəni yüksəb anasını istəyir. Yazıçı uşaqın tək qaldığını, qorxığını, darixidəgi bildiyindən onu səhbətə çokur, uşaqna nağıl danışmaq istəyir. Müəllif hekayəni maraqlı sonluqla bitirir. O, anasını çox, lap çox istəyən qalan haqqında nağıl danışmaq istəyərkən Fərid yazıçıının sözünü kəsir:

"Əmi... Əmi..."

Sevincdən oğlanın səsi cingildəyirdi.

- Əmi, anam gəldi! Eşti ki, man da onu hamidən çox istəyirəm, goldı. Sonra sizə zəng olurum. Yaxşı?! Nağılı danışarsınız, yaxşı?!

Fərid cavabını gözləmədi. Yəqin qaćib anasının quçağına atıldı".

F. Tarverdiyevin bütün hekayələri möhəz bu cür həyatıdır. Müəllif mənşəli, təbii sütətlərlə öz balaca qəhrəmanlarının daxili dünyasına nüfuz etməyi, onlarla həmsərbət olmağı bacarıır. Uşaq psixologiyasına yaxşı bələd olan

yazıcı cansız eşyalarla da insan nefesi verib onları danişdırır. Bu baxımdan onun "Məni də özünüzlə aparın", "Çinqılparça" həkayələri maraq doğurur. Birinci həkayədə Pəncərə dil açıldığı həyət, onun baş-باşa verən ağacların, on başlıca isə burada yaşayan Nihad və Timurçindən səhbət açır. Pəncərənin danişmağından bədii vəsiyyət kimi istifadə edən yazıçı öz balaca qəhrəmanlarının arzu və düşüncələrindən səhbət açır.

"Çinqılparça"da isə mülliif yol çəkən insanların eməyini, onun yaxşı və pis cəhətinə, ekoloji gərginliyin yaranmasını ön plana götürmişdir. Toz-torpağın, uçqunun, daş-kəsəyin altında qalan zərif otlar, çiçəklər elə bil haray qopar, kömək diləyir. Çinqılparçanın daş qəlbini buna dözmür, özünü həmişəlik gölün yaşılı qoynuna atır.

Ferid TANRILı

NİYƏ GEC GƏLİR?

Teləfon sostondı. Dalbadal zəng çaldı.

Əlimi uzadıb dəstoyı götürdürm.

- Bol!.. Eşidirəm!!!

Cavab vermedimlər. Amma hiss edirdim ki, kimse diqqətlə mənə qulaq asır. Nəfəsinə eşidir. Buna görə də soruşdum:

- Allo!!! Bax, danişmasınız, dəstoyı asacağam...

Nazik bir səs qorxa-qorxa dedi:

- Mən... mon... anam istəyirəm!...

- Hərə zəng cəmənəsin?

- Anam işlədiyi yera...

- Belə de... Aforin!.. De görüm ananın adı nadir?

- Zemfira...

- Bırdə Zemfira çıxdı. Hansını çağırırm?

- Anam Zemfiranı... O niyo evo gec golir?... Onsuz darmixıram...

Düzi, hələ də bilmirdim ki, mənimlə danişan kimdir. Oğlandır, ya qız!

- Adın nadir?

- Ferid...

- Aforin, Ferid! Nə qəşəng adın var. Yəqin böyük oğlansan. Düz deyirəmmi?

- Bağcaya gedirəm.

- Onda de görüm anan haradə işləyir?

- İşində...

- Telefonun nömrəsinə bilirsən?

- Hi, buradı çotin no var ki?... Anam kimi dəstəyi götürürəm, qulağıma tuturam, sonra bamağımıla tokarı sırladıram... danişram.

Fordi anasının telefon nömrəsini bilmirdi. Mənim telefon nömrəmi də tosadufən yiğmişdi. Dəstaya yavaşa asa biliirdim. İşim də çox idi. Bəs Ferid? O neçə olsun? Ağlaya-ağlaya qalsın! Yox! Belə edo bilməzdim. Sonra bütün günü narahat olacaqdım. Özümü danlayacaqdım...

- Ferid! Ay Ferid!!

Cavab vermedi.

- Anan çıxdan gedib işə?

- Ço-o-oxdan! La-a-ap ço-ox-dan! - deyə, o, içini çəkdi. - Mə-on - yatanda. O, həmişə belə edir. Dururam, görürəm gedib...

Fordin səsi titradi, öz uşaqlığım yadına düşdü. Mən də Ferid kimi idim. Anam azca gec gölöndə dünya gözlörinde qaralırdı. Ağlaya-ağlaya otaqları dolanırdı. Ta anam gölənə kimi... Onu görək qucağına atılırdım... Özümü dünyanın en xoşbəxt adamı sayırdım. Buna görə Feridin könlünü almaga tələsdim.

- Ağlama, oğlan balası! Kişi ağlamaz... Eşidirsən!!

- Eşidi-rom... Mən a-ğlaa-mıram ki...

- Ağlamasan, sono nağıl danişaram. İsteyirsin?

- İ-i isteyi-rom...

Əvvəlcə elo bildim ki, o, təklifimlə razılaşmayıacaq. İndisə sözündən qaça bilməzdim.

Tərqlik dənə yadına heç bir nağıl düşməndü. Çərəsiz qalıb özündən udurmağa başladım. Biri vardi, bir yoxdu, dünyada bir oğlan vardi. Anasını hamidən... hamidən... hamidən çox istiyirdi.

- Mən də anam dünyclada hamidən çox isteyirəm.

- Günlərin birində...

Ferid sözümüz yarımcıq kəsdi.

- Əmri... omi...

Sevincdən oğlanın səsi cingildiyirdi.

- Əmri, anam geldi! Eşidi ki, mən də onu hamidən çox isteyirəm, geldi! Sonra sən zəng edərəm. Yaxşı?!.. Nagılı danişarsınız, yaxşı?!..

Ferid cavabını gözləmədi. Yəqin qaçıb anasının qucağına atıldı...

TOFIQ AĞAYEV

(1933)

"Qarışqa şəhə düşdü. - Baturam, baturam!" - deyə bağırdı. Qarışqalar yiğşıldılar, məsləhətləşdilər və saman çöpü tapmaq üçün qaçdlar. Onu tapananəcən şəh qurudu".

Gözəl uşaq yazıçısı Tofiq Ağayevin "Şeh" nağılı cəmi bu iki-üç cümlədən ibarətdir. Təəccübənləməyin, onun uşaqlar üçün yazdığı nağılların hamisi belədir: yiğcam, lakin mə'nali!

Tofiq Hüseynbala oğlu Ağayevin tərcüməyi-halli də elə onun yazdığı nağıllar kimi qıсадır. 1933-cü il aprelin 15-də Salyan şəhərində anadalar olub. Bakıda orta məktəbi bitirdikdən sonra bir il matros işləyib. 1952-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1957-ci ildə universiteti bitirdikdən sonra əvvəlcə "Kommunist Sumqaita", sonra "Molod-yoj Azerbaydjana" qəzetlərində ədəbi işçi işləyib.

1958-ci ildə Tofiq Komi Muxtar Respublikasındaki Sıktikvar şəhərinə köçüb. O, burada da jurnalistik fəaliyyətini davam etdirib. "Krasnoye znamya" qəzeti redaksiyasında xüsusi müxbir, xəbərlər şö'bəsinin müdürü, mə'sul katib müavini işləyib. Ele bu illərdə yaradıcılıqla məşğul olmağa başlayıb. 1963-cü ildə "Krasnoye znamya"da ilk həkayəsi çap olunan Tofiq Ağayev sonra öz şə'rələri, həkayələri, nağılları ilə "Murzilka", "Kolobok", "Kostyor", "Göyərçin" və s. jurnalarda müntəzəm çıxış eləməyə başlayıb.

T. Ağayevin yaradıcılıq nümunələri ilə ilk dəfə "Göyərçin" jurnalında təqdim olmuşam. Jurnalın baş redaktoru, şair Tofiq Mahmud rusdilli yazıçımız Tofiq Ağayevin yaradıcılıq nümunələrini tə'riflədi və bir dəstə şə'rini mənə verib dedi ki, xoşuna gəlse tərcümə edərsən. Mən Tofiq Ağayevin şə'rələrini məraqla oxudum. Hiss etdim ki, o, bütün varlılığıla uşaq ədəbiyyatına bağlı, həssas müşahidələri olan incə ruhlu bir şairdir. "Quşcuqaz", "Şir balası", "Yağış" və s. jurnalarda müntəzəm çıxış eləməyə başlayıb.

və "Böcək kinoda" şe'rlerini həvəslə tərcümə etdim. O şe'rler "Göyərçin" də çap olundu. Şe'rlerin hamisi, "Quşcuğaz" isə daha çox xoşuma gəlmışdı:

Ana quş balası!
Bir gün danladı bərk-bərk:
- Sözo baxmursan bu gün
Küncənd durasan gərək!
Dindiyini sallayıb
Dolandı incik-incik,
Xeyli gazdi bala quş,
Tapa bilmədi künçü:
- Anam məni danlayır,
Yox-yox, çox yaxşıyam mən!
Qanadımlıb quşcuğaz
Havaya qalxıb birdən.
Şığırıldı yera, göyə,
Bala quşun sevinic:
- Anam deyir künçədə dur,
Yuvanın varmı künçü?!

Tofiq Ağayev Rusiyada yaşayarkən orada üç uşaq kitabı nəşr etdirmişdir: "Rozoviy olen", "Volşebnyi xorey" və "Sosna do samoqo neba".

Yazıcı 1972-ci ildə doğma Bakıya qayıtmışdır. O, həmin ildən "Vişka" qəzetində məs'ul katib müavini vəzifəsində çalışır. Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsində və nəşrində o, yorulmaq bilmədən fəaliyyət göstərir.

Bakıya geləndən sonra Tofiq Ağayev öz yığcam, dərin mə'nali uşaq nəşrləri ilə, şe'rleri ve hekayələri ilə mətbuatda tez-tez çıxış edir. 1983-cü ildən Yaziçılar İttifaqının üzvüdür.

Tofiq Ağayev bütün predmetləri uşaq gözü ilə görməyi bacarıır. Onun "Qayıq" adlı kiçik nağıllına fikir verək:

"Dəniz kimi görünən mavİ göydo bir qayıq üzürdü. Bu qayıq ağappaq buluddan idi. Qayıq üzü, üzü, günsənə yaxınlaşdı. Günsənə qayıqa sələşdi, daha şəfəq saçmadı.

Günsənə dincoldı, qayıqdan düşüb yenidən işq saçdı. Ağ qayıq isə üzəməyində davam etdi."

Göründüyü kimi, günsənə buluda gırıb çıxmazı həssas bir gözəl müşahidə edilmiş, maraqlı bir nağıl yaranmışdır.

T. Ağayevin Bakıda da bir neçə kitabı çap olunmuşdur. Bu kitablardan "Kiçik nağıllar" və "İşildaböcək" daha çox marağa səbəb olmuşdur.

T. Ağayev dramaturgiya ilə də məşguldur, Onun "Cırdan Ayı və Canardan necə uzaqlaşdı", "Cırdanın yeni sərgüzəştləri" pyesləri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında müvəffəqiyətlə tamaşa yoxulmuşdur.

KIÇİK NAÇILLAR GÖYDƏN BAXANDA

Göyün yüksəkliyində bir sarı yarpaq uçurdu. Onun üstündəki bir balaca qarışqa aşağı baxırdı. Birdən fili görüb qışqırdı:

- Neco da balaca fildir!
- Elə ki, qarışqa yera endi, filə baxıb gözlərinə inanmadı:
- San ki bapbalaca idin?
- San göydən yera enənə kimim mən böyümüşəm, - deyə fil qəh-qəhə çəkdi.

ULDUZ

Göyde ulduzlar bütün gecəni yatmadılar. Səhərə yaxın gözlərini yumub yuxuya getdilər. Takca bir ulduz yatmaq istəmədi. Güneş çıxdı, yatmayan ulduzun parlaq işqdan gözloru qamaşdı. Bir azdan o da yatdı.

İŞİLDABÖCƏK

İşildaböcək göydə ulduzları görüb düşündü ki, yəqin onlar da işildaböcəkdirler. Onların yaxın qalxmaq istədi. Ağacın gövdəsi ilə yuxarı dırmaşdı. Zirvəyə çatıb dayandı. Daha yol yoxdu.

- Eybi yox, - deyə özünü sakitləşdirdi. - buradaca oturub, ağac göyo çatana qədər gözlaya-
- rem.

GƏMİ

Kağızdan düzəldilmiş gəmi gecə dənizdə ayın saldığı ciğirlə üzürdü. Balıqlar sorușular:

- Hara üzürson?
- Aya! - deyə gəmi şən-şən cavab verdi.
- Sohor günsənə çıxanda balıqlar sorușular:
- Ha, aya kimi üzə bildin?
- Yox! - gəmi kədərlə cavab verdi. Ay hardasa gizlənib.

KÜLƏKCİK

Küləkcik bütün günü bağıda qızılğullo oynadı. O, evə qayıdanda sorușdu:

- Tap görürm, mon bu gün kiminlə oynamış?
- Qızılğullo, - deyə ana cavab verdi.
- Anacan, hardan bildin?
- Bunu bilməyə nə var ki, deyə ana gülümsədi. - Səndən qızılğul etri gəlir...

İLYAS TAPDIQ (1934)

Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən biri də İlyas Tapdıqdır. O, 1934-cü ilin noyabr ayının 30-da Gədəbəy rayonunun Əli İsmayılli kəndində anadan olmuşdur. Orta məktəbi Kiçik Qaramurad kəndində bitirmişdir. Hələ uşaq iken ürəyində ədəbiyyata dərin maraqlı olan İlyas sənədlərini indiki N. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsinə vermiş, 1952-ci ildə ali məktəbə qəbul olunmuşdur. Filologiya fakültəsində təhsil alması onun poeziyaya maraqlı-

nı daha da artırmış, müöllif ilk qolom təcrübələrini də tələbə ikən yazmışdır. İlk mətbü şe'r'i 1953-cü ildə "Azərbaycan" jurnalında çap olunmuşdur. "Bakının gecələri" adlı bu şe'rden sonra gənc şair daha da həvəslənmış, hələ tələbə ikən, yəni 1955-ci ildə "Kəndimizin çobanı" adlı ilk kitabını nəşr etdirməyə müvəffəq olmuşdur. 1956-ci ildə ali məktəbi bitirən İlyas Tapdıq Uşaqgəncənəşrdə redaktor, "Azərnəşr"da redaktor, böyük redaktor, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdürü, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyyində qrup rəhbəri, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində baş redaktor işləmişdir. Hazırda yaradıcılıqla məşğuldur.

Göründüyü kimi, İlyas Tapdıq həyatının xeyli hissəsini mətbuatda işləməklə başa vurmaşdır. Bu, onun yaradıcılığına çox müsbət tə'sir göstərmişdir. İlyas yaradıcılıq ciddi məşğul olmuş, xeyli kitab yarızıb çap etdirmişdir. Onun kitabları aşağıdakılardır: "Bulaq başında", "Gözlər", "Xumar", "Arxalı dağlar", "Bir əşqin şimşəyi", "Çimnaz oynayın", "Əksim və qəlbim", "Təpələr", "Bir gülin qoñçası", "Bir evim var", "Meşənin mahnisi", "Xoruz və sican", "Qızlar və qaçayırlar", "Çiçəklərim, güllərim", "Qoçaq dovşan", "Nağıllı ağaclar" və s.

İlyas Tapdıq sözü asta deməyi daha üstün tutan, hay-küyü sevməyən şair-lərimizdəndir. Biz onun şe'rlerində vətənimizin gözəlliklərini, zəhmət adamlarını, onların arzu və düşüncələrini görürük. Dağ çapının dağ üstündə ağır olorını sixan şairə elə gör ki, Fərhədini heykelini canlı görür. İkicə misra ilə Daşkəsənin xüsusiyyətlərini özündə öks etdirən bitkin bir şe'r yaradır:

Daşkəsən - dağ şohori,
Dağların nəşəhəri.

Çiçəklər haqqında, bahar haqqında çox şe'rler yazılib. Lakin biz şairin ey-ni mövzuya həsr olunan şe'rlerini maraqla oxuyuruq. Çünkü İlyas özündən av-vel deyilənləri təkrarlamağı xoşlamır:

Çiçəklər gümüşü,
Çiçəklər -
baharıñ gülüşü.

Yaxud:

Bənəvşə xatirinə kol dibinə yol düşdü.

İ. Tapdıqın uşaq ədəbiyyatı sahəsində xidmətləri daha böyükdür. Bizi bu qonaqtə gəlməyə onun kitablarının çoğulu yox, şe'rlerinin bədii məziyyətləri vadar etmişdir. İlyasin "Bildirçin" şe'rində fikir verək:

Bildir əcub bağçanı
Meşə bildi bildirçin.

Arzu baxıb çıçırdı:
- Cıldı, cıldı bildirçin.
Dedi: hanı quryağın?
Mənə bildir, bildirçin.
Bölke pişik qopanıb,
Nəçənildir, bildirçin?
Ödü kolun dibində
Bildir-bildir bildirçin.
Qurbağalar ağladı
Gildir-gildir, bildirçin.
Qarşışalar qaçdır -
Udar bizi, ay aman,
Udar bir-bir bildirçin.

Göründüyü kimi, burada hər şey yerli-yerindədir. Söz oyunundan məhamətla istifadə edən şair bildirçin haqqında orijinal bir uşaq şe'rini yaratmağa nail olmuşdur. Bu şe'r uşaqların nitqini inkişaf etdirmək baxımından da çox gözəl bədii nümunədir.

Yeri gölmüşkən onu da qeyd edək ki, uşaq psixologiyasını nəzərə alan, onların nitqini inkişaf etdirmək baxımından yanılmaçaların əvəzsiz vasitə olduğunu bilən İlyas Tapdıq xeyli yanılıtmac yazmışdır. "Sünbul", "Tənbəl", "Zominənin zoğalı", "Keçim" şe'rleri dediyimizə misal ola bilər.

Yığamlıq, aydınlıq, uşaq psixologiyasına uyğunluq İlyas Tapdıqın eksər uşaq şe'rleri üçün xas olan xüsusiyyətdir.

Atam deyir: Sevincəm.
Anam deyir: Nadincəm.
Nonom deyir: Qoçğam.
Bacım deyir: Uşaqam.
Xalam deyir: Quzuyam.
Mən xaləmin qızıym!

İlyas Tapdıq xalq dilini, kənd həyatını, folkloru yaxşı bilər, ondan yaradıcı şəkildə bəhrələnməyi bacaran şairlərimizdəndir. Şair özü çox doğru qə-naata gör ki, "sənat dünəsına yol eldən galir". Elə buna görə də o, həmişə üzünü sinəsində xəzinələr yatan nənələrimizə, babalarımıza tutur, elin atəyindən əl çəkmədiyi üçün şe'rlerinin, poemalarının təravəti, həyatiliyi artır.

İ. Tapdıqın yaxşı uşaq poemaları da vardır. Belə əsərlərə misal olaraq "Çığal Bilal", "Ovçu nağılı", "Qoçaq dovşan", "Səni gözləyir", "Zoğal ağacı", "Balasını qurd aparmış camış" mənzum nağıllarını, "Meşənin mahnisi" poemasını göstərə bilərik.

İ. Tapdıq tərcümə vasitəsilə də uşaq ədəbiyyatımızı zənginləşdirməyə çalışan yazıçılarımızdanndır. Onun M. Zoşşenkodan, V. Berestovdan, İ. Pivovarovadan, E. Mejelatysdən, V. Suteyevdən, K. Tanrikuliyevdən etdiyi tərcümələr buna misal ola bilər.

DƏMİRƏĞAC

Lerikdə
Məsoli
yamac var.
Yamada
No qodor
əğac var.
Budağı
Budağı
sarmasıb,
Tutuşub,
Qaynayıb,
qarşılıb.
Kökünü torpaqda
Köstəbək
gəmirdi.
Dişləri
Batmadı.
Dedi ki,
Bu ağac deyosən
dəmirdi.

ZƏMİNƏNİN ZOĞALI

Zolaq-zolaq
Zenbile
Zoğal yiğdi
Zəmine.
Zeynab nene
Zoğal görüb dedi:
- Gözəldi,
Mürəbbəmiz düzəş.

SEVİL KÜSÜB

Sevil küsüb Gülerdən,
Güler qoymayıb üzüsün
Bağçadakı güllərdən.

Sevil küsüb Səfərdən,
Səfər qoymayıb onu
Varaq cırsın dəftərdən.

Sevil küsüb Cəfərdən,
Cəfər qoymayıb aşşın
Yolda onu çəpərdən.

Sevil küsüb Gövhərdən,
Gövhər gelib oyadıb
Niye onu sohərdən...

Sevil küsüb Gülerdən,
Sevil küsüb Cəfərdən...
Nahaq yero bir günde
Küsüb neço nəfərdən.

BU SARI ÇƏPIŞ

Necə aşkıdı?
Hasarı çəpiş?
Sarı saqqalı?
Bu sari çəpiş?

Tezə tutmuşdu
Armud calağı.
Ona kim dedi
Xırpit calağı.

Bir də bu bağá
Doysa ayağın,
Çəpiş, çıxacaq
Sallaq qulağın.

MƏSTAN GÜNƏR (1935)

1935-ci ildə Tovuz rayonunun Əsrlik-Cirdaxan kəndində dünyaya göz açan Əliyev Məstan Resul oğlu 1953 - 1957-ci illerde indiki N. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsində oxumuş, təhsilini başa vurduqdan sonra ömək fəaliyyətinə journalist kimi başlamışdır. O, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində ədəbi işçi, redaktor, sö'bə müdürü, baş redaktor, "Ədəbiyyat və incəsənat" qəzeti redaksiyasında sö'bə müdürü, "Gənclik" naşriyyatında baş redaktor müavini vəzifələrində çalışmışdır. Respublika mətbuatında imzası 1955-ci ildən görünməyə başlamışdır. Məstan Əliyev Dəmirçioğlu, Əsrlikli, Ma'sum, Məstan imzaları ilə çıxış etmiş, son kitablarını isə Məstan Günər imzası ilə nəşr etdirmiştir.

Məstan Günər ədəbiyyataya həyatdan gələn, şə'rəri ilə poeziyamıza torpaq etti, çiçək kövrehliyi, dağ havası gətirən şairlərimizdəndir. O, həmişə özünə doğma mövzulara müraciət edir, həyat hadisələrini özünüküleşdirəndən sonra onu qələmə alır. Elə buna görə də şə'rərindeki səmimiyyət oxucu ilə şair arasında e'tibarlı mə'nəvi körpüyü döñür. Məstan nədən yazırsa yazısın, hansı mövzuya müraciət edirəsə tsin, öz yaradıcılıq üslubuna sadıq qalır. Səmimiyyət, aydınlıq, ləkənizm, obrazlı deyim tərzi onun şə'rərinin, poemalarının məzziyyəti kimi yadda qalır.

Məstan Günər xalq yaradıcılığı qaynaqlarından, klassik ənənələrimizdən yaradıcı şəkildə bəhrələnir, şə'rərinin məzmun və forma əlvanlığına diqqət

yetirir, daim yaradıcılıq axtarışları aparır, öz ilhamından maksimum istifadə etməyə çalışır.

"Bağlıyam ilhamın titrək səsine" deyən şair heç vaxt özünü zorla şe'r yazuş maşa məcbur etməmiş, zahiri təsvirlərdən, seyrilikdən uzaq qaçmağa, məsələnin mahiyyətini açıb göstərməyə çalışmışdır ki, bu da onun şe'rlerinin həyatılılığını, tobiliyini artırılmışdır.

Şair müəyyən mə'nada arıya bənzəyir. Arı çiçəklərin, güllərin ətrini bala çevirdiyi kimi, şair də həyatın gözəlliklərini, insanların sevinc və kədərini, mohəbbəti və nüfrətini, görüb-duyduğu bütün hadisələri şe'rə əvvərib yenidən həyatə qaytarır. Məstan otu, çiçəyi, yarpağı, hər hansı həyat hadisələrini, həsrəti, sevgini, ata-ana qayğılarını qəlbinin odu ilə qızdırmağı, onlara poetik mə'nə verməyi, hər şeyi şair gözü ilə görüb oxucuya göstərməyi bacaran şairlerimizdəndir.

Yaxşı cəhətdir ki, Məstan Günər şe'rlerinin əksəriyyətində mə'nali çizgılərlə öz qəhrəmanlarının bədii portretini yaratmağa, bu vasitə ilə onların da xili ələmini də göstərməyə çalışır və öz məqsədine nail olur. Onun şe'rlerinin lirik qəhrəmanı xalqımızın gözəl adət-ənənələri ilə bağlı, hay-küçüdüyü xoşlamayan, vətənin çiçəklənməsi üçün əlindən geləni əsirgəməyən, "bir arzulu neçə diyarın nəbzini nizama salan", həyatını xalqının səadətinə, xoşbəxtliyinə həsr edən narahat insandır.

Adı həyat həqiqətləri Məstanın yaradıcılıq süzgəcindən keçərək poetlik həqiqət səviyyəsinə yüksəlir. Həssas oxucu onun bütün şe'rlerində şair ürəyinin döyüntülərini eşidir.

Məstan Günərin poemaları sayca çox deyildir. Onun həcmə də böyük olmayan poemaları öz orijinal bədii üslubu ilə diqqəti cəlb edir. Elə götürək "İlyana haqqında nəğmə"ni. Əsərin qəhrəmanı İlyanannın övlad həsrəti, kənd adamlarının bu qərib gəlinin məhəbbəti, hörməti elə təbii, inandırıcı boyalarla eks olunub ki, əsəri həyəcansız oxumaq olmur.

Məstan həyata bağlı şairdir. Respublikamızın əsrarəngiz güşələrini qarış-qarış gəzib dolaşan, zəhmət adamları ilə tez-tez görüşən şair həyatımızın müxtəlif problemlərinə həsr olunmuş maraqlı publisist yazıları ilə də mətbuatda müntəzəm çıxış edir. Onun publisistikasında da şe'rlerindəki hərərət, yanğı, vətəndaş narahatçılığı başlıca yer tutur.

Məstan Günərin uşaq şe'rleri diqqəti dəha çox cəlb edir. Təsadüfi deyil ki, uşaq ədəbiyyatı sahəsində ilk və hələlik son dövlət mükafatı laureati da Məstandır.

Balacaların psixologiyasına yaxından bələdlik, hadisələrə uşaq gözü ilə baxa bilmək, əşya və predmetləri məhz bu nöqtəyi-nəzərdən mə'nalanda rıurmaq bacarığı, canlı danışq dilindən məharətlə istifadə M. Günərin uşaq şe'rlerinin müvəffəqiyətini tə'min edən başlıca amillər kimi yadda qalır.

Məstan Günər "Qartal", "İlk görünüş", "Çəmən qızı", "Nərgizim", "Addimlar, addimlar", "Nəğməli qovaq", "Obalardan əsən yellər", "Çalğıçı quşlar", "Bir könüldən min könülə", "Mən bir durna qatarında", "Gülə bəndəm", "Günərlü şe'rler" və s. kitabların müəllifidir.

Məstanın şe'r və poemalarının dili sadə, aydın, ifadəlidir. Şair xalq dəməsiq dilindən, atalar sözleri və məsəllərdən yeri göldikcə məharətlə istifadə edir, bu vasitə ilə öz əsərlərinin bədii dəyərini daha da artırmaq qayğısına qalır.

"Qaranquşlar səfərdə" adlı şe'r də boş qalan yuva həssas uşağı kövrəldir. O, nigarançılıqla quşların yolunu gözləyir.

Aynılığı kim ister,
Aynılığa kim dözer?
Divardakı yuvalar
Boşça ovuca bənzər.
Öz yeri var hor günün,
Vaxtı var hor işin də.
İsinirdi balalar
Ata-ana döşündə...

Məstanın əsərlərində ritorik misralara, üslubi cəhətdən nöqsanlı cümlələr rast gəlmirik. Onun şe'r dilində bulaq duruluğu, layla həzinliyi, bayatı kövrəkliyi var.

Məstan GÜNRƏR

NAR KOLU

Sirvanda bir nar kolu,
Üstü günəşle dolu.
Onun qızıl yumağı
Yerə çeker budağı.
Yayda günəş batanda,
Dağ dalına yatanda,
Deyərdim ki, a Solmaz,
Güne bir günəş olmaz.
Hayif oldu getdilər,
Dağ dalında itdilər.
Nar kolunda günəşler...
Dünyada necə işlər...
Güneşlər nar olurmuş,
Nar koluna dolurmuş.
Gözledilər payızı,
Doğdular qıpışımızı.

SAĞ OL DEDİ

Əsdi külək, yağdı yağış,
Çay buludə sağ ol dedi.
Pirr eloyüb üçü göyo,
Quş qanadə sağ ol dedi.
Yolçu yola kölgə salan
Bir palida sağ ol dedi.
Yəndi ocaq, getdi soyuq,
İnsan oda sağ ol dedi.
Söyle görüm, bəs sənə kim
Bu dünyada sağ ol dedi?

CAHANGİR MƏMMƏDOV
(1935)

ARMUD PAYI

Dik atıldım bir anda,
Xoruzlar banlayanda.
Armud ağacı haça,
Yüyürdüm qaca-qaca.
Ağaca daş atmadım,
Yuxudan oyatmadım.
Yığdım yero düşəndən,
Sulanıb yetişəndən.
Daha armud dərməyə
Çağırmadım dayımı.
Ağac özü atmışdı
Yero mənim payımı.

CİRTDAN GÖLSİN

Atası nağıł dedi,
Şahano noğul yedi.
Nağılı bitdi, cibində
Noğuldan xeyli qaldı.
Ancaq özü doyanda
Cırtdanı yada saldı.
- Cırtdan golsin nağıldan,
Verim ona noğuldan.

NOĞUL, NAĞIL

- Ay Şahano, Şahano,
Söylə, no verim sənə?
Nağılmı istoyırsın,
Noğulmı isteyırsın?

Dişlodı barmağını,
Fikra getdi o, bir az.
Nağıldan keçmək olmaz,
Noğuldan keçmək olmaz.

Hansını seçsin indi?
Lap çotino düşdü qız.
Dedi: - Ata, noğulun
Dadi qaçar nağılsız.

Ay uzun saç, qaragöz!
Ağılı kuklam mənim!
Gəl olıba oxuyaq,
Son şagird ol, mən müəllim.
Bir de görüm "A",
İncimo, kukla!
Yoxsa soninlo
Danışmaram, a!..

Azərbaycanda bu mahnını bilməyən, onu maraqla dinləməyən uşaq hərində anadan olmuşdur. İlk şə'rini hələ dördüncü sinifdə oxuyarkən "Pioner" jurnalında dərc olunmuşdur. 1962-ci ildə M. Qorki adına Ədəbiyyat-institutunun dramaturgiya fakültəsini bitirmişdir. R. Mustafayev adına İncasət Muzeyində siyasi-maarrif işləri müdürü, pionerler sarayında dram kollektivinin rəhbəri, "Ədəbiyyat və İncasət" qəzetində incasət şö'bəsinin, "Göyərçin" jurnalında poeziya şö'bəsinin müdürü, AHŞ bədii özfəaliyyət evinin müdürü, S. Qurbanov adına Musiqili Komediya Teatrında ədəbi hissə müdürü, "Azərbaycan qadını" jurnalında müxbir, Nəsimi folklor teatrının direktoru, "Səhnə" qəzetiinin baş redaktoru vəzifələrində çalışmışdır.

C. Məmmədovun "Kukla", "Ay müşar, tələs müşar", "Əbədi heykəl", "Heç bələ də dost olar", "Monim özbək qardaşım", "Təkərli məktəb", "Günəşin nağılı" və s. kitabları neşr olunub. Bu kitablarda gedon əsərlər göstərir ki, Cahangir uşaq dünyasına heç vaxt bigana olmamış, balalarımızın təlim-təbliğəsi həmişə onu düşündürmüştür. Şairin uşaq şə'rərinə bastələnən mahnılar indi də efridə səslənməkdədir.

Cahangir Məmmədovun həyatı teatrla, səhnə ilə bağlıdır. Bu da təsadüfi deyildir. Onun özü də bir dramaturq kimi tanınır, əsərləri dənə-dənə tamaşa-qoyulmuşdur.

Sevil Qaziyevaya həsr olunmuş "Dan ulduzu" pyesi Cahangirin ilk səhnə əsəridir. Dramaturqun qələmindən çıxmış "Günəş" və "Müqəssirlər" pyesləri 1955-ci ildə ən yaxşı səhnə əsərləri müsabiqəsində mükafata layiq görülmüşdür.

Cahangir Məmmədovun "Dan ulduzu", "Həyatın astanasında", "Qaçırlıq", "Həyətim mənim-həyatım mənim", "Zəncirlənmiş Promotey", "Ceyran bulağı", "Ay qız, kimin qızısan" pyesləri respublikamızın teatr səhnələrində tamaşaşa qoyulmuşdur.

C. Məmmədov uşaq dramaturgiyası sahəsində də səmərəli fəaliyyət göstərmiş, uşaqların həyatını, onların arzu və düşüncələrini, problemlərini əks etdirən xeyli səhnəcik yazımışdır.

ALTIYASLILAR

Səhnəcik

Məktəbdə altiyashlar üçün ayrılmış bir otaq. Burada idman qurğuları vardır. Uşaqlar bala-
ca skamyada qanlı haldə oturmüşlər. Beşinci sınıf şagirdi Yusif əlindəki topu oynadı-oynadı
onlara danışır.

Yusif. Hə, indi də golin voleybol oynayaq. Di qalxın ayağı... Sizinlə deyiləm? (*Topu*
uşaqların üstüne atır. Həç kəs tutunur. Yusif fırkırlı haldə gozisi). Voleybol istəmirsiniz... Yaxşı,
golin futbol oynayaq. (Həç kəs yerindən tərənnüm). Futbol da istəmirsiniz... Bəs nə istayırsınız,
nə?!

Afaq. Zərqələm müəllimoni istayırik...

Yusif. Zərqələm müəllimə xəstədir. Dünən golmoyib, bu gün də golmayaçck. Direktor
xahiş edib ki, iki-üç saat men sizinlə maşql olum, idman oyunları keçirin. Özünüz bilirsiniz ki,
mon məktəbin yığma futbol komandasının doqquz nömrəli hücumçusuyam. İndiyəcən on altı
dəfə qol vurmuşam! Siz iso manə hörmət eləmirsiniz... (*Yalvarıñ*). Uşaqlar, xahiş edirəm, golin
oynayaq. Direktor golib gərsə ki, bəş-bekar oturmuşq, hamımızı danlayacaq.

Sona. Biz Zərqələm müəllimə ilə oynamaq istayırik...

Yusif. Zərqələm müəllimə ilə futbol? Voleybol? (*Gülür*).

İlqar. O, biziñla elo maraqlı oyunları oynayır ki, heç darixmırıq.

Rafiq. Zərqələm müəllimə dörsi çox maraqlı danışır.

Afaq. O biza dadıl-lozzotlı xörəkler bildirirdir.

Sona. Yataq otalarınımız elo qəşqən bozayıb ki!

Yusif. Uşaqları! Uşaqları, buları mon bilirəm. Zərqələm müəllimə mono dərs deyib. Onu
hammını sevirik. Indi neyləmek olar? Fikriniz nodır? Elo turub, darixacaqsınız?

Afaq. Biz müəlliməni öyrətdiyi dörsi tokrar edəcəyik.

Eldar. Mon onun azborlədiyi şə'rî bərkən oxuyaçağam.

Sona. Mon nağıl dənişəcəgam.

Rafiq. Mon tapmaca deycəyəm...

Yusif. Nağıl, tapmaca, şə'r! Bəs idman?

Afaq. Son qorxma, get sinfə, dersini öyron. Direktor müəllim gəlsə, özümüz cavab ver-
ərik.

Yusif (*onu yamsılayır*). Direktor müəllim! Yox bir dörs hissə müdürü müəllim, zavxoz
müəllim, qapıcı müəllim! (*Deyino-deyino getmek istərən Zərqələm müəllimə ilə üzlaşı.*
Təoccübə). Müəllim! Siz geldiniz? Bəs... bəs...

Zərqələm. Golmişəm, Yusif. Cox sağ ol ki, mənim şagirdimənən maşğul olmusan, onlan
darixməq qoymamışam. (*Yusif başını aşağı salıb gedir. Uşaqlar müəlliməni dövrdöyə alırlar*).

Afaq. Müəllimə, bizi qorkudular ki, siz bù gün də golmayaçksınız.

Eldar. Həzərlişdiq, evinize gedək.

Sona. Sizin üçün yaman darixmşıq, müəllim!

Rafiq. Müəllimə, dahu xəstolənmeyin də, no olar?

Zərqələm. (*Gülüb onları queağlıyır*). Mon də sizin üçün danxmişam. Hökim evdən çıx-
mağımı razi olmurdı. Amma dözo bildim.

Afaq. Eybi yox, biziñ indi sağaldanq.

Zərqələm. (*Təoccübə*) Necə?

Afaq. Oturun bax burda. (Balaca termosdan çay süzüb, ona verir). Bu çaya keklilikotu, san-
çıçık qatmışam. Ona içəsanız, canımızda no soyuqqıymo var, çıxacaq.

Eldar. Eh, balkı müəllimənin xostəliyi soyuqqıymo deyil, ürək ağrısıdır? Nonom bu dər-
manı qaracöhrə ağacının çıçoyından hazırlayıb. Deyir, kim işçə, o dəqiqlişənələr!

Rafiq. Yox, yox, müəllimə, mon üzünümüz rəngindən görürəm ki, qanımız azdır. Ona gör-
də bax, bu dərmanı içməlisiniz. Əvəlik otunun kökündən düzəldiblər.

Sona. Anam monə də bir dərman verib. Deyir, kimin ciyori ağrıyırsa, onu sağaldar. Am-
ma... amma, adını deməyə utanırıam...

Afaq. Adı nədir? Pişikotu!

Eldar. Bəlkə "Pişiknanəsi"dir?

Rafiq. Yox, yəqin ki, "Atlibatlı"dır!

Sona. Adı... "Öküzboğan"dır...

(Hamı bərkən güllür).

Afaq. Bir dərman ki, öküzü boğur, onu adama nece vermek olar?

Zərqələm. Güməyin, uşaqlar. Adı qəribə olsa da, özü çox xeyrli bitkidir. Doğrudan da,
ciyər xəsteliyini sağaldır.

Eldar. Bəs nə üçün adı "öküzboğan"dır?

Zərqələm. Ona görə ki, yarpaqları bərkəd, özü də tikanlıdır. "Öküzboğan" çəmənlərdə,
bağlarda, bostanlarda bitir. İyun ayında san çiçəklər açır. Bəs yarpağı olur. Hamısı da çətir kimi
yero sallanır. Avqust ayında onun tünd-ala rəngli meyvəsinə yiğib dərman düzəldirirət.

Afaq. Müəllimə, indi siz hansı dərman içəcəksiniz?

Zərqələm. Heç birini. Anına sizin bə yaxşılığınızı ömrün boyu unutmayaçğam! Menim
əzizlərim... Menim istekli balalarım! Sizi görən kimi tamam sağaldım. Ele gümrəh, şən oldum
ki, hammazla ol-olə tutub, oynamaq istəyirəm! Musiqi!

(Oyun havası eşidilir. Zərqələm müəllimə ve şagirdlər rəqs edirlər...)

MİR SABİR

(1935)

Mir Sabir həyatını balalarımızın təlim-tərbiyəsi kimi xeyirxah bir
məişər etmişdir. Uzun illərdir ki, o, Sumqayıtda dərs deyir. Daim
məktəblilərlə ünsiyyətdə olan Mir Sabir müəllim hələ cavan yaşıla-
rından bədii sözün qüdrətine derin inam bəsləmiş, uşaqların həyatını əks etdi-
rən şə'rər yazmağa mə'nəvi ehtiyac hiss etmişdir. Həmişə öz qəhrəمانları
arasında olduğundan onun şə'rələrində həyatın nəfəsi aydın şəkildə duyulmaq-
dadır.

Mir Sabir uşaqlar üçün yazılmış "Təzə mənzildə", "Qara fərə", "Meşə-
nin qış nağılı", "Səfurənin gülleri", "Anama bənzəyirəm", "Sevimli oyuncuq-
lalar" və s. şə'rər kitablarının müəllifidir. Onun şə'rələrində uşaqların həyatı, onla-
rin arzu və düşüncələri bu və ya digər dərəcədə öz bədii əksini tapmışdır. O,
istaklı, ezip, nəfəsi südlü, şirindil balaları heç zaman unutmamış, onlara müra-
ciətə şə'rər yazmaqdan xüsusi zövq almışdır.

"Kələm" şə'rində oxuyuruq:

Nəyə görə, kələm, son,
Bu qədər geyinmişə?
Donun ondan da çoxdur,
Bəlkə sənə soyuqdur?
Eləsə, gəl yubanma,
Tez qazana gir, isin!
Anam səndən aşşama
Dadlı dolma bişirsin.

Göründüyü kimi, müəllif kələmə uşaq gözü ilə baxa bilməş, bu isə şə'r in təbiiliyini artırılmışdır. Balaca qəhrəmanın kələmə "üşüyürsənse qazana gınıb isin" deməsi humor doğurur.

"Barışdilar" şə'rində isə iki qızın bir-birindən küsməsi təsvir edilmişdir. Qızlardan biri "Kukla" mahnisını oxuyanda mahnimin sözlərini unudur. Elə bu zaman o biri qız rəfiqosının səsinə səs verir. Üzlərə təbəssüm qonur. Mahni küsənləri barışdırır.

Yaxud, "Şam" şə'rində fikir verək:

Şam şəkli çəkib,
Kiçik Yasəmən,
Qoyub qarşına
Dedi: - Görürsen?
Söyledim şəmin
Qəşəngdir, qoşong,
Ancaq son onu
Yana-yana çak.
Düşünüb bir az
Dedi Yasəmən:
- Qorxuram vərəq
Alışa birdən.

Bu və buna oxşar digər şə'rлərdə müəllif lakonik cizgilərlə, bədii detallarla öz balaca qəhrəmanlarının xarakterini açmağa nail olur. "Gizlənqac oy-nayır ay", "Külək", "Bəs necə oxuyursan?" "Töhfə", "Ceyhun", "İtib evimiz" və s. bu qəbildən olan şə'rلər həssas, uşaq psixologiyasına yaxşı bilən şair müşahidələrinin məhsuludur.

Mir Sabirin şə'rлərində sadəlik, təvazökarlıq, mehribanlılıq kimi müsbət insanı keyfiyyətlər təbliğ olunursa, lovgalıq, ikiüzlilik, yaltaqlıq tənqid atası-nə tutulur. Bu baxımdan onun "Qonşular", "Kim çox sevir nənəni", "Əvəz", "Lovğa uşaq" şə'rلəri, "Dovşan balası və çapqal", "Qızılbalıq", "Nadir" poemaları diqqəti calb edir.

Mir Sabirin şə'rлərində vətən torpağı məhbəbbətlə tərənnüm edilir. Bu baxımdan onun "Abşeron" şə'rini müvəffəqiyyətli hesab etmək olar. Şə'rın dili təbii və rəvandır:

Bilgəh ana tok
Açar qoynunu.
Çimərliyində
Qucar boyunu.
Hala Mordəkan,
Qala, Buzovna...
Connote bənzər
Bizim bu zona.

Mir Sabirin şə'rلəri uşaqların yaş, onların anlaq səviyyesinə uyğun konkret parçalarıdır. Bu şə'rلərin eksəriyyəti heca vəzniндə yazılıb. "Geyinməyib

neylösün", "Balaca heyvan tə'limçisi", "Meyvələrin bəhs" və s. göstərir ki, Mir Sabir əruzda da öz fikirlərini yaxşı ifadə etməyi bacarır.

MİR SABİR

YOX OLDU

Qapı açılan kimi
Külək eve soxuldu.
Salib yera güldən,
Birden-bire yox oldu.
Baxıb balaca Süsen
Dedi: - Nənə, görürsen?
Sinan güldən görçək,
Qorxudan qaçıdı kulek.

ÜLKƏR

Səhərdən bəri
Yağış yağırdı.
Ülker otadandan
Çöla baxırdı.
O, birdən döñüb
Söyledi: - Nənə,
Bəs günəş hanı
De görün monə?
Görmürsən, bala,
Hava qaralmış.
Günün üzünü
Buludlar almış.
- Yox, yox, ay nonə,
Bilirsem ne var?
Günəş gizlənib,
Yoxsa islanar.

KOMPAS

Saat kimi olsa da,
Saatdan vardır farqı.
O, göstərir Şimalı,
Cənubu, Qərbi, Şərqi.

Her kəs qalın məşdə
Azib yolu tapmasa,
Görəcək her bir şeyi
Baxan kimi kompsa.

Onsuz dənizdə, göydə
Heç yana getmək olmaz.
Təyyarənin, geminin

Görən gözüdür kompas.

SÜSEN

Şəkil çəkməyi
Çox sevir Süsen.
Karandaş, kağız
Düşmür əlindən.

Qız alma şəkli
Çekir her zaman.
Çünki almanı
Xoşlayır yaman.

MOBİL QULUZADƏ (1936)

Mobil Quluzadə "Qızılı qayalar", "Neyin səsi", "Durna lələyi", "Karvan gedir", "Ulduzların yaşı", "Sarmaşiq" və s. şe'r kitablarının müəllifidir. Onun uşaq şe'rlerini oxuduqda hiss olunur ki, şair yaxından görüb duyduğu körpələrin həyatından yazar. Bu da təsadüfi deyil. Mobil indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil, pedaqogika və metodika fakültəsini bitirib. Uşaqların həyatını, onların psixologiyasını nəzəri cəhətdən öyrənən Mobil Quluzadə bir müddət Bakıdakı 241 nömrəli məktəbdə müəllimlik edib, öz balaca qəhrəmanlarının həyatını, onların maraq dairələrini, psixologiyasını yaxından öyrənib. Bütün bunlar Mobilin uşaq şe'rlerine təbiyəvi, öyrədici pafos gətirib.

Mobil Quluzadənin şe'rlerini mövzsusu rəngarəngdir. O, vətən təbiətinin gözəlliklərinə, əməyə, əmək adamlarına, müxtəlif peşə sahiblərinə, ata-ana qayğılarına həsr edilmiş xeyli şe'r in müəllifidir. Şairin uşaqların həyatından, onların arzu və düşüncələrindən bəhs edən şe'rəri çoxluq təşkil edir.

Mobil Quluzadənin tabiat şe'rleri daha ugurludur. Bu mövzuda yazdığı əsərlərində o, təsvir etdiyi predmeti - otu, yarpağı, çiçəyi, ağacı, quşu, böcəyi səciyyəvi cəhətləri ilə təqdim etməyə çalışır. Bu baxımdan onun "Heyva", "Tozağacı", "Damlalar", "Dağ şimşəyi", "Sarmaşiq", "İtburnu", "Qamış", "Lalə", "Göydən dolu düşəndə", "Dilbəngi", "Maldili", "Zəncirotu" və s. bu kimi şe'rərləri maraqlıdır. "Heyva" şe'ri aşağıdakı misralarla bitir:

Meyvələr yetişəndə
Heyvani fikir aldı.
Ha gözlədi dəymədi,
Ona görə saralı.

Yaxud, "İtburnu" şe'rindəki:

"Elo bil bir qız
Çıxanda yola
Qızıl muncuğun
Dağılıb kola" -

misraları ugurludur, oxucunun xəyalında müəyyən lövhə yarada bilir.

Obrazlılıq, sadəlik, aydınlıq, yığcamlıq M. Quluzadənin yaxşı şe'rlerinin məziyyəti kimi yadda qalır. Mobilin "Qurbaga və ilan" şe'rindəki aşağıdakı misralarda humor vardır:

Axşam çıxıb sahile,
Quruldayır yalandan.
Özünü ele çekir,
Guya qorxmur ilandan.

Mobil Quluzadənin ugurlu yazılarına misal olaraq aşağıdakı şe'rlerin adını çəkə bilerik: "Kirpinin kürkü", "Hamını apar", "Noğul payı", "Maral", "Nefstir rəngi", "Tutu və qutu", "Yəherli at", "Çılpaq ağaç" və s.

M. Quluzadənin şe'rlerində maraqlı təşbchlərdən, yeni qafiyələrdən də istifadə olunmuşdur.

Mobil QULUZADƏ

BALACA SEVƏR

Bir gün çıxdı otaqdan
Bizim balaca Sevər.
İstedi ki, böyüktron
Yığış qayıtsın evə.
Tikanlar oteyindən
Tutub saxladı yolda.
Gözledilər galmadı,
İllişib qaldı kolda.

ƏTİR

Bir gün etir şüşosunu
Almaz açıdı,
Onu görüb, etir qaçıdı.
Qosularaq küləklərə,
Gedib qondu çıçıklarə.
Çox axtarı Almaz onu,
Bilmədi ki, açıq qeyməq
Olmas onu.
Dedi nənə, daha sənə
Söyləmərəm etir getir.
- Niya qızım?
- Uşaqları görən kimi
Qaçır etir.

TÜNZALƏNİN QOĞALI

Tünzalo qoğal verib
Elşada, saxla, - dedi.
Tünzalə qayıdınca
Elşad qoğalı yedi.

MƏMMƏD ASLAN (1939)

Elə uşaq şairi var ki, onun haqqında söhbət açanda, əsərlərini oxuyan da Allaha yalvarırsan ki, kaş bircə bənd abırı şe'r təpib nümunə gətirim. Elə şair də var ki, istəyirsin heç bir söz danışmadan bütün şə'rələrini nümunə götirəsən. Çünkü bu şə'rələr özü özü haqqında çox şey deyir:

Bir ağac çıçokladı,
Babam dedi:
- Almadı.
Üzə güldü budalarlar,
Vaxtsız çıçok salmadı.
Əzizləlik, gözləlik,
Heç kos onu yoldarı.
Yetişdi meyvələri,
Paylaşdı bir-bir bizo,
Biy, özünə qalmadı!

Məmməd Aslanın uşaq şə'rərinin hamisi məhz beləcə yiğcam, sadə, aydındır. Çünkü bu şə'rələr sinəsi folklor nümuneləri ilə dolu istedadlı bir şairin ürəyindən süzülüb gəlir. Məmməd Aslanın tərcüməyi-hali haqqında yazmaq istəyəndə də adam istor-istəməz sözü onun özünə vermək istəyir: "1939-cu ildə döyünnən gözəllik soltonutu Kəlbəcərin Laçın kəndində işqılıq göz aqışam. Heyatın qoriba dolanbaclar, ömrünə girinti-çixıntıları elo ilk gündən meni sinqlara çökib. Doqqinq qardaşdan qalan monom..."

Meni dünyaya bağlamaq üçün avvalodon valideynlərim xalq inamlarını köməyo çağırımlışlar. Bordədəki tarixi binanın içində ipək saphirlə şərti yüryüyüm qurmuşlar. - Ay bu soltonutun sahibi, balanızı sənə tapsışırıngı!..

"Yüryük "bağışdan" sonra ikinci bir bağı ayırbalar. Sərt metaldan kasılmış bir nəli götürüb düşübər dağın el-atayıno. Hansı qaya qarşılara çıxıda nəli çatılar, yoxlayıblar, axır ki, bir qayaya porçımənləb: - Balamızın ömrünü ömrüna caladıq, ay daq! Kata-bala üstündən uzaq olsun!"

Monim dünyaya gelişim ailmazda bir matəməlo qarşılısanıb. Ömrümün sonundan ömrə aksini bəri başa çökiblər. Tərəzinin bir gözüne moni qoyublar, bir gözüne da toxozə doğulmuş quzunu. Mono ömrünə ödenc verən bu quzuya bir ölüyə göstəriləcək heç bir chitramı asırıgöyib. Böyük dobdəboylu, göz yaşlarıyla doşu ediblər. - Ay torpaq, payımı verdik, payımıza doymo!.."

Həyəcansız oxumaq mümkün olmayan bu sətirlər həm şair taleyi, şair tərcüməyi-hali haqqında biziçə çox şey deyir, həm də müqəddəsliyə tapınan dədə-babalarımızın adət-ənənlərini yadımıza salır.

Təpədən dırnağa şair olan Məmməd Aslanın ömr yolu Kəlbəcər dağlarından, Bərdə düzənlərdən keçib gəlib Bakıya. 1957-ci ildə o, indiki N. Tusi adlı Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1962-ci ildə ali təhsilini başa vuran Məmməd doğulduğu torpağa qayıdır. Yənəqda, İstisu, Kəlbəcərdə mülliimlik edə-edə xalqdan çox şey öyrənib. Jurnalistik fəaliyyətinə Kəlbəcərdə çıxan "Yenilik" qəzetində məs'ul katib kimini başlaysın Məmməd Aslan sonra Bakıya köçüb, "Ulduz", "Azərbaycan təbiati" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Yazıcı" nəşriyyatunda, "Günəş" jurnalında işləyib. Hazırda "Ekran-elfi" qəzetiñin baş redaktorudur.

Budur M. Aslanın qısa ömr tarixçəsinin konturları. Bu ömrü tam şəkildə öyrənmək isteyənler issə gərək Məmməd Aslanın əsərlərinə: şe'r və poemalarına, həkayələrinə və publisistikasına üz tutalar.

Məmməd Aslan qələmindən çıxan kitablar bunlardır: "Dağ ürəyi", "Böyükən böyrü tikan", "Səheri kim açır", "Səsimə səs ver", "Bizdən sonra nə yürüklər", "Ürok möhlət verəydi", "Durnalar lələk salır", "Dəvələr niyə gövşəyir", "Ərzurumun gədiyinə varanda", "Ömrün yarı yaşında" və s.

"Vətən gözdü, biz kirpik, gözümüzün keşiyini çekirik" deyən Məmməd Aslan poeziyası abırlı, ismətlə poeziya olduğundan əslində onun uşaq şə'rəri birləşdirən böyükler üçün nəzərdə tutulan şə'rələri arasında sərhəd çəkmək, onları bir-birindən ayırmak mümkün deyil. Məsələn, "Kəlbəcər" şə'rində nəzər salaq:

Bu, körpilik beişiyim,
Menim dagum, dərəndi.
Zirvosine baş oyim,
Uludu, möhtərəndi.

Bir tifildim, aləmdim,
Çiçəyinə baləndim,
Bulağından bal əmdim -
Monim şəhidim, şirəmdim...

M. Aslan şə'rərlərində qəhrəman xalqımızın ruhu, xalq yaradıcılığının şəhidi, şirəsi vardır. Bu da təsadüfi deyildir. Şairin atası Muxtar kişi folklorun mədir bilicisi, xiridarı olmuşdur. Folklor duyumu M. Aslana müəyyən mənənda irən keçmişdir. Görkəmlə şair ömrü boyu folklorumuzun təmənnənasız tabliğçisi olmuşdur. Onun hazırladığı "Dərədən, təpədən" verilişini böyükər də, uşaqlar da maraqla izleyirlər.

M. Aslan uşaqlar üçün yazılmış gözəl şə'rələrin, həkayələrin, mənzum nağılların, poemaların müəllifidir. Onun "Tənha ev", "Sağalmaz yara", "Qoca müəllim", "Dəvələr niyə gövşəyir", "Yalqız qurbağa", "Alma ağacı" və s. əsərləri uşaq ədəbiyyatımızın inciləridir. "Sağalmaz yara" əsərində şair həm mənəvi saflığın xəbislik üzərində qələbəsini, həm də anaların balalara sənəz məhəbbətini eks etdirməyə müvaffaq olmuşdur. "Qoca müəllim" poemasında qəhisə aqsaqqala, böyüyə hörmət motivləri ön plana çıkmışdır. Döyüşdən qəhisə

rəmən kimi qaydan bir gənc kəndlərində öz heykəli ilə qarşılaşır. O, qoca müəlliminin gecə ikən yanına çağırtdırb deyir: - Bir vaxt mənə demişdin ki, dünya dağılıs, səndən adam olmaz. İndi görürsən ki, mən qəhrəmanam.

Qoca müəllimin cavabı çox mənalıdır. O deyir ki, qəhrəmanlığına sözümüz yoxdur. Ancaq gecənin bu vaxtında ayaq üstü durmağa təqəti qalmayan şikəst müəlliminin öz ayağına gətirmeyin insanlıq deyil. Görünür, bir vaxt acıqlamış sənə dediyim sözdə hoqiqat var imiş.

Bələ bir atalar sözü var: "Böyük sözünə baxmayan böyüre-böyüre qalar". M. Aslanın digar bir əsərində - "Dəvələr niyə gövşəyir" poemasında köşəyin simasında anasının sözünə baxmayanların aqibəti ümumiləşdirilmişdir.

"Tənha ev" mənzum nağılında elden, obadan ayrı düşüb insan kimi yaşa-mağın qeyri-mümkünlüyü maraqlı bir süjet ətrafında təbii boyalarla oks olunub. Cavanlıqlarında məşənin gözəl bir guşəsində ev tikib yaşıyan Abbas həba vo Gülgöz nənə ömürlerinin son çağlarında dərk edirlər ki, eldən ayrı ya-şamaq nəinki mümkün deyil, həm də insanın faciəsidir. Əsər aşağıdakı misra-larla bitir:

Ello aşar
Ən çətin iş,
Kimsəsizlik
Yaman dərdnisi!

M. Aslanın "Umsuq ayı", "Səhəri kim açır" poemalarının da tərtibiyəti əhəmiyyəti böyükdür.

Məmməd ASLAN

QURBAĞA

- Qurbağa hardan?
- Bulaqdan.
- Hardan keçdin?
- Yolaqdan.
- Cürdeyin hanı?
- Qırıldılar,
- Mənə do beş-on
Vurdular.
- Sən ki topal
deyildin;
- Bir döymədin,
Döyüldün.
- Onlar iki,
Mən bir idim.
- Onlar vurdur,
Mən kiridim.

ŞUXLUCA

Durna kimi süzməyi var,

Nazlı balam şuxlucadır.
Yanaqları şəfqə saçır,
Aynadan işiqlucadır.
Noğmə deyen sırın dili
Bala bulaşlıqcadır.
Mənim balam tek yaramıb,
Güləndən yaraşlıqcadır.

ÜTÜ

Toyuq boyda boyum var,
Amma boyumuz uzundur.
Dişimi tax divara,
Bədənimi qızdır.

Paltarın qırışbsa,
Odumla qamarlayım.
Əzik-üzük yerləri
Bir anda hamarlayım.

SƏMƏD BEHRƏNGİ
(1939 - 1968)

1939-cu ilin yayında Təbrizin Cərəndab məhəlləsində İzzət kişinin evində bir uşaq dünyaya gəldi. Onun adını Səməd qoydular. Səməd də bütün uşaqları kimi günlə, aylı böyüdü, məktəbə getdi, təhsil aldı, öz xalqını tanıdı, onun dilini sevdı. Səməd Behrəngi məktəbdə Azərbaycan balalarına dərs verirdi. O, çalışırkı, İranda yaşayan Azərbaycan uşaqları öz dillərində təhsil alınsınlar. Lakin onun ömrü uzun sürmədi. 1968-ci ildə Arazın sularına qərq oldu.

Səməd Behrəngi uşaq üçün gözəl-gözəl nağıllar yazdırdı. Şagirdləri öz müəllimlərinin nağıllarını həvəslə oxuyur, onunla fəxr edirdilər. Səmədin işləri fars şovinistlərinin bərk narahat edirdi. Elə buna görə də Səməd Behrəngini Arazın sularında boğdu. Lakin votən övladlarını elmə, biliyə sesləyən Səməd Behrəngi xalqımızın yaddasından silinməyəcək.

Səməd Behrəngi yazdırdı: "Uşaqlar, gələcək sizin əlinizdədir. Siz istəsəniz də, istəməsəniz də böyüyəcək, zamanla ayaq-ayağa irəliləyəcəksiniz. Atalarınızın, özünüzdən böyüklerin arxasında gedəcək, onların yerini tutacaqsınız. Siz nağılları, dastanları, böyük həvəslə oxuyursunuz. Nağıl oxumaq təkcə baş qarışdırmaq üçün deyil. Ona görə mən istəmirəm ki, ağıllı uşaqlar, nağıllarını yalnız baş qarışdırmaq üçün oxusunlar".

Doğrudan da, S. Behrənginin bütün nağılları mənalıdır, iibrətamızdır. "Balaca qara baliq" adlı nağıl həm müəllifinə şöhrət qazandırmış, həm də onun düşmənlərini artırmışdır.

NOXUDBALA

Biri var idi, biri yox idi, bir ərləq arvad var idi. Onların uşaqları yoxdu. Nə qədər dava-dər man elomışdır, heç bir fayda verməmişdi.

Bir dəfə onların qapısına bir dorvis gəldi. Qadını qomlı görüb ondan soruşdu:

- Baci, niyə belə qomlı-kadərlısan?! Arvad bir ah çəkib dedi:

- Allahdan gizli deyil, səndən nə gizli. Sonsuzam, usaqım olmur. Dərvish dedi:

- Bu elə bir qatın iş deyil. Bir ovuc noxudu islat, qoy başının altına, sohor duranda görəcəksen ki, noxudlar uşaq olublar.

Arvad dorvişi yola salandan sonra bir kasa noxud islatdı, onu başının altına qoyub yata. Səhər yuxudan duran kim gördü ki, yüzlərin xırda uşaq dövrüsində atılıb düşür. Biri deyir:

- Nəno, mənə başmaq al, biri deyir: mona paltar al...

Arvad hal-qaziyonu belə gördükde fikirləşdi ki, bu qədər uşaq ziyəndən başqa bir şey gətirməz. Ona görə də noxudları süpürüb təndiro atdı. Anma noxudlardan biri özünü təndirin bir deşiyində salıb yanmadı.

Günorta oldu. Arvad orı üçün yemək bışirdi. Bir yaylıqă büküb dərindən ah çəkdi:

Kaş bütün noxudları təndiro atmayıyadı. İndi bu naharı kişiye kim aparsın.

Noxudbalala təndirdən bayırda atılıb dedi:

- Nənəcan, qüssələnəmə, atanın yeməynini ver, mən apararam.

Noxudbalanın anası cox sevindir. Yaylıqın belində bağlıdı. Noxudbalanı da götürüb qoydu onun üstüne. Kişi tarlanı şumlayırdı. Gördü ki, sahibsiz bir ulaq golib tarlaya girdi. Kişi əl agacını götürüb ulaqı vurmaq istədi. Elə bu vaxt Noxudbalala bayırda atılıb atasının qabağında dayandı:

- Atacaq, sənin üçün nahar götürmişəm.

Kişi cox sevindi, nohayət, bir oğul sahibi olmuşdu.

Noxudbalala dedi:

- Atacaq, sen naharını ye, mon işe gedim padşahın yanına, sənin haqqını ondan almağa.

Kişi hədi, getmə, Noxudbalala eşitmədi. O, padşahın yanına gedib dedi:

- Padşah, sənin menim atama bir qopiq borcun var, tez ol ver.

Padşah quluna dedi:

- Buna bir bisti pulu verin, çıxıb getsin.

Noxudbalanın qarşısına no qədər pul tökdürərsə də o, bunlara yiye durmadı. Dedi ki, mənə atanım öz bistisini-pulunu verin.

Padşah hirsilənib dedi:

- Aparın bunu sən anbarına atın, qoyun boğulub ölsün.

Noxudbalanı sən anbarına atırdı. O, anbarın bütün suyunu qarına çəkdi. Bayırda çıxıb yeno da padşahın yanına getdi. Yeka, şışman qarını qabağın qarına verib padşaha dedi:

- Tez ol, atanım bistisini ver.

Padşah daha da asoblaşdı. Əmr etdi ki, Noxudbalanı təndiro salınlara. Noxudbalala təndiro düşən kim ucadan dedi: - Tök suyu bayırda, tök.

O, qarındanki bütün suyu təndiro töküb odu söndürdü, sonra atılıb çöle çıxdı. Yeno da padşahın yanına gəlib dedi:

- Tez ol, atanım bistisini ver.

Padşah nökkörlerinə əmr etdi ki:

- Aparın bunu xəzinəyə, qoy atasının bistisini təbib cəhənnəm olsun.

Nökkörler Noxudbalanı xozinəyə buraxdilar.

Noxudbalala ayağı xozinəyə doyon kim ucadan:

- Ye, ye, pulların hamisini ye.

Noxudbalala bütün qızılları, cəvahirleri qarına doldurub bayırda çıxıb padşaha dedi:

- Tapdım!

Noxudbalala evə galincə nanosının ürəyi onun üçün bir tike olmuşdu.

- İndiye kimi haradıyın?

Noxudbalala dedi:

- Sənin nə işinə, tez ol get umac aşı bışır.

Noxudbalanın nənəsi bir qazan umac aşı bışirdı. Noxudbalala aşı doyuncu yeyəndən sonra bütün qızılları, cəvahirleri qaytarıb yera tökdü. Anası onları yudu, bazara gedib könlü istayon şəyəri aldı...

AĞƏDDİN MANSURZADƏ

(1940)

Ağəddin Mansurzadənin 1976-ci ildə işiq üzü görən ilk kitabı "Mən hamının balasıym" adlanır. Ağəddin həmisi böyük-böyük, əli çatmayan arzularla yaşasa da, Allah-Təala ona on böyük sevinci - övlad və nəvə payını öz evinin içindəcə verib. Mən Ağəddinin həyatında bu sevincə bərabər ikinci sevinc təsəvvür edə bilmirəm...

Ağəddin Mansurzadə Masallı rayonunun Qodman kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurdudan sonra gənclik şəhəri Sumqayıta üz tutub. Burada ev-eşik, oğul-uşaq, xətir-hörmet sahibi olub.

Əmək fəaliyyətinə aparatçı köməkçisi kimi başlayan Ağəddinin ürəyində ali təhsil almaq arzusu baş qaldırıb. Bakı Dövlət Universitetinin jurnalistikə fakültəsini bitirdikdən sonra komsomol işində çalışıb. Sumqayıtdakı 35 nömrəli texniki peşə məktəbində tarbiyəçi, əmək təlimi ustası, 7 nömrəli texniki peşə məktəbində direktor müavini işleyib. 1970-ci ildən 1981-ci ilədək "Ədəbiyyat və incəsənat" qəzetiндə böyük müxbir, xüsusi müxbir işləyib. Sonra "Bakı" qəzetiндə ədəbiyyat və incəsənat şöbəsinin müdürü, "168 saat" qəzetinin baş redaktoru işləyib.

Ağəddin Mansurzadə "Dağ suyu", "Şuvələn gülçülüklək sovxozu", "Halay qızıllar ansamblı", "Növbə mənimdir", "Təzə paltar" və s. kitabların müəllifi-dir.

A. Mansurzadə uşaqlar üçün də hekayələr, povestlər yazılmışdır. Hiss olunur ki, müəllif eştidiklərini, gördüklerini qələmənən xüsusi zövq alır. Onun hekayələrinin əksər qəhrəmanları Sumqayıtin ab-havasını udılmış adamlardır. "Dostluq məktubları" hekayəsinin kiçik qəhrəmanı Yaşar müxtəlif şəhərlərdə yaşayan həmyaşlıları ilə məktublaşır, onlara Sumqayıtdan iftixarla danışır.

"Fuad Bakıya gedir" hekayəsinin qəhrəmanı Sumqayıtdan doğulub böyüdüyün üçün fəxr edir.

"Ana quağı", "İnəyin saqqızı", "Biliş belə oğlandır", "Dəniz", "Tükünün payı", "Qardaşının kələyi", "Yayda üşüyən Sevinc", "Xoşbəxtlik" və s. bu ki-mi hekayələr göstərir ki, Ağəddin bu əsərlərin mərkəzində olan hadisələri uydurmamış, gözləriyle gördüklerini, eştidiklərini qələmə almışdır. Ağəddinin uşaq hekayələrinə hayatılık verən də mözh budur.

"Kişi gərek ağlamasın", "Nağıl deyər nənələr" hekayələrində hər şeyə qarşı diqqətli olan, böyüklerin hərəkətlərinin maraqla müşahidə edən uşaqların həyatından söhbət açılır. "Bir dəste çiçək" hekayəsində vətən uğrunda canın-dan keçən Aslanın anası Qönçə xalanın iztirablarından, onun gül bağı salma-

sindan, uşaqların həmin bağa həvəslə qulluq etmələrindən söhbət açılır. "İki çanta" həkayəsi də məzmunu cətibarılər yuxarıdakı həkayəyə yaxındır.

Ağəddinin "Sərraf", "Təkə bəy" nağılları da təriyəvi əhəmiyyətə malikdir. Bu nağıllarda zalimlik, lovğalıq, təkəbbürlük təqnid olunur.

Ağəddin MANSURZADA

SƏKİL

Ziya Bakıdan Sumqayıtda yaşayış qonaq golmuşdı. Hami üçün qondon do, şəkərdo da sırin olan Ziya bu dəfəki goliş ilə bir az da şirinmiş, eñiz olmuşdu. Səbəbini da evda hamı bilirdi. Homçının Savalan da bu golişin qodır-qıymotını bilir, omisi oğlu Ziyam bir an belə gözündən uzaq buraxırmış, onu hey azyızlıyıldı. Savalan deçəl, Ziya ondan da docəl. Səkətkidə qardaşı Ziyaya homişə nümunə sayılan Könüllü də indi onları qoşulmuşdu. Savalanla Ziyannın baş-qulaq baturan səsleri, oyunları o qədər artdı ki, axırdı Ziyannın anası dözməyib onları acıqladı.

Savalan, Könüllü bir balaca özlorunu yüksəldi. Ziya bu səsden heç sokşonmadı da, Sonra şəqqanaq çəkə-çəkə bu evdon o evo, oradan da balkona qaçıdı. Savalanla Könüllü də onu dalınca aynabaldı balkona yüyüdürlər. Savalan kitab-doftorluları ortaya tökdü, guya ki, indi bu sos-küydi dorslerini hazırlayacaqdı. O da az aşın duzu deyildi. Əslində Ziyadan da nadinc idi.

Könüllü də, Ziya da çox yox, comi bir günün qonağı idilər. Onlar ata-anaları ilə Əfqanistana - Kabulə gedəcəkdi.

İnsafon, Könüllü özünü çox ağılli voi sakit apardı.

Savalan üstünün rongi getmiş şokillə dolu bir albomu qarşısına qoydu vo Ziyani çığdır. Albomun sohifələri çevrildikcə Ziyannın kefi durulur, üz-gözüño sevinc qıçılıcları qonurdu. Ziya hansı şokli tanısaydı, üstündə bir qədər dayanar vo sonra da öz-özünu nəsə danışardı.

Hansı şokli tamamışdı, ona mohol qoymadı.

Birdən Ağə omisinin şoklini gördü vo sevincək atılıb-düşməyo başlandı:

- Ağə omidi bu, Ağə omisinin şoklidi bu!

Maraqlı idi. Axi, Ziya Ağə omisinin bir neçə şoklino saymazyna baxıb keçmişdi vo bir kəlməne də deməmişdi. Bas indi no oerb!

Savalan bunu tez başa düşdü. Çünki o şokilləri atası on-on beş il əvvəl çəkmişdi. Ziya onları hardan tanıyacaqdı ki?! Amma bu şokl... Ağə omisi bu şokilde onun yanında oturduğu kimi idi; cənilə homin geyimində, homin təbəssümün üzündə.

Sonra Ziya Ağə omisinin daha bir neçə şoklino tamaşa etdi. Lakin bayraqı şəkili albomda, döna-döno əbüb oxşayından sonra köynəyinin döş gibino qoydu.

- Ağə omının şoklini Kabula aparıram, - deyib albomu yüksərdi, təzədən Savalanla oynamaya başladı...

Sabah Ziya ata-anası və bir də bacısı Könüllü Moskvaya uçacaqdı. Oradan da Əfqanistana, Kabulə gedəcəklər. Bütün sovqatlarla, pal-paltalarla ilə yanaşı Ziyannın cibində Ağə omisinin eñik-üzük olmuş al boyda bir şokli da Kabula gedəcəkdi.

ELÇİN (1942)

Elçin altmışinci illərdə ədəbiyyata gələn tanınmış Azərbaycan yazıçısidir. O, təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınan, sevilən yazıçılardandır.

Əfəndiyev Elçin İlyas oğlu Bakı şəhərində anadan olmuş, burada orta məktəbi bitirmiştir. Homişə ziyanlılar mühitində olan, ömrü-günü kitablar arasında keçən Elçin daim oxumuş, öyrənmiş, dünyanın ən böyük yazıçılarının əsərləri onun üçün ədəbi me'yara çevrilmişdir.

1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən Elçin Nizami adına Ədəbiyyat İnstitutunun aspiranti olmuş, "Azərbaycan bədii nəşri ədəbi təqnidde" mövzsusunda dissertasiya müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan nəşrini müasir ədəbi təqnid zirvəsindən arasdırın Elçin öz yaradıcılığına da çox ciddi yanaşmış, dorindən öyrəndiyi, müşahidə etdiyi personajların həyatını yüksək sənətarlıqla aks etdirməyi bacarmışdır. Elə buna görə də onun həkayələri, povestləri, romanları homişə diqqət mərkəzində olmuşdur. Bu əsərlər ümumittifaq niqyasında da səhər qazanmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, Elçinin həkayələri SSRİ Yazıçılar İttifaqının, "Nedelya" həftəliyinin, "Literaturnaya qazeta"nın, "Smena" jurnalının mükafatlarına layiq görülmüşdür...

Elçin Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi vəzifələrində işləmişdir. "Veten" cəmiyyətinin sədri kimi Elçin daha böyük işlər görmüş, ilk dəfə dünyanın bir sıra ölkələrinə səpələnmiş azərbaycanlıların dayağına, pənahına çevrilmişdir. Elçin indi do yorulmaq bilmədən mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı üçün olnadən gələni əsirgomir.

Elçinin ilk kitabları bunlardır: "Min gecədən biri", "Açıq pəncərə", "Sos", "Gümüşü, narıncı", "Bu dünyanın qatarlar gedər", "Bir görünüş tarixçəsi"... Bu kitablar göstərdi ki, Elçin adı, sadə adamların həyatını diqqətlə öyrənmiş, sənətin e'cazkar dili ilə onların ürəyindəki işıqlı cəhatləri üzə çıxarımağdı bacarmışdır.

Elçinin yaradıcılığında həkayə və povest mühüm yer tutur. Yaziçinin "Mahmud və Məryəm", "Ağ dəvə" romanları isə onu bize istədadlı bir romançı kimi tanıdı.

Yaziçinin povest və həkayələrdən ibarət kitabları, seçilmiş əsərləri, ədəbi təqnid məqalələri homişə diqqət mərkəzində olmuşdur. Bu da təsadüfi deyil. Elçin nədən yazırsa yazısın, ona oxucularının arzu və düşüncələri prizmasından baxmağı bacarmışdır. Elçinin əsərləri ingilis, fransız, ispan, ərəb, fars, macar, alman, çex, slovak, bolqar və digər dillərə tərcümə olunmuş, başqa ölkələrdə də maraqla qarşılıqlılaşmışdır.

Elçinin bir yazıçı, dövlət xadimi, ziyanlı, ata kimi homişə uşaqların hayatı, onların təlim-terbiyə məsələləri, uşaq ədəbiyyatı və onun problemləri maraqlandırmışdır. 1980-ci ildə "Günay, Yalçın, Nigar, bir də bir Səlim" kitabında çap olunan həkayələr göstərdi ki, Elçin uşaq ədəbiyyatına barmaqarası baxır, öz balaca qəhrəmanlarının daxili dünyasına nüfuz etməyi bacarır. Yaziçinin uşaq mətbuatında ara-sıra çap olunan həkayələrini balaca oxucular homişə maraqla qarşılıqlılaşmışlar.

Yazıcıının "Günay, Humay, bir dənə Günəbaxan və qırt toyuğun cüceləri", "Hamı niyə güldü" və s. bu kimi hekayələri uşaq nəşrimizin gözəl nümunələridir.

"Humayın yuxusu" kitabında Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın hekayələri olduqca maraqlı və mənalıdır. Bu hekayələrde uşaqların başına gələn əhvalatlardan səhəbə açılır. Səlimin hekayələri da maraqlıdır.

Miniatürlər silsiləsində isə Abşeronan, bu bərəkətli torpağın dadlı meyvələrindən bəhs olunur. Burada üzüm, gül, dana, dam kimi sözlərin mə'nalanı verilib.

Elçinin uşaq hekayələrinin hamısı maraqla oxunur, adamı düşündür.

ELCİN

HAMI NIYƏ GÜLDÜ?

Günayla Humay on gün idi kənddə idilər,

Günayın yeddi yaşı var idi, səkkizə keçmişdi, Humayın beş yaşı vardi, altiya keçmişdi.
Dörsəl qurtarmışdı, Günay da birinci sınıfı qurtarmışdı və Günay yorulmuşdu.

Düzdü, Humay holo məktəbə getmirdi, anıma Humay da axı Günayı məktəbə ötürürdü.
Humay da axı evdə oturub Günayı gözləyirdi və Humay da yorulmuşdu.

İndi on gün idi ki, Bakdan gəlib kənddə dincəldildilər.

Günayla Humay kənddə o qədər təzə şey əyrənmüşdərlər ki...

Sən demə, qarız alına kimi, ya da ki, armud kimi, ya da ki, nar kimi, ağacda bitmir, yerde bitirmiş...

Sən demə, inoyin balasının öz adı var imiş: buzov, atın da balasının öz adı var imiş: dayça.

Sən demə... Eh, hansını deyəsən? Günaya Humay kənddə o qədər çox şey, o qədər çox şey əyrənmüşdər ki, elə bil kənd də məktəb idı.

Günay ilə Humay şüsbənddə oturub həyətdəki armud ağacının dibində armud yeyon qaratoyuğa baxırdı. Bu qaratoyuq neço gün idi ki, üçub golib hemin armud ağacının dibinə qonurdu və ağacların düşən armudları dimidikləyə-dimidikləyə yeyirdi.

Valido xala Günayla Humayı çağırıldı.

- Günay! Humay! Tez bura golin! Görün sizerən göstərirom!

Günayla Humay qaça-qaça hiniñ qabağına getdi.

Valido xalanın ovçundan bir dono balaca, lap balaca, lap, lap balaca cüco var idi.

Bu cüco... indice yumurtadan çıxmışdı və Valido xala da onu yavaşça olinə götürürüb Günayla Humaya göstərirdi.

Cüconin həc tükərləri qurumamışdı. Elə yavaşdan civildiyirdi ki, elə bil cüce deyildi, cüçü idı.

Gözələri elə xırdaydı ki, elə bil bir düyünün iki parasıydı. Qanadları elə kiçikdi ki, elə bil kibrıt çöpünü ikiyə bölib düzəlməmişdən. Ayaqları elə nazik idı ki, elə bil çoxırtıko ayağıydı. Tokca... tokca dırnaqları uzun idı.

Günay ciqqılı cüconin bu cür uzun dırnaqlarını gördü və tez dedi:

- Valfida xala! Valido xala! Tez qaçım qayçı getürim, cüconin dırnaqlarını tut!

Valido xala Günayın bu sözlərinə bərkən güldü.

Valido xalanın böyük qızı İlham, ortancı qızı Nüshəbə, kiçik qızı Əfiqə de borkden güldü. Valido xalanın balaca oğlu Nosib de Günayın bu sözlərinə güldü. Humay da həc bilmedi ki, hamı niyə gülfür, anıma Humay da güldü. Ciqqılı cüco de kiçik dimidiyini açıb yavaşdan civildidi, elə bil ki, bu ciqqılı cüco de Günayın sözlərinə güldü.

Kim deyir, Günayın bu sözlərinə niyə hamı gülfürdü?

MƏMMƏD NAMAZ (1942)

Məmməd Namaz son illərdə uşaq ədəbiyyatı sahəsində səmərəli fealiyyət göstərən istedadlı şairlərdəndir. O, 1942-ci ildə Tovuz rayonunun Əsrik Cirdaxan kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin kitabxanaşunaslıq və bibliografiya faküləsini bitirmişdir. Əmək fealiyyətinə Sumqayıtda başlamışdır. Həzirdə "Gənclik" nəşriyyatında redaktör işləyir.

M. Namaz "Yaz yağışı", "Kəpənək özünə gül əkir", "Muğanlı kosmonavı", "Payızda gülər kövrək olurmuş", "Analar kövrək olur", "Qarabağ nəğmələri", "Qırmızı buludlar" kitablarının müəllifidir. Onun bütün kitabları uşaqlar üçündür.

Uşaqları sevmədən, uşaq psixologiyasını bilmədən onların sevincinə səbəb olan əsərlər yaratmaq da mümkün deyildir. "Bu dünya beş günlük yox, beş övladmış sən demə" qonaqtına gələn M. Namazın bütün poetik uğurlarının mərkəzində məhz bu məhəbbət dayanır. Lakin həmin məhəbbət öz mən-bayıını konkret ünvanlardan götürürə də, getdikcə dolğunlaşır ümumbaşəri xarakter daşıyır:

Oxuyarsan, deyərem
Bağında büləb ötor.
Gözlərindən öpərəm,
Dodağında gül biter.
Qucaqlırsan boynumu,
Sinəmdə könlə biter.

M. Namaz vətən təbiətinin gözəlliklərini seva-sevə qəlema alır, təbii, yadda qalan lövhələr yaratmaqla əsrarəngiz Azərbaycan təbiətini uşaqlara sevdirməyi qarşısına məqsəd qoyur. Şair vətənən başı qarlı dağlarından, zümrüd meşələrdən, nəğməli çaylılarından, səfəli yaylaqlarından, bərəkətli çöllərindən məhəbbətlə səhəbə açır. Onun əsərlərini oxuduqca Kəpəzə, Qoşqara, Göy göla, Qubaya, Qusara, Tovuzu - Azərbaycanın müxtəlif guşələrinə səyahət edir, şairin kiçik qəhrəmanları ilə birləşdikdə şəhli çəmənlərdən gözir, çiçək dörr, çiçərlər uca dağlarının başına qalxıb oradan vətən torpağının gözəl mənzərələrini seyr edirik. Elə bil ki, Kürün, Arazin, Tərtərin, Xaçınçayın, Gəncəçayın şirin nəğməsini dinləyirik. Şairin yaradıcılığında təbiətə vurgunluq ona minnətdərləq duyguları ilə birləşdiyindən, bu mövzuda yazılmış şe'r'lərin tə'sir gücü daha da artır:

Sizi andıqca
Üroyim göynər.

Sizi var olun,
A doğma çöllor.
A Körər qaya,
Son a Əsrik çay,
Məni bir parça
Qara daşın say.

"Vətənin qalası oğullardı, qızlardı" qənaətinə gələn şair iibrətamız tarixi keçmişimizə təz-tez müraciət edir, balaca oxucularını Babək, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanların həyatı ilə tanış edir, onları da qəhrəman olmağa söyləyir. Yaxşı cəhətdir ki, şair təsvir etdiyi qəhrəmanların igitliklərini göstərməklə bərabər, onların həssaslıqlarını, nəcib insanı keyfiyyətlərini ön plana çeker.

M. Namaz yaradıcılığının ön yaxşı cəhətlərindən biri onun folklorundan yadıcı şəkildə bəhrələnməyi bacarmasıdır. Şairin bayatuları, oxşama və layaları, sevməcələri buna aydın misaldır. Sadəlik, aydındılıq, yüksəmlilik, uşaq təfəkkürünə uyğunluq bu şə'rlerin başlıca məziyyəti kimi yadda qalır.

Predmeti, hadisəni uşaq gözüyle görmək bacarığı şairin şə'rlerinin həyatılılığını artırır. Məsələn, ciğirdən səhbət açılan şə'r aşağıdakı misralarla bitir:

Keçir six meşəldən,
Dağın başına qalxır.
Golib çaya çatanda
Suya qarışb axır.

Burada hər şey yerindədir. Uşağın "ciğir çaya çatanda suya qarışb axır" sözlərində sadələvhəlklə bərabər ince bir yumor da vardır.

M. Namaz otdan, çıçəkdən, daşdan, kəsəkdən, çaydan, bulaqdan yazanda belə onlara insan nəfisi verir. Ot, çıçək, yarpaq, böcək, bulaq və s. simvolik obrazlar kimi oxucu marağına səbəb olur. "Darıxan çıçək" adlı balaca bir şə'r dediklərimizə canlı sübutdur:

Tənhalıqdan yanaqda
Darıxırı bir çıçək.
Uzaqlara baxırı
Durub qorib qonaq tok.
Ürəyindən keçirdi
Küləklərə qovuşmaq.
Arazin o tayında
Çiçəklərə qovuşmaq.

M. Namaz uşaqlar üçün xeyli iri höcmli mənzum nağıllar, poemalar da yazılmışdır. Onun belə əsərlərinə misal olaraq "Qoşqar, Könüll, Dəniz", "Analar kövrək olur", "Uruz da bir Uruzdu", "Dörd ürək, dörd vətən", "Sarıköynəklər şohordə", "Yuxuda gül görən qız", "A baliqlar, ayıq olun" nağıll-poemalarını göstərə bilərik.

"Qoşqar, Könüll, dəniz" poeması göstərir ki, şair uşaqların həyatını diqqətlə müşahidə etmişdir. Oxucuya elə gəlir ki, o, əsər oxumur, dənizin sahi-

lində öz aləmlərinə qapılıb oynayan, səhbət edən uşaqlara tamaşa edir. "Dədo Qorqud" dastanının motivləri əsasında yazılan "Uruz da bir Uruzdu" nağıll poeməsində Uruzun qəhrəmanlıq səsləyən layalar altında böyüməsi, düşmən torəfindən əsir alınmış atası Qazan xanın köməyinə getməsi səhnələri töbii boyalarla əks olunub. Poemada qəhrəmanlıq, vətənpərvərliyə, çəğirmə motivləri ön plandadır.

Məmməd NAMAZ

AZƏRBAYCAN

Öpüm ulu torpağımı,
Bu oyılmasız bayraqını,
Başı qarlı Azərbaycan,
Şah vüqarlı Azərbaycan.
Mənə ləldi qara daşın,
Uca olsun, uca başın.
Duz-çörəkli Azərbaycan,
Saf ürəkli Azərbaycan.
Oğlun-qızın sənə qurban,
Qurban, döñə-döñə qurban.
Allı-gülü Azərbaycan,
Aylı-günlü Azərbaycan.
Sənə noğmə yaza-yaza,
Dərdimi dedim Araza.
Yeterik bir gün muraza,
Möhkəm dayan, Azərbaycan,
Dalğalanan Azərbaycan....

VƏTƏN

Vətən yolunda
Qurbəndi oğul.
Oğul - Vətəno
Qurban doğulur.

* * *

Gör necə qoriba
Doğulmuşaq biz:
Bir Vətənimiz var,
Bir ürəyimiz.

* * *

Ürəkde qüdrətə,
Hikmətə bix:
Vətən havasıyla
Döyüner ancaq...

ƏLLƏR BƏLƏKDƏ

Bu evdə bir beşik var,
Beşikdə sonbeşik var.
Nəfəsi gül qoxuyur,
Qiçıldayır, oxuyur...
Anasını görən tək,
Üzündə açır çıçək.

Durub uçmaq istoyir,
Onu qucmaq isteyir.
Ancaq əllor balekda,
Bir kömoyo gəlek do...

BƏBƏ

Bəbəyo bax, bəbəyə,
Bürübülər bəloyo.
Gözlorino baxın bir,
Mirvaridir elo bil.
Gözlori göz muncuğu,
Gözdildir öz muncuğu...

YARPAQ ÜSTƏ XƏRİTƏ

Yarpağın üstü
Damar-damardı.
Deyirson burda
Xorito vardi.
Rassam töbiat
Durub qosdına:
Xorito çökib,
Yarpaq üstüno...

ZAHİD XƏLİL

(1942)

Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb, baharın ciyindən düşüb.
Gündüzlər o qədər quzu var orda,
Xırpxaxır otlayır quzular orda.
Sohər otlar üstü şəhəden inci var,
Şəhərlər quzuların gözü tek parlar.
Düzü başdan-başa ta'rifdir çəmən,
Quzu tükü kimi zərifdir çəmən...

Həmişə bahar geləndə istər-istəməz bu misraları xatırlayıram. Gözlərim öündə gözəl bir mənzərə canlanır. Elo bil ki, çəmənin baharın ciyindən allı-güllü bir yapıcı kimi sürüşüb yero düşdüyüni do öz güzümlər görürəm. Bir də gözlərim qarşısında həmin şə'rın müllifinin - ömrünü uşaq ədəbiyyatına həsr edən Zahid Xəlilin nuranı cöhrası canlanır.

Zahid Abdulla oğlu Xəlilov 1942-ci ilin martunda Yevlax şəhərində anadan olub. Sabir adına 2 nömrəli Yevlax şəhər məktəbini bitirdikdən sonra bütün cavanlar kimi üz tutub respublikamızın baş şəhərine. İndiki Bakı Dövlət Universitetinin jurnalistik fakültəsinə daxil olub. 1965-ci ildə ali məktəbi bitirib. "Qələbo" qəzetində ədəbi işçi, "Təşəbbüs" qəzetində məs'ul katib, "Gənc müəllim" qəzetində redaktor işləyib. Ali məktəb həyati onun yaradıcılığına yeni istiqamət verib. 1974-cü ildə "Azərbaycan uşaq ədəbiyyatı və folklor" mövzusunda namizədlilik dissertasiyası müdafiə edib. Elə o vaxtdan uşaq ədəbiyyatının nəzəri problemləri ilə məşğul olmağa başlayıb. Mətbuat səhifələrində məqalələri ilə çıxış edib, "Azərbaycan uşaq ədəbiyyatı" adlı monoqrafiya yazıb nəşr elətdirib. Həmin mövzuda doktorluq dissertasiyası müdafiə edib. Hazırda N. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin professorudur. Uzun illərdir ki, burada goləcəyin müəllimlərinə uşaq ədəbiyyatından dərs deyir.

Z. Xəlil ədəbi yaradılıqla şə'rələr başlayıb. "Vətənim" adlı ilk şə'r'i rayon qəzetində çap ediləndən sonra imzası ara-sıra respublika mətbuatında görünməyə başlayıb. Lakin Zahid Xəlilin yaradılığında 1969-cu ildə çap etdirdiyi "Uçan çraqlar" kitabı dönüs nöqtəsinə çevrilir. Şair o vaxtdan uşaq üçün yazıb-yaratmağa başlayıb. Bir-birinin ardınca "Qarışqlar", "Mən rəngləri tanıyıram", "Göydən üç alma düşdü", "Quşlar, quşlar", "Torağaylar oxuyur" kitablarını nəşr etdirən Zahid Xəlil uşaq ədəbiyyatı sahəsində səmərəli fəaliyyət göstərən bir şair kimi söhrətlənib.

Zahid Xəlilin "Sərçələr", "Qaraqlaqlaq ağ küçük" poemalarında zalımlığa, oğruluğa ümumxalq nifroti simvolik şəkildə ümumiləşdirilmişdir. Hər iki əsərin konflikti haqqın, ədalətin qəlebəsi ilə başa çatır.

Şairin "Ovçu Paşabalanın macoraları" və "Sifirin nağılı" poemaları tama-mılə başqa səpgidə yazılmış esərlərdir. Bu poemaları oxuyanda Zahidin uşaq psixologiyasına bələdliyi, maraqlı süjet qurmaq bacarığı diqqəti cəlb edir.

BÜLBÜL SƏSİ VƏ AYTAC

"Dəcəl çəpiş və qumral quzu" poemasında isə lovğalıq və təkəbbür təvazö. karlıq qarşı qoyulmuş, ikincinin mə'nəvi qələbəsi inandırıcı şəkildə əks olunmuşdur.

Z. Xəlilin "Siçanların kələyi", "Çinarların yuxusu" poemaları da balacaşın anlaq səviyyəsinə uyğundur. Mövzusu xalq yaradıcılığından götürülmüş "Siçanların kələyi" poeması "ən qorxulu düşməndən ağılla yaxa qurtarmaq olar" kimi mə'nali bir sonluqla qurtarır. "Çinarların yuxusu" poemasında çinarların leyleklori qarşılımaşa getmesi, ayıların narahatlılığı, leyleklorin sevinci rəvan, sade dille qələmə alındığından əsər maraqla oxunur.

Süjetli əsərlərə meyl, poemalar yazmaq Zahid Xəlili şə'dən nəsrə yaxınlaşdırırdı və 1981-ci ildə "Ballıca" kitabı çap olunandan sonra o, bütünlükə nəsrə keçməyi qərar alırdı.

1982-ci ildə "Literaturnaya qazeta"da dərc olunan "Kölgələr", "Limonaq içmayın" həkayələrinə görə redaksiyanın "Zolotoy telyonok" mükafatına layiq görülen Zahid Xəlil tez bir zamanda məşhurlaşdı. Moskvada, Bakıda onun yeni-yeni nəsr kitabları çap olunmağa başladı.

Görkəmlı tədqiqatçı İgor Motyaşov Z. Xəlilin yaradıcılığına çox yüksək qiymət verərək həyatılıy onun həkayələrinin ən xarakterik cəhəti hesab edir və yazar: "Zahid Xəlilin bütün həkayələri özünün rəngarəngliyi, kolliziyası ilə güclü bir yazıçı təxəyyülünü, fantaziyasının məhsulu olub, xeyir qüvvələni şoro qarşı qoyur".

"Ballıca"dan sonra nəsrə daha ciddi məşgül olan Zahid Xəlil "Çıraq nənənin nağılları", "Cırtdanla Azmanın yeni sərgüzəştləri" adlı sanballı kitablarını nəşr etdirmişdir. Bu kitablarda toplanan həkayələr, nağıllar, povestlər müasir uşaq ədəbiyyatımızı xeyli dərəcədə zənginləşdirmiş, müəllifinə isə səhərət qazandırmışdır.

Zahid Xəlilin uşaq ədəbiyyatının təbliğində də böyük xidmətləri vardır. O, təkcə ali məktəb auditoriyalarında mühazirələr oxumaqla kifayətlenmir, uzun illərdik ki, Azərbaycan televiziyasında "Çıraq" verilişini aparır, uşaqları nəinki Azərbaycan, eləcə də bütün dünya xalqlarının məşhur uşaq yazıçıları ilə tanış edir.

"Çıraq nənənin nağılları" kitabında oxuyuruq: "Azərbaycan haqqında yazdıığım həkayelerin kiçik olduğuna baxmayın, deyirlər kiçik açarla böyük qapılar açmaq olar".

Bəli, hətta balaca uşaq gözüylə də bütün dünyani görmək mümkündür. Zahid Xəlil bütün yaradıcılığı boyu kiçik açarla böyük qapılar açmağa üstünlük vermiş, dünyaya uşaq gözüylə baxmış, bu yolda böyük uğurlar qazanmışdır.

Aslan Kəmərli, 1942 - 1993

Biri vardi, biri yoxdu, bir Bülbül Səsi vardi. Bu Bülbül Səsi belə Bülbül Səsi idi ki, bağlı qapılardan poçtorlordan keçib özünü düz Aytacə yetiridi. Onun qasəng qulaqlarını doyuncaya qidiqlayırdı. Aytacə gözlerini açmadan qabaq Bülbül Səsin qulaqlarında axtarıp tapmaq üçün olasıdır. Amma buna da Bülbül Səsi deyərən. Aytacə barmaqlarının arasından sıvış ip çıxardı.

- Qomyazsan yataq? - deyə Aytac Bülbül Səsinin sorğu-suala tuturdu. Amma Bülbül Səsi son-son oxumağında idi:

- Ffiaaa, ffiaaa, fiaaa - yo'ni ki, görmürən, günəş necə də gözəldi! Dünya nəğməyə dolub, amma son yatırınsın. Hami çölo çıxıb. Nəğmə payını evə gətmisəm ki, bu lezzəti son da duyusam.

- Sağ ol dost, bu yaxşılığımı unutmarım!

Aytac çölo çıxar ve köpənkələrə oynayardı. Bir dofa o xallı bir bəcək tapdı. Xallı bəcək Aytacın ovunda yerlər, yavaş-yavaş barmaqlarının üstüne çıxırdı. Amma uçmağı ağlına belo goturmirdi.

Aytac şirin dilini işo saldı:

- Nonəm, uç! Nonəm, uç!

Yox, bu balaca, qırmızı bəcək dünənin ən təmbeli idi və Aytacə qulaq asmaq belə istəmirdi. Birdən Bülbül Səsi özünü Aytacın köməyinə yetirdi. Bu səsi eşidən qızılığuların necə nazlandıqlarını da qız gözləri ilə gördü. Bir dəstə bənövşə isə həyocandan titromuşa başlıdı. Əslində Aytacın üreyi de cələbə boynubükən bənövşələrin zərif yarpaqları kimi adı. Axi Bülbül Səsi çox kövrək idi.

Bax, elə homin an xallı bəcək balaca, qırmızı qanadlarını açdı. Özü də heç nadən qorxmayıb düt armud ağacının başına doğru uşdu. Belkə de bəcək Bülbül Səsinin yanına uşurdu. Çünkü səs da armudun başındaşıki yaşıł budaqdan gəlirdi.

Bir dofa sehər təzən Aytacın qulağını iki səs birdən qidiqladı. Daha doğrusu, Bülbül Səsi əvvəlki kimi önnən qulaqlarını oxşamaq başlayanda başqa bir səs özünü yetirdi. Qeribə idi ki, bu ikinci Səsin nazik iynələri var idı və qızın qulağını az qala deşirdi.

- Qarn! Qarn!

Qız qulağının altına da keçib ilirdi. Qız nə qədər ələşdi, Bülbül Səsin daha eşidə bilmədi.

Aytac palturnı geyinib çölo çıxdı. Hava qaralımdı. Bağda bahar çiçəkləri solurdu. Deyəsən qış gəlirdi. Quzğunun qulağı cırmaqlayan səsi bir də eşidildi:

- Qarn! Qarn!

Aytac yalnız bu zaman baxış gördü ki, ağaclar quzğunun soşindən qazəblənilər. Onlar necə hirslenmişdilər, yarpaqlarını sapsarı saralımdılar. Yarpaqlar budaqdan özərlərini yero atır, quzğun soşindən uzaqlaşmaq üçün havada xeyli uçurdular. Bülbül Səsinin qaytması üçün ağacların no qədər hirsə üğuldadılar, xeyri olmadı.

Ağaclar qozobdan saçlarını yoluñ yero tökmüşdülər. Onların bir do yarpaqlanması üçün bol günde və Bülbül Səsi lazım idi.

Amma Aytac hirslenmedi. Axi o bilirdi ki, yeno bahar gölöcək, Bülbül Səsi də qayıdacaq, nəğmə payını çarpaysında ona çatdıracaqdı.

ASLAN KƏMƏRLİ (1942 - 1993)

Aslan Kəmərli ilə uzun müddət ünsiyyətdə olmuşam. İlkimiz də uşaq mətbuatında işləmişik. Ömrüm boyu Aslan mənə adı də adı bir adam tə'siri bağışlıyib. Ancaq Aslanda mənə xoş gələn ən gözəl cəhət humor duymu olub. Aslan həmisi öz qayğılarından, dərdlərindən, mən-

zil almağın dəhşətlərindən danışdığu üçün gözümdə adı görünüb. Aslan doğuldu - torpaqda - Kəmərlidə ev tikdirəndə də inanmamışdım ki, bu xarakterdə insan orada rahatlıq tapa! Görünür, Aslan kimi insanın rahatlığı onun torpaq qovuşmağında imiş...

Aslan su üstündə yeganə şəhər olan Neft daşlarında yaşayanda, orada qəzet redaktoru olanda da ürəyi torpaq həsrəti ilə göynəyirmiş. Sonra o, "Azərbaycan gəncləri" qəzətində xüsusi müxbir, "Pioneer" jurnalında məs'ul katib işlədi... Ancaq nə qədər növbə gözlədişə də, özüne mənzil ala bilmədi... Mənzil almaq ümidi ilə də "Azərbaycan" qəzətinə üz tutdu. Ömrümüzün ağrılı-acılı günlərində avtomobil qazasından əbədiyyətə qovuşdu... Özünə rahat, əbədi bir ev qazandı...

Bə'zən fikirleşirəm: Aslan Kəmərlidən biza nə yadigar qalıb?.. Ömrümüz boyu yanaşı işləmişik, ancaq qədrini bilməmişik. Aslanın yuxusuna da girməzdik ki, onu mənə doğmalaşdırın "Gün-Ay" qəzeti olacaq. Bu qəzətə onun şəklini görməmişdən, şə'rərini oxumamışdan qabaq Aslan mənim yuxuma girmişdi... Yuxu təessüratı yadında qalmayıb, ancaq Aslanın "Gün-Ay"da çıxan şə'rəri mənə rahatlıq vermir:

Daha mənə bel bağlama,
Bağlama, anam, bağlama!
Göz yaşını sil, ağlama,
Ağlama, anam, ağlama!

Bu dünyaya baxım, gedim,
Xan Arazda axım, gedim.
Gedosiyom, çıxm gedim,
Saxlama, ana, saxlama!

Yatan yaman yatıb daha,
Yurd yerini satıb daha.
Qeyrot vaxtı çatıb daha -
Ay Toğrulum, ay Turalım!

Arxa olun bizim dağa,
Bu torpağı qorumağa.
Oğul dözer hər sinəgə,
Ay Toğrulum, ay Turalım!..

Şair bu vəsiyyətini təkcə öz Toğruluna, öz Turalına etmirdi, üzünü bütün Azərbaycan balalarına tuturdu...

"Kəndimizin baharı", "Obamıza yönüm düşüb", "Yadigar şəkil", "Ömrümə düşən işiq" və s. kitablar Asandan bizi yadigar qalıb.

Aslan KƏMƏRLİ

VƏTƏNDİ

Dağ döşündə biten çiçək,
Çiçək üstə düşən çiçək,

Çiçəkləri qovan külək -
Vətəndi.
Palid kökü damar-damar,
Damarından damcı damar,
Qaya üstə biten mamır -
Vətəndi.

Buluddakı qar havası,
Budaqqadı qış yuvası,
Nənələrin sac urvası -
Vətəndi.

Çiçəklərin yaz yarışı,
Aşıqlannı saz yarışı,
Bu torpağın hər qarışı -
Vətəndi...

LALƏ

Lala dərdim taladan,
Qırmızıdan, aladan,
Yığdım, dəsto bağladım,
Qalanını saxladım.
Bu bir, bu üç, bu altı...
Dördü de yerda qaldı.
Daha doldu qucağım,
Günəş oldu qucağım.

AĞASƏFA (1942)

Ağasəfa, əsasən, böyükler üçün yazıb-yaradan şairlərimizdəndir. Ancaq onun yaradıcılığında da uşaq şə'rəri mühüm yer tutur. Ağasəfa "Yolçu yolda gərək", "Yaşat məni", "Ürəyimdir oxuyan", "Ürəyimə yatanlar", "Fikir dünyası", "Günəşin dalınca geden oğullar" və s. şə'rət kitablayanlarıdır. Şairin "Bağçada birinci gün", "Gonbuluca və Donbuluca" adlı kitabları isə uşaqlar üçündür.

Ağasəfa Yəhyaev Xızının Qarabulaq kəndində dünyaya göz açıb. Bakıda orta məktəbi bitirib. Ali təhsilini M. Qorki adına Ədəbiyyat İnstitutunda alıb. Əmək fəaliyyətinə fəhlə kimi başlayıb. Sonra jurnalist kimi fəaliyyət göstərib. "Kirpi", "Azərbaycan qadını" jurnallarında, "Yazıçı" nəşriyyatında, "Ədəbiyyat və incəsənət" qəzetiндə işləyib.

Ağasəfa ədəbi fəaliyyətə "Sosialist Sumqayıt" qəzətində çap etdirdiyi "Sazım" adlı şə'rəti ilə başlamışdır. O vaxtdan qələmini yerə qoymamış, şə'rəri, tərcümələri, məqalələri ilə respublika mətbuatında müntəzəm çıxış etmişdir.

Ağasəfanın uşaq şə'rələrində bağıa hayatı, uşaqların dostluğu, əməksevəliyi, vətənpərvərliyi tərənnüm olunur. "Nigaranam bərk" şə'rində oxuyuruq:

Çıxdım bağçadan,
Yollandım evə.
Qaldı bağçadın
Fil, dovşan, dova.
Onlar ordadır,
Mən evdəyəm tək.
Fil xəsto idi,
Nigarənamə bərk.

Bu və ya buna bənzər şe'rler uşağın qəlbindəki xeyirxahlıqdan, qayğıkeşlikdən xəbər verir.

"Yuxu" şe'rində məktəbə getməyə tələsən uşağın bədii obrazı yaradılıb:

Yuxumda gördüm
Əlində çantam,
Məni məktəbə
Aparır atam.
Durdurq yuxudan
Mən, Elşən, Yaşar.
Bildim ki, hələ
Altı yaşım var.

Ağasəfanın şe'rleri öz yığcamlığı, humoristik ovqatı ilə diqqəti cəlb edir. Şair ince yumorla təbəlliyi, qorxaqlığı məsxərəyə qoyur, uşağı mərd, qoçaq, qorxmaz olmağa səsləyir.

Ağasəfanın şe'rlerində yurdumuzun ürəkəcan mənzərələri maraqlı cizgilərlə əks etdirilir. Şairin "Navalçalar" şe'reti gözümüzün qarşısında yağılı bir havanı canlandırır:

Yağış yağar,
Navalçalar,
Şirin-şirin
Qaval çalar.

Ağasəfanın "Gonbuluca və Dombuluca" kitabının balaca qəhrəmanları hor şeylə maraqlanan, suallar verməkdən yorulmayan, dostluq etməyi, zarafəti, deyib-gülməyi sevən, məhribən, suyuşırın uşaqlardır. Şe'ləri oxuduqca gözələrimizin qarşısında zarafatçı Yaşar, ağırılıq qaldıran Əvəz, nəvəsini sağaldan nənə, təzə diş çıxardan Boşır, yuxuda dəvə görən Nübar, ağıllı Aynur, gülməli şəkillər çəkən Pəri və Rasim, futbolçu qız Nigar və başqları canlanır. Müəllif balaca qəhrəmanlarının xarakterini yığcam, ləkənək cizgilərlə açmayı bacarır.

ƏN ŞİRİN SÖZ

- Ən şirin söz hansıdır?
Birdən soruşdu Gülgöz.
"Ən şirin söz hansıdır?"
Yalçınдан çıxmadi səs.
Yalçın qəlbində hələ
"Bu nə sözdür?" deyirdi.
Qırmış gülə-gülə
Gözlərini döyürdü.

Çıxdı qabağa Əvəz:
- Qoy mən deym, yana dur!
Dünyada on eñiz söz,
Ən şirin söz anadır.

QAPIDAN QOVDU MƏNİ

Dünon dostum Rövşənin
Küçüyünə daş atdım.
Yaman qorxdı, yüyürüb
Qaçdı məndən beş addım.
Bu gün geldim çağınım
Oynamaga Rövşəni,
Kükük çıxdı bayira,
Qapıdan qovdu məni.

GƏLİN ÖYRƏNƏK

Hor axşamçığı
Bacım Firuze
Rəqs eləməyi
Öyrədir bizo.
Gəlin öyrənək
Biz oynamagi,
Bayram şəniliyi
Olacaq axı?!

VAQİF İBRAHİM (1945 - 1983)

E lə insan var ki, yaşasa da, ona diri deməyə adamın dili gəlmir. Eləsi var ki, həyatdan gedən kimi unudulur. Eləsi də var ki, cismanı ölümdündən sonra onun ikinci ömrü başlayır. Vaqif İbrahim məhz həyatda özüne moxsus iz qoyub gedən insanlardandır.

Vaqif Əliyar oğlu İbrahimov 1945-ci ilin sentyabr ayında Şəkide doğulub. Orta tohsilini Şəkide aldıdan sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor, Əli Kərim adına gənclik poczuya klubunun sədri, "Ulduz" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalında məs'ul katib işləyib. 1983-cü ilde avtomobil qəzası noticosində vəfat edib.

Vaqif iste'dadlı, son dərəcə zəhmətkeş bir şair idi. Həmişə söhbət düşəndə deyərdi ki, ömür müvəqqətidir, bizdən yadigar qalan yazdıqlarımız olacaq.

V. İbrahimin ilk şə'rlerini oxuyan, ona uğurlu yol arzulayan Əli Kərim yazırırdı: "Nə qədər ki, mən Vaqifi tanıyıram, inamlı demək istoyırom ki, şə'r in çox çotin, gecisi ilə gündüzü bilinmeyən keşməkeşli aləmində inamlı addımlayacaqdır".

Doğrudan da, 1962-ci ildə "Sosialist Sumqayıti" qəzetində ilk şə'rini çap etdiyən V. İbrahim ömrünün iyirmi ildən çoxunu şə'rə, sənətə, bədii yaradılığa, ədəbiyyatın təbliğinə həsr etdi. Respublika ədəbi birliyinin sədri kimi məs'ul bir vəzifəni öhdəsinə götürün V. İbrahim gənclərin yaradıcılığına qayğı və diqqətlə yanaşır, onları tez-tez görkəmli yazıçılar, alimlər və incəsənət xadimləri ilə görüşdürdü. O, gənclərin əsərlərindən ibarət üç almanaxı tərtib və nöşr etdirmişdi.

"Ömür balladası", "Dünyanın keşiyində", "Fəsillər", "Bu torpaqda doğulanlar", "Mehribanlıq işığı", "Vaxtla üz-üzü" - bu kitablar Vaqifdən bizi qalan yadigarlardır. Vəfətindən sonra "Molodaya qvardiya" nəşriyyatında, eləcə də "Gənclik" nəşriyyatında yeni kitabları çapdan çıxdı. Azərbaycan televiziyasında onun "Yerə məhəbbət" poeması əsasında maraqlı bir veriliş hazırlanırdı...

Vaqif aramızdan getəs də, oxucuların məsləhətçisi, dostu olaraq qalır.

Dedin, bu dünyada bir iş görməmiş,
Vəsiyyət etmək də axı çətindir?
Hayatda gördüyü on müqəddis iş,
Bil ki, insanlara vəsiyyətindir.

oğullarını, qızlarını, onların hiss və həyəcanlarını, füsünkar töbətimizi ümmi sözlərlə tərənnüm etmir. Vaqif hər şə'r in mözmununa uyğun forma seçir, bədii təsvir və ifadə vasitələrindən məhərətlə istifadə etməyi bacarı. Vətoni dərin məhəbbətlə sevən, "Bizim kimliyimiz pasportdan deyil, bu xalqa, vətənə istəyimizdən bilinməlidir" - deyən, ömrünü mə'nali keçirməyə çalışan, "Vətənə göz dəyməsin deyə onun başının üstündə üzərlik kimi yanına hazır olan" müasirlerimiz V. İbrahimin əksər şə'rlerinin lirik qəhrəmanı kimi yadda qalır.

Biz də bu vətənə köməyə yetdiük,
Göz aqdıq, yarasıq sah vüqarına.
Biz onun ettiyat saf qanı idik,
Doğulduq, vurulduq damarlarına.

V. İbrahimin şə'rlerində Nizaminin, Nəsiminin, Füzulinin, Babəkin adları tez-tez çəkilir. Şair öz oxucularını məsləki, əqidəsi yolunda canından keçən, öz əməlləri ilə Vətonin başını ucaldan insanlardan nümunə götürməyə çağırı. Vaqif oxucu ilə söhbətdə həmişə sözün gücünə arxalanır.

Obrazlı deyim tərzi Vaqifin bütün şə'rleri üçün xarakterikdir. Bədii detallar, təşbəhlər, metaforalar onun əsərlərinin mözmunundan, ruhundan doğur. Bu baxımdan Vaqifin "Qoca balaqçı", "Ömrün qurban çağında", "Yaşamaq eşqi" şə'rlerini diqqəti cəlb edir. "Doğum evinin astanasında düşüncələr" şə'rində həsrətlə, intızarla öz ilk övladının yoluñ gözləyən atanın bədii portretini ləkonik cizgilərlə yaratmağa müvəffəq olan müəllif şə'r i aşağıdakı misralarla bitirir:

Balamı goturen vaxt toyvaresi,
Bu dogum evino çatmayib hölo.
İndice galocok balamın sosi,
Bu gözəl dünyaya, ilk beişiyino
Düşəcək ağ bolok paraşütüyle...

Vaqif İbrahimin 1976-ci ildən ömrünün sonunadək "Göyərçin" jurnalında işləməsi onun yaradıcılığına yeni bir yön, istiqamət vermişdir. Bu illərdə o, xeyli uşaqları yazdırıb, çap etdirmiş, dünya xalqlarının nağıllarından bə'zi nümunələri dilimizə çevirmişdir.

Vaqif İbrahimin uşaqları öz konkretliyi, aydınlığı, obrazlılığı ilə diqqəti cəlb edir. "Kələm" şə'rində fikir verək:

Şən, alaca doşyanın
Kitabı var - kələmdən.
Bu kitabı oxuyur
Bostanımı goləndən.
Hər yarpaq vərəqinə
Baxır, gözdər, - deyir.
Hansi vərəqi sevir,
Doşyan onu da yeyir.

Vaqifin əsərlərini oxuyanda iyirmi illik zəhmətin, yaradıcılıq axtarışlarının, sevincin, kədərin - insan həyatının poetik salnaməsi canlanır gözələrimiz onündə. Həssas oxucu iyirmi ilde şairin söz-söz, misra-misra nece böyüdüyü, onun naşı qələminin nece püxtələşdiyini görməyə bilməz. Vaqifin şə'rlerində vətonpərvərlik motivləri olduqca güclüdür. O, vətəni, xalqımızın igid

V. İbrahimin uşaq şe'rleri içerisinde "Qaynaqçı", "Qarpız", "Sarmaşıq", "Əkinçi Günsə", "Qat-qat donlu gözəl", "Külək dəcəl uşaqdır", "Göbələk", "Bir cüt beşik, bir cüt uşaq" şe'rleri uşaq poeziyasının tələblərinə cavab verən maraqlı şe'rlardır.

Yagut İBRAHİM

UŞAN BANTLAR

Güle kəpənək qonub,
Qoxlar, o, gülü qoxlar.
Elo bil qızılğulin
Koponəkden bantı var.
Bir koponək da qondu,
Gülmü quedu, quedu.
İstadiم gedib tutam,
Gülün "bantları"qudu...

QARPIZ

Bir ağ çiçəkdim,
Lopa qar kimi.
Meni Yer, Günsə
Sandı şar kimi.
Üfürdù hor gün,
Üfürdù günüüs.
Üfürdù torpaq,
Şişdim büsbütün...
Şar tek göründüm.
Yox, man yamyasıł
Bir topa döndüm.
Bir gözəl topa.
Bağlayıb meni
Bir yaşıl sapa,
Tutdu olindo
Bu ana torpaq.
Göz oldu manə
Hor yaşıl yarpaq.
Külək istədi
Bir hiylə qursun,
Qoparıb manı
Göyə uçursan.
Necə istoyır,
Qoy össin külək.
Yer - uşaq kimi
Yaşıl sapımdan
Yapışış börk-börk...

ELDAR BAXIŞ (1947 - 1996)

Öz dəstə-xətti ilə seçilən, oxucuların sevimlisinə çevrilən müasir şair-lərimizdən biri də Eldar Baxışdır. O, 1947-ci ilin iyun ayında Qubadlı rayonunun Dileli Müşkanlı kəndində anadan olub. Orta məktəbi Qubadlıda bitirib. 1965 - 1969-cu illər arasında indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Güzdekdə müəllim kimi başlayıb. Bir il herbi xidmətə olub. Sonra Azərbaycan Radio və Televiziya Komitəsində işe düzelilib. Radionun uşaq verilişləri redaksiyasında, sonra televiziyanın ədəbi dram verilişləri redaksiyasında redaktor işləyib. Bir müddət "Səs" qəzetinin redaktoru olub, ömrünün sonunadək radionun uşaq verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

Eldar yaradıcılığa həlo orta məktəbdə olarken başlamış, rayon qəzetində ilk şe'rlerini çap etdirmişdir. "Azərbaycan gəncləri" qəzetində çap olunan "Köynök" şe'rindən sonra imzası respublika mətbuatunda görünümeye başlaşmışdır. Onun "Azərbaycan", "Ulduz" jurnallarında çap olunan silsilə şe'rələri Eldarın yaradıcılıq imkanlarının genişliyini göstərmiş, onu ədəbi ictimaiyyətə tanıtmışdır.

1977-ci ildə Eldar Baxışın "İydə ciçəyi" adlı ilk şe'rler kitabı çap olunmuşdur. Bundan sonra yaradıcılıqla daha ciddi məşğul olan Eldar "Üçtopə bayatıları", "Allı qız, ballı qız, xallı qız", "Ağ saçların işığı", "Qara və qaracanın nağılı", "Atlı oğlanlar" və s. kitablarını nəşr etdirmişdir.

Eldar Baxışın "Allı qız, ballı qız, xallı qız" və "Qara ilə qaracanın nağılı" kitablarına onun uşaqlar üçün yazdığı şe'rələr və poemalar daxil edilmişdir.

Eldar Baxışın uşaq şe'rələri tərbiyəvi əhəmiyyət malik bədii parçalarıdır. Onun bu əsərlərində uşaqların arzu və düşüncələri öz bədii əksini tapmışdır. Eldarın əsərlərinin qəhrəmanları görməyə, öyrənməyə çalışan, hər şeylə məraqlanan hazırlıvəb uşaqlardır. Bu baxımdan "Qara ilə Qaracanın nağılı", "İş", "Nişanə yaxşı qızdı", "Dəniz də evdi", "Turalın sarı topu" və s. bu qəbeldən olan şe'rələr diqqəti colb edir. Adlarını çəkdiyimiz əsərlərin ən yaxşı cəhəti odur ki, E. Baxış ümumi sözlərlə yox, konkret ləhələr, bədii detallar vasitəsi ilə öz balaca qəhrəmanlarının xarakterini açmağa çalışır.

"Yol" şe'rini qəhrəmanı, inadkar Tural səfərə çıxır, bu bağdan o bağa, bu meşədən o meşəyə, bu kənddən o kəndə, bu şəhərdən o şəhərə... yol gedir. Ancaq yolu sonu görünmüür ki, görünmüür. Müəllif şe'ri aşağıdakı misralarla bitirir:

Tural hardan biləydi,
Ulduzun sanı yoxdu.
İller yana gedib-galon
Yolların sonu yoxdu.

Eldarın uşaq şe'rlerinin əksəriyyəti elə yolların özünü xatırladır. O, öz oxusunu bu yollarla xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişine, təbistin qoynuna, qurub yaranan, əkib-beçərən əmək adamlarının yanına aparı. Şe'rleri oxuduqca hiss olunur ki, müəllif daşın, torpağın, otun, çıçeyin dilini, uşaq psixologiyasını yaxşı bilir. Bütün bunlar ise onun şe'rlerinin həyatılılığını, təbiiliyini daha da artırır.

Eldar Baxışın yaratdığı mənzərələr canlıdır, cəzibədardır. Bu nöqtəyi-nördən onun "Qarlı şe'rler" adlı silsilə yazıları diqqəti cəlb edir:

Soldurdı gülü, çıçeyi,
Dağı, daşı bir clədi.
Ay-ay, gün-gün, saat-saat
Gerilədi, gerilədi
Söykəndi xəzəlo payız.

Eldarın "Nəbinin nağılı" poemasının mərkəzində əfsanəvi xalq qəhrəmanı Naqaaq Nəbinin taleyi dayanır. Sadə, oynaq dildə yazılmış bu əsərin ən yaxşı cəhati odur ki, şair uşağılığı kənddə keçən Nəbinin xarakterinin xalq təfəkküründən sütütlüb gələn nağıllar, əfsanələr, qəhrəmanlıq dastanları zəminində formalmasımasını göstərməyə nail olub.

"Qaruvun dərənin uşqları" dramatik poemadır. Əsərin qəhrəmanlarını. Bəyaz nənəni, Turalı, Selcəni, Tunceli mühəribədə qəhrəmanlıqlar göstərən, döyüsdən sonra başını aşağı salıb quruculuq işləri ilə məşğul olan insanların taleyi maraqlandırır. Onların axtarış aparıb davadan ən gec qayıdan qəhrəmanlardan birini tapmaları, onun şərəfinə abidə ucaltmaları poemada öz maraqlı bədii əksini tapmışdır. Əsərin mərkəzində sadə, təvazökar insana qayıq problemi dayanır.

"Ördək şəhərə gedir" əsl uşaq poemasıdır. Əsərin çox sadə süjeti var. Müəllif ördəyi qatara mindirib şəhərə aparır və yenidən kəndə qaytarır. Yolda, eləcə də şəhərdə ördəyin başına qoribə əhvalatlar gəlir.

Eldar Baxışın şe'rlerinin ve poemalarının dili aydın, poetikdir. Xalq nü-hu, xalq danışq torzi elə bil ki, onun poeziyasının qanına hopmuşdur.

Uzun müddət radionun uşaq verilişləri redaksiyasında işləyen, maraqlı verilişlər hazırlayan Eldar Baxış "Məlik Məhəmməd" adlı pyes yazmışdır. Xalq nağılıının motivləri əsasında yazılan bu əsər Abdulla Şaiq adına Kukla Teatrında müvəffəqiyyətlə tamasaşa qoyulmuşdur.

Eldar Baxış nəşrə də məşğul olmuşdur. "Qaravun dərənin dükançısı" onun ilk nəşr əsəridir. Ara-sıra mətbuatda öz hekayələri, nağılları ilə çıxış edən müəllif sonradan bu əsərləri toplayıb "Gənclik" nəşriyyatında "Athi oğlanlar" adı altında nəşr etdimişdir.

Anamın süd nəğməsi,
Oxşaması, ninnisi,
Layla, öyüdüsen.

Vətən, babamsan mənim,
Ürəyi dolu babam.
Barmaqları qıpqrı,
Qolyam sulu babam,
Doli Həsən, Koroğlu,
İlxıçı Ali babam.

Vətən - kondimizdəki
Qədim, köhnə, ucuq dam.
Yurd-yuvasız qışları
Yığır başına axşam.
Vətən ucsuz-bucaqsız
Mil düzü, Muğan düzü.
Təndir çörəyi ilə
Hər il saxlayar bizi.

Vətən fehle yumruğu,
Bir cü ekinci eli.
Sabirin, Nərimann
Bakıdakı heykəli.
Vətən - ana dilişimiz,
Dilimizdəki söz-sos.
Təndir çörəyi kimi
Könlümüzdə müqəddəs...

ƏKİNÇİ DEYİR, BALIQÇI DEYİR

Payız gələndə
Yarpaq qızıldı.
Xozəl görəndə
Torpaq qızıldı.

Əkinçi deyir:
- Qızıl çöldədi.
Balıqçı deyir:
- Qızıl göldədi.

VƏTƏN

Vətən, doğma anamsan,
Anamın saf südüsen.

QƏŞƏM İSABƏYLİ (1948)

Gözünü dünyaya Xəlsa adlı bapbalaca bir kənddə açan, "Balaca, bapbalaca" adlı ilk kitabını nəşr etdirən Qəşəm İsabəylinin xoşbəxliyi onda olub ki, lovğalanmayıb, ərş-i-kürşü bir-birinə qarışdırmayıb. Hələ uşaqlıq çağından dərk eləyib ki, böyük-böyük qapıları açmaq üçün kiçik, lap kiçik bir açar düzəltmək münkündür. Qəşəm də bütün uşaqlar kimi böyük-böyük arzularla yaşayır. Ancaq tale ona dünyanın ən böyük işlərini balaclar, bapbalacalar arasında axtarıb. Qəşəm böyüyüb, orta məktəb bitirib, universitetin coğrafiya fakültəsinin məzunu olub, müəllim işləyib, mətbuat işçisi olub, uzun-uzun yollar keçəndən sonra balalarımızın ruhunu oxşamaq həvəsi oyamış ürəyində... Ölkədə ilk müstəqil uşaq qəzeti çıxarıb: "Cik-cik"...

Ancaq bu "Cik-cik"ə gelənə qədər Qəşəmin başı daşlardan daşlara dəyib. Kürdəmirdə orta məktəb bitirib. Bakıda metro tikintisində, sonra doğulduğu kənddə işləyib. Zəhmətin, onunla ucalmağın, ondan zövq almağın ləzzətini dadıb. Ancaq gərgin zəhmətdən sonra hiss eləyib ki, bu əller təkcə fiziki iş görmək üçün yaranmayıb. Bu əller qələm tutmaq üçün doğulub. Ancaq Qəşəm çox tez hiss edib ki, ilk nəzərdə yüngül, çox yüngül görünən qələm kəməndən də, baltadan da, dəmirçi gürzündən də ağırdır. Bəlkə də elə buna görə tale onu uşaq yazıçısı eləyib...

Qəşəmin müəllimlikdən jurnalistikaya üz tutması, 1975 - 1976-ci illərdə Dövlət Radio və Televiziya komitəsində ştatdankənar müxbir vəzifəsində çalışması onun taleyini başqa istiqamətdə - daha doğrusu, əsl məcrasına yönəltmişdir. İlk vaxtlar mətbuatda lirik şe'rleri ilə çıxış edən "gözü ayağının altını görməyən" Qəşəmə tale "Balaca, bapbalaca" şe'rinə yazdırdı:

Balaca bir toxundum,
Balaca, bapbalaca.
Nom torpağa toxundum,
Balaca, bapbalaca...
Gün çıxdı, yer isindi,
Balaca, bapbalaca.
Bir az da yero sindim,
Balaca, bapbalaca.
Yerdən, güñəsdən yedim,
Balaca, bapbalaca.
Bir sohor də göyordim,
Balaca, bapbalaca.
Torpağa kök salmışam,
Balaca, bapbalaca.
Lap gəyo ucalmışam,
Balaca, bapbalaca.

Kim nə deyir desin, bu şe'r Qəşəm İsabəylinin öz tərcüməyi-halıdır. Balaca-balaca, addım-addım, qədəm-qədəm bu günümüze gəlib çıxan, addım-addım, qədəm-qədəm üzü gələcəyə gedən Qəşəm İsabəylinin...

Qəşəm İsabəyli "Balaca, bapbalaca", "Heç nə istəmir ana", "Şam nağılı", "Əkil-bəkil" adlı şe'r kitablarının müəllifiidir. 1989-cu ildə onun "Əkil-bəkil" kitabı Azərbaycan Yaziçılar İttifaqının, Azərbaycan Dövlət Mətbuat Komitəsinin və Azərbaycan Komsomolunun ikinci mükafatına layiq görülləb.

Qəşəm İsabəyli uşaq psixologiyasını, elcə də kənd həyatını yaxından bilən, ürəyində yumor duyğusu olan yazıçılarımızdanndır. Mənə elə gəlir ki, uşaq yazıçısı üçün ən vacib cəhətlərdən biri də məhz yumordur. Nə vaxtsa Qəşəmin "Toplan ve Sərçə" şe'rinə oxumuşam. İndi də yadimdə qalıb:

- A sərçə cik-cik,
Buyur, qonaq ol!
- Yox, yox, istəməz,
Doymuşam, sağı ol!

- Əldən qapardı
Dişim döyen;
Tut çıxıb deyə
Beyənnir məni!...

Burada mənim xoşuma gelən cəhət nədir? - Yumor, yiğcamlıq. Bu iki sözü nahaqdan yanaşı işlətmirəm. Elələri var ki, yumorlu elə qəliz ifadələr, süjetlər arasından keçirirlər ki, adamın onu duymağə hali da qalmır. Nə yaxşı ki, Qəşəm sözün qədrini bilən, yiğcamlığa fikir verən şairlərimizdəndir...

Bolke də Qəşəmin yaradıcılığını mənə sevdiyən əsas cəhətlərdən biri bu yiğcamlıqdır. Onun "Heç nə istəmir ana" kitabından bitkin şe'rən beytləri xatırlayıram:

İki sözlə bir lövhə çok,
Bənövşədə beşdi ləçək.

Kendimizə yollanardım quş qanadında,
Vardı çəkən həsretimi ana adında.

Açılan səhər bar-bəhərində,
Tale əllərin, bəxt - hünərində...

Q. İsabəyli nəşr sahəsində də öz qələmini sınamusdır. Onun "ÜÜÜ" kitabında toplanan hekayələr Qəşəmi həm də istedadlı bir uşaq nasırı kimi tənqid edir...

Qəşəm İSABƏYLİ

BƏRƏKƏT

Babamlı tezdən
Həyətə düşdük,
Yerə bir əlcə
Çörək düşməsdü.

O boyda kişi
Çöküb diz üstə,
Götürdü, öpdü,
Qoydu göz üstə.

OXŞAMALAR

1

Buludlar ağlayıbdır,
Güller gözü yaşlıdır.
Bənövşənin, lalonın
Gülər gözü yaşlıdır.
Əyib boynunu otlar,
Otlar şəh baxışdır.

2

Kəndimizə baharda gel,
Göy otları çin-çin olar.
Hor addımda bir torağayı,
Bir topa bildirçin olar.
Çıçakları yol yoldaşın,
Gülləri bolədçin olar.

3

Əkinçiyəm, əkinçi,
Əkmisəm, becmisəm.
Əkinçiyəm, əkinçi,
Becərmisəm, dormisəm.
Nənəya göndərmisəm,
Babaya göndərmisəm.

4

Balaca bağbanam mən,
Bir bağım var yepyekeo.
Yaşıl budaq içinde
Çardığım var yepyekeo.
Ağaclamı bar dolu,
Bar budagi yepyekeo...

ÇÖRƏK

Çör, çö-rök, çö-ö-rök, çö-y-rök...
Bəlkə "cöyür, ok"di bu?
Cöyür, yə ni sür yeri,
Sür yeri, cöyür yeri.
Gün yuvalandı, durma,
Yer havalandı, durma.
Kəli quyrıqla görüm,
Kotanı yağıla görüm.
Ay, qolların qulacdı,
Ay, yapış, bu da macdı.
Əz daşı, koltəni əz,
Əz, bala, yer təni əz.
Əzməson, əzər dəni,
Səp yero son zər dəni
Yero borokot ensin,
Təndirin tüstülensin...

SƏRÇƏ

Sorço dimdikləyir qarı,
Nə itirib, nə axtarır?

AĞACLAR

Susdu külək, yağıdı qar,
Üşüyocık ağaclar.

KÜLƏK

Əsma, külək, osma, dur,
Çiçeklerim bar tutur.

PİŞİK BALALARI

İki pişik balası
Bir-birindən balaca.
Biri miyoldayantək,
O biri söyləyir "can!"

QUR...QUR...QUR...

Anar məktəbə ac gəlib,
Qarçı cur-cur curuldayır.
Şənubor deyir: -Oy, aman!
Qurbağa var, quruldayır!

Rəşad deyir: -Ham? Ham?..
Göstərin onu izleyim!
Vüsalə deyir: -Budur, ey,
Anar cibinda gizləyib!

Bəxtiyar deyir: -Bəri ver,
Kasım səsini!.. -Qur-qur-qur...
Yox, deyəson, atam canı,
Bu qurbağa qdurubdur!..

Zəng vurulur, hamı susur,
Qur-qur susmayır, qaç, golir!..
Müəllime gülür: -Deyən,
Anar bu gün də ac golib?!

ANAM

Anam tozo don geyib,
Hörüb saçını tozo.
Ay ata, bax, anama
Gör nə yaraşır bozuk?!

Aralı dur, ay kişi,
Səçinə el vurma, gol!
Qoy bir öpüm oxşayım,
Özüm hamidən əvvəl!

Al, bu da gözmuncuğu,
Ay mehbəban, ay əziz!
Yoxsa, sənə göz doyar,
Neyleyərik onda biz?!

**RAFIQ YUSIFOĞLU
(1950)**

Balarımızın sevimiş şairi Rafiq Yusifoğlu haqqında danişmaq isteyəndə qırıbə hissler keçirdim, istər-istəməz xatirələr cığını ilə geri qayıtmalı oldum. Yadına şairin qaynar gənclik illəri düştü. O, tələbə olarkon mən "Gənc müəllim" qəzetinin redaktoru idim. Rafiq tez-tez öz mə'nali, obraklı şə'rəri ilə qəzetişimdə çıxış edirdi. Onun şə'rərində səmimi duyğular, kövrək hissələr öz poetik əksini tapirdi. Rafiq bə'zən hamı üçün adı görünən predmetləri mə'nalandırmağa sa'y edir, eşyanın poetik cəhətlərini görməyə və onu oxucularına göstərməyə çalışır. Onun hələ 1970-ci ildə çap olunan "Nə var, nə yoxdur" şə'rəti tələbələrin və müəllimlərin üzəyini riqqotla gotirmişdi. Ona görə ki, şair hamının gördüyü həqiqəti ilk dəfə idi ki, diline gotirməcə cəsarət edir, on bir xreptovı küçəsi varsa, bircə Qaçaq Nəbi küçəsi yoxdur, - söyləyirdi...

O vaxtdan illər keçib. Rafiq Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir müddət Sumqayıtda müəllim işləyib. Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. "Azərbaycan poemasının inkişaf problemləri" mövzusunda namizədlük dissertasiyası müdafiə edib. Tanqidçilərin Moskvada keçirilən üç ümumiyyətfaq müşavirəsinin iştirakçı olub. 1985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında şö'bə müdürü, 1992-ci ildən 1996-ci ilədək mə'sul katib, 1996 - 1997-ci illərdə isə dövlət televiziyanın Xəbərlər baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şö'bəsinin müdürü vəzifəsində çalışıb. 1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur.

R. Yusifoğlu "Yurdum-yuvam", "Ətirli düymələr", "Ocaq yeri", "Aylı cığır", "Qəm karvam", "Həsrət köçü", "Şirin yağış", "Azərbaycan poeması, axtarışlar, perspektivlər", "Bahar qatarı", "Xatirə kəcavəsi", "Böyük arzuya gedən yol", "Təzə sevdalara doğru", "Çiçək yağışı", "Ədəbiyyatşunaslığının əsasları" və s. kitabların müəllifi, "İlin ən yaxşı kitabı", "Vətən", "Qızıl qələm", "Araz", "Tofiq Mahmud" və s. mükafatların laureatıdır. Rafiqin uşaq ədəbiyyatı sahəsindəki fealiyyətini xüsusi qeyd etmək istəyirəm. R. Yusifoğlu indi bu sahədə sevilib-seçilən, əsərləri dərsliklərə düşən, başqa dillərə tərcümə olunan şairlerimizdəndir.

Rafiqin şə'rərinin böyük bir qismi doğma torpağımıza, onun gözəlliklərinin tərənnümüünə həsr edilib. Şair oxucularını gah tarixi keçmişimizə, gah təbiətin qoynuna, gah da sehrli uşaq dünyasına səyahətə aparır. Onun Yanardağ, Qobustana, Gəmiqayaya, Qəbələyə, Qubadlıya, Örənqalaya, Şuşaya, Xocamsaxlıya... həsr etdiyi şə'rər bu baxımdan maraq doğurur.

R. Yusifoğlu kənd həyatı ilə, təbiətə yaxından ünsiyətdə olan, ona öz gözü ilə baxmayı, hər hansı təbiəti hadisələrini poetik dillə mə'nalandırmağı bacaran şairdir. Onun şə'rəri bir növ Azərbaycan torpağının poetik xəritəsinə bənzəyir.

Rafiqin şərlərinin mövzusu rəngarəngdir. Onun vətənnin tərənnümüünə, onun otuna, çiçəyinə, dağına, dərəsinə, etirli yamaclarına, göllərinə, çaylarına, çəşmələrinə, yurdumuzun tarixi keçmişinə, sehrli uşaq dünyasına həsr edilmiş şə'rəri öz orijinallığı, obraklılığı, lakonizmi ilə diqqətimizi cəlb edir.

"Qazaxıstan neğmələri" silsilə şə'rərinin bir qismı mənim gözümüzün qarşısında yaranıb. 1989-cu ildə Rafiqlə mən Qazaxıstanda keçirilən uşaq ədəbiyyat günlərində birlikdə iştirak etmişdim. Elə o zaman müxtəlif respublikalardan gələn şair və yazıçıların R. Yusifoğlunun çıxışlarını maraqla dinləmələri mənim üçün çox xoş idi. Rafiq Yusifoğlu uşaq psixologiyasına yaxından bələd olduğundan, ədəbiyyatın nəzəri əsaslarını mükəmməl bildiyindən onun şə'rəri öz yumru, yüksəmliyi, aydınlığı ilə diqqəti cəlb edir. Şairin şə'rərinin bir qismı novelləvari bir üslubda yazılıldığından maraq doğurur, oxucunu düşündür. Bu baxımdan "Ağ yolların yolcusu", "Sehrli vağzal", "Bu kitabın sətirleri" şə'rəri uğurludur.

Predmeti ona məxsus strixlərlə təqdim etməyi bacarmaq Rafiqin şə'rərinə tarəvet getirir, onun ta'sir dairesini artırır. Məsələn, yolbasını yumağa bənzədən şair deyir ki, bu yumaq firlandıqca, açılıb küçəyə çevrilir. Yaxud, "Kaktus" şə'rində onun çiçək açmasını şair belə görür:

Ona mehriban olsan,
Mütəqəcəcəq çiçək.
Kirpi kimin yavaşca
Tikanlar arasından
Burunu göstərəcək.

Əks-səda isə uşaq dili ilə belə mə'nalandırılır:

Saç-saqqalı ağdı bu,
Dağdan ağır dağdı bu.
Adama söz qaytarı,
Elə bil uşaqdı bu.

"Kal" şə'rində meyvəni yetişməmiş yolan, onları bir-bir dişləyib yera atan uşağı babasının məzəmmətə deidiyi sözlər də yumor doğurur:

Deymişən seça bilmirson,
Son özün də həlo kalsan.

Şairin "Ətirli düymələr" kitabı Azərbaycan Yazarılar Birliyinin, Azərbaycan Mətbuat Komitəsinin və Azərbaycan Gençlər Təşkilatı Mərkəzi Komitəsinin mükafatına layiq görülüb. İlk nəzərdə adama elə gəlir ki, etirli düyməsinin mükafatına layiq görülür. İlk nəzərdə adama elə gəlir ki, etirli düyməsin olmaz. Sən demə rəngarəng çiçəklər çəmenin yaxasına düzülən düymələr imis. Ümumiyyətlə, Rafiqin şə'rərində çiçəklərdən, güllərdən çox bəhs edilir. Elə onun hər bir şə'rini də çiçəye bənzətmək olar. Onlar da çiçək kimi atırlırlar. Bu şə'rərin ətri onun mə'nasındadır. Məsələn, şair antenəni tilova bənzədir. Şə'r maraqlı bir sonluqla bitir:

Açıram radionu,
Hər tərəfə səs düşür.
Tilovuma balıq yox,
Mahni düşür, rəqs düşür.

R. Yusifoğlunun bütün şe'rleri, poemaları, mənzum nağılları folklor çeşməsindən su içib. Xalq yaradıcılığına böyük əhəmiyyət verən şairin şe'rlerinin bir uğuru da elə burdan doğur.

ZAHİD XƏLİL
filologiya elmləri doktoru, professor.

Rəfiq YUSIFOĞLU

ADAM BALACA OLANDA

Adam balaca olanda
Çiçeyin dilini bılır.
Kəpəneyin, qarşqanın,
Böcəyin dilini bılır.

Ağacı, otu, sünbülü,
Dağı, daşı danışdırır.
Yerdi çəpişi, quzunu
Göydə quşu danışdırır.

Adam balaca olanda,
Uçmağa qanadı olur.
Adam böyüdükcə, həyat
Gözlərində adı olur...

* * *

Həyat boyu qaygılar
Çiynimizdə yük olur.
Adam kiçik olanda
Arzusu böyük olur.

Qızlı şimşəklərdən
Qançı hörmək isteyir.
Uluduzları gül kimi
Bir-bir dörmək isteyir.

Həyatın sərt üzünü
Görüb çığır adamlar.
Böyüdükcə torpağa
Yaxınlaşır adamlar...

PƏNCƏRƏ

Dünyamiza açılan
Nə qədər pəncərə var.
Birinin önündə dağ,
O birindo dərə var.

Elaşı var meşyo,
Ya denizə açılır.
Elaşı var çəmənə,
Çöle, düzə açılır.

Hər biri nur bəxş edir,
Ağsaqqala, uşaqla.
Gündüzələr qapı olur
Cöldən gələn işığa.

Gecələr gülümşəyen
Təbəssümlü pəncərə,
Qarənliğin köksündə
Döñür iti xəncorə.

Pəncəresiz yaşamaq,
Bil ki, efsane sözdü.
Üreyin pəncəresi
Bir cüt işqli gözdü.

QAMIŞLIQ

Gör yoluñ qıraqında
Nə qədər qamış bitib.
Yaşıl örtük altında
Bataqlıq gözdən itib.

Gölmeço gözolliyi
Alıbdır öz qoynuna.
Təbiət qamış ölçüb
Bataqlığın boyuna...

MƏNƏ GÖY ÜZÜ VERİN

Göydə uçan ağ bulud
Zərif tülə bənzeyir.
Səmanın yaxasında
Quşlar gülo bənzeyir.

Sanki bizi çağırır,
Göl-göl deyir göy özü.
Əger quşlar olmasa,
Qəribəşir göy üzü.

Başımızın üstündə
Onlar uçur, yanşır.
Kimin ki, qanadı var,
Uçmaq ona yaraşır.

Mono göy üzü verin,
Göy - vətan avazidi.
Quşu quşa döndərən
Yaşamaq həvəsidə.

AY KƏPƏNƏK, KƏPƏNƏK

Ay kəpənək, kəpənək,
Söylə, nə düşünürsen?
Qar kimi ağ güllərin
Üstündə üşümürsen?

Zəmi deniz-lalələr,
Qızıl-qızıl adalar.
Qomma onların üstə,
Qanadlarını odalar.

Kəpənək delisiyəm,
Çəkinmə, göl yaxına.
Sənə duacı ollam
Qonsan mənim yaxama.

ALƏMZƏR ƏLİZADƏ (1950)

A ləmzər Əlizadə həyatını uşaq ədəbiyyatına həsr edən şairlərdəndir. ƏO, 1950-ci il sentyabr ayının 4-də Gəncə şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Gəncədəki Səməd Vurğun adına orta məktəbdə almışdır. 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1974-cü ildə ipakçılık ixtisası üzrə ali təhsil almışdır. 1975-ci ildə əmək fəaliyyətinə başlayan A. Əlizadə Gəncə pambıqtəmizləmə zavodu nəzdindəki toxum laboratoriyasında agronom, sonra isə müdir işləmişdir. 1984 - 1985-ci illərdə Gəncə şəhər mədəniyyət evində dram dərnəyinin rəhbəri olmuşdur.

A. Əlizadə bir müddət şəhər mətbəəsində korrektor vəzifəsində işləmişdir. Hazırda isə o, Azərbaycan Yaziçılar Birliyinin Gəncə filialında əmək fəaliyyətini davam etdirir.

Aləmzər Əlizadə bədii yaradıcılığı hələ orta məktəbdə oxuyarkən başlamış, şə'rərlər ilə müxtəlif mətbuat orqanlarında çıxış etmişdir. 1973-cü ildə "Sarı eynək" adlı ilk kitabını nəşr etdirən A. Əlizadə özünü istə'dadlı bir uşaq yazıçısı kimi tanıtmışdır. Bundan sonra onun "Küsən güllər", "Şəfəqin sırgaları", "Ötərli kəpənək", "Ülviyyənin kitabı" adlı əsərləri nəşr olunmuşdur.

A. Əlizadə orijinal, duzlu-məzəli şə'rərlər ilə balacaların rağbetini qazanmışdır. Uşaqları dorin məhəbbətə sevməsi, xarakterində uşaqlara məxsus kövək cizgilərinən olması, balacaların həyatını diqqətlə müşahidə etməsi, humor duyğusu A. Əlizadənin uşaq şə'rərlərinin uğurlarını tə'min edən cəhətlərdir. Şairin "Fışqırıq", "Tərəş göbələk yığır", "Axan bəs", "Meyvə çıxdı", "Şadlıq", "Üzən top", "Nəğmə yadimdən çıxdı", "Acığa düşən çekme", "Laləli divar" və s. şə'rərləri uşaq tofsükürünə uyğundur. Bu və ya buna bənzər digər yazıları oxuyanda adamin üzünə istər-istəməz təbəssüm qonur. Təbii, uşaq sadəlövhüyündən doğan humor şə'rərlərin bədii dəyərini artırır, onları oxunaqlı edir.

"Fışqırıq" şə'rının balaca qəhrəmanı Ramil öz fışqırığını itirir və hiss előyir ki, onu bacısı Xanım götürür. Xanım isə bunu boynuna alır. Ramil hirslenib deyir:

Yox, monim fışqırığım
Gizlonib, ite bilməz.
Ya bu gün, ya da sabah
Səsi çıxmayaq bəs?

Aldığı "5"lə öyünən İlhamın hərəkətləri də, uşaqların gündəliyi ora-bura dərtarkən onun suya düşməsinin, "5"in pozulmasının, "arxa düşüb axmasının" təsviri də maraqlıdır. Qız ağlayarkən uşaqların ona dedikləri sözlər töbiidir, inandırıcıdır:

Əzbərlədiyin şə'r
Yədindən çıxmayıb ki?
O da "5" kimi suda
Pozulub axmayıb ki?!

Aləmzər Əlizadənin balaca qəhrəmanları öz məzəli hərəkətləri, danışq tərzləri, uşaq sadəlövhükləri, təmizlikləri, saflıqları ilə oxucunun sevimlisinə çevirilirlər. Şalvar geyməmiş komər bağlayan Ramilin, sürüsüb yixılarkən güla-gülə ayağa qalxan Fərmanın, nənəsinə "yemlik, gicikən yemişem, ancaq dilotu yeməmişəm", - deyən Norgirən, anasının "gedək yoxlayaq, bəlkə evimiz qəqib" sözüne inanıb evlərinə sarı can atan Fərhadın, uşaqların qarşısında məzəli mahnularla çıxış edən Tərisin, çəkməsinin bir tayı çaya düşən Übüşün, "nəğməm yadimdən çıxıb bağçada qaldı", - deyən Qaçayın, "xoruldama, uzan yat, bacım oyanar, pişik", - deyən qızın və başqa bu kimi balaca qəhrəmanların bədii portreti xarakterik cizgilərlə çəkilmişdir. "Tikanların yuvası" adlı şə'rini oxuyaqda gözlərimizin qarşısında dəcəl, ancaq sevimli bir oğlan uşağı canlanır:

Bağ-bağçada qardaşım
Baxmr titana, daş,
Soyunub ayağımı
Qaçır o baş-bu başa.
Saymaq olmur neçədir? -
Üçdür, beşdir, altıdır.
Elo bil titanları
Yuvası qardaşının
Ayağının altıdır.

Yaxşı cəhətdir ki, Aləmzər Əlizadənin şə'rlerində quru nəsihətçilik yoxdur. Hadisələrin özü balaca oxucuları düşünməyə, nöticə çıxarmağa məcbur edir. Məsələn, bir var ki, uşağa ümumi sözlərlə deyəsən: adam pintl olmaz, səliqə-səhməna fikir ver, üst-başını batırma, bir də var ki, uşağı səliqəli, təmizkar olmağa səsləyən aşağıdakı şə'rini oxuyasan:

Palçığın içinde
Dalaşır Rəhim.
Gör neca palçığ'a
Buluşır Rəhim.
Üzünű, gözünű
Batur Rəhim,
Nononin işini
Artırır Rəhim.

A. Əlizadə uşaqlar üçün xeyli mənzum nağıl da yazmışdır. Onun "Kirpi-lər", "Dəcəl cüca", "Zürafə", "Dələ və Şəşəqulaq", "Toya gecikən tülkü", "Nəğmə qapısı", "Yelpazəli" və s. bu kimi nağılları da uşaqlar üçün maraqlıdır.

Aləmzər ƏLİZADƏ

İYDƏLƏR

Dedik dəyər iydələr,
Yedik, sanki çiydələr.
Bol-bol günəş düşəcək.

Un torbası şişecek.
Bu torba qızaranda
İçinde un bisocok.

İPOK KOMBİNATINDA

Anam moni bir sohor,
Kombinata apardı.
Eh, bilsiniz ne qedor
Maralı işler vardi?
Burada bir otaq var,
Əvvələc puplar bişir,
Sap açıldıqca onlar,
Neco atılıb-düşür!
Öyrici dəzgahı
Adam baxdıcən baxır.
İpek sapları ele bil
Axır, süd kimi axır.
Gezirik sex boyunca
İpək toxunan yeri,
Baxıb gördüm doyunca
Naxışlı ilmolorı.
Qulaqlarını golon
Dozgahın gur səsidi.
Su deyil bu tökülen,
İpək şəlahəsidir.
Əvvəl toxunan ipək
Demo, bir rong olurmuş.
Dozgahlar vurub bəzək,
Bəzə qəşəng olurmuş.

BACIMIN KİTABI

"Əlişba" kitabını
Evdo qoymuşdu bacım.
İstədim ki, götürüb
Onun dalınca qaçım.
Sonra fikirloşdım mon,
Gedib dorso gırerom,
Dors soruşalar birdən,
Bəs nə cavab verərom?...

KAMAL İSGƏNDƏR (1945-1996)

Uşaqlar üçün mə'nali, yiğcam, yadda qalan, tərbiyəvi əhəmiyyətə malik şə'rərə yanan şairlerimizden biri də Kamal İsgəndərdir. Kamal İsgəndər uşaqlar üçün beş kitab yazıb çap etdirib. Bu kitablarda toplanan şə'rərlər Kamalın istə'dadlı bir uşaq şairi olduğunu göstərir.

- Tutaq, ağaca
Gedib çıxmasın.
Özüne coxlu
Armut yiğmasın.
Əlinde armud,
Cibində armud.
Ağacdan neco
Düşərsən, Mahmud?
- Vacibdi elo
Yero düşürom?
Ağacda yeyib
Sonra düşürom.

Kamalın əksər şə'rərinin qəhrəmanları belə hazırlıocabadırlar.

K. İsgəndərin şə'rərinin mayasını ince humor təşkil edir. Müəllif bu yumor vasitəsi ilə balaca qəhrəmanlarının xarakterini aqmağa nail olur. "Mən küsmüşəm" adlı şə'rənin qəhrəmanı Süsən Həsəndən küsür. Ancaq o, dostuna zəng etməkdən özünü saxlaya bilmir:

- Sen ki, küsüb getmison,
Bəs niyə zəng etmison?
- Zəng elədim biloson:
Mən küsmüşəm, ay Həson!

"Küknar ve sərçə" şə'rə də qısa, aydın, mə'nalıdır:

- Yamyəşləm qışda, yayda
Bir məno də golin qonaq!
- lynolidir budaqların,
lynə üstə necə qonaq?!

Kamal İsgəndər təbiəti duyan, onun əlvən lövhələrini xarakterik cizgilərlə çəkməyi bacaran şair idi. Onun "Məşədə", "İsti su", "Baba dağ", "İnciçəyi", "Dəmiraparan çay" və s. bu kimi şə'rərlərində Azərbaycan təbiətinin konkret lövhələri canlandırılmışdır.

Şair uşaqları əməyə məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini dörə cətdiyindən bu mövzuda da xeyli şə'r yazılmışdır. Yaxşı cəhətdir ki, şair sözü-lükədən, nəsihətçilikdən qaçmış, zəhmətin poetik tərəfini görüb göstərməyə çalışmışdır.

Hey baxıram bayaqdan
Suvaq çekən xalaya.
Xoş sesiyle neğməni
Xala qatır malaya?!
Gör divara suvağı
Xala ne iti çökir! -
Ela bil ki, mala yox,
Divara ütü çökir...

K. İsgəndər uşaq xarakterini bildiyindən, balacaların nağıl xoşladığını nəzərə aldığından onlar üçün xeyli mənzum nağıl da yazımsıdır. Həmin nağıllar folklor çeşməsindən su içərə də, Kamal öz yaradıcı təxəyyülünə daha üstünlük vermiş, "Ayi necə gəzdi ayı", "Fil yollandi talaya, zeng eləyə xalaya", "Çoxluca nəğmə vardi, quşlar alıb apardı", "Dostu yoxdur dovsanın, dərdi çoxdur dovsanın", "Bilsən yol qaydasını, görərsən faydasını" və s. bu kimi yüksəm, düşündürücü mənzum nağıllar yazımsıdır.

Kamal İSGƏNDƏR

KİMİN BELƏ ANASI VAR?

Bir tarixdir Azərbaycan,
Min bürcü, min qalası var.
Şahdag kimi onun taxtı,
Göy göl kimi aynası var.

Məğrurluqda yaranıb tek,
Bunu hamı bilsin gorok.
Cavansır tek, Koroğlu tek,
Neça-neça balası var.

Sosloñiñk onu haçan,
Deyib bizo həmişə can.
Anımızdır Azərbaycan,
Kimin belə anası var?

ƏLİ BOŞ DEYİL.

Ayten bala yenə su
Götürirdi bulaqdan.
Gördü elində topu
Sırac golir uzaqdan.
Durub sevinc içinde
Tez Sıracı çağıldı.
- Gel kömek et, ay qaqaş,
Vedro yaman ağrıdı.
Qucub topunu bork-bork,
Sırac baxdı Aytəne.

- Əlim boş deyil, yoxsa
Kömkə edərdim səns...

PALTARINI QURUDUR

Qurbağa çıxıb sudan
Na axtarıq quruda?
- İsteyir paltarnı
Gün altında quruda.

ƏLƏSGƏR ƏLIOĞLU (1952)

Ələsgər Əlioğlu rayonda yaşayıb-yaradan iste'dadlı qələm sahiblərin-dəndir. O, doğulub boy-a-başa çatdığı kənddə - Goranboy rayonunun Xanqərvənd kəndində müəllim işləyir. Həyatını balalarımızın təlim-tərbiyəsi kimi müqəddəs bir işə həsr edən Ə. Əlioğlu həm də bədii yaradıcılıqla ciddi məşğul olur. Uzur illərdir ki, duzlu-məzəli, lakonik şə'rərləri ilə respublika mətbuatunda, "Göyərcin", "Günaş" jurnallarında, "Savalan" qəzetində çıxış edir. O, bir neçə şə'r kitabının müəllifidir. Bu kitablardan ikisi - "Xortumsuz fil" və "Yeraltı keçid" uşaqlar üçündür. Hər iki əsər çap olunan kimi uşaq ədəbiyyatı ilə məşğul olan mütəxəssislerin, şair və yazıçıların diqqətini cəlb edib. Şairin ilk uşaq kitabını - "Xortumsuz fil"ı maraqla oxuyan görkəmli uşaq yazarı Tofiq Mahmud 1983-cü ildə "Ədəbiyyat və incəsənat" qəzətində yazırı: "Ələsgər Əlioğlunun şə'rərləri özünəməxsus müsbət cəhətləri ilə fərqlənir. Hər şəyden əvvəl, gənc müəllif yüksəmlığa və lakonikliyə yiyələnə bilmüşdür. Şair qısa şə'rərləndə fikrə, mə'naya, lövhəyə, məzmuna xüsusi diqqət yetirmişdir. Təbiət hadisələri, kənd həyatına aid əhvalatlar, uşaqların fikirləri, mühakimələri bu şə'rərlərin ruhunu, canını təşkil edir".

Ə. Əlioğlu təsvirləri ikinci dərəcəli, əhəmiyyətsiz detallarla, təfərruatlarla doldurmağı xoşlamayan, bir xarakterik çizgi ilə öz fikrini deməyi bacaran şairdir. "Zəngli saat", "Sinan xətkəş" əsərlərinin balaca qəhrəmanları öz nadindiciliklərinin layiqli cəzasını alırlar. Zəngli saatı Natəvan axşam çox oynadığı üçün, saat gecəyarısı qızı şirin yuxudan oyadır. Bəs Ədalətin dəstərindəki bu xətt niyə belə əyri alımb?

Ötən axşam sindirib
Xətkəşini Ədalət.
Bu axşam dəstərində
Əyri alımb düz xətt.

Əli xoruzu ona görə buynuzlu çəkib ki, onu tülükkü yeməsin ("Buynuzlu xoruz"), Külək Nabatın bantını çirkli olduğu üçün onun başından açıb ("Çirkili bant"). Qoç hamıya buynuz göstərdiyi üçün bir gün buynuzunun bir tayıni örüşdə qoyub gəlməli olub ("Taybuynuz")...

Ələsgər Əlioğlunun ekser şe'rleri belə karakterik detallar üzərində qurulmuşdur. Şair hər bir predmetə, eşyaya uşaq gözü ilə baxmağı bacardığından onun yiğcam, yumorlu şe'rlerini oxuyanda istər-istəməz adamin üzünə təbəsüm qonur. "Məktub" şe'rində oxuyuruq:

Məktub yazan Ayazdı,
Ünvanı da tərs yazdı.
Aparıb məktubu o,
Poçt qutusuna atdı.
Qayıdır məktub yenə
Onun özüna çatdı...

Ə. Əlioğlunun balaca qəhrəmanları diribas, ferasətli, hazırlavab uşاقlardır. "Sabun" şe'rinin qəhrəmanı öz səhvini görün necə qiymətləndərdir:

Gözümüz də qırpmadım,
Sabunladım üzümüz.
Sabun acığa düşdü,
Acıdırdı gözümüz.

Yumor Ə. Əlioğlunun bütün uşaq şe'rlerinin cövhəridir. "Qarışqalar" şe'rini qəhrəmanı qarğı atını çapa-çapa bağda hərlənir, gah gilas, gah ərik dərir. Onun üst-başı bütün şirə olur. Atını yerə qoyub əlini yumağ'a gedir:

Tağı düşdü atından
Görşün ki, harda su var.
Qayıdı ki, atını
Miniblər qarışqlar.

Zənnimcə, izahata heç bir ehtiyac yoxdur. Ə. Əlioğlunun şe'rlerində pini, tenbəl uşaqlar tənqid olunur, Qoçaqlar, təmizkarlar, zəhmətsevərlər isə tə'riflənlərlər. Ancaq yaxşı cəhətdir ki, şair bu şe'rlerin heç birində nəsihətçilik etmir. Sərçələrin Məhsətinin yere tökdüyü toxumları "təmizləməsi" ("Sərçələr təmizlədi"), tənəyin üzümləri kal-kal yeyən Mələyin əlindən qaçıb ağaca çıxması ("Tənək"), Gürəşin sözə baxmayan Goyçəkdən küstüb getməsi ("Sözə baxmayan qız"), qaranlığın Cəfəri evə çatana qədər qovması ("Qaranlıq qovub") və s. bu kimi detallar müəllif mövqeyinin ifadəcisiñə çevirilir.

Ə. Əlioğlunun uşaq şe'rleri elə uşaqların özü kimi təmiz, sıltaq, kövrək, balacdır. Uşağı görəndə adamin üzü istər-istəməz güldüyü kimi, Ələsgərin şe'rleri də adama xoş ovqat bağışlayır.

BOŞ VEDRƏ

Biz moruğu vedrəye,
Cəfər ağzına atdı.
Onun vedrosi evə
Meşədən boş qayıdı.

XORTUMSUZ FİL

Mumu gen-bol işlətdi,
Bir fil düzoltıldı Əli.
Mum çatmadı axırda,
Xortumsuz qaldı fili.

PİNTİ

Səhər yuyundu hamı,
Cəfər çekdi özünü.
Yağış tutdu təpədə,
Yudu onun üzünü.

TƏZƏ DON

Nabat eynino geydi
Atası alan donu.
Sevinc-sevinə o,
Götürdü telefonu:
- Alo!.. Alo!..
Ay nənə,
Donum yaraşır mano?

DOYANDAN SONRA

Qalın bir biçənəkda
İtirdim quzunu man.
Tapa bilmədim onu,
Yorulub dışşüm əldən.
Çəkildim bir qırğı,
Birdən meledi quzu.
Yeyib doyandan sonra
Yerini dedi özü.

TOFIQ MİRZƏ (1948)

İste'dadlı uşaq şairi Tofiq Mirzə az çap olunan, az təbliğ edilən şairlər idən olsa da, şe'rlerini oxuyan kimi həssas oxucunun dodaqlarını qacırırdı. Ona görə ki, folkloru dərinlən bilən şair humoristik süjetlərdən bacarıqla istifadə edir.

Bir dəfə Özbekistandan qonaqlarımız gelmişdi. Onlar Azərbaycan uşaq ədəbiyyatı antologiyasını hazırlamaq istəyirdilər. Söhbət zamanı özbək şairi Osman Koçqar Tofiq Mirzəni soruşdu. Əvvəlcə cəl bildim ki, şəxsən tanışdırırlar. Sonra öyrəndim ki, Osman Tofiqi onun xalq ruhunda yazılmış şe'rlerindən tanır.

"Ağilsız dəmirçi" şe'rində öküzü bıçaqla yüksəlib satmağa aparan dəmirçinin başına gələn məzəli ehvalatdan söhbət açılır. Öküz yixılır, dəmirçi heyvanı murdar olmasın deyə kəsməlidir. O nə qədər bıçaq axtarır, tapmır. Bıçaq üçün kəndə yürüən dəmirçi unudur ki, öküzin yürüyü elə bıçaqlardan ibarətdir.

Tofiq Mirzə İsləmlli hədədüllüdü dəmirçinin başına gələn məzəli ehvalatdan söhbət açılır. Öküz yixılır, dəmirçi heyvanı murdar olmasın deyə kəsməlidir. O nə qədər bıçaq axtarır, tapmır. Bıçaq üçün kəndə yürüən dəmirçi unudur ki, öküzin yürüyü elə bıçaqlardan ibarətdir.

Tofiq Mirzə elinə qələm alandan uşaq şe'ri yazar. O zaman biz uşaq ədəbiyyatına barmaqarası baxırdıq, uşaq üçün yazmağı heç ağlımızda da getirmirdik, Tofiq Mirzə isə bu sahədə axtarışlarını davam etdirirdi. Tələbə vaxtı onun Moskvada çap olunan uşaq kitablarını acıgözülüklə oxuması indi də yadımdadır.

Tofiqin ilk kitabı "Meşə yolu" adlanırdı. Bu kitab göstərdi ki, uşaq ədəbiyyatımıza yeni nəfəslər, iste'dadlı bir şair gəlir. Onun "Meşə yolu", "Yarpaqlar", "Palid" şe'rleri kənd lövhələrinə həsr edilmiş maraqlı bədii parçalarıdır.

"Əlcəklər" şe'rində təsvir olunur ki, qısdı əllər üzüməsin deyə adamlar əlcək geyirlər. İsləqçi məftil bağlayanda rezindən, usta isə divar hörəndə kətəndən əlcək geyir. Şair şe'ri belə bitirir:

Vacib deyil ki, əlcək
Bərli, bəzəkli olsun.
Yaşlı əlcək odur ki,
İşdə gərəkli olsun.

"Balaca atl", "Nərgiz şəkil çəkir" şe'rlerində cəsarətli, əməksevər uşaqlardan söhbət gedir. "Bunlar kimindir", "Tısbəğa lovğalığı" şe'rlerində isə tənbəller, özündən razılar töngid edilir.

Tofiq Mirzənin "Oğlanlar, oğlaqlar" adlı ikinci kitabı da uşaqlara ünvanlanıb. Burada toplanan şe'rler mövzu rəngarəngliyi və bədii dəyəri e'tibarılı əvvəlkilərdən seçilir. Onun şe'rlerinin əksəriyyəti uşaqları düşündürür. Tofiq

uzun müddət Azərbaycanın ən səfali rayonlarından birində yaşadığından onun uşaq şe'rlerinde meşə havasının təmizliyi, çəmən çıçəklərinin ətri duyulur. Şair "Gəlinbarmağı" adlı bitkini uşaqlara belə təqdim edir:

A rəngi qan-qırımızı,
Baharın cırdan qızı.
Yero düşmüs bezəkşen,
Xırdaç göbəlekşen.
Kol dibində bitirşen,
Ot içinde itirşen
Çıxın mənim qarşuma,
Gəldin mənim xoşuma,
Dərib sonı keçirdim,
Barmağının başına.

Tofiq Mirzə "Göyərçin" jurnalının daimi müəlliflərindəndir. O, tez-tez öz duzlu, məzəli şe'rleri ilə çıxış edir, balalarımıza şe'r sovgatı göndərir.

Tofiq MİRZƏ

ÇİÇƏKLƏRİN YÜRÜŞÜ

Yaz gələndə küləkəlo
Vida eylodik qışa.
Yer altından çıçəklər
Düzüldülər yanşa.
Biz do taməş etdik,
Hansi çıxır finiş -
Qabağda Novruzgülü,
Sonra goldi Bonovşo.

GÜLÜŞ OTAĞINDA

Bu ev evlərdən aynı,
Divarları güzgülü.
Güzgülər ayri-ayrı,
Öyri edir düzgünü.
Bir güzgü var - adamı
Yekəburun göstərir.
Biri qısa göstərir,
Biri uzun göstərir.
Bir güzgü qabarıqdır,
Bir başqası çökükdür.
Bunda adam arındır,
Onda adam çox kökdür.
Körper uşaq da gələsə,
Burda gülmeli olar.
Öz ekisi kimi olsa,
Adam lap deli olar.
Ancaq burda hemişə
Könül güler, üz güller.
Adamlar çox qəşəngdir.
Eybəcərdir güzgülər.

AĞCAQAYIN KÖLGESİ

Qırğında ağ çayın,
Bitib bir ağcaqayıñ.
Öylilib budaqları,
Suyun üstüne sarı.
Günəş doğdanda səhər,
Parlayanda üfşiglər,
Özündən üç-dörd dəfə
Uzun olar kölgəsi,
Öyilər bu tarofə.
Gün günorta olanda
Yığılıb düşer çaya.
Axşam günəş batanda
Keçər çaydan o taya.
Hor axşam ağcaqayıñ
Kölgəsinə itirir.
Hor seher onun üçün
Günəş köləgo gotirir.

KÖNÜL KİTAB OXUYUR

Gülmali kələk Könüł,
Burnu çıyołek Könüł.
Gol açı bu kitabı,
Oxuya, bu İ, bu P.
Tap görək İ - P
nedir?
O gülüb dedi:
- Kəndir.

ŞAHİN XƏLİLLİ (1951)

Şahin Xəlliili ziyalılığı yaradıcılığına, yaradıcılığı ziyalılığına bəzək olan qələm sahiblərindəndir. O, 1951-ci ildə Ermənistannıñ Körpülü kəndində anadan olub. 1959-cu ildə ailəsilikcə Bakıya köçüb'lər.

1968-ci ildə orta məktəbi bitirib. APXDI-nin İngilis-Azərbaycan dilleri fakültəsində təhsilini davam etdirib (1968-1973). Əmək fəaliyyətinə Kəlbəcərin Ağca kəndində müəllim kimi başlayıb. Hazırda Xarici diller institutunun dosentidir.

Uzun illər pedaqoji sahədə səmərəli fəaliyyət göstərən Şahin müəllim balalarımızın sevincinə səbəb olan lakinon şe'rler müəllifi kimi tanınır. Onun şe'rəri dilinin aydınlığı, usaq təfəkkürünə uyğunluğu ilə seçilir.

Şahin Xəlliili "Göyün ulduzları" və "Ürəyimdən keçənlər" adlı şe'r kitablarının müəllifidir.

DÜNYA QUŞDU...

Güllerin üstündəki
Şeh də puçur-puçurdu,

Sevincindən quş teki
Dünya sanki uçurdu.

YAZ LÖVHƏSİ

Gah gün çıxır, gah da ki,
Göydən yağış yağındı.
Bu gün, bu gün elə bil
Yağış şe'r yazındı.

KÜLƏK

Oldu külək ağ atı,
Bu aləmi dağıdı!
Hey çığırı, bağırı,
Qabağına çıxarı
Bir-bir rəqsə çağırı.

SON SÖZƏVƏZİ

Azərbaycan uşaq ədəbiyyatının zəngin bir tarixi vardır. Bu ədəbiyyatın problemleri həmisi ədəbiyyatşunasların, yazıçıların, tərbiyəçilərin, müəllimlərin, valideynlərin diqqət mərkəzində olmalıdır. Ədəbiyyatşunaslarımızdan, yazıçılarımızdan M. Cəfərin, B. Nəbiyevin, C. Əhmədovun, Y. Karimovun, Elçinin, Q. Namazovun, T. Mahmudun, Z. Xəlilin və başqalarının Azərbaycan yazıçılarının qurultaylarında, plenumlarındakı məruzələrində, çıxışlarında, eləcə də dövri mətbuatda dərc edilen məqalələrində uşaq ədəbiyyatının ayrı-ayrı problemləri, onun qarşısında duran vəzifələr ən plana göstərilmişdir. Tənqidçilərimizdən Ş. Alişanov, M. Qasımlı, N. Şəmsizadə və başqları da uşaq ədəbiyyatına həsr olmuş məqalələri ilə çıxış etmiş, onun uğur və nöqsanlarını araşdırmışlar.

Bəkir Nəbiyev çox doğru qeyd edir ki, balacaların, yeniyetmələrin, gəncərin dünay Görüşünün inkişafında, maraq dairəsinin genişlənməsində əlaqə və mənviyyatının tərbiyəsində və nəhayət, bədii zövqünə cılalanmasında uşaq ədəbiyyatının oynadığı rol çox böyükdür.

Uşaqlığı ömrünün ən sevimli çağında adlandıran B. Vahabzadə tez-tez ötən günləri xatırlayıır, xizəkələ sürüsüdüyü, cilingağac oynadığı, ilk dəfə məktəbə qədəm basdığı günlərin canlı, poetik lövhələrini yaradır. "Yazı taxtası", "İlk dərs", "Məktəb yolları", "Xala", "Sınıf-həyat", "Canta" şə'rlerində məktəb həyatının maraqlı lövhələrini yaradan şair balaca dostlarının çalışqan, əməksevər, vətənpərvər olmağa səsləyir. Bəxtiyan müəllimin uşaq şə'rləri aydınlığı, yığcamlığı, dilinin sadolaklı ilə diqqəti cəlb edir.

Saat çıqhaçıq
Gündüz işləyir,
Gecə işləyir.
Ancaq bilmirəm
O qaranlıqda
Neco işləyir?

Nəbi Xəzrinin uşaq şə'rlerində də onun yaradıcılığına məxsus lirizm, kövrəklilik, həzinlik on plandadır. Şair lakonik lövhələrlə uşaqların sırlı, sehrii dünyasına daxil olmayı bacarıır.

- Nə oldu, itdi günəş,
De, hara getdi günəş?
- Günəş getdi ki, sənə
Bahar gətirsin yeno!

Görkəmli yazıçılarımız uşaq ədəbiyyatına həmisi böyük qiymət vermişlər. M.Rahim, S.Rüstəm, Ə.Vəliyev, M.Ibrahimov, İ.Əsfendiyev, B.Bayramov, İ.Şixli, Ə.Cəmil, G.Hüseynoğlu, B.Azəroğlu, M.Gülgün, N.Rəfibəyli, Q.Qasimzadə, S.Vəliyev, N.Gəncəli, N.Həsənzadə, Anar, Ə.Əylisli, C.Novruz, R.İbrahimbəyov, R.Zəka, Y.Həsənbəy, İlsmayıllzadə, Ə.Salahzadə, Ə.Əlioğlu, C.Yusifzadə, C.Cavadlı, H.Əli, M.Ələkbərli, Z.Şahsevəli, A.Cəmil, M.Abdullayeva və başqları yaradıcılığını uşaq ədəbiyyatına həsr etməsələr də, heç vaxt balacaları unutmamış, ara-sıra onlar üçün əsərlər yazmışdır.

Mərhum yazıçılarımız Əyyub Abbasovun, Eynulla Ağayevin, Sabir Məmmədzadənin uşaq ədəbiyyatı sahəsindəki xidmətlərini də mütləq xatırlatmaq lazımdır. Onların naşr edilmiş kitablarının əksəriyyəti uşaqlara ünvanlanmışdır. S. Məmmədzadənin "Cəfər və baliq" şə'rini oxuyanda istər-istəməz adamın üzünə təbəssüm qonur:

Cəfər gölə qarınraq atdı,
Cəfər dardı, baliq dardı.
Sap qırıldı birdən-birə,
Cəfər tırtıq goldı yera.
Durub qaçıq qorxa-qorxa,
Arxasına baxa-baxa.
Ürəyində o, "düşəmoni"
Yol uzuunu pisliyirdi.
- Bir işə bax! Balaq meni
Çökib tutmaq isteyirdi...

Adları çox vaxt unudulan, ancaq uşaq psixologiyasını yaxşı bilən, onlar üçün maraqlı əsərlər yazmışdır. S. Şeyda, L. Vəlizadə, E. Həbib, Z. Vəlizadə, T. İsgəndərova və başqlarının qələmindən çıxan əsərlər uşaq oxusuna üçün maraqlıdır. Yığcamlıq onların əsərlərinin əsas məziiyyəti kimi yadda salır.

Nisbətən cavan nəсли tömsil edən istə'dadlı yazıçılarımız da az deyil. Doğrudur, onların əksəriyyəti böyükler üçün yazmış, yaradırlar. Ancaq A. Məmmədinin, M. Hüseynzadənin, İ. İmanzadənin, Əlisəmidin, T. Qaraqayın, Ş. Xəlillinin, Ə. Quluzadənin, V. Mirzənin, Q. Nəcəfovun, S. Əsgərovun, B. Bərdelinin, T. Məmmədin, R. Mövsümün, V. İsaqoğlunun, N. Hüseynovun, Ə. Cəfəroğlunun, Ç. Veysəlovanın, Q. Həmidin, Ş. Zəngilanının, A. Bünyadzadənin, S. Nuruqızının və başqlarının mətbuatda çap olunan əsərləri göstər ki, onlar uşaq ədəbiyyatı sahəsində qabiliyyəti və səriştəsi olan qələm sahibləridir.

Uşaq ədəbiyyatına, uşaq yazıçılarına həsr etdiyim bu toplunun son cümlələrini yazıram və öz-özümə düşünürəm: görəsən bir iş görə bildimmi? Kitabxanalara düşüb uşaq yazıçılarının kəpənəyi xatırladan kitablarının dalınca qaçan pedaqoji universitetin, institutun, müəllimlər seminarıyalarının, kolleclərinin tələbələrinin minnədarlığını qazana biləcəyəmmi? Məni qırayan-

lar, məndən gileylənənlər olmayıcaq ki? Yaddan çıxan, unudulan olmadı ki?...

Ancaq bircə onunla toxraqlıq tapıram ki, oxucu kitabın qüsurlarını onun içindəki maraqlı uşaq şe'rlerinə, həkayələrinə bağışlayar. Bir də ki, həyat davam edir. Uşaq ədəbiyyatımızın daha gözəl əsərlərə zənginləşəcəyinə, yeniyeni istə'dadlı qələm sahiblərinin üzə çıxacağına, bu sahədə sanballı dərsliklərin yaranacağına dərin bir ümidi lə son nöqtələr qoyuram. Arzu eleyirəm ki, bu nöqtələr nağıllarımızın sonunda düşən üç almanın simvolik rəmzinə çevrilsin...

1993 - 1994

RUS VƏ DÜNYA UŞAQ ƏDƏBİYYATI

A. S. PUŞKİNİN HƏYATI VƏ YARADICILIĞI (1799 - 1837)

Dünya poeziyasının görkəmli nümayəndəsi A. S. Puşkin sənəti çox dərin, geniş və rəngarəngdir. Puşkin az yaşamasına baxmayaraq özündən sonra zəngin ədəbi irs qoyub getmişdir. Bir-birindən gözəl, mənali lirik şe'rler, "Qafqaz əsiri", "Bağçasaray fontani", "Qaraçılار", "Qraf Nulin", "Poltava", "Tunc athı", "Ruslan və Lyudmila" kimi dərin məzmunlu poemalar, "Yevgeni Onegin" kimi əzəmətli mənzum roman, "Boris Qodunov", "Motsart və Salyeri" kimi dram əsərləri, "Dubrovski", "Kapitan qızı" kimi qiymətli nəşr nümunələri yanan Puşkinin adı dünya ədəbiyyatı tarixinə qızıl hərflərlə daşıl olmuşdur.

Puşkinin poeziyası ümumbehəşəri bir poeziyadır. Müxtəlif xalqlar onun əsərlərini sevə-sevə oxuyurlar. Puşkin poeziyası sərhəd, məhdudiyyət bilmir.

Puşkinin hələ dörd yaşı olanda xalası qarpzı alıb getirir. Üzünü uşaqlara tutub deyir ki, kim qarpzı haqqında şe'r deye bilsə, qarpzın ortasını ona verəcəm. Uşaqlar fikirləşir, Aleksandr isə bədahətən deyir.

Səsiña puza,
Xoçet arbuzu...

Puşkinin poeziyası həm uşaqlar, həm də böyüklor üçün maraqlıdır. Lakin onun elə əsərləri var ki, birbaşa uşaqlara ünvanlanmışdır. Belə əsərlərə misal olaraq "Adaxlı", "Ayi haqqında nağıl", "Çar Saltan haqqında nağıl", "Balıqçı və balıq haqqında nağıl", "Ölmüş çarıça və yeddi qəhrəman haqqında nağıl", "Qızıl xoruz haqqında nağıl" və s. mənzum nağılları göstərə bilərik.

Yəqin ki, "Balıqçı və balıq" haqqında nağılın məzmunu hamının yadindadır. Dəniz sahilində bir qoca öz qarısı ilə yaşıyır. Qoca hər gün balıq tutmağa gedir. Bir dəfə onun qarmağına qızıl balıq düşür. Balıq qocadan xahiş edir ki, onu dənizə buraxsın. Qoca balığın arzusuna əməl edir. Eve qayıdış əhvalatı qarıya danışır. Qarı ərinin danlayır və onu balığın yanına göndərir. Balıqçı balıqdan xahiş edir ki, ona bir təknə versin. Arzusu yerinə yetir. Ancaq aęgöz arvad ərindən əl çəkmir. Onu tez-tez balığın yanına göndərib gah saray istəyir, gah dvoryan qadın, gah da çarıça olmaq istədiyini bildirir. Onun bu arzuları həyata keçir. Lakin qarı bununla da kifayətlənmir. İstəyir ki, qızıl balıq

onun xidmətində dayansın. Bunu eşidən balıq əsəbileşir və verdiklərinin həmisi geri alır.

"Çar Saltan haqqında nağıl"da və "Qızıl xoruz haqqında nağıl"da xeyir-xahlıqla bədxahlıq üz-üzə qoyulur və hər iki əsər xeyirin şər üzərində qələbəsi ilə başa çatır. Qəhrəman oğul paxıl xalalarını cəzalandırır, var-dövlət, xoşbəxtlik sahibi olur. Onun çar atası gəlib oğlunu və arvadını tapır, oğluna gözəllər gözəli ilə toy edir.

"Qızıl xoruz haqqında nağıl"da təsvir edilir ki, Dadon adlı bir zalim şah var imiş. Qocalanda, taqədən düşəndə vaxtile əzab verdiyi adamlar onu dinc qoymurlar. Çar tədbir tökmək üçün ağılli bir adamı yanına çağırır. Müdir kışa cara qızıl xoruz bağışlayıb deyir ki, nə vaxt ki, xoruz sakitdir, dinedir, sənə zaval yoxdur. Ancaq elə ki, o banlaşı, üzünü tutduğu torəfdən səni bəla gözləyir. Xoruz banlayanda çar birinci dəfə böyük, sonra kiçik oğlunu göndərir. Üçüncü dəfə özü gedir. Bir çariçaya rast gelir. Yolda həmin müdir adam çarın qarşısına çıxıb həmin gözəli isteyir. Çar əhdinə xilaf çıxdığı üçün o, mahv olur.

Puşkinin o biri əsərləri də uşaq oxusu üçün münasibdir.

LEV NIKOLAYEVİC TOLSTOY (1828 - 1910)

Dünya ədəbiyyatının ən qüdrətli simalarından biri olan Lev Nikolayeviç Tolstoy 1828-ci ilin 28 avqustunda Tula şəhəri yaxınlığında Yasnaya Polyanada anadan olmuş, ömrünün böyük hissəsinin burada keçirmiştir. Qatarda gedəndə də həmişə üçünə dərəcəli ümumi vəqonda gedən, qraf olsa da, özünü kəndlilirlərə barəber tutan, daim onurlarla ünsiyyətdə olan Lev Nikolayeviç insanların hayatı mükəmməl öyrəndiyindən onun yaratdığı insan xarakterləri öz mükəmməliyi, koloriti ilə diqqəti cəlb edir.

Tolstoy on yeddi yaşında ikən Kazan universitetinə daxil olur. Lakin müəllimlərinin mühəzirələrinin həyatdan uzaq olduğunu hiss edən yaziçi 1847-ci ildə universiteti yarımcı buraxıb həyat möktəbinə - Yasnaya Polyanadakı sade adamların arasına qayıdır. Burada o, təsərrüfatla məşğul olur. Onun qarşısına qoymuğu ən vacib məsələlərdən biri kəndli balalarının təlim-tərbiyəsi idi.

Tolstoy müxtəlif vaxtlarda Moskvada, Peterburqda, Tulada yaşayır. 1951-ci ildə böyük qardaşı ilə Qafqaza gələməsi, könüllü surətdə ordu sıralarında hərbi qulluğu onun yaradıcılığına yeni-yeni mövzular gətirir. Böyük ədib həm əsgərlərin, həm də qafqazlıların xarakterini yaxından öyrənir. O, "Kazaklar", "Basqın", "Qafqaz əsiri", "Hacı Murad" (1896 - 1904) əsərlərini yazar.

Tolstoy 1854-cü ildə Krim mühəribəsində iştirak edir, 1855-ci ildə Sevastopol təslim olandan sonra Peterburq'a gedir. Həmin hadisələrin te'siri ilə məşhur "Sevastopol həkayələri"ni yazar. Peterburqda Černışevski, Nekrasov,

Turgenyev və başqa görkəmlü rus yəziciləri ilə tanış olur. 23 sentyabr 1862-ci ildə Tolstoy 18 yaşı şəhərli qız Sonya Berslə evlənir. Ailes həyatının ilk illəri fərqli keçsə də, sonra ömürlerinin sonunadək bir-birlərini dərin məhəbbətlə sevəsər də, bir-birlərini başa düşməyən or-arvad maşəqqətlə günər keçirir. Tolstoy qadın xarakteri yaratmaq üçün öz hayat yoldaşından çox şey öyrənir.

Onu başa düşmək səviyyəsindən uzaq həyat yoldaşından canını qurtarmak üçün Tolstoy 28 oktyabr 1910-cu ildə evden homişlik çıxır, yolda soyuqlayıb ölü. "Anna Karenina" əsərinin aşağıdakı cümlə ilə başlaması da bizcə, təsəddifi deyil: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxtlərin hərəsi isə bir cürə bədbəxtidir." Yəzicinin ölüm ayağında oğluna dediyi son sözler də onun şəxsiyyətinə başa düşmək üçün çox maraqlıdır: "Seryoja, mən həqiqəti sevirem. Çox sevirəm həqiqəti".

Tolstoyun həyatı da, yaradıcılığı da məhz bu həqiqətə xidmət etmişdir.

Yəzicinin qızı öz xatirələrində yazar ki, atamla anamın evləndikləri ilk illərde yəzici Solloqub onlara qonaq gəlir. O, görür ki, Tolstoy öz həyatından razıdır. Ona görə deyir:

- Siz çox xoşbəxt adamsınız, sevdiyiniz şəyərin hamisə maliksiniz.

- Yox, - atam cavab verir, - mən bütün sevdiklərimə malik deyiləm, ancaq nəyim varsa, onları sevirem.

Doğrudan da, yəzici öz uşaqlarını da, həyat yoldaşını da, kəndlilərini də, dostlarını da, əsərlərini də dərin məhəbbətlə sevmiştir. Ancaq onun ən çox sevdiyi həqiqət olmuşdur.

"Yaxşı, - o öz-özünə dedi, - sənin min desyatın torpağın, yüzlərlə atın olacaq. Nə üçün? Nədən ötrü? Bunlar sənə nə verəcək?" - Yəzicinin qızının xatirələrində götürdüyüümüz bu cümlələr də ədəbin xarakteri haqqında biza çox şey deyir. Ümumiyyətlə, Tolstoyun şəxsiyyətini öyrənmək üçün ən yaxşı mənbə onun əsərləri, gündəlikləri, bir də qızı Tatyananın "Xatirələri"dir.

Tolstoy zəngin ədəbi irs qoypub getmişdir. O, "Hərb və sülh", "Anna Karenina", "Dirilme", "Hacı Murad", "Canlı meyt" və sair bu kimi qiyaməti sənət incilərinin müəllifidir. Onu da qeyd etmək vacibdir ki, Tolstoy dönyanın ən əlaqlı yəzicilərindəndir. L. N. Tolstoy dünya uşaq ədəbiyyatının da korifeylərindəndir. 1872-ci ildə onun dörd kitabdan ibarət "Ölisba" kitabı çap olunur. 1874-cü ildə ədib bu əsərin üstündə yenidən işləyir. 1875-ci ildə əseri tamamilayır.

Yəzicinin qızı öz xatirələrində yazar ki, bu kitabın maraqlı çıxmazı üçün atam gah astronomiyani, gah fizikanı, gah atalar sözlərini, gah Ezopun temsilərini, gah ingilis, gah da amerikan uşaq ədəbiyyatı nümunələrini oxuyurdu.

Yəzici öz qohumu və dostu qrafınya Aleksandra Andreyevnaya öz "Ölisba"si haqqında yazırkı ki, bu əsərin üstündə uzun müddət işləmişəm. Bu kitabı çar uşağından tutmuş kəndli uşağındək hamı oxuyacaq.

Yəzicinin dörd kitabdan ibarət oxu kitabına toplanan əsərlərin hamisi gözəlliyi, qışalığı, sadəliyi və aydınlığı ilə diqqəti cəlb edir.

Tolstoyun qızı öz xatirələrində yazar ki, atam aşağıdakı ifadəni tez-tez tekrar edərdi: "Uzunçuluğuma görə məni bağışlayın, qısa yazmaq üçün vaxtım olmadı..."

Tostoyun uşaqlar üçün yazdığı əsərlər bizim dərsliklərimizdə də özünə möhkəm yer tutmuşdur. Belə əsərlərə misal olaraq "Üç ayı", "Qarışqa vo göyörçin", "Şir vo siçan", "Yanğıñ itləri", "İt, xoruz və tülkü", "Fil", "Circrama vo qarışqa", "İt və onun kölgəsi", "Qartal", "İki yoldaş" və sair əsərləri misal göstərə bilərik. Onu da qeyd edək ki, yeni tipli məktəb açan, dərslik yanan Azərbaycan maarifçiləri Tostoyun yiğcəm, hikməti əsərlərindən gen-bol istifadə etmişlər.

Tostoyun elə əsərləri də var ki, öz mövzusunu digər xalqların əsərlərinən götürməyidir. Məsələn, "Meymun" təmsili "Kəlilə və Dimnə" dəndir.

Tostoyun oxu kitabında olan əsərləri dörd qismə bölmək olar: nağıllar, təmsillor, olmuş hadisələr, düşüncələr. Bu əsərlərin hamisi tərbiyəvi əhəmiyyətə malikdir. Onların hamısının mərkəzində insan pərvərlik, dostluq, yoldaşlıq, əməksevərlik, təbiətə məhəbbət kimi mühüm problemlər dayanır.

Qorki demişdir: "Tolstoyu bilmədən heç kəs özünü öz ölkəsinə bələd, mədəni adam sayı bilməz"...

KORNEY İVANOVİÇ ÇUKOVSKI (1882 - 1969)

Rus uşaq ədəbiyyatının on görkəmli nümayəndələrindən biri olan Korney Çukovski Peterburqda anadan olmuş, uşaqlığını isə Odessa-da keçirmiştir. İbtidai təhsilini Odessa gimnaziyasında almış, 5-ci sinifdə gimnaziyadan çıxarılmışdır. 1901-ci ilədək müxtəlif işlərdə çalışmış, zəngin həyat məktəbi keçmişdir. 1901-ci ildən bəlli yaradıcılığa başlamış, əsasən rus yazıçılarının yaradıcılığı haqqında yazmışdır. 1903-cü ildə Londona getmiş, orada "Odessa xəbərləri" qəzetiñin müxbiri kimi çalışmışdır. Rusiya qayıdanan sonra "Çexovdan bizim günlərədək" (1908), "Üzər və maskalar" (1914) kitablarını çap etdirmiştir.

1916-ci ildə "Parus" nəşriyatına rəhbərlik edən M. Qorki burada uşaq şö'bəsi açmayı nəzərdə tutmuş, bu meqsədla K. Çukovskini işe dəvət etmişdir. Çukovski Qorkinin rəhbərliyi ilə "Yolka" adlı almanax tərtib etmiş və ilk dəfə uşaqlar üçün "Timsah" nağılımı yazılmışdır. Ədəbi ictimaiyyət və balaca oxucular tərəfindən maraqla qarşılanan bu əsər yazıcıının bu sahədə daha ciddi fealiyyətinə tekən vermişdir. Onun uşaqlar üçün yazdığı əsərlər geniş şöhrət qazanmışdır. Şairin qələminin məhsulu olan "Milçək-vizilçək", "Moydadır", "Barmaley", "Mö'cüzələr ağacı", "Aybolit" və s. əsərlər uşaq ədəbiyyatının qiymətli inciləri hesab edilə bilər.

Xalq ədəbiyyatını, eləcə də uşaqların özünü öyrənməyi çox vacib sayan K. Çukovski şə'rən-şə'rə inkişaf edir, uşaqların sevincinə səbəb olan əsərlər

yaradır. Gərgin yaradıcılıq axtarışları aparan müəllif təkcə uşaqlar üçün əsərlər yaratır, həm də uşaq ədəbiyyatının nəzəri problemləri üzərində işləyirdi. O, yazıçıdan uşaq ədəbiyyatının görənlü, obrazlı, lirik, müsiqili olmasına tövbə edirdi. Şair uşaq şə'rində oyun motivlərinin olmasını da vacib sayırdı. O yazardı ki, kim uşaqlar oynaması bacarmırsa, qoy uşaqlar üçün yazmanın məsuliyyətini öz üzərine götürürsin. K. Çukovski xaturladı ki, uşaqlar üçün poeziya həm də böyükələr üçün poeziya olmalıdır.

K. Çukovskinin yaradıcılığı ilə Azərbaycan uşaqları da yaxından tanışdırırlar. Onun əsərlərinin böyük bir qismini görkəmli uşaq şairimiz Teymur Elçin məhərətlə dilimizə tərcümə edib:

Milçək, Milçək Vizilçək,
Qarın qızılı dibçək,
Pul tapdı bir düzəndə,
Başşağı gəzəndə.
Yolu bazara saldı,
Yekə samovar aldı...

Milçəyin ad gününün təsviri uşaqlar üçün çox maraqlıdır. Əsərdə Milçək xeyirxahlığı, onu tora salıb yemək istəyən hörümçək isə bədxahlı təmsil edir.

"Qorxunc tarakan" əsərinin qəhrəmanları da böcekler və heyvanlardır. Tarakan bütün heyvanları lərzəyə salır. Sərçə isə qorxmadan onu udur. "Moydadır" əsərində təmizkarlıq töbliği olunur. "Aybolit" əsərinin qəhrəmanı heyvanları, quşları sağaltmaq üçün əlindən gələni osırgəmir. Yazıcıının "Barmaley", "Qəribə ağac", "Oğurlanmış günəş", "Ayı və tülkü", "Bibiqonun sərgüzaşlıları" və s. əsərləri də Azərbaycan dilində çox gözəl səslənir. "Kirpiler güllür" şə'rində fikir verək:

Arx qıraqında,
Sohor çəqində,
Kirpilerə iki cüçü
İyna-sancaq satrırdı,
İynələrin iti ucu
Öllərinə batırı.
Kirpiler gülürdülər,
Gülməkdən ölürdülər.
Ay axmaqlar, deyin bir,
Neyimizə gərkidir
Sizin bu iyna-sancaq.
Deyin biz hara sancaq
Üstümüzdəkileri!?

Yazıcıının "İkiden beşə" adlı kitabı uşaq ədəbiyyatının sənətkarlıq problemlərinə həsr edilmişən maraqlı əsərlərdəndir.

O, ədəbiyyatın nəzəri problemlərinə həsr edilmiş xeyli əsərin müəllifi dir. Təsadüfi deyil ki, K. Çukovski Oksford Universitetinin fəxri doktoru seçilmişdir.

SAMUİL YAKOVLEVİC MARŞAK
(1887 - 1964)

Maksim Qorki S. Y. Marşakı uşaq ədəbiyyatının banisi hesab edirdi. Korney Çukovski yazarının yubileyində demişdir: "Monim fikrim cə, bizim ədəbiyyatımızın bir yox, bəz Marşakı var: uşaqlar üçün yazar Marşakdan başqa, dərin məzmunlu lirik şe'rler yazar Marşak, kinayəli epiqramlar, köskin satirik şe'rler müəllifi Marşak, dramaturq Marşak, bizi sehrləri nağıllar aləminə aparan Marşak da var. Cəsarətlə deməliyik ki, ədəbiyyatımızın Marşaklarının sayını artırmaq da olar: ağıllı tənqidçi fikirlərin, məqalələrin müəllifi, tənqidçi Marşak, özünün uzaq uşaqlıq illərindən yanan şair Marşak". (Sitat Uşaq ensiklopediyasından götürüllü)

Marşak Voronej şəhərində anadan olmuş, uşaq yaşlarından şe'r yazmış, əsərləri iso 1907-ci ildə mətbuat səhifələrində görünüməye başlamışdır. 1912 - 1914-cü illərdə London universitetində mühazirələr dinleyən Marşakın dün-yagöruşu, elmi biliyi artmış, bundan sonra o, daha ciddi şəkildə yaradıcılıqla məşğul olmuşdur.

Uşaq psixologiyasını dörindən bilən Marşak onların sevincinə səbəb olan əsərlər yaratmışdır. Onun şe'rleri, poemaları, nağılları, povestləri, dram əsərləri, tapmacaları öz dilinin aydınlığı, dərin içtimai məzmununu ilə diqqəti cəlb edir. Uşaq təfəkkürünü inkişaf etdirməkdə Marşak yaradıcılığının əvəz-siz xidməti vardır.

Marşakın "Axmaq siçan balasının nağılı", "Bığlı, zolaqlı", "Usta tikər, us-ta səkər", "Böyük cib", "Saylər", "Sirk", "Huşsuzax bax huşsuzax", "Mister Twister", "Dayırmançı uşaq və eşşək", "Dondurma", "Durğu işarələri", "Qəfəsə salmış balalar" və s. bu kimi əsərləri uşaq ədəbiyyatının maraqlı nümunələri hesab oluna bilər.

"Axmaq siçan balasının nağılı" əsərində göstərilir ki, siçan balası heç kimin - nə anasının, nə ördəyin, nə qurbağanın, nə donuzun, nə atın, nə də dur-na balığının laylasını bəyənmir. O, tekçə siçanın laylasını bəyənir. Şe'r yumoristik sonluqla bitir:

Axmaq siçancıgaz dedi:
- Na gec geldin, pişik kala,
Na həzinimus sənin səsin,
Na gözolmuş sənin laylan.
Birdən-birə sos kosıldı...
Ana siçan qacış geldi.
Gördü balası qeyb olub,
Oba köçüb, yurdum qalib.

İncə yumor Marşakın əksər şe'rleri üçün xarakterikdir. "Usta tikər, us-ta səkər" şe'rində qurmaq, yaratmaq istəyən, ancaq iş bacarmayan uşaqın maraqlı bədii obrazı yaradılıb. "Böyük cib" şe'rində əlinə keçəni cibinə doldurulan

uşaqın bədii portreti də yumor doğurur. "Dondurma", "Huşsuzax bax, huşsuzax", "Bığlı, zolaqlı" şe'rlerini oxuyanda da adamın üzünə təbəssüm qonur.

Marşakın əsərləri Azərbaycan dilinə tərcümə olunub. Onun Bakıda çap olunan kitabları aşağıdakılardır: "Yarıñ lövhəsi" (Bakı, 1933), "Dünən və bu gün" (Bakı, 1940), "İngilis nəğmələri" (Bakı, 1946), "Yekə cib" (Bakı, 1964), "Mister Twister" (Bakı, 1971), "Birdən ona qədər" (Bakı, 1973).

Marşakın şe'rleri əlli cildlik dünya uşaq ədəbiyyatı kitabında da verilmişdir.

Marşak həm də gözəl tərcüməçi idi. O, dünya ədəbiyyatının görkəmlə nümayəndələrinin əsərlərini məhərətlə rus dilinə tərcümə etmişdir.

Marşak 1964-cü ilde Moskvada vəfat etmişdir.

SERGEY VLADİMİROVIÇ MİXALKOV
(1913)

XX əsr rus uşaq ədəbiyyatının ən görkəmlə nümayəndələrindən biri olan Sergey Mixalkov Moskva şəhərində anadan olub. O, həyatını və yaradıcılığını uşaqların təlim-tərbiyəsi kimi mübəüm bir məsələyə həsr edib. Onun elmi-pedaqoji məqalələri, uşaqlar üçün yazdığı şe'rler və poemalar geniş şöhrət qazanıb. Təsadüfi deyil ki, Mixalkov dövrünün ən görkəmlə ədəbiyyat və incəsənət xadimləriindən biri kimi ən yüksək mükafatlara layiq görülmüş. Mixalkov o vaxtı SSRİ Pedaqoji elmlər Akademiyasının həqiqi üzvü idi.

Sergey Mixalkovun uşaq şe'rleri üz ince yumor, dilinin şirinliyi ilə diqqəti cəlb edir. Onun poeziyasının qəhrəmanı Styopa dayı uşaqların ən sevimli ədəbi qəhrəmanlarındandır. O, adi adamlara bənzəmir; boyu upucadır. Ele uca ki, çaya girdən ancaq onun dizindən olur, dəvəyə minəndə ayaqları yero dəyir... Ancaq Styopa dayımı uşaqlara sevdirən təkcə bu deyil. O, həddindən artıq xeyirxah, ürəyi təmiz bir insandır.

Mixalkov poeziyasında oyun elementi çoxdur. O, öz fikrini oyun vasitəsi ilə uşaqlara çatdırır. Onun şe'rlerinin birində uşaqların hərəsi öz anasının pəşəsinə tərifləyir. Onlardan birinin anası milisoner, o birinin anası pilot, digərinin anası həkimdir... Şair bu nəticəyə gelir ki, bütün sənət sahibi olan analar lazımdır:

Mami raznie nujni,
Mami vskie vajni.
Delo bilo veçerom,
Sporit bilo neçeqo.

Şair "Gəzinti" şe'rində təbiəti zibilləyənləri tənqid atəşinə tutur. "Billur vaza" şe'rində təsvir edilir ki, üç uşaq müəllimin ad gününü təbrik etmək üçün

billur vaz alır. Yolda vaz düşüb sinir. Uşaqlar dilxor olurlar. Sınıf uşaqlarının yığıdığı pula alınan vaz düşüb sinib, tezinosu almaga isə pul yoxdur. Bunu görən vətəndaşlar uşaqlara kömək edir, onlara yeni vaz alırlar. Hədiyyə öz ünvanına çatdırılır.

S. Mixalkovun təmsillərinə misal olaraq "İki pişik", "Bələya düşən dovsan", "Pişiklər və sıçanlar", "Lalə və qızılğül", "Dovşan və tısbağası", "Günahsız cəzalanınanlar", "Polkan və Şavka", "Rəssam fil", "İki balta", "Ot yeyən qurd", "Ehtiyatlı quşlar" və s. göstərə bilərik.

Mixalkov həm da maraqlı pycsler müəllifidir. Onun "Qiymətli oğlan", "Xərcənglər" adlı əsərləri Azərbaycanda damaşaya qoyulmuşdur.

Şairin şə'rini dilimizə tərcümə olunmuşdur. Onun Azərbaycan dilində aşağıdakı kitabları çıxmışdır: "Bos sizdə nə var", "Foma", "Lenin muzeyində" və s. Əsərləri 50 cildlik uşaq ədəbiyyatı kitabxanasına daxil edilmişdir.

"Hər şey uşaqlıqdan başlayır" və "Zamanın əlamətləri" kitabları təlim-tərbiyə məsələlərinə həsr edilmişdir.

Mixalkov satirik komediyalar müəllifi kimi də məshhurdur. "İlya Qolovin", "Ovçu", "Vəhşilər", "Özünə abidə", "Xərcənglər", "Köpük", "Şillə" əsərləri göstərir ki, onun müəllifi həm də istə'dadlı bir dramaturqdur.

AQNİYA LVOVNA BARTO (1906 - 1982)

Dövlət və Lenin mükafatı laureati A. Barto Moskvada yaşayıb yaratmışdır. "Qardaşlar" (1928), "Oyuncaqlar" (1936), "Qarquşu" (1939), "Uşaqlar üçün şə'rər" (1949), "Boy atram" (1968), "İnsan sorağında" (1969) və s. kitabların müəllifidir. Onun 3 cilddən ibarət seçilmiş əsərləri kütüvəti tirajla çap olunmuşdur.

Azərbaycan dilində aşağıdakı kitabları nəşr edilib: "Şe'rər" (1951), "Pinti qız" (1957), "Kobud aylı basılı" (1967), "İpatdi" (1970). Əsərləri 50 cildlik uşaq ədəbiyyatı kitabxanasına daxil edilib.

A. Barto uşaq psixologiyasını yaxından bilən, yaradıcılığını bütövlükde uşaq ədəbiyyatına həsr edən yazıçıdır. Onun yaradıcılığında müasir uşaq düşündürən bütün problemlərə toxunulmuşdur.

A. Bartonun "Hamilər", "Katya", "Babasının nəvəsi", "Nailiyyətin sırrı", "Babam" və s. bu kimi şe'rlerində əməyo məhəbbət hissi təbliğ olunur.

Balaca məktəblilər, onların arzu və düşüncələri Barto poeziyasında öz bədii əksini tapmışdır. Bartonun şə'rleri daha çox maraq doğurur. Bu baxımdan onun "Çoxdanışan" şe'ri maraqlıdır.

Vova qəlbimə deyir,
Mənə boşboğaz deyir.
Çoxdanışan qızam mən?
Yə'nı boşboğazam mən?
Danışmağa vaxt həni,

Vaxtım gedir gör nəyə?
Mən güdürom hər anı.
Deyirler ki, qulaq as,
Axi bəle yarama!
Gedirəm üç dörnəye,
Ağır olar üç dörnek.
Birin seçəsan gerek.
Bilin, bu deməklərə
Mən getmirəm boş yere.
Axi niyo, nə üçün
Gizlədim istəyimi?
Xoşlayıram həm foto,
Həm dram dərnəyini.
Vova qəlbimə deyir,
Mənə boşboğaz deyir.
Hirsindən alışram,
Yə'nı çox danışram?
Həmişə sinifqəman,
Seviriş bəs almağı.
No gizlədim, seviriş
Təyyarəci olmayı,
Stratostatda uçmağı.
Nədir bu stratostat?
Ona kim verib görən
Belə qəribə bir ad?
Vova qəlbimə deyir,
Mənə boşboğaz deyir.
Çoxdanışan qızam mən?
Yə'nı boşboğazam mən?
Çətin olub bu illi,
Rus dili, alman dili.
Oxuyram sohərdən,
Çöle çaxıram hərdən.
Görürəm ki, bir oğlan
Əl eləyir uzadın.
Deyir: - Yaxın golsənə,
İris verim mən sənə.
Deyiram, yox dərsim var,
Dərsə də həvəsim var.
Elə deyir golsənə,
İris verim mən sənə.
Vova qəlbimə deyir,
Mənə boşboğaz deyir.
Çoxdanışan qızam mən?
Yə'nı boşboğazam mən?

Göründüyü kimi, bu şe'rədə uşaqın xarakteri çox canlı və yaddaşqandır.

MÜASİR RUS UŞAQ ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ

Rus uşaq ədəbiyyatı dünya uşaq ədəbiyyatının ən zəngin qollarından biridir. Rusyanın qabaqcıl fikirli ziyalıları - alimləri, pedaqoqları, yazıçıları uşaqların tolim-torbiyisi məsələsinə həmişə xüsusi diqqət yetirmişlər. Sovet dövründə bu ədəbiyyat daha da inkişaf edib. Uşaqlar üçün kütləvi tirajlarla kitablar yazılıb nəşr edilib. "Murzilka", "Vesyołaya kartinka", "Kolobok" jurnalları, "Pionerskaya pravda" qəzeti öz səhifələrində ən gözəl uşaq əsərlərini nəşr eləyib. "Detskaya literatura" jurnalı uşaq ədəbiyyatının nəzəri problemlərinin öyrənilməsində, onun tədqiqində və təbliğində xüsusi xidməti olan bir mətbuat orqanı kimi şöhrət qazanıb.

Müasir rus uşaq poeziyasının Yelena Blaquinanın (1903), Zinaida Aleksandrova (1907-1983), Georgi Ladonşikov (1916), Boris Zaxoder (1918), Yakov Akim (1923), Yuri Korinets (1923), Valentin Berestov (1928), Irina Tokmakova (1929), Eduard Uspenski, Yuri Kusak, Roman Sef, Volt Suslov, Henrix Sapgir, Viktor Viktorov, Sergey Maxotin, Marina Boroditskaya və s. bu kimi tanınmış nümayəndələri vardır. Bu şairlərin kitabları həmişə kütləvi tirajlarla nəşr olunmuşdur. Rus şairlərinin əsərlərində doğma tabiətə məhəbbət, xeyir-xahlıq, insanpərvərlilik, dostluq, kollektivçilik və s. bu kimi əxlaqi sıfətlər təbliğ olunur.

Yelena Blaquinanın "Alma ağacı" şe'rində fikir verək:

Bağda alma ağacı
Açıb nə qodor çəçək.
Ela gözəldi, ondan
Hünərin varsa göz çok!
Günəş onu qızdırır,
Əsir, osir küləklər.
Quruyulu yera düşür
Inco-inco loçəklər.
Neco yoxsul görünür
Loçayı düşən budaq.
Çəçəklərin yerində
Meyvələr qalıb ancaq.
Yaxşı qulluq elosok
Ağac baxacaq sözo.
İri, otırlı alma
Bağışlayacaq bizo.

Şairənin "Bu çılpaq-bu şıltaq", "Qoyun mən də bir iş görüm", "Qızıl güñəş", "Səssiz oturaq", "Nə üçün, nəyə görə", "Dünyaya sülh", "Şinel" şe'r'ləri de maraqlıdır.

Henrix Sapgir "Sağ ol" şe'rində maraqlı bir dillə zəhmət adamlarından səhbet açır. Təyyarədən düşən uşaqlar pilotə sağ ol deyirlər. Pilot deyir ki, "sağ ol" mənə yox, bu təyyarəni düzəldən konstruktora düşür. Konstruktur uşaqları fəhlələrin, fəhlələr poladəridənlerin, poladeridənler filiz çıxaranaların, filiz çıxaranlar geoloqların, geoloq isə yenidən pilotun yanna göndərir. Mə'lum olur ki, bir təyyarənin düzəlməsində nə qədər adamin zəhməti var.

"Mən və biz" şe'rində isə çox vacib əxlaqi problemlərdən səhbet açılır:

"Biz" o rast gələcək "Mən" etdi giley,
Qişqırkı bərkədən: - Mənimdi hor şey.
Monimdir bu top, o stul, bıçaq.
Monimdir, monim her bir oyunaq.
Kitab monimdir, verən deyiləm,
Monim üçündür bu ev, silo.
Mənimdir, mənim biloson gərək,
Bax bu kostyum, bu çəkəmə, köynək.
Monim olmayan heç bir şey yoxdu.
"Biz" dönüb "mən"ə acıqla baxdı:
- "Mən" dan güclüdür, - dedi "Biz" sözü.
Bu ev, bu hoyot bizimdidi, bizim.
Bu məktəbiniz, bu da sinifiniz.
Dostluğumuzla faxr edirik biz.
Bu bizim ölkə, bu bizim vəton.
Birim Ay, Güneş nur saçır göydən.
"Biz" susdu, "Mən"ə qulaq asındı.
Deyir ki, hor şey, her şey monimdi.
Bu mübahisə hedədir, hedər.
Mən öyüncək nə vaxta qədər?

Sergey Mixotinin şe'r'ləri də öz orijinallığı, yüksəmlığı və yumoru ilə diqqəti cəlb edir. "Mən kimə oxşamışam" şe'rində fikir verək:

Yeno mondon daniş qohumlar nahar vaxtı,
Seryojaya baxın bir, no ağıllı uşaqdı!
Atası tok üzünü xəs tebəssüm bözəyib.
Yox-yox, o ciddilikdə babasına benzeyib.
Qohumlar danışdıqa mən sevinir, coşurdum,
Birdən necə oldusa kompotumu aşdım.
Qişqırıclar: - Ləz bizim zəhləmizi tökmüşən,
Bilmirik köntöyükde sen heç kimə çəknisən?

Nəşr sahəsində səmərəli fəaliyyət göstərən rus uşaq yazıçıları da çoxdur. Belə yazıçılara misal olaraq Mixail Prışvini, Boris Jitkov, Konstantin Paustovski, Vitali Bilankini, Yevgeni Çaruşini, Valentina Oseyevanı, Yevgeni Peremyaki, Arkadi Qaydarı, Lev Kassili, Lyubov Voronkovanı, Nikolay

Nosovu, Sergey Alekseyevi, Anatoli Mityayevi, Svyatoslav Saxarnovu, Anatoli Aleksini, Vladimir Jeleznikovu, Sergey Baruzdini, Eduard Şimi, Sergey İvanovu, Vitali Korjikovu, Genadi Sinegiryevi, Yuri Kovali, Leonid Yaxnini və başqlarını misal göstərə bilərik. Bu yazıçıların hərəsinin özünəməxsus mövzuları vardır. Məsələn, Prışvin, Paustovski və Bianki əsəsən təbiətdən yazırlar. Bə'ziləri kiçik, bə'ziləri böyük yaşlı məktəblilərin, bə'ziləri isə yeniyetmələrin həyatından yazmağı xoşlayırlar. Onların qələmindən çıxan əsərlərin ek-səriyyəti bütün dünyada məshhurdur. Məsələn, Nikolay Nosovun Neznaykasi, Jeleznikovun Çucelası uşaq ədəbiyyatının müvəffəqiyyətli obrazlarındandır.

ŞARL PERRO (1628 - 1703)

Dünya uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Şarl Perro "Qırmızı papaq", "Çəkməli pişik", "Yatmış gözəl", "Bülür başmaq" ("Zoluska") və s. bu kimi nağılları ilə geniş şöhrət qazanmışdır. O, bir şair, təqiqçi, nəsir kimi fəaliyyət göstərmiş, fransız akademiyasının üzvü olmuşdur. Perro yenilik tərəfdarı kimi həmişə ədəbi mübarizənin ən cəbhəsində olmuş, xalq həyatını, folkloru dərindən öyrənmiş, dünya uşaq ədəbiyyatının yeni istiqamətdə inkişafına təkan vermişdir. Perro milli nağıl üslubuna sadıq qalmış, onu antik süjetlərə qarşı qoymuş, uşaqların marağın, onların dünyagörüşünün inkişafına kömək edən əsərlər yazmışdır.

"Eşək dərisi" əsərində təsvir olunur ki, sonusuz bir kral gözəl bir qızı övladlığı götürür. Kralıça ölümdən sonra adamların tə'siri ilə o, öz qızlığını almaq isteyir. Şahzadə qız sehrbaz qadın Yasəmənin məsləhəti ilə kralı bu yoldan çəkindirməyə çalışır. Gök kimi mavi, ay kimi, günəş kimi gözəl paltarlar isteyir. Kral onun bütün arzularını həyata keçirir. Yasəmən qızı öyredir ki, kraldan sevimli eşşəyinin dərisini istəsin. Kral bu arzunu da yerinə yetirir. Qızın eşək dərisinə bürünüb qaçmaqdan başqa çərəsi qalmır. Nəhayət, o, gözəl bir kral oğlu ilə evlənir. Əsərdə xeyirxahlı bədxahlıq qalib gelir.

"Sehrbaz qadın" əsərində də xeyirxahlı təbliğ olunur. Sehrbaz qadın xeyirxah qızı yaxşılıq, onun kobud bacısına isə pislik edir. Xeyirxah bacı danışanda ağzından brilyant, o biri bacı danışında isə ilan-qurbaga töklür.

"Kəkilli Rikke" əsərində mə'nəvi gözəllik zahiri gözəlliyyə qarşı qoyulur və üstünlük birinciyyə verilir. Kəkilli Rikke zahirən cybəcər olsa da, çox ağıllıdır. O, zahirən gözəl, ancaq səfəh qızı öz məhəbbəti ilə deyişə bilir. "Yatmış gözəl" əsərində də yuxuya gedən qız sevimli bir şahzadənin məhəbbəti ilə həyata qaydır.

"Çəkməli pişik" uşaqların en çox sevdidiyi nağıllardandır. Pişik öz ağılı ilə ağasını yoxsulluğun pəncəsindən qurtarır, onu səadətə qovuşdurur.

Perronun bütün əsərlərində xeyirxahlıq çağırış motivləri güclüdür.

DANIEL DEFO (1660 - 1731)

"Ruhdan düşüb ümidsizliyi qapılmaq ağılli və müdrik adamlara yaraşır, insan gərek özü-nün bugünkü halını yüngüldəşdirmək və daha yaxşı galəcəyini to'min etmək üçün həmişə ağıla müraciət etsin."

"Robinson Krizonun macəraları" əsərinin ikinci hissəsində götürdüyüümüz bu fikirlər həm də onun müəllifinin - görkəmli ingilis yazıçısı Daniel Defonun həyatı boyu gəldiyi qənaətlərindən biridir. Defo saysız hesabsız pamphletlərin, satıraların müəllifidir. Onun qələmindən çıxan "Kapitan Sinqlton", "Polkovnik Cekin tarixçəsi", "Moll Flenders" və s. bu

kimi əsərlər müəllifinə geniş şöhrət qazandırılmışdır. Ancaq bütün dünya onu "Robinzon Kruso" müəllifi kimi tanır və sevir.

Defo Bristol şəhərində alverci Ceyms Fonur evinde anadan olmuş, ruhanı təhsili almış, ancaq onu ruhaniyaldan çox həyatın dolanbac, keşməkeşli yolları maraqlandırılmış, Portuqaliyaya, İtaliyaya, Fransa və Hollandiyaya səyahət etmiş, ayrı-ayrı xalqların həyatını, onların adət və ənənələrini yaxından öyrənmişdir. Bütün bunlar onun əsərlərinə bir həyatlılıq, kolorit gətirmişdir. Məşgul olduğu ticarət çox vaxt Defonu müflisləşdirədə insanlarının həyatı ilə yaxından ınsıyyətdə olan yazıçı mənən zənginləşirdi. Həyatın dərindən öyrənen Defonun jurnalist qələmi çox iti və koskin idi. Jurnalistik fealiyyəti nəticəsində cilalanan bu qələm bəşər ədəbiyyatı tarixinə "Robinzon Kruzonun macəraları" kimi qiymətli, heç zaman öz ideya-bədii dəyərini itirməyən bir əsər verdi. Bu roman bütün dünyaya uşaqlarının, gənclərinin, qocalarının sevimli kitabıdır. Bu da təsadüfi deyildir. Əsəri mütləcə edən oxucu tekə kimsəsiz bir adda iyirmi sekək il, iki ay, doqquz gün yaşanan Robinzonun həyatını həyecanlı izleyir, həm də on çətin vəziyyətdən çıxmış, mübarizə aparmaq yollarını öyrənir. Roman oxucunun qəlbini əməyə məhəbbət toxumları səpir. Robinzonun əkdiyi toxumlar kimsəsiz adda göyərdiyi kimi, oxucunun qəlbində dahi sənətkarın səpdiyi, düşüncələri, təsvirləri ilə suvardığı o toxumlar cüccərir, boy atr, göyərir, məhsul verir.

Robinzonun atası oğluna nəsihət verir, onun gələcək taleyi haqqında düşünür. Robinzon isə atasının dediyi aşağıdakı sözləri yalnız dəhşətli sınaq anlarında başa düşür:

"Comiyyətdə orta vəziyyət - hər növ xeyirxahlığın çıçəklənməsi və həyatın bütün sevinc və noşosu üçün on alverişli bir şərait yaradır. Bolluq və sülh bu orta vəziyyətin nöörkləridir..."

Ancaq xarakterə öz yaradıcısı ilə, D. Defo ilə müəyyən məqamda oxşarlıq, hətta mən deyordim ki, ceyniyyət təşkil edən Robinzon Kruzonun sakit həyat sürməsi qeyri-mükündür. Başına müsibətlər geləndən sonra, 28 il insanların ayrı yaşadıqdan sonra arzusuna çatan, taleyin, Allahın göndərdiyi bir ingilis gəmisiyle vətənə döñən, evlənən, oğul-uşaq, var dövlət sahibi olan 61 yaşı Robinzon Kruzonun macəra axtaran ürəyi bu həyata uyuşa bilmir. O, yeno da səyahətə, taleyin ümidiна buraxıb göldiyi adamların yanına can atır. Bu yolda yenə onun başına bələlər, müsibətlər gelir. Gah ac canavarlarla, gah dəniz quḍurları ilə, gah adamyeypən vəhşi tayfalarla üz-üzə gelir, ancaq öz yolda dönmür ki, dönmür. Ömrünün ixtiyar çağında yenidən öz adasına qayıdır, burada yaşayanların gələcək həyatının xoşbəxt və sırvan keçməsi üçün var-dövlətini, hətta öz həyatını risqə qoymadan belə çəkinmir. Elə buna görə də Robinzon Kruso gözümüzün qarşısında heç bir çətinlikdən qorxmayıb, səadəti zəhmətdə axtaran, addım-addım, qədəm-qədəm öz məqsədinə doğru irəliləyən, an ağır şəraitdə belə ruhdan düşməyən, adamların ürəyində xeyirxahlıq toxumları cüçürtməyə çalışan bir insan kimi canlanır.

Əsərdə Cümə, qoca kapitan və s. bu kimi maraqlı obrazlar da vardır.

Öxucunu takca Robinzonun başına gələn macəralar düşündürmür. O, həm də bu qəhrəmanın həyat təcrübəsi nəticəsində gəldiyi qənaətləri də məraqla götür-qoy edir:

"Əlində olan maddi nə-mətəldən ağılla istifadə etməyib, onu havaya sovurmaq insanı ən böyük müsibətlərə aparıb".

"Məl'ün! Ne etdiyini həla bir soruştursan da? Bir dən arxana, keçib goldiyin bütün həyat yoluna bax və öz-özündən sonus ki, inдиya qəder neyi etməmişən! Bir soruş gör necə olub ki, son inдиya qəder ölməmişən?"

"Əvvəlcədən lazım olan vaxtı və zəhməti, işi başa çatdırmaq üçün qüvvənin artıb artmaya-çağını nozoro alıb hesablamadan hor hansı bir işe girişmək ne qədər böyük bir axmaqlıqdır".

"Bu dünyadan ne'mətələri bizə yalnız onlar bizim teleblorlumızı ödəyo bildikləri qədər qiyəmətidir. Bir dünyada no qədər var-dövlət yığsaq da, fərqi yoxdur, bəzən var-dövlətdən yalnız istifadə edə bildiyimiz qədər lazımla bilərlik, bundan artıq mümkün deyildir".

"Insannı təbiəti belədir: no qədər ki, öz vəziyyətimizdən daha ağır bir vəziyyətə düşməmişik, biz heç bir zaman öz vəziyyətimizi həqiqətən aydın bir şəkildə görə bilərlik və əlimizdəki ne'mətəldən məhrüm olmamışınca, biz o ne'mətələrə qıymət qoymuruz"...

"Dünyada hor şeyi bacarıb yetişdirən təbiət onun ne'mətələrindən necə istifadə etməyi də özü bize öyrədir".

"Qorxu hissə ağlın bize köməyə göndərdiyi vasitələrdən istifadə etmək bacarığını əlimizdən alır".

"Xostolik insanın bedonunu zoiflədiyi kimi, qorxu da insanın ruhunu zaiflədir əldən salan bir xostolikdir."

"Təhlükənin gözələmək, təhlükənin özündən qorxulu olur, şəri gözləmək isə şərin özündən on min dəfə pisdir".

"Bir adam üçün xilaskar olan bir şey başqası üçün fəlakətli olur".

"İnsanın vəziyyəti nə qədər ağır və cixılmaz olsun, fərqi yoxdur, əger bu vəziyyəti başqa və dəha ağır bir vəziyyətə müqayisə etsək, taleya taşəkkür etmək üçün öz halımızda az və ya cox müəyyən osaslar tapa bilərik".

"Gələcək insan heç bir zaman öz hisslerinin eksinə iş görməsin".

"Gələcək həyatın və gözə görünməyen dünənnin varlığı: sübut edən ən inandırıcı delil odur ki, elə bizim yaşadığımız bu dünənnin özündə bəzən zahiri soboblar bir-birinə çox tuş gəlir və bize təlqin edir ki, qəlbimizdə taman müstəqil yaratdıqımız və heç kəsə bildirmədiyimiz fikirlər biziñdə necə təlob edirə, o cür da hərəkət edək..."

"Robinzon Kruso"nın ikinci hissəsi səyahətnamədir. Çünkü burada Robinzonun müxtəlif yerlərə - Sibirə, Tobolsk və Arxangelska sefərində səhəbət açılır.

QRIMM QARDAŞLARININ HƏYATI VƏ YARADICILIĞI

Tə'lim-tərbiyyə, eləcə də uşaq ədəbiyyatına xüsusi diqqət yetirən alman xalqı bütün görkəmli ziyanlıları, alımları, iqtisadçıları, filoloqları ilə bərabər, dünya uşaq ədəbiyyatına da görkəmli sənətkarlar bəxş etmişdir. Bu sənətkarların sırasında Qrimm qardaşlarının xidməti əvəzsizdir. Böyük qardaş - Yakov Qrimm 1785-ci ildə Xanauda anadan olub, 1863-cü ildə Berlində vəfat edib. Kiçik qardaş Vilhelm Qrimm isə öz qardaşından cəmi bir yaş kiçikdir. O, 1786-ci ildə Xanauda anadan olub, ancaq qardaşından bir qədər tez, 1859-cu ildə Berlində vəfat edib. Ancaq həyatlarını filologiyadan

müxtəlif məsələlərinə, folklorun toplanıb noşr edilməsinə həsr edən bu qardaşlar mənənə əbədi bir ömür qazanıblar. Bu qardaşlar ömürləri boyu səyisiz-həbsiz alıman, cələbə skandinav, ispan, fransız, serb nağıllarını toplayıb işləmiş, onlara yeni bir həyat bəxş etmişlər. Onlar bu işi görə-görə elmi araşdırımlar aparmış, folklorun gözəl tədqiqatçıları kimi məşhurlaşmış, alman tarixi grammatikasının əsasını qoymuşlar.

Onların zəhməti hələ sağlıqlarında yüksək qiymətləndirilmişdir. Qardaşların hər ikisi 1837-ci ilədək Höttlingen, 1841-ci ildən isə Berlin universitetlərinin professorları vəzifəsində çalışmış, eyni zamanda 1841-ci ildən Prussia Elmlər Akademiyasının üzvü seçilmişlər. "Zavallı Henrix", "Gülüstan" kitablarının, "Alman qəhrəmanlıq epusu" tədqiqatı əsərinin müəllifi olan bu qardaşlar dünən tarixində toplayıb işlədikləri nağıllara, əfsanələrə görə dənə çox şöhrət qazanmışlar.

Qrimm qardaşları gərgin ictimai siyasi mühitdə yaşayıb işləmişlər. Lakin heç nə onları öz yollarından döndərə bilməmişdir. Siyasi hadisələrə qoşulma-dıqlarına görə bu qardaşları ittihəm edənlər, liberal adlandıranlar, hətta tutdurmaq isteyənlər da az deyildi. Ancaq tarix göstərdi ki, bu "liberal" qardaşların alman xalqı, eləcə də boşırıyyət qarşısında xidmətləri o dövrün bütün siyasetbzalarının xidmətlərindən qat-qat çıxdı.

İlk nəzərdə siyasetdən kənar görünən bu qardaşlar toplayıb işlədikləri nağıllar, əfsanələrə vəsiatı ilə dövrün ictimai-siyasi, mənəvi-exlaqi tələbələrinə cavab verməyə çalışırdılar. Onların nağıllarında həmşə xeyirxahlıq, insan-pərvərlilik, ağıllılıq, ürəyəciqliq şər qüvvələrə, bədxahlılaşdırma, zalimliq qarşı qoyulurdu. Təsadüfi deyildi ki, F. Engels Qrimm qardaşlarının topladıqları nağıllara yüksək qiymət verir və yazırı ki, bunlardan böyük əksəriyyəti həqiqi xalq təfəkkürün, xalq fantaziyasının məhsuludur.

Doğrudan da, Qrimm qardaşlarının nağılları nəinki xalq nağıllarına oxşayır, hətta onlar osl mənənə xalq nağıllarıdır. Bu nağılları əsasən üç qismə bölmək olar: sehri nağıllar, məişət nağılları, heyvanlar haqqında nağıllar.

Qrimm qardaşlarının sehri nağılları xalq nağıllarına çox oxşayır. Hətta bunların əksəriyyətində süjet, kompozisiya eyniyiyətini də görmək mümkündür. Məsələn, onların "Dirilik suyu" nağılındı oxuyanda istər-istəməz "Məlik-məmməd" nağılındı xatırlayıraq. "Məlik-məmməd" də oğlanlar sehri almayı oğurlayan divin dalınca gedirlər, "Dirilik suyu"nda qoca Kralın üç oğlu dirilik suyunun dalınca gedir. Hər iki nağılda böyük qardaşlar xəbis, riyakar, kiçik qardaşlar isə xeyirxahdır. "Dirilik suyu"nın qəhrəmanı da Məlik-məmməd kimi qardaşlarının xəyanətinin əziyyətini çökir, tilsimə düşmüş Kral qızını azad edir, onunla evlənir. Burada da nağıl xeyirxah qüvvələrin qələbəsi ilə başa çatır.

"Quldur və oğlanları", "Qorxunu öyrənmək istəyən nağılı", "Alaqağ'a", "Butulkada ruh", "Aytöynadan", "Yoxsul dəyirman fəhləsi və balaca pişik" və s. onlarda bu qəbildən olan nağıllarda əfsanəvi xalq nağıllarının ruhu vardır. Burada sehri qüvvələr xeyirxah insanların köməyinə gəlir, onların şər qüvvələr üzərində qələbəsini asanlaşdırırlar.

Məişət nağıllarında da, əsasən, sadə, zəhmətkeş adamların taleyi ön plan-da dayanır. "Ağlılı kəndlə qızı" nağılında təsvir edilir ki, yoxsul kəndlə kraldan xahiş edir ki, ona bir parça torpaq sahəsi versin. O, arzusuna çatır. Ata ilə qız yeri şumlayarkən yerdən bir qızıl həvəngdəstə tapırlar. Kəndlə onu Krala arpaqı istəyəndə qız e'tiraz edir. Deyir ki, həvəngdəstəni görən həvəngi de istəyəcək. Onu isə heç hardan tapa bilmeyəcəksən.

Qızın dediyi kimi də olur. Qocanı həbsxanaya salırlar. O, qızının hazırlanmışlığı sayesində nəinki həbsdən qurtarır, həm də Kralın kürəkəni olur. Ağlılı qız həmişə xeyirxahlığın tərəfində durur. Bu, Kralı qəzəbləndirir. Qız deyir ki, evdə ən qiymətli nə varsa götürəp, ancaq saraydan redd ol! Qız razı olur. Vida məqamında sevimli ori ilə şorab içmək arzusunu bildirir. Şərabın içinə bılışdırı təkib Kral verir.

Kral gözünü açanda özünü yoxsul bir daxmada görür. Onun hay-harayına qız gelir və deyir ki, evdə ən qiymətli şey sən idin, ona görə də səni gətirmi-şəm.

Qrimm qardaşlarının məişət nağıllarının əksəriyyəti bu qəbildəndir.

Heyvánlar haqqında nağıllar isə bir qədər təmsilvarıdır. Belə nağıllara misal olaraq "Bremen musiqiçiləri", "Çalıquşu və ayı", "Tülkü və at", "Canavar və yeddi çəpiş" "İt və sorçə" və s. göstərə bilərik. Bu nağıllarda xeyirxahlıq töbliq olunur.

Qrimm qardaşlarının elə nağılları da var ki, burada ayrı-ayrı nağıllara məxsus bütün xüsusiyyətlər qovuşaq halindadir. Bu nağıllarda insan hayatı, ölüm haqqında müəlliflərin fikirləri də oxucunu düşündürür. Məsələn, "Ömrün müddəti" adlı balaca bir nağılı oxuyanda istər-istəməz sərt həyat həqiqəti ilə üzləşirsen. Allah uzunqlaşa 30 il ömrü təklif edir, ancaq o, yalnız 18 illə kifayətlənir. İt də otuz ilin yalnız 12-sinə yiye durur. İlk nəzərdə qayğısız, şən görünən meymun da otuz yaşa yiye durmur, deyir ki, mənim gülüşümün arxasında göz yaşları gizlenir. İnsan isə nəinki otuz yaşla kifayətlənmir, hətta eşşeyin, itin, meymunun ömrünü də tələb edir. Beləliklə o, 70 il ömrə qazanır:

"Birinci otuz il rahatca insan ömrürdür, heyf, tez keçir. İnsan bu dövrdə sağlam və şen olur. Həvəslə işləyir, həyatdan zövq alır. Sonra on sekkiz illik əşşək ömrü başlayır. Bu vaxt insanın çiçinlərinə bir-birinin ardınca ağır həyat yükleri düşür. Başqlarının doydurmaq üçün taxıl daşıyır, əzəvəndə isə tə'ne, tehqiç qazanır. Növbəti on illik it ömrüne çatır. Bu vaxt insan künclərdə sıxılıb yatar, deyinir, evi, qapını qoruyur, yeməyi hezma vermek üçün dişləri də olmur. Bu dövr də quritarandan sonra, nəhayət, on illik meymunluq dövrü başlayır. İnsanın ağılı azalır, gülünə hərketləri ilə uşaqları güldürür..."

Qrimm qardaşlarının nağılları bütün dünyada məşhurdur. Onun nağılları dəfələrlə Azərbaycan dilinə də tərcümə olunub nəşr edilmişdir. Onların 1955-ci ildə "Ağ gül və qızıl gül", 1957-ci ildə "Üç qardaş", 1962-ci ildə "Bremen musiqiçiləri", 1967-ci ildə "Nağıllar", 1988-ci ildə "Nağıllar" kitabları kütülvə tirajlarla nəşr olunub Azərbaycan oxucusunun ixtiyarına verilmişdir. Qrimm qardaşlarının nağıllara əlli cildlik uşaq ədəbiyyatı kitabxanasına daxil edilmişdir.

Yeri gölmişken qüdrətlə alman uşaq yazıçılarından Ernest Teodor Ama-dey Hofman (1776-1822), Vilhelm Haufun (1802-1827) adlarını da çökmək istayırmış. Bu yazıçıların əsərləri də dilimizə tərcümə edilib və maraqla qarşılanıb. XX əsrə alman xalqı uşaq ədəbiyyatına Bert Lask, Avgust Lazar, Aleks Veddinqa, Hans Fallada və b. bu kimi görkəmləi yazıçıları bəxş etmişdir. Təessüf ki, onların əsərləri dilimizə tərcümə edilməmişdir.

HANS XRİSTİAN ANDERSEN (1805 - 1875)

Kürt yatan ördək həsrətlə balalarının yumurtadan çıxacağı günü gözleyir. Yumurtalar bir-bir deşilir və onların içindən sevimli ördəkciklər çıxır. Lakin bir yumurta deşilmir. Bir neçə gündən sonra onu növbəsi çatır. Vay, bu yumurtadan çıxan ördəccik nə eybəcədir. Bu eybəcərlik anıya bir dərə olur. Yazlıq quşcığaz hara gedir, onu ələ salırlar, təhqir edirlər. Günlər, aylar örür. Çirkin ördək balası öz görkəmindən xəcalət çəkir. Lakin bir gün xoşbaxlıq onun üzünə güllür. Ağappaq qu quşlarına qoşulub göylərə uçur, sulara baş vurur.

Andersenin hekayələrində birinin məzmunu belədir. Tədqiqatçıların cəxu bu nağılda avtobiografik ünsürlərin olduğunu qeyd edirlər. Doğrudan da, 1805-ci il aprel ayının 2-də Danimarkanın Odense şəhərində dünyaya yoxşul bir çökəməçi ailəsində göz açan Andersen məşhurlaşanacaq məşqəqtılı bir yol keçmişdir. Yoxşulluq və səfəlat içinde yaşayan Andersen bir qarın cörək qazanıq üçün evdən çıxır, gedib Kopenhagen şəhərinə çıxır. İnsanların həyatını dərindən öyrəndikdən sonra onun ürəyində haqsızlıq, qoluzorluluğa qarşı nifrat, insanparverliyə, xeyirxahlıq qarşı mərhəmət hissi oyanır.

Andersen ilk əsərlərini yazdıb 1827-ci ildən nəşr etdirməyə başlayır. "Holmen kanalından Amager adasının şərq burnuna qədər piyada seyahət", "İmprovizator", "Yalnız skripka çalan" romanlarını, "Mulat" pyesini yazdıb naşr etdirir. Ancaq Andersen dünyaya ədəbiyyatında bu əsərlərinə görə yox, uşaqlar üçün yazdığı nağıllara görə səhərət qazanır. Təsadüfi deyil ki, Dikkens onu "dünyanın ən gözəl nağılışısı" hesab edir. Onun nağıl, əfsanə libasına bürünmüş maraqlı nağıllarında həyatın nobzı döyünməkdədir.

1967-ci ildən başlayaraq dünyanın ən məşhur uşaq yazıçısına Andersen mükafatı verilir.

Andersen 1875-ci ildə vəfat edib. Onun adı, əsərləri isə bütün dünya xalqlarının sevimli olaraq yaşayır və yaşayacaq.

Andersenin əsərləri dünyanın əksər xalqlarının dillərinə tərcümə olunub. Onun əsərlərinin motivləri əsasında xeyli bədii və multiplikasiya filmləri çəkilib. Yəqin ki, "Noxud üstündə yatan şahzadə", "Vəhşi qu quşları", "Qar kralıça", "Çirkin ördək balası", "Düyməcik" əsərlərini yaxşı xatırlayırınz. Bu əsərlərin qəhrəmanları - şahzadə qız, on bir prins, Eliza, Kay və Gerda, qu

quşu, Düyməcik yaddaşalan obrazlardır. Bu xeyirxah surətlər əsər boyu bədxahlığı təmsil edən qüvvələrə qarşı mübarizə aparır və qalib gəlirlər.

"Bülbü'l" əsərində həqiqi sənət saxta, qondarma sənətə qarşı qoyulur. "Padşahın təzə libası"nda nadanlıq tənqid atışına tutulur. "Çobanyastığı" uşağın qəlbində zərif hissələr oyadır.

Andersenin əsərlərində adı predmetlər belə canlandırılır, bədii surət səviyəsinə qaldırılır. Bu baxımdan onun "Çoban qızı ilə bacatemizləyən", "Köhna küçə fənəri", "İlin əhvalatı", "Əsl həqiqət", "Bir qıdan çıxmış beş noxud", "İki xoruz - həyət xoruzu və qüllə xoruzu", "Qalay aşgərcik", "Leyləklər", "Kükñar ağacı", "Yamaq iynəsi" "Düyməcik" və s. əsərləri maraqlı doğurur. Zəngin sənətkar texəyyülünün məhsulu olan bu nağılların hamisində xeyirxahlıq, qədirbənlilik, sadəlik, təvazozkarlıq və s. bu kimi əxlaqi keyfiyyətlər təbliğ olunur.

Andersenin nağıllarında folklor motivləri çox güclüdür. Onun "Donuztaran", "Gic Hans", "Balaca Klaus və Böyük Klaus", "Uçan sandıq", "Yol yoldaşı" və s. bu qəbildən olan əsərləri hikmetli xalq nağıllarını xatırladır. Şahzadə kimini imperator qızının könlüünü ələ ala bilməyən oğlan donuzotaran vəzifəsində işləyə-isləyə həmin qızı özüna ram edir. Hamının gic hesab elədiyi Hans princessanın ər seçmək yarışının qalibi olur. Balaca Klaus öz xeyirxahlığı, hıyləgərliyi ilə tamahkar Böyük Klausu mehvədir. "Yol yoldaşı" əsərində xeyirxah İohannes öz xeyirxahlığının mükafatını alır, tilsimlənmiş gözəllər gözəlinin sahibinə çevirilir və s.

Əsərlərin hamisində dinə inam, Allaha məhəbbət motivləri çox güclüdür.

JÜL VERN (1828 - 1905)

Dünyanın ən istə'dadlı, ən zəhmətkeş, ən məhsuldar, ən məşhur, ən çox çap olunan, ən çox sevilən, ən xəyalporvər, ən fantast, ən elmlı, ən cəzibədar... yazıçılarından biri də, şübhəsiz ki, Jül Verndir. Dünyanın ələ bir yeri yoxdur ki, Jül Vernin əsərləri oxunmasın, onun zəngin yaradıcılıq nümunələri ədəbi ictimaiyyətin diqqətindən kənarda qalsın.

Bəs kimdir Jül Vern? Bəs onun sənətinin schri nədədir?

Jül Vern 1828-ci ildə Fransanın Nant şəhərində anadan olmuş, 1905-ci ildə Nantda vəfat etmişdir. Ədəbi yaradıcılığı 1849-cu ildən başlayan Jül Vern ə ilk şöhrət qazandıran roman 1863-cü ildə nəşr etdirdiyi "Beş həftə hava şarında" əsəridir. Bundan sonra o, bir-birinin ardunca "Kapitan Qrantin uşaqları", "Səksən min kilometr su altı ilə", "Səksən günlük dünya səyahəti", "Gizli ada", "On beş yaşlı kapitan", "Üzən ada" və s. bu kimi məşhur romanlarını yazdıb çap etdirmişdir.

Jül Vernin əsərlərində qaldırıldığı problemlər, onun əsərlərindəki bədii sənətkarlıq məsələləri uşaqdan tutmuş böyükə qədər, adı oxucudan tutmuş

alımla qədər bütün peşə və sənət sahiblərinin marağına səbəb olmuşdur. Ədibin dostlarından biri, P. Qrusse yazar: "Jül Vern qədər heç kim yerin vo kaimatın öyrənilməsinə hər olunmuş, insan kamalının çatıldığı vo golocoko qatacığı olan sonuya inkişafına, yüksək noticələr elmi esaslar üzündə qurulmuş monumental əsərlər yaratılmışdır".

Uşaqlığını dəniz sahilində keçirən, Nant şəhərinə üzüb gələn gəmilərə maraqla baxan Jül Verni Paris Universitetində oxuyub vəkil olmaqdən çox macəralı dəniz səyahətləri, elmi və bedii axtarışlar özüne cəlb edirdi. Ele buna görə də dəniz səyahətlərindən xüsusi zövq alan yazıçıya Aralıq dənizində, Şimal və Baltık dənizlərində, Atlantik okeanında üzmək, dünyadan müxtəlif ölkələrinin təbiətini, əhalisini öyrənmək xoşbəxtliyi nəsib olmuşdu. Bütün bunlar, eləcə də onun böyük aqçozlukla oxuduğu, konseptkəşdirildiyi yüzlərlə elmi kitablar Jül Vernin coşqun xəyalı ilə yoxçularaq gözəl sənət əsərlərinin yaranmasına səbəb olmuşdu. Ele buna görə də onun yaradıcılığında macəra, fantastika, elmlilik və bediilik qovuşmuş şəkildədir.

Jül Vernin bediili əsərlərində müxtəlif elm sahələrinə aid verdiyi hipotezler sonralar elm tərəfindən təsdiq olunmuşdur. Vaxtıla onun əsərlərində söhbət açılan aviasiya, aya uçuş, sualtı qayıqlar, səslər kino, uzaqvuran toplar, radio, televiziya, elektrik mühərrikləri, kosmik uçuşlar, okeanın sırlarının öyrənilməsi indi günümüzün reallığına çevrilmişdir. Sialkovski etiraf edirdi ki, onun ürəyinə kosmik uçuşlar haqqında ilk inam toxumlarını J. Vern səpmışdır. Dünyanın görkəmli alimləri onun adını minnətdərləqlə çəkmışlar. Belələrinə misal olaraq Mendeleyevi, Jukovskini göstərə bilərik.

Jül Vernin əsərləri o qədər maraqlıdur ki, adamlar yazıcıının öz şəxsiyyəti haqqında da əfsanələr yaradırdılar. Bəziləri hesab edirdilər ki, bu qədər işi bir adam görə bilməz. Yəqin ki, Jül Vern adı ilə böyük bir alımlar qrupu fəaliyyət göstərir.

Doğrudan da, dünyanın elə bir guşəsi, coğrafi iqlimi yoxdur ki, Jül Vernin əsərlərində bu haqda danışılmamış olsun. Onun "Klodius Bombarnak" əsərində Rusiya, Orta Asiya, Zaqqafqaziya, o cümlədən Azərbaycan haqqında maraqlı lənhələr vardır.

Jül Vernin həm uşaqlar, həm də böyükələr tərəfindən maraqla qarşılanan əsərlərindən biri "Kapitan Qrantın uşaqları" əsəridir. Romanın çox maraqlı bir süjeti vardır. "Dunkan" gəmisinin sahibi Eduard Qlenarvan həyat yoldaşı Elenlə dəniz səyahətindədir. Ekipaj yekə bir baliğa rast gəlir. Elen üçün maraqlı olar deyə bu dəniz nəhəngini ovlayır, onun qarnını yarırlar. Burada bir butulka, içində isə məktub olduğu aydınlaşır. Üç dildə yazılmış bu məktub pozulduğundan hər şeyi oxumaq mümkün deyil. Lakin mə'lum olan budur ki, "Britaniya" gəmisi qəzaya uğramış, onun kapitani Qarri Qrant iki dənizçi ilə hansı bi adayaşdırma düşüb kömək gözləyir.

"Dunkan"ın kapitani bu haqda qəzetə mə'lumat verir. Kapitan Qrantın uşaqları - Meri və Robert atası tapmaq ümidi ilə Qlenarvanın yanına gəlirlər. Onlar "Dunkan" gəmisində çətin bir səfərə çıxır, Kapitanın arxasında Amerikaya, Avstraliyaya, Yeni Zeləndiyaya səfər edirlər. Bu səfərdən bir vəsiatə ki mi istifadə edən Jül Vern qəhrəmanlarını səyahətə apardığı yerlərin təbiəti,

iqlimi, əhalisi haqqında zəngin mə'lumat verir. Oxucu da bu qəhrəmanlara qoşulub dünyadan maraqlı yerlərini səyahətə çıxır.

Əsərin ən maraqlı obrazlarından biri Paqaneldir. O, məşhur bir coğrafiya alimidir. Bütün böyük adamlar kimi, məşətdə o huşsuzdur. Bu huşsuzluq onu "Dunkan" a gətirib çıxarıır. O, çətin məqamlarda həmişə öz səfər yoldaşlarının köməyinə gəlir. Səyyahalar gah zəlzələ, gah tufan, gah daşqın nöticəsində dəfələr çətin vəziyyətə düşürülər. Qızılı canavarlarla döyüş, ağacın başında quşsayağı həyat, aşağıda timsahlər, yuxarıda yanğın, Ayrtonla tanışlıq, onun xəyanəti, "Dunkan"ı elə keçirmək cəhd, özünün teleyə düşməsi, Kapitan Qrantın Tabor adasından tapılması, Ayrtonun adaya atılması və s. səhnələr olduqca canlı və cazibədardır. Öz qəhrəmanlarını pampaslarda, Cilide, Argentində, Atlantik okeanında, Tristanda-Kunya adalarında, Hind okeanında, Amsterdam adalarında, Avstraliyada, Yeni Zeləndiyada, Tabor adasında, Sakit okean gəzdirən Jül Vern bu yərlərin şairənə təbiətini öz qələminin e'cəzkar gücü ilə oxuculara təqdim edir. Heç bir tələfat vermədən arzusuna çatan, Kapitan Qrantı da götürüb doğma vətənə üzən gəmini Jül Vern belə təsvir edir: "Az-az səyahətlər belə asan və sakit davam edər. Adama cəl gelirdi ki, gəminin yegana yükü onun sərnişinlərinin ürəyini dolduran sonsuz sevinçdən ibarət idi".

Əsərdə təsvir edilən Mak-Nabs, Con Manqls, Meri, Robert, Eduard və Elen Qlenarvanlar, Ayrton, Olbinet, Talkav, yam-yamların başçısı Kui-Kumu və s. obrazlar müvəffəqiyyətlidir.

MARK TVEN (1835 - 1910)

M ark Tven görkəmli Amerika yazarısının adı yox, onun ədəbi təxəllüsüdür. Yazarının əsl adı Semüel Lenqori Klemensdir. Mark

Tven "suyun iki sajen, yəni dörd metr dərinliyi var" deməkdir. Çayın dayazlığından cəhiyat edən gəmi bələdçisi suyun dərinliyini çubuqla ölçəndən sonra bu sözləri deyirmiş: Mark Tven. Bu söz dələyi ilə yol açıqdır deməkdir. Mark Tven özü də uzun müddət, 1861-ci ilədək gəmi bələdçisi işləmiş, ədəbi təxəllüsünü də həmin günlərin əziz xatirəsi kimi ömrü boyu daşımışdır.

Yazıcı dünyaya Missisipi çayının sahilindəki bir kənddə göz açmış, doğulduğu yerin zəngin təbiəti onun yaradıcılıq təxəyyülünə qanad vermişdir. Bundan sonra M. Tven Yeni Orleanda, Nyu Yorkda, San Fransiskoda, nəinki təkcə Amerikada, Avropada, Asiyada, eləcə də Afrika və Avstraliyada olmuş, insanların həyatı ilə yaxından tanışlıq onun yaradıcılıq karxanasına bitib-tükənməyən mövzular vermişdir.

Mark Tvenin ədəbi irsi çox zəngindir. O, "Sadəlövhələr xaricdə", "Mətinlər", "Köhnə və yeni ocerklər", "Qızıl suyunə çəkilmiş əsr", "Tom Soyerin

macəraları", "Heklberri Finnin macəraları", "Şahzadə və dilənci", "Konnektikutlu yankılar Arturun sarayında", "Gedliberqi pozan adam", "Sırı namə'lum şəxs" və s. bu kimi əsərlərin müəllifidir.

Mark Tven yaradıcılıq yoluna bir humor ustası kimi daxil olmuşdur. Onun qələmindən çıxan parodiyalar, qrotesklər, felyetonlar, hekayeler öz dərin humoru ilə diqqəti cəlb edirdi. Yaziçi elə bil ki, komik situasiyalar yaratmaq ustası idi. Xalq humorundan yaradıcı şəkildə bəhrələnən Mark Tvenin bütün əsərlərində sadə, zəhmətkeş adamlara məhəbbət motivləri çox güclüdür.

Mark Tven uşaq ədəbiyyatı sahəsində məşhurlaşdırın ilk əsəri 1976-ci ildə çap etdiriyi "Tom Soyerin macəraları" povestidir. Əsərin kiçik qəhrəmanı Tom öz gülməli hərəkətləri, temiz arzuları ilə oxucunun sevimlisinə çevrilir. Bu əseri də yumorsuz təsəvvür etmək mümkün deyildir. Polli xalanın sərt nazarəti altında qalan Tom öz qoriba hərəkətləri ilə onu təngə gətirir. Oxumağa o qədər həvəsi olmasa da, Tom çox diribaş uşaqdır. O, uşaqlarla tez dil tapa bilir, onları öz iradəsinə tabe etdirməyi bacarır. Uşaqlardan hədiyyə alıb hasarı ranglətməsi incə bir humor doğurur. Tomun Bekki Tetçərə olan məhabəti, onların arasında olan yeniyetməlik məhabəti, iki uşaqın mağarada azması və s. bu kimi səhnələr əsərin ən maraqlı yerləridir.

Tom həm də ədalətlidir. O, qəbristandakı qətlin üstünü açmaqdə çox böyük rol oynayır. Lakin canının mağarada qalıb olması onu kövrəldir.

Yaziçi özü bu əsəri uşaqlar üçün hesab etmir, öz dostuna yazardı: "Bu kitab heç də uşaqlardan ötrü yazılmayıb. Bu, ancaq yaşılı adamı maraqlandırıbılır. Bu elə böyükler üçün də yazılmışdır."

Lakin bütün bunlara baxmayaraq "Tom Soyerin macəraları"ni uşaqlar da haçox sevirərlər.

Mark Tvenin ən maraqlı əsərlərindən biri də "Şahzadə və dilənci"dir. Yaziçı bir-birinə oxşayan iki uşağı onlara yad olan ayrı-ayrı mühitə salmış, şahzadə gözü ilə sadə adamların, dilənci gözü ilə isə saray mühitinin təsvirini vermişdir.

Əsərin maraqlı süjeti var. Diləncilik edən, həyatda nəinki özgələrindən, hətta öz doğma atasından belə pislikler görən, soñafat içorisində yaşayan Tom Kral sarayına gedir və öz həmyasıdı şahzadə Eduardla tanış olur. Mə'lum olur ki, diləncilik həyatı Tomu bezdirdiyi kimi, dəbdəbəli həyat da şahzadə Eduardı yorub eldən salmışdır. Elə buna görə də o, tərəddüd etmədən öz şahana paltalarını dilənci Tomun paltarı ilə dəyişir. Tom sarayda qalır, şahzadə isə diləncilər mühitinə düşür.

Şahzadənin "xəstələnməsi" hamını narahat edir. Kral ölürlər. Hakimiyət Toma keçir. Az bir müddət içorisində Tom sübut edir ki, ölkəni Kraldan daha yaxşı idarə etmək bacarığına malikdir.

Diləncilər mühitinə düşən şahzadə sadə adamların başına gələn müsibətləri öz gözləri ilə görür. İndi həqiqi Şahzadə saray mühitinə düşə bilmir. Hami onu lağla qoyur. Lakin yaxşı adamların, o cümlədən Tomun köməyi ilə

şahzadə hakimiyətə gəlir və ölkəni ədalətlə idarə etməyə başlayır. Çünkü o, atasından fərqli olaraq sadə adamların həyatına daha yaxından bələddir.

Tomun hakimiyətə gəlməsi ilə Yusif Sərracın hakimiyətə gəlməsi, islahatlar aparması arasında qoriba bir uyğunluq vardır. Tom da Yusif Sərrac kimi ədalətsiz caza tədbirlərini ləğv etməkdən çəkinmir.

Ösorda yazıcının maraqlı fikirləri vardır: Onlardan birini diqqətinizə cəlb etmək istəyirəm: "Bilik ürəy yumasıldır, mərhamət və inçəlik hissələrini təbiiyə edir".

"Şahzadə və dilənci" əsərindəki hadisələr də humorla yoğrulmuşdur. Məsələn, krallığın böyük möhürü itir. Ma'lum olur ki, kral onu şahzadəyə verib. Həqiqi şahzadə saraydan uzaq düşüb. Tom isə möhürüన nə olduğunu bilmir. Şahzadənin möhürü tapmasında onun köməyi olur. Ancaq Tom şahzadəyə e'tiraf edir ki, bu möhürdən bir neçə dəfə istifadə edib. Hami maraqla qu-laq asır. Tom isə gözənlənilərin əksinə olaraq deyir: - Bu möhürlə bir neçə dəfə qoz sindürmişəm.

Mark Tvenin əsərləri əksər dünya xalqlarının, o cümlədən bizim dilimizə də tərcümə olunub.

CANNİ RODARI (1920 - 1980)

İtalya uşaq ədəbiyyatının Raffaello Diovanyoli, Koollodi, Edmondo De Amiçis, Diovanni Verqa, Luidji Kapuana, Marçello Ardjilli, Qabrielli Parka, Diovanni Pirilli kimi müxtəlif nəşilləri təmsil edən görkəmli uşaq yazıçıları sırasında adı xüsusi yer tutan, əsərləri əksər dünya xalqlarının

dilinə tərcümə edilib böyük şöhrət qazanan ən populyar sənətkarlarından biri də Canni Rodaridir. Canni Rodari ixtisasca müəllim olmuş, uzun müddət məktəbdə dərs demiş, uşaqların həyatını, onların arzu və düşüncələrini yaxından öyrənmişdir. Lakin o, uşaq ədəbiyyatı ile yalnız uşaqlardan ayrılb "Unita" qəzetində jurnalistik fəaliyyəti dövründə məşşəl olmağa başlamışdır. Rodari qəzetdə "Uşaqlar üçün guşə" açıdirmış, bu guşənin materiallarının əksəriyyətini özü yazmışdır. Beləliklə, o, ölkədə məşhur bir uşaq yazıçısı kimi tanınmışdır.

Jurnalistik fəaliyyətinə başlayan Rodari yazardı ki, mən məktəbdən ayrılan dan bir neçə il sonra gözlərimin karşısındı sevimli şagirdlərim canlandı və mənə elə gəldi ki, onlar məndən nağıllar, şən həyat tarixçələri istəyirlər. Beləliklə, mən uşaqlar üçün yazmağa başladım.

Canni ilk əsərlərindən başlayaraq italyan folklorundan yaradıcı şəkildə bəhrələnmiş, folklor motivləri əsasında xeyli əsərlər yazıb çap etdirmişdir.

Rodarinin ilk şə'rələr kitabı 1950-ci ildə işıq üzü görmüşdür. Sonra onun "Şə'rələr qatarı", "Yerlər və göylər haqqında şə'r'lər" və s. poetik kitabları çap olunmuşdur. Bu kitablara toplanan şə'rələr öz dərin lirizmi, musiqiliyi, incə humoru ilə diqqəti cəlb edirdi. Rodari şə'rinin qəhrəmanları uşaqlar idi. Zirzə-

mide yaşayan Çiçço, balaca xidmətçi, baliqçi oğlu, ayağıyalın balaca poçtalıyon... Ancaq Rodari şe'rlerinin qohrəmanları uşaq olsalar da, onun əsərlərinin mövzusu sosial problemlərdən bəhs edirdi. Fasizm əleyhine mübarizə, xalqlar dostluğu, sosial ədalət və s. bu kimi mə'nəvi-exlaqi problemlər Rodari şe'rlerində öz yüksək bədii həllini tapırırdı. Yaziçinin əsərlərinin dili sadə və aydın olduğundan, onu uşaqlar da, böyükler də çox asanlıqla başa düşürdülər.

Rodarinin özünün həyata baxışı çox poetik olduğundan, o, adı predmetlərə belə poetik nəfəs verməyi bacarırdı.

1964-cü ildə çap olunan "Şəhvər kitabı" adlı əsərində uşaqların yazılarında tez-tez təkrar olunan orfoqrafik, üslub, durğuş işaretleri sohvərləri önlənə gətirilirdi. Müəllif əyani şəkildə uşaqlara başa salmağa çalışırkı ki, adı bir durğuş işarosının yerində qoyulmaması cümlənin mə'nasını kobud şəkildə deyİŞİ bilir. Uzun illər məktəbdə müəlliimlik edən, şagirdlərinin sohvərini yorulmadan təshih edən şair məktəbdən ayrı düşəndə də bu işi başqa bir yolla davam etdirməkdən xüsusi zövq alırdı.

Rodarinin şe'rleri öz yiğcamlığı ilə diqqəti cəlb edirdi. Məsələn, "İtiləyi-ci" adlı şe'rinin məzmunu belədir: "Balaca itiləyici pedallı basıb, təkəri hərəkətə gətirir. Ancaq təkər onu aparmır. O, təkəri ciyinənə alıb piyada gedir".

Təəssüfle qeyd etməliyik ki, Canni Rodarinin şe'rleri dilimizə tərcümə olunmamışdır. Onun ən məşhur əsərlərindən biri "Cippolinonun sərgüzəştləri" adlı nağılı isə Azərbaycan uşaqlarının da sevimli əseridir. Nağıl-povest al-qorik xarakter daşıyır. Bir növ dahi şairimiz Məhəmməd Füzulinin "Meyvələrin səhbəti" əsərini xatırladır. Cünki bu əsərin qəhrəmanları da meyvə və tərəvəzlərdir. M. Füzuli kimi Canni Rodari də əslində meyvə və tərəvəzlerin yox, onların simasında yaşadığı dövrün adamlarının bədii obrazlarını yaratmağı çalışmışdır.

Əsərin əsas qohrəmanları aşağıdakılardır: Cippolino - bala soğan, onun atası, anası..., Şahzadə Lumu, Lumucular, Kavalər Pomidor, Qabaq Lələ, Usta Gilə, Professor Armud, Kəvər, Baron Portoğal, Hərsoq Naringi, Senyor Cəfəri, Albalıcıq, Doktor Şabalıd, Senyor Noxud, Mister Kök və s.

Əsərdəki bədii konflikt yoxsullarla varlılar arasında gedən zidd münasibətlərin bədii əksidir. Bala soğanın atası Şahzadə Lumunun ayağını ayaqladığı üçün həbsxanaya qatılır. Cippolino öz atasının görünüşünü gedir:

"Yaziq atan! Soni oğurlarla, quldurlarla bir yerdə cinayətkar kimi dustaqxanaya salıblar. Atası məhribanhəqələ onun sözünü kosub dedi:

- Yox, yox, na danışırsan, oğlum? Dustaqxanada düz adamlar daha çoxdur.
- Bos onlar niyo dustaqdırlar? No pis iş görübər ki?
- Həç bir pis iş görmeyiblər, oğul. Elə buna görə de dustaq ediliblər. Şahzadə Lumunun düz adamlardan xoş golmır."

Göründüyü kimi, bu kiçik parçanı oxuyanda müəllifin mövqeyi aydın şəkildə özünü bürüzo verir.

"Cippolinonun mahnısı" şe'rindəki aşağıdakı misralar da müəllif mövqeyi haqqında az söz demir:

Yaman yoxsuluq, yaman,

Ləkdo böyümüşük biz.
Yamaq-yırtıqdır tamam
Bax, tuman-köynəyimiz.
Hasarlı bağda nazla
Yetişir portağallar.
Hasar bilmorom osla,
Deyiləm mon mülkədar...

Allegorik şəkilde olan bütün əsərlər kimi yazıçı təxəyyülinin möhsulu olan "Cippolinonun başına gələnlər" əsəri də maraqla oxunur. Əsərin sonunda Cippolino və onun dostları üşyan edib Lumunu taxıdan salır, Azad bir Respublika qururlar.

Bu əsərindən sonra Rodari "Mavi oxun soyaheti", "Celsemino yalançılar ölkəsində", "Telefonla nağıl", "Somadaki Tort" və s. əsərlərini yazmışdır.

1973-cü ildə Rodarinin maraqlı bir əsəri çapdan çıxdı. Əsər belə adlanıdır: "Fantaziyanın qrammatikası. Nağıl qondarmaq, yaxud tarix-incesənatına giriş". Burada Rodari uşaq ədəbiyyatının sənətkarlıq məsələlərindən söhbət açır. Bu əsər italyan pedaqqoqlarının, psixoloqlarının, tələbələrinin stolüstü kitabına çevrilmişdir.

C. Rodari Andersen mükafatı laureatıdır.

FEDERIKO QARSIA LORKA (1898-1936)

"Mən təpədən dirnaqadək ispanam və İspaniyadan başqa dünyanın qardaşıyam və kor-koranə öz vətənlərini sevən, boş milli ideal uğrunda özünü qurban verənlərdən zəhləm gedir." - Bu sözələr böyük ispan şairi və dramaturqu Federiko Qarsia Lorkanın həyatı, öz doğma xalqına, bəşəriyyətə məhəbbətini öyrənmək bacımından maraqlı doğurur. Cəmi 38 il yaşayın Lorkanın poeziyası öz hərarəti, təbiiyyi, milliliyi və bəşəriliyi ilə bütün dünyada səhərət qazanmışdır.

Qarsia Lorka xalqın bağlarından qopan sənətkardır. O, həmişə sade insanlar arasında olmuş, onların arzu və düşüncələrini yüksək bədii sənətkarlıqla öz əsərlərində eks etdiirmişdir. Elə buna görə də Lorkanın şe'rlerində həyatın nəbzi döyür. Torpağa, xalqa, onun adot-ən'ənələrinə bağlılıq Lorka poeziyasının başlıca məziiyyətləri kimi yadda qalır. Onun poeziyası xalq taleyinin bədii aynasıdır. Bu şe'rlerin lirik qəhrəmanları adı insanlar olsalar da, onların sevincləri də, dərddleri də bəşəri mahiyyət daşıyır.

Lorka yaradıcılığında nəsrələ başlamış, dramaturgiya sahəsində qələmini sənəmiş, nəhayət, şe'r yazmağı özündə mə'nəvi cəhiyac duymuşdur. Şe'r yaradıcılığı onu bənzərsiz istədə, təkrarsız yaradıcılıq üslubuna malik bir sənətkar kimi səhərələndirmişdir.

Qarsia Lorka xalq ədəbiyyatına dərin məhəbbət bəsləmiş, folklor nümunələri toplamış, onlardan yaradıcı şəkildə bəhrələnmişdir. Onu çap edilmək-

dən çox insanlarla ünsiyyətdə olmaq maraqlandırmışdır. Büttin varlığı ilə müsiqiyə və poeziyaya bağlı Lorka öz şe'rini gitaranın müşayiəti ilə ifa etməkdən böyük zövq almış, on kədərli anlarında belə özünü nikbin göstərməyə çalışmışdır. Müsiqini derindən duyması onun poeziyasına da bir ahəngdarlıq, zəriflik, incilik gətirmiştir.

Qarsia Lorka poeziyası məhəbbət və ölüm, sevinc və iztirab nəğmələridir. Təsadüfi deyil ki, onun dramalarının birində belə bir cümlə var: "Məhəbbət maskasının arxasında həmişə ölüm gizlənir".

Özü de Lorka poeziyasında ölüm ömrün sonu yox, azadlıq simvolu kimi təqdim edilir. Maraqlıdır ki, onun qəhrəmanlarının hamısının taleyi bu və ya digər dərəcədə bir-birinə bənzəyir. Zorla öldürülən, qətl yetirilən bu qəhrəmanlarla Lorkanın öz şəxsi taleyi arasında da bir yaxnlıq vardır.

Qarsia Lorkanın şe'rlerində ilkintili, uşaqlıq çağlarına, əslə, kökə qayıdış motivləri güclüdür. "Qayıdış suitası" başlığı altında toplanmış şe'rler bu baxımdan daha çox maraq doğurur.

Qaydım uşaqlığa,
Yeno gözlerim dolsun.
Qaydım o illərə,
Sonra nə olur olsun.
Bağışla moni, bülbüł,
Hələlik, vaxtdır daha!
Çıçıkların ovçunda
Qərq olum qaranlığı!...

Qarsia Lorkanın qəhrəmanları həyəcanlıdır, kövrəkdirler. Onlar həmisi şər uzağa, lakin özləri üçün mə'nən yaxın olan yerə can atırlar. "Atılın mahnisi" şe'rində atl Kardovaya telesə də, yaxşı bilir ki, ora çatmamış onu ölüm gözləyir. "Ox atanlar" şe'rinin qəhrəmanları "Uzaq qəmlər diyarından Sevilyaya doğru" gəlirlər...

At, Ay, Bıçaq və Külək Lorka şe'rlerində on çox işlənən simvolik obrazlardır. Bu predmetlər qəhrəmanların hiss və həyəcanlarını, onların xarakterini açmağa xidmət edən maraqlı bədii detallar kimi yadda qalır.

"İspaniyadan başqa dönyanın heç bir yerində yaşaya bilmərəm" deyən bu görkəmli şairin ağlıma da golməzdi ki, illər keçəcək, onun əsərləri dönyanın müxtəlif dillərində səslənəcək, əksər ölkələrdə vətəndaşlıq hüququ qazanacaqdır.

DÜNYA UŞAQ ƏDƏBİYYATININ DİĞƏR GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ HAQQINDA QISA MƏLUMAT

Elbəttə, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin hamısının həyat və yaradıcılığından səhəbət açmaq, onların əsərlərini geniş təhlil etmək imkanımız yoxdur. Elə buna görə də onların bə'ziləri haqqında yiğcam mə'lumat verməklə kifayətlənirik.

LUİS KEROLL (1832 - 1898). Görkəmli ingilis yazıçısidir. Oksford Universitetinin professoru olmuşdur. On möşhur əsəri "Alisa mö'cüzələr alemində" kitabıdır. Əsərin məzmununu dəniz sahilində yuxuya gedən balaca Alisanın gördüyü yuxular təşkil edir. Bundan başqa o, "Deyingonin ovu", "Alisa güzgü arxasında", "Silviya və Buruno" əsərlərinin müəllifidir.

CEYMS BARRİ (1860 - 1937). Bu görkəmli ingilis yazıçısı "İnsan yalıq olanda", "Sentimental Tommi", "Tommi və Qredself", "Marqaret Oqilvi" romanlarının müəllifidir. Uşaqlar üçün yazdığı "Piter Pen" adlı mənzum nağılı daha çox məşhurdur.

REDYARD KİPLİNQ (1865 - 1936). Görkəmli ingilis yazıçısidir. Hindistanın Bombej şəhərində anadan olub, Londonda vəfat edib. "İşiq söndü", "Cəsur dənizçilər", "Kim" romanlarının müəllifidir. Uşaqlar üçün aşağıdakı əsərləri yazmışdır: "Balinanın boğazı nə üçün dardır", "Dəvənin belindəki donqar - hürgüt necə əmələ gəlib", "Kərgədanın dərisi niyə kələ-kötürdür", "Özbaşına gəzən pişik" və s. "Mauqli" nağılı povesti ona dünya şöhrəti qazandırmışdır.

ALAN MİLН (1882 - 1956). Görkəmli ingilis yazıçısidir. Müxtəlif janrlarda qəlemini sinamış, şair, nasir və dramaturq kimi məşhurlaşmışdır. "Vinni-Pux və hamı, hamı, hamı" adlı əsəri bütün dünyada məşhurdur.

Bundan başqa görkəmli ingilis yazıçılarından Conatan Swift, Valter Skott, Çarlı Dikkens, Mayn Rid, Robert Stivinson, Edvard Lir, Voynic və başqalarının adını çəkə bilərik. Onların qələmündən çıxan "Qulliverin sərgüzoştları", "Kventin Dorvard", "Oliver Twist", "Başsız atl", "Xəzinələr adası" əsərləri bütün dünyada məşhurdur.

Ə D Ə B İ Y Y A T

- Azərbaycan ədəbiyyatı tarixi, üç cilddə. Bakı, Azərbaycan EA-nın nşriyyatı, 1960.
- Azərbaycan sovet yazıçıları. Bakı, "Yazıcı", 1987.
- Azərbaycan sovet uşaq ədəbiyyatı antologiyası, iki cilddə. Bakı, "Gənclik", 1977.
- Azərbaycan folklor antologiyası, iki cilddə. Bakı, "Elm", 1968.
- Adilov M., Mordanov V. Uşaq və şə'r. Bakı, "Maarif", 1983.
- Babayev İ. Əsfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, "Maarif", 1970.
- Cofor M. XIX əsr rus ədəbiyyatı. Bakı, "Maarif", 1970.
- Çolal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, "Maarif", 1969.
- Ədəbiyyatşünaslıq terminləri lügəti. Bakı, "Maarif", 1978.
- Xalil Z. Detskaya literatura Azerbaydjana. Moskva, "Detskaya literatura", 1987.
- Köçərli F. Azərbaycan ədəbiyyatı, iki cilddə. Bakı, 1978, 1981.
- Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Maarif", 1966.
- Noğmələr, inanclar, alqışlar. Bakı, "Yazıcı", 1986.
- Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, "Maarif", 1976.
- Yusifoğlu R. Ədəbiyyatşünaslığın əsasları. Bakı, "Sabah", 2001.
- Zarubejnaya detskaya literatura. Moskva, "Prosvetenie", 1982.

KİTABIN İÇİNDƏKİLƏR

Uşaq ədəbiyyatının mahiyyəti, xüsusiyyətləri, məqsəd və vəzifələri	3
--	---

FOLKLOR

Şifahi xalq ədəbiyyatı və onun xüsusiyyətləri	8
Lirik folklor və onun növleri	10
Nağıllar, atalar sözləri, məsəllər və lotifələr	14
Dastanlar, xalq oyunları, xalq dramları	16

AZƏRBAYCAN KLASSİKLƏRİNİN YARADICILIĞINDA UŞAQ ƏDƏBİYYATI

Xaqqanı	18
Şirvanın tə'rifü. Rübailər. Yenicə doğulan qızım. Rəşidim	21
Nizami Gəncəvi	23
"İqbalname"nın başlangıcı	25
Nizaminin hikmətli sözlərindən	26
"Sırıl xəzinəsi"ndən həkayələr	27
Məhəmməd Füzuli	28
Qitələrdən seçimlər	30

XIX ƏSRDƏ UŞAQ ƏDƏBİYYATI

Abbasqulu ağa Bakıxanov	32
Uşaq və günəş. Qarı və Harun. Kor	34
Nasihətlər	35
Qasim bay Zakir	36
Dəvə və eşşək	38
Seyid Əzim Şirvani	39
Qaz və durna. Məktublardan sətirlər	42
Məktəblili ilə müəllimin əhvalatı. Rəvayətlər	43

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATI

Uşaq mətbuatı	46
Mirzə Ələkbər Sabir	48
Məktəbə tərgib	52
Cəlil Məmmədquluzadə	54
İki alma	56
Abbas Səhhət	57
Quşlar	61

Yaz. Tənbol. Qaranquş balaları62
Süleyman Sani Axundov.....	.63
Tutuşu65

XX ƏSRİN BİRİNCİ YARISINDA UŞAQ ƏDƏBİYYATI

Abdulla Şaiq66
Ana yurdum. Tomizlik. Kür çayı72
Xoruz. Keçi73
Süleyman Rəhimov73
Ləpirlər75
Əli Vəliyev76
Qisas.....	.77
Mir Mehdi Seyidzadə.....	.78
Bahar noğması. Yasəmən83
Duman. Alma. Lalo.....	.84
Səməd Vurğun85
Tarla noğması87
Gözöl voten88
Dağlar.....	.89
Mikayıl Müşfiq89
Bayram axşamı91
Zohra üçün92
Mikayıl Rzaquluzadə92
İnam96
Cüçə geldi su içə97
Müasir uşaq mətbuatı98

XX ƏSRİN ORTALARINDA UŞAQ ƏDƏBİYYATI

Rəsul Rza99
Yuxu noğması101
Şanapipik. Qırqovul102
Mirvarid Dilbazi103
Şirin dillim105
Yuva gördüm. Mənim ana üroyimdir106
Qılman İlkin106
Teze manzıl108
Yusif Əzimzadə110
Katirələr111
Bayram Bayramov112
Bilet pulu114
Habiba115
Kiçik həkayələr116
Zeynal Cabbarzadə117
Çox sevirm119
Laylay120
Xanımına Əlibəyli121

Öyrəndim əlisbəni. Yaxşı adam. Qızıl şar. Qardaşımın köynəyi123
Xalidə Hasilova124
Elçinin polongi125
Əlaviyə Babayeva126
Qoy bu gün də əylənim127
Hüseyn Abbaszadə128
Əkizlər. Nərgiz və nərgiz gülü130
Əmrəhə Əmrəhov131
Qırmızı giləli budaqlar132

MÜASİR UŞAQ ƏDƏBİYYATI

Teymur Elçin134
Saçaq-saçaq136
Mon də, mon də. Sərçə. Can nənəm137
Balaca ulduzlar138
Emin Mahmudov138
İldirimın bıçağı139
Namiq Abdullayev141
Nazim141
Hikmət Ziya142
Qısa temsillər144
Tofiq Mütəllibov146
Ananın sözləri. Qalacaq bu cığırlar148
Nariman Süleymanov149
Torpaq150
Əli Səmədli151
Kiçik həkayələr153
Fikrət Sadıq154
Gülə. Dələ156
Əli Kərim156
Qardaşın cavabı. On bir yaşında159
Ayag izləri160
Tofiq Mahmud160
Ehey, durnalar. Papaqlar162
Lahur ustaları. Yağış yağır dənizə163
Üfűqlər164
Əzizə Əhmədova164
Xəbərci qara qarğı166
Fuad Tanrılı167
Niya gec gelir168
Tofiq Ağayev169
Kiçik nağıllar171
İlyas Tapdıq171
Dəmirəgac. Zəminənin zoğalı. Sevil küsüb174
Bu sarı çəpiş175
Məstən Günər175
Nar kolu. Sağ ol dedi177

Armud payı. Cırdan gölsin. Noğul, nağıl.....	178
Cahangir Məmmədov.....	179
Altıyaşlılar	180
Mir Sabir	181
Yox oldu. Ülkər. Kompas. Süson	183
Mobil Quluzadə.....	184
Balaca Sevər. Ətir. Tünzalonın qoğalı.....	185
Məmməd Aslan	186
Qurbağə.....	188
Şuxluca. Ütü.....	189
Səməd Behrəngi.....	189
Noxudbala.....	190
Ağoddın Mansurzadə	191
Şökil	192
Elçin.....	192
Həmi niyə güldü	194
Məmməd Namaz.....	195
Azərbaycan	197
Vəton. Əllər bələkədə. Bəbə. Yarpaq tısto xəritə	197
Zahid Xəlil	199
Bülbül səsi və Aytac	201
Aslan Komərli	201
Vətəndi. Lalo	202
Ağasafə.....	203
Ən şirin söz. Qapıdan qovdu məni. Gəlin öyrənək	205
Vaqif İbrahim.....	206
Uçan bantlar. Qarpız	208
Eldar Baxış	209
Vətən. Əkinçi deyir, balıqçı deyir	211
Qoşam İsabəyli	212
Bərəkət	213
Oxşamalar. Çörək. Sərçə	214
Ağaclar. Külök. Pişik balaları. Qur-qur. Anam	215
Rafiq Yusifoğlu.....	216
Adam balaca olanda	218
Pəncərə	218
Qamışlıq. Mənə göy üzü verin. Ay kəpənək, kəpənək	219
Alamzər Əlizadə	220
İydələr. İpək kombinatında. Bacının kitabı	221
Kamat İsgəndər	223
Kimin belo anası var. Əli boş deyil	224
Paltarım qurudur	225
Ələsgər Əlioğlu	225
Bos vedra. Xortumsuz fil. Pinti. Təze don. Doyandan sonra	227
Tofiq Mirza	228
Cığırklärin yürüyü. Güllüs otağında	229
Ağcaqayın kölgəsi. Könül kitab oxuyur	230
Şahin Xəlli	230

Dünya quşdu.	230
Yaz lövhəsi. Külok	231
Son söz əvəzi	232

RUS VƏ DÜNYA UŞAQ ƏDƏBİYYATI

A. S. Puşkinin həyatı və yaradıcılığı	235
Lev Nikolayeviç Tolstoy	236
Korney Ivanoviç Çukovski	238
Samuil Yakovleviç Marşak	240
Sergey Vladimiroviç Mixalkov	241
Aqniya Lvovna Barto	242
Müasir rus uşaq ədəbiyyatının görkəmləri nümayəndələri	244
Sarl Perro	247
Daniel Defo	247
Qrimm qardaşları	249
Hans Xristian Andersen	252
Jül Vern	253
Mark Tven	255
Canni Rodari	257
Federiko Qarsia Lorka	259
Dünya uşaq ədəbiyyatının digər görkəmləri nümayəndələri haqqında qısa məlumat	261
Ədəbiyyat	262

Rafiq Yusifoğlu
(Əliyev Rafiq Yusif oğlu)
Bakı, Şirvannəşr, 2006

Rəssamı: İlqar Tofiqoğlu
Dizayner Leyla Salamova
Bilgisayar tortibçisi: Əbülfət Kərimov
Operator: Həqiqat Əliyeva
Korrektor: Səadət

İstehsalat müdürü Nərmin Əsabəyli
Şəx müdürü Günel Cəfərli
Çapçı Rəxsarə Hüseynli
Baş mühəsib Həlimə Qasımlı
Offset üzrə çapçı Fəriq Tofiqoğlu
Çapa imzalanıb **01.08.2006**

Formatı **60x84 1/16.**

Fiziki çap vərəqi **17**

Sayı **300**

Qiyməti müqavilə ilə.

1180
V-92